



# Mukəddəs Kitab

Injil 4-ķisim

«Yuhanna»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Injil 4-ķisim

## «Yuḥanna»

### («Yuḥanna bayan ķilojan hux həwər»)

#### Kirix söz

Rosul Yuḥannanining Əysanıng tərjimiħalını təswirligən məzkur bayani tooruluk Injildiki «tət bayan» oja bolqan kirix səzimizni awwal kərüng. Muxu yerdə biz pəkət okurmənlərning esigə salımızki, Yuḥanna Rəbbimizning on ikki rosulidin biri idi. Həlbuki, uning bu yazojan bayanida əzini ismi bilən kərsətməydi, pəkət əzini «Əysə səygən muhlis» dəp qakırıdu. Buningdin, bu uning Məsihning uningoja alahidə amraq iкənlikini, yaki məlum jəhəttin uni baxka muhlislardın əwzel kəridiojanlığını kərsitidü, dəp oylap kəlsək bolmayıdu (qürki Huda həqkandak adəmgə yan basmaydu). Bəlkı uning Əysə təripidin səyülənlikli uningoja xunqə möjizilik wə tilsimat bolqanki, bu ix uning pütün wujudioja üzlüksiz toloqanıdır. Hətta atmix yıldın keyin, bu «bayan»ni yazojan waktidimu, bu ix uningda yənilə qongkūr təəjjüplinərlik iz kəldurulmuşanı.

Okurmənlər üçün Injildiki «kirix söz»imizdin muxu yerdə yənə söz kəltürümüz: —

«Yuḥannanining bayanidiki birinqi ayətni okuğanda, uning yezix nuqtiiñəzirining baxka bayanqıllarningki bilən pütünləy ohximaydiojanlığını bilip yetimiz. Markus bayanını qümüldürgüqi Yəhyanıng «Tarih səhnisiga tuyuksız qikix»i bilən baxlaydu («Mar.» 1:1-18). Matta bayanını İbrahımlıning wə Dawutning Əysanıng əjjadlıri iкənlikli bilən baxlaydu («Mat.» 1:1-17). Luğa bayanını Əysanıng həkikiyi insan iкənlikini təkitləp, Əysanıng nəsəbnamisini Adəm'atımız bilən baxlaydu («Luğa» 3:23-38). Yuḥanna bolsa bayanını bular bilən əməs, bəlkı «dəslipidə» yəni «**həmmidin burun**» bolqan ixlar bilən baxlaydu: — «**Həmmidin burun** «Kalam» (sez) **məwjud idı. U Huda bilən billa idı həm Əzi Huda idı**» («Yh.» 1:1). Roxənki, u ez bayanında kitabhanlırim allığاقan Matta, Markus yaki luğanıng bayanlarını hətta baxxılarningkini okup əzləxtürgənləki turojan gəp dəp oylayıdu. Uxbu bayanda u Məsihning tolukräk bir tərjimiħalını yezixni məksət ķilojan əməs; bəlkı u əzi bizgə ukturoqandak, Məsihning birnaqqə alahidə süpətlirini ayan ķılıdıcı, əzi zor əhmiyyətkə igə dəp kariojan məlum wəkələr («**alamət bəlgilər**», «**məjizilik alamətlər**» yaki «**karamət bəlgilər**»)ni wə wəz-təlimlərni tallıwelip, ularni biz üçün hatırılıydu. Mana uning bayanidiki əng ahirdin elinojan bir jümlə: — «**Əysə muhlisirining aldida bu kitabta hatırılınmıgən baxka nuroqun möjizilik alamətlərinim kərsətti. Lekin muxular silərni Əysanıng Məsih, xundakla Hudanıng Ooqli iкənlikigə ixənsun həm bu arkılık Uningoja etikad kılıp, Uning nami arkılık həyatlılıqka erixsun, dəp yezildi**» (20:30-31). Xuning bilən uning bayanını mukəddəs yazmilar iqidə asasən tehi etikad ķilmiojanlar üçün yezilojan birdinbir ķisim, degili bolidu.

Xunga bu bayan uning Huda aldida uzun istikamət kılıp, tolimu əstayedillik wə ehtiyat bilən (xundakla ixinimizki, Mükəddəs Rohning kərsətmisi bilənmə) Məsihning iqki hayatı wə təlimining jəwhirini ayan ķılıdıcı wəkələr wə bayanlar tooruluk qongkūr oylinip tallixininə natijisidur.

## «Yuḥanna»

2-babta, Məsih suni xarabka aylanduroğan möjizini yaritidu. Altə qong idix su bilən toldurulmuş bolup, iqidiki su usulup məhəmanlarqa toxulmuşanda, xarabka aylandı. Xarab mukəddəs yazmilarda mol, huxal həyatning simwolidur («Zəb.» 104:15): —

**«U (Huda) adəmning kənglini hux ķılıdioğan xarabni,  
Insan yüzini parkıritidioğan mayni qıkırdu;  
Insanning yürikigə nan bilən ķuwvat beridu».**

Yuḥannanın bayanında, Məsih bilən uqraxkanlıq arkılık hayatı pütünləy əzgərtılğən altə xəhs alahitən təswirlinidü. Kəp Məsihiy alımlar Yuḥannanı «su xarabka aylandurulmuş altə idix»ni xu altə xəhskə ohxitidu, dəp կaraydu. Dərwəkə xu altə xəhsning «su»dək təmsiz həyatı Əysə bilən uqrixix bilən «xarab»dək həyatka aylanoğan.

U altə xəhs bolsa: —

- (1) Pərisiy Nikodemus (3:1-21)
- (2) Samariyalik ayal (4:4-42)
- (3) Bəyt-Əsdadikli paləq adəm (5:1-16)
- (4) Zina üstidə tutulmuş ayal (8:1-11)
- (5) Yerusalemdikli kor adəm (9:1-41)
- (6) Lazarus (əlümədin tirilgən) (11:1-57)

Yuḥanna pəkət Məsihning uluəlukü yaki əmilining məlum təripini alaһidə kərsətkən yəttə karamətni («məjizilik əlamət»ni) tallap hatırılıydu: —

- (1) Toy ziyanıti də suni xarabka aylandurux (2:1-11) (Məsih huxallık kəltürgüqidur)
- (2) Həküməarning oçagini sakayıtx (4:46-54) (Məsih yirək yərlərningmu igisidur)
- (3) Bəyt-Əsdadikli paləqnı sakayıtx (5:1-16) (Məsih xipanıng igisidur — paləq 38 yil mangalmışmışdır idi)
- (4) Bəx ming adəmni toydurux (6:1-14) (Məsih Əziz biz üçün «Həyatlıq Nən»dur).
- (5) Muhlislər kemidə olturoğunda ularning yenioğa su üstidə mengip berix (6:15-21) (Məsih əlməning xə'yilirining igisidur)
- (6) Yerusalemdikli kor adəmni sakayıtx (9:1-41) (Məsih «Dunyanıng Nuri»dur)
- (7) Lazarı əlümədin tirildürük (11:1-57) (Məsih «Tirilix wə Həyat»tur)  
Bu məjizilərning həmmisinin həyatımızqa mənggü rohiy əhəmiyyəti bardur.  
Yuḥannanın məksəti bizni bu ixlər toopruluk oylandurux, əlwattə!  
Bu məjizilərning həmmisigə əng qongını koxux kerak:
- (8) Məsihning tirilix!

«Mis.» 3:15-16də Pərvərdigarning nami «Mən Əzümdürmən» dəp ayan kılınidü. «Yuḥanna»da Məsihning bu nam bilən Əzini ayan kılıxtiki yəttə mühim bayani hatırılıngən: —

- (1) «Mən Həyatlıq Nandurmən» (6:35)
- (2) «Mən Dunyanıng Nuridurmən» (8:12, 9:5)
- (3) «Mən Ixikdurmən» (10:7, 9)
- (4) «Mən Yahxi Bakkuqidurmən» (10:11)

## «Yuḥanna»

- (5) «Mən Tirilix wə Ḥayatturmən» (11:25)
- (6) «Mən Yol, Həkikət wə Ḥayatturmən» (14:6)
- (7) «Mən Həkikiy Üzüm Telidurmən» (15:1)

Bu kışka tonuxturux səzi iqidə yənə xuni kərsitix bək muhimki, Yuḥanna bizning Əysanıng həm yüz pirsənt insan həm yüz pirsənt Hudanıng təbiitidə bolğanlığını qüixiniximizni halayıdu. Bu, Əysanıng insan təbiitidə bolğanlığını ayding kılıp kərsətkən ayətlərdin (məsilən 1:14) həmdə Uning qarqap kətkənlilikini, ussap kətkənlilikini kərsətkən ayətlərdinmu kərünidu (4:6-7, 19:28).

Yuḥanna bu bayanını қaçan yazojan? Türlik tarixiy ispatlardın қarioğanda, bu bayanını birinqi əsirning ahirida, bəlkim miladiyə 90-95-yillar arılıkda yazojan. Demək, u bu wəkələrnin yüz berip atmixqə yıldın keyin, kəriojan wakıtda yazojan. Xunga bəzi etikadsız adamlar məşhərə kılıp: «Bu kəri adam bu wəkələrnin həmmisini կandak esiga kəltürələydu» dəp gumanını bildürudu. Tərijimanlardın biri bir kətim səksən yaxka kirgən bir professorning «Yuḥanna» toqıruluk leksiya oquojanlığını, xundakla dəl xu məsilini tilənə aloqanlığını əsləydi. U professor 80 yaxka kirgən bolup, ottura məktəpning birinqi yillikti sawakdaxlırinining isimlikini yoklimidiki tertip boyiqə həmmisini yadlap bərgən andin: — «Mən 80 yaxka kirgən bolsammu, xundak uxxak-qüxxək ixlarnı esimdin qıkarmıqan yerdə, rosul Yuḥannanıng eż hayatını mutlək əzgartkən, eżini Hudanıng padixahlıqlıqə elip barojan muxundak küqlük wəkələrni esidə tutuxını ejəblinərlik ix həsablıqılı bolamdu? Uning üstigə, Yuḥanna ezi biz üçün Məsihning **«Yardəmqi, yəni Mükəddəs Rəh sılərgə həmmini eğitidü həm Mening eytkan həmma sezlirimni esingləroja kəltürədu»** degən wədisini hatırlayıdu» — dedi.

## Məzmun: —

1. Əysa Məsih — Hudanıng Kalamidur (1:1-18)
2. Yəhya pəyoğəmbərning Əysaşa guwahlıq berixi (1:19-34)
3. Əysanıng daslapki muhlisliri (1:35-51)
4. Əysanıng «yəttə möjizilik alamət»i (2-11-bablar)
5. Əysanıng bu dunyadiki hayatining ahirki həptisi. Ahirki ahxamidiki səhbət (12-17-bablar)
6. Əysanıng tutuluxi, sorakqa tartılıxi, əlüxi, dəpnə əlinixi (18-19-bablar)
7. Əysanıng tirilixi wə muhlislirişa kərünüxi (20-21-bablar)



# Yuhanna

«Yuhanna bayan kılqan hux həwər»  
Əysə Məsihning əyni salahiyiti — «Hudanıng Kalamı»dur

**1** <sup>1</sup>Mukəddəmdə «Kalam» bar idi; Kalam Huda bilən billə idi həm Kalam Huda idi. <sup>2</sup>U mukəddəmdə Huda bilən billə idi. <sup>3</sup>U arkılık barlıq məwjudatlar yaritildi wə barlık yaritilojanlarning heqbiri uningsiz yaritilojan əməs.. <sup>4</sup>Uningda həyatlıq bar idi wə xu həyatlıq insanlarqa nur elip kəldi. <sup>5</sup>Wə nur қarangoşulukta parlaydu wə қarangoşuluk bolsa nurni həq besip qüxəligən əməs..

**6** Bir adəm Hudadin kəldi. Uning ismi Yəhya idi. <sup>7</sup>U guwahlıq berix üçün, yəni həmmə insan əzi arkılık ixəndurulsun, dəp nuroja guwahqı boluxka kəlgənidi. <sup>8</sup>Yəhyaning əzi xu nur əməs, bəlkı pəkət xu nuroja guwahlıq berixkə kəlgənidi.

**9** Həkikiy nur, yəni pütkül insanni yorutkuqi nur dunyaşa keliwatkanidi. <sup>10</sup>U dunyada bolojan wə dunya u arkılık barlıqka kəltürülgən bolsimu, lekin dunya uni tonumidi. <sup>11</sup>U ezininkilərgə kəlgən bolsimu, biraq uni əz həlkı kobul kilmidi. <sup>12</sup>Xundaktimu, u əzini kobul kılqanlar, yəni əz namioğa etikad kılqanlarning həmmisigə Hudanıng pərvənti bolux həkükünü ata kıldı.. <sup>13</sup>Uni kobul kılqan muxular ya қandın, ya ətlərdin, ya insan iradisidin əməs, bəlkı Hudadin tərləgən bolidu.

**1:1** «Mukəddəmdə» — baxka bir ipadilinixi «həmmidin burun» («aləm yaritilixtin burunla») Kalam (allıqاقан) bar idi. «Kalam» — «səz», xundakla «Hudanıng səzi» degen manıda bolup, öysanıng bir namidur; kərsitidiojan mənisi intayın qongkurdur. «köxumqəsəz» imizni kərtüng. «Kalam Huda bilən billə idi...» — Muxu yərdiki «bilən billə» degen grek tilida yənə «intayın yekin munasıvətə», «(Hudaşa) қarap uni seyidiojan» degen məninimü puritidu. «həm Kalam Huda idi» — bu muhim bayan kalamıng Hudalıq təbiitini kərsitidu.

**1:1** Pand. 8:22; Kol. 1:17; 1Yuh. 1:1, 2.

**1:2** Yh. 17:5.

**1:3** «U arkılık barlıq məwjudatlar yaritildi wə barlık yaritilojanlarning heqbiri uningsiz yaritilojan əməs» — bu yərə kezdə tutulujını Kalam əzi heq yaritilojan əməs, bəlkı azəldin Huda bilən billə məwjuṭ ikanlikidur. «Yaritilojan» grek tilida, muxu yərde «barlıqka kəltürülgən» «wujudka kəltürülgən» degen səz bilən ipadilinidu. Xuningdək baxka hıl ipadilinixi: — «Həmmə nərsə uning wasitisi bilən boldı wə bolojan nərsilərdin heq biri uningsiz bolmadi».

**1:3** Yar. 1:3; Zəb. 33:6; Əf. 3:9; Kol. 1:16; Ibr. 1:2.

**1:4** «xu həyatlıq insanlarqa nur elip kəldi» — yaki «xu həyatlıq insanların nuri idi».

**1:4** Yh. 5:26; 8:12; 9:5; 12:46; 1Yuh. 1:5; 2:8-11; 5:11.

**1:5** «karangoşuluk bolsa nurni heq besip qüxəligən əməs» — muxu sez ikki bislik sez bolup, yəni «karangoşuluk bolsa nurni heq qüxəngən əməs» yaki «karangoşuluk bolsa nurni kobul kılqan əməs» degnənnimü bildürüdu.

**1:5** Yh. 3:19.

**1:6** «Bir adəm Hudadin kəldi» — grek tilida «Bir adəm Hudadin əwətildi». «Uning ismi Yəhya idi» — Yəhya payoşəmbərnı kərsitidu. «Yəhya» degen isim grek tilida həm ibranıyi tilida «Yuhanna» — «Pərvərdigarning mehîr-xəpkəti» degen mənini bildürüdu.

**1:6** Mal. 3:1; Mat. 3:1; Mar. 1:2, 4; Luka 3:3; 7:27; Yh. 1:33.

**1:9** «Həkikiy nur, yəni pütkül insanni yorutkuqi nur dunyaşa keliwatkanidi» — «keliwatkanidi» degeñni kəndak yol bilən qüxəngili bolidu? Bizningqə, bu bir jəryanni kərsitidu — yəni bəlkim awwal Məryəmning baliyatkuşışa pəyda bolup, tuqulup andiu Yəhya payoşəmbərninq eziqə bolojan guwahlıq bilən ezininq hizmitikə kirix jöryani arkılık «keliwatatti». Baxka birhil tərjimişi «Bu bolsa dunyaşa kelidiojan hərbir insanni yorutdiojan həkikiy nurdur».

**1:9** Yh. 8:12; 9:5; 12:46.

**1:10** Ibr. 1:2; 11:3.

**1:11** «U ezininkilərgə kəlgən bolsimu, biraq uni əz həlkı kobul kilmidi» — «ezininkilər» degenlik aləm wə uningda bar bolojan nərsilərinin həmmisini kərsitidu. Həmmisi Məsihningkidur, qunki Huda aləmning həmmisini u arkılık yaratıcanı, xundakla uning baxçuruxıqa tapxuroqanıdi. «əz həlkı» — Israel həlkı, yəni Yəhudiylər həlkı, grek tilida «əzidikilər» bilən ipadilinidu.

**1:12** Yəx. 56:5; Rüm. 8:15; Gal. 3:26; 2Pet. 1:4; 1Yuh. 3:1.

**1:13** «Uni kobul kılqan muxular ya қandın, ya ətlərdin, ya insan iradisidin əməs, bəlkı Hudadin tərləgən bolidu» — -(1) «қandın ... tərləgən əməs» (grek tilida «qənlərdin əməs») — demək, məlum bir milləttin bolojanlığının əməs. Məsliən, bəzi adəmlər: «Mən Huda alahidə tallıqan həlk bolojan Yəhudiylərdin (yaki «kahin ailisi» katarlıqlardın) bolojaqka

# «Yuḥanna»

<sup>14</sup> Kalam insan boldi həm arimizda makanlaxti wə biz uning xan-xəripigə қariduk; u xan-xərəp bolsa, Atining yenidin kəlgən, mehîr-xəpkət wə həkikətkə toloqan birdinbir yeganə Oqliningkidur. <sup>15</sup> (Yəhya uningoja guwahlıq berip: — Mana, mən silerge: «Məndin keyin kəlgüqi məndin üstündür, qünki u mən dunyaqə kelixtin burunla bolovanidi» deginim dəl muxu kixidur! — dəp jar қildi). <sup>16</sup> Qünki həmmimiz uningdiki tolup taxşanlardın iltipat üstigə iltipat alduk.

<sup>17</sup> Qünki Təwrat қanunu Musa pəyəqəmbər arkılık yətküzülgənidir; lekin mehîr-xəpkət wə həkikət Əysə Məsih arkılık yətküzüldü. <sup>18</sup> Hudani ھeqkim kerüp bakşan əməs; biraq Atining kəqılıkida turoquqi, yəni birdinbir Oqlı Uni ayan қildi.

## Yəhya pəyəqəmbərning guwahlığı

Mat. 3:1-12; Mar. 1:2-8; Luk 3:15-17

<sup>19</sup> Yerusalemidki Yəhudiylar Yəhyadın «Sən kimsən?» dəp sürüxtə kılıxqa kaḥinlar bilən Lawiyalar ni uning yenoja əwətkəndə, uning ularoja jawabən bərgən guwahlıki mundaq idi:

<sup>20</sup> U etirap kılıp, ھeq ikkilənməy: — «Mən Məsih əməsmən» — dəp enik etirap қildi.

<sup>21</sup> Ular uningdin:

— Undakta ezüng kim bolisən? İlyas pəyəqəmbərmusən? — dəp soridi.

Hudanıg pərzantiman» dəp hata oylaydu («Ros.» 17:26ni kerüng).

-(2) «ətlərin ... terəlgən əməs» — bizinqə bu ibarə insanning eż tirixix-tirmixlirləri kərsitudu. Məsilən kəp adamlar: «Mən Hudanıg Musa pəyəqəmbərgə qürixəng kanunişa əmal kılıxqa tirixip, Hudanıg pərzanti boliman» dəp hata oylaydu. «rimliklarqa»diki «kirix söz»imizdiki «atlar» toojrluk izahatımızni kerüng.

-(3) «insanning (grek tilida «orkak insan»ning) həhixidin ... terəlgən əməs» — demək, hərkəndək bir insan (maylı pəyəqəmbər, maylı kaḥin maylı jamaatki birarəbən boluxidin kət'iynezar), baxla bir insanni Hudanıg pərzanti kılalmayıdu. Uningdin baxxha, ھeqkim «ez iradisi bilen» ezini Hudanıg pərzanti kılalmayıdu.

-(4) «Hudadin tərilix», yəni «kəytə tuqulux» toojrluluk 3:1-22-aytnı kerüng.

**1:14** «Kalam insan boldi» — «insan» muxu yərdə «at işigisi» yaki «ənən» bilən ipadilinidu. «Kalam insan boldi həm arimizda makamlaxtı» — grek tilida «Kalam tən (ət) boldi wa arimizda qedir tiktı». «Qedir» degen söz muxu yərdə xübhisizlik, əşyansıq insanların arısında hazır boluxi Musa pəyəqəmbərnin dərvidə Huda Əzining «mukəddəs qedir»ida turup, eż həlkə arısında hazır boloxınıqa oxhax ikeñlikini kərsitudu. «biz uning xan-xəripigə қariduk; u xan-xərəp bolsa, Atining yenidin kəlgən, mehîr-xəpkət wə həkikətkə toloqan birdinbir yeganə oqliningkidur» — «Ata» muxu yərdə Huda'Atini kərsitudu, əlwətta.

**1:14** Yəx. 7:14; Mat. 1:16; 17:2; Luk 1:31; 2:7; Kol. 1:19; 2:9; 2Pet. 1:17.

**1:15** «Məndin keyin kəlgüqi mandın üstündür, qünki u mən dunyaqə kelixtin burunla bolovanidi» — demisəkmə, Yəhya pəyəqəmbər Əysə Məsihəndin altə ay burun tuqulajan («Luk» 1:26-45ni kerüng); lekin Məsih «uning boloxının idin ilgiri boloxan».

**1:15** Mat. 3:11; Mar. 1:7; Luk 3:16; Yh. 1:26,30.

**1:16** «həmmimiz uningdiki tolup taxşanlırdıñ iltipat üstigə iltipat alduk» — mənisi bəlkim «uningdiki tolup taxşan mehîr-xəpkət wə həkikəttin iltipat üstigə iltipat alduk» degenləktür. 17-aytnı kerüng. «İltipat üstigə iltipat» degen ibarə Musanıq «Mis.» 33:3də eytən sezdin elinənən.

**1:16** Kol. 2:10.

**1:17** «mehîr-xəpkət wə həkikət Əysə Məsih arkılık yətküzüldü» — «Məsih» bolsa pəyəqəmbərlərning aldin eytixiq, Huda təripidin əwətilgilən, həman bir künü kəlip məngüg həkümranlıq kılıdiqan Padixahni wə Kutkuzoquqi-Nijatkarnı kərsitudu. «Təbirlərni kerünglar.

**1:17** Mis. 20:1.

**1:18** «Atining kəqılıkida turoquqi, yəni birdinbir Oqlı Uni ayan қildi» — bəzi kona keqürmillərdə «Atining kəqılıkida turoquqi, yəni Əzi birdinbir Huda boloxu Uni ayan қildi» deyilidu. Bu ikki warıyantrıng əməliyətta qong pərkə yok (1:1-4ni kerüng. «Hudanıg Oqlı»da nemila bolmısın hədaliq tabii bardur.

**1:18** Mis. 33:20; Kan. 4:12; Mat. 11:27; Yh. 6:46; 1Tim. 6:16; 1Yuha. 4:12.

**1:19** «Yerusalemidki Yəhudiylar» — bəlkim Yəhudiylarning aksakalları wə metiwlərli kərsitudu. «Sən kimsən?» — bu soalning «Sən ezüng toojrluk nəma dəysən? Pəyəqəmbərmusən yaki Huda əwətidiojan Məsih-kutkuzoquqimusən» deyəndək iqliki mənisi bar idi. Lekin ular uning bərgən jawabıqə ixinxək təyyar əməs idi. Məsilən, «Mat.» 21:25-27ni kerüng. «kaḥinlar bilən Lawıylar» — «kaḥinlər» ibadəthanada қurbanlıq hizmitini kılıqluqlar idi; «Lawıylar» («Lawıy» kəbilisindən boloxanlar) kaḥinlərə qədər idi. «Təbirlər»ni kerüng.

**1:19** Yh. 5:33.

**1:20** «U etirap kılıp, ھeq ikkilənməy... dəp enik etirap қildi» — «ھeq ikkilənməy» grek tilida «inkar kilmay» degen söz bilən ipadilinidu.

**1:20** Yh. 3:28; Ros. 13:25.

# «Yuhanna»

— Yak, mən u əməsmən, — dedi u.

— Əmisə, sən həlikı pəyoğəmbərmüsən? — dəp soridi ular.

U yənə: — Yak! — dedi.

<sup>22</sup> Xunga ular uningdin:

— Undakta, sən zadi kim bolisən? Bizni əwətkənlərgə jawab beriximiz üçün, bizgə eytikin, eziung toopruluk nemə dəysən? — dəp soridi.

<sup>23</sup> Yəhya mundak jawab bərdi:

— Yəxaya pəyoğəmbər burun eytkəndək, qəldə «Rəbning yolini tüz kilinglar» dəp towlaydiojan awazdurmən!..

<sup>24-25</sup> Əmdi Yerusalemın əwətilgənlər Pərisiyələrdin idi. Ular yənə Yəhyadın:

— Sən ya Məsih, ya İlyas yaki həlikı pəyoğəmbər bolmışang, nemə dəp kixilərni suoja qəməldürisən? — dəp soridi..

<sup>26</sup> Yəhya ularçı mundak dəp jawab bərdi:

— Mən kixilərni suojla qəməldürimən, lekin aranglarda turoquqi silər tonumiojan birsi bar; <sup>27</sup> u məndin keyin kəlgüqi bolup, mən hətta uning kəxining boqkuqını yexixkimu layik əməsmən!

<sup>28</sup> Bu ixlar Iordan dəryasining xərkəy ketidiki Bəyt-Aniya yezisida, yəni Yəhya pəyoğəmbər kixilərni suoja qəməldürüwatkan yərda yüz bərgənidi.

## Hudaning közisi

<sup>29</sup> Ətisi, Yəhya Əysanıng əzigə karap keliwatqanlığını kərüp mundaq dedi:

— Mana, pütkül dunyanıng gunahlarını elip taxlaydiojan Hudanıng közisi! <sup>30</sup> Mana, mən silərgə: «Məndin keyin kəlgüqi birsi bar, u məndin üstündür, qünki u mən dunyada boluxtin burunla bolovanidi» deginim dəl muxu kixidur! <sup>31</sup> Mən burun uni bilmisəmmu, lekin uni Israiloşa ayan bolsun dəp, kixilərni suoja qəməldürgili kəldim.

<sup>32</sup> Yəhya yənə guvahlıq berip mundaq dedi:

— Mən Rohning pahtək əhalidə asmandin qüxüp, uning üstigə kənojanlığını kərdüm..

**1:21** «sən həlikı pəyoğəmbərmüsən?» — bu soal Musa pəyoğəmbər aldin'ala eytkən, əzinin ornnini basidiojan, xundakla əzidin yukarı turojan pəyoğəmbərnı kərsitudu (*Qan.* 18:15-22). Əməliyətə bolsa, Musanıng «xu pəyoğəmbər» toopruluk bexariti Məsihning əzidə əməlgə axurildi.

**1:23** «Yəxaya pəyoğəmbər burun eytkəndək, qəldə «Rəbning yolini tüz kilinglar» dəp towlaydiojan awazdurmən!» — Yəxaya əz kitabidiki 40:3-aytə bayan kıləjan «Pərvərdigarning yoli» yaki «Rəbning yoli» bolsa, Kütkuzoquq-Məsihning yolını kərsitudu. Demək, Yəhyanıng hizmiti Rob əysa üçün towa kılıdiqan həlkni teyyarlatxin ibarət idi. U hətta komətrilik bilən əzi toopruluk «Mən pəyoğəmbər» deməydi, «Mən nahayıti bir awazmən, halas» dəydi.

**1:23 Yəx. 40:3; Mat. 3:3; Mar. 1:3; Luka 3:4.**

**1:24-25** «Yerusalemın əwətilgənlər Pərisiyələrdin idi» — «Pərisiyələr» Yəhudiy diniqa təwə bolojan, Təwrat tüzümlirigə kattık riaya kılıxka tirixidiojan məzəhpətiki kixiler. «nəma dəp kixilərni suoja qəməldürisən?» — Yəhudiy həlkiniŋ arisidiki «Rabbilar» (ustazlar) heli burun mundaq bir adət bekitkənki, ağar baxka millətlər («yat əllər») din bolovanlar «Təwrat-Zəbir etikədi»ni kobul kılıx düşə, awal hətnə kılıxinı, andın bürhil «suoja qəməldürűx» kobul kılıxi kerək idi. Lekin hazır «suoja qəməldürűx» kobul kılıxi kerək bolovanlar butpəras «yat əllər» əməs, bəlkı əzliyi kobul kılıxi kerək!

— Yəhya pəyoğəmbər yürgüzən «suoja qəməldürűx» kixilərning əz gunahlıriqa bolojan ikrar-towisini, xundakla Kütkuzoquq-Məsihning kelixığa bolojan etikədini ipadıləx yoli idi (məsilən, «Mat.» 3:2-12ni kərung).

**1:24-25 Qan. 18:18.**

**1:26** Mat. 3:11; Mar. 1:7; Luka 3:16; Ros. 1:5; 11:16; 19:4.

**1:29** «pütkül dunyanıng gunahlarını elip taxlaydiojan...» — grek tilida «pütkül dunyanıng gunahını elip taxlaydiojan ...». «pütkül dunyanıng gunahlarını elip taxlaydiojan Hudanıng közisi!» — Təwrattiki kurbanlıklar Məsih bilən ahirlixidu, qünki u əng ahirkı «kurbanlıq kozası»dır. Bu toopruluk, «Yar.» 22:7-8, «Mis.» 12:1-3, «Yəx.» 53:7 wə Təwrattiki baxxa yərlərda bexarat berilgən.

**1:29 Yəx. 53:5, 7; Yh. 1:36.**

**1:30** «Məndin keyin kəlgüqi birsi bar, u məndin üstündür, qünki u mən dunyada boluxtin burunla bolovanidi» — demisəkmə, Yəhya pəyoğəmbər əysa Məsihən altə ay burun tuojulojan (*Luka* 1:26-45ni kərung); lekin Məsih «uning bolojinidin ilgiri bolojan».

**1:32** «Mən Rohning pahtək əhalidə asmandin qüxüp, uning üstigə kənojanlığını kərdüm» — «Roh» — Hudanıng Mükəddəs Rohı.

**1:32** Mat. 3:16; Mar. 1:10; Luka 3:22.

# «Yuhanne»

<sup>33</sup> Mən əslidə uni bilmigənidim; lekin meni kixilərni suşa qəmüldürükə Əwətküqi manga: «Sən Rohning qüxüp, kimning üstigə kənojanlılığını kərsəng, u kixilərni Muqəddəs Rohka qəmüldürgüqi bolidul!» degəndi. <sup>34</sup> Mən dərwəkə xu ixini kərdüm, xunga uning həkikətən Hudanıng Ooqli ikənlilikgə guvahlılıq bərdim!.

## Əysanıng dəsləpki muhlisliri

<sup>35</sup> Ətisi, Yəhya ikki muhlisi bilən yənə xu yərdə turatti. <sup>36</sup> U yərdin mengip ketiwatkan Əysani kerüp:

— Kərangular! Hudanıng əkozisi! — dedi. <sup>37</sup> Uning bu səzini anglioqan ikki muhlis Əysanıng kəynidin mengixti. <sup>38</sup> Əysa kəynigə burulup, ularning əgixip keliwatkinini kərüp ulardin:  
— Nema izdəysilər? — dəp soridi.

Ular:

— Rabbi (buibraniyqə səz bolup, «ustaz» degən mənidə), kəyərdə turisən? — dedi.

<sup>39</sup> — Berip kərünglər, — dedi u. Xuning bilən, ular berip uning kəyərdə turidiojanlığını kərdi wə u künii uning bilən billə turdi (bu wakıt xu künning oninqi saiti idi).

<sup>40</sup> Yəhya pəyojəmbərnıng yüksəkliyi səzini anglap, Əysanıng kəynidin mangojan ikkiylənning biri Simon Petrusning inisi Andriyas idi. <sup>41</sup> Andriyas awwal eż akisi Simonni tezip, uningoşa:

— Biz «Məsih»ni taptuk! — dedi («Məsih»ibraniyqə səz bolup, grec tilida «Hristos» dəp tərjimə kəlinidü). <sup>42</sup> wa akisini Əysanıng aldiqə elip bardi. Əysa uningoşa karap:

Sən Yunusning ooqli Simon; buningdin keyin «Kifas» dəp atilisən, — dedi (mənisi «tax»tur)..

## Filip wə Nataniyəlnıng qakırtılıxı

<sup>43</sup> Ətisi, Əysa Galiliyə əlkisigə yol almaqçı idi. U Filipni tezip, uningoşa:

— Manga əgixip mang! — dedi <sup>44</sup> (Filip Bəyt-Saidalıq bolup, Andriyas bilən Petrusning yurtdixi idi). <sup>45</sup> Filip Nataniyəlni tezip, uningoşa:

— Musa pəyojəmbər Təwratta wə baxka pəyojəmbərlərmə yazmılırida bexarət kılıp yazoğan zatni taptuk. Ü bolsa Yüsüpning ooqli Nasarətlək Əysa ikən! — dedi..

<sup>46</sup> Biraq Nataniyəl:

— Nasarət degen jaydin yahxi birnemə qıksamdu?! — dedi.

Kelip kerüp bak! — dedi Filip.

**1:33** meni kixilərni suşa qəmüldürükə Əwətküqi — «Yəhyani suşa qəmüldürükə Əwətküqi» — Hudadur. **«Sən Rohning qüxüp, kimning üstigə kənojanlılığını kərsəng...»** — «Roh» — Hudanıng Muqəddəs Rohı. **«Sən Rohning qüxüp, kimning üstigə kənojanlısını kərsəng, u kixilərni Muqəddəs Rohka qəmüldürgüqi bolidul!»** — Yəhyanıng muxu guvahlılığı Masihiyi kəstirdi; qünki Masihi Muqəddəs Rohını teküxi bilən nijat elip kelidiqan «yengi əhdə»ni tüzgütqidur (**«Yər.»** 31:31-34, **«Əz.»** 36:25-27, **«Yəx.»** 32:15-20 wa baxkilar).

**1:34** «Hudanıng Ooqli» — bu nam hərgizmə Huda bilən Əysa otturisidiki jismaniyyətindən yəhəttiki ata-balılık munasiwbətni əməs, bəlkı rohiy yəhəttiki munasiwbətni bildürdü. **«Təbəirlər»** nimə kerüng.

— «Hudanıng Ooqli» bəzi kona keçirülmilərdə «Hudanıng talliqojını» deyilidü.

**1:36** **Yəx. 53:7; Yəl. 1:29; Ros. 8:32**

**1:39** «oninqi saat» — Yuhanne bayanında «Rim waqtı»ni ixlitudu (buningə ispat bar). Xunga bu wakıt etiqən saat on bolsa kerək.

**1:41** ««Məsih»ibraniyqə səz bolup, grec tilida «hristos» dəp tərjimə kəlinidü» — «Hristos» dərwəkə grec tilida «məsih, kılınlıq», «may sürülən» degen mənidə. Keyin, dunyawi etikadıqı jamaətindən bəziləri Əysani «Əysa Məsih», baxka bəziləri (grec tilidiki tələppuzoja əgixip) «Yəysus Hristos» daydu. Yəhudiy etikadiqlər: «Yəxua Mexiyah» dəydu.

**1:42** «Sən Yunusning ooqli Simon» — «Yunus» grec tilida «Yonah». Bəzi kona keçirümlərdə «Yuhanne» xəklidə kerülidü. «keyin «Kifas» dəp atilisən» — «Kifas»ibraniyqə səz bolup, grec tilida «Petrus» dəp tərjimə kəlinidü; lekin «Kifas»ibraniy tilida hər türlik taxni bildürdü, «Petros» grec tilida hərhil kişik taxni bildürdü.

**1:42** **Mat. 16:18.**

**1:44** **Yəl. 12:21.**

**1:45** «Filip Nataniyəlni tezip,...» — «Nataniyəl» Injildiki baxka bayanlarda «Bartolomay» (Tolmayning ooqli) dəp elinidü.

**1:45** **Yər. 3:15; 22:18; 26:4; 49:10; Kan. 18:18; 2Sam. 7:12; Yəx. 4:2; 7:14; 9:5; 40:10, 11; 53:1-12; Yər. 23:5; 33:14; Əz. 34:23; Dan. 9:24; Zək. 6:12; 9:9.**

# «Yuhanna»

<sup>47</sup> Əysa Nataniyəlning əzinining aldiqa keliwatqanlığını körüp, u toqıruluk:

— Mana, iqidə kılqə hıylə-mikrisi yok, həqiqiy bir İsaillik! — dedi.

<sup>48</sup> Nataniyəl: — Meni kəyerimdin bilding? — dəp soridi.

Əysa uningoja jawab berip: — Filip seni qakirixtin awwal, sening ənjür dərihining tüwidə olturojanlığının kərgənənidim, — dedi.

<sup>49</sup> Nataniyəl jawabən: — Ustaz, sən Hudanıng Ooqli, Israilning Padixahısan! — dedi.

<sup>50</sup> Əysa uningoja jawabən:

— Seni ənjür dərihining tüwidə kərgənlilikməni etykanlığım üçün ixiniwatamsən? Buningdin su qong ixlarnı kərisən! — dedi <sup>51</sup> wə yənə:

— Bərhək, bərhək silergə eytip koyayki, silər asmanlar eqilip, Hudanıng pərixtılırinin İnsan-oqlining üstidin qıkıp-qüxüp yürüdöjanlığını kərisilər! — dedi..

## Kana yezisidiki toy ziyanlığı

**2** <sup>1</sup> Üqinqi künü, Galiliyədiki Kana yezisida bir toy boldi. Əysanın anisi Məryəm u yərdə idi<sup>2</sup> həm Əysa wə uning muhlislirimu toyça təklip kılınışanı.

<sup>3</sup> Toyda xarab tügəp ələqanda, Əysanın anisi uningoja:

— Ularning xarablıri tügəp kaptı, — dedi.

<sup>4</sup> Əysa uningoja: — Hanim, menin sən bilən nemə karim? Mening wakti-saitim tehi kəlmidi, — dedi.

<sup>5</sup> Anisi qakarlaroja:

— U silergə nemə kıl desə, xuni kılınqlar, — dedi.

<sup>6</sup> Əmdi xu yərdə Yəhudiylarning taħarət aditi boyiqə ixlitilidiojan, hərbirigə ikki-üq tungdin su siyidiojan altə tax küp koyulmuşanı.

<sup>7</sup> Əysa qakarlaroja:

— Küplərgə su toldurungular, — dedi.

Ular küplərni aəzizliqə tolduruxti.<sup>8</sup> Andin u ularoja yənə:

— Əmdi buningdin usup toy baxkuroquqıja beringlar, — dedi.

<sup>1:49</sup> «Ustaz» — grek tilida «rabbi».

<sup>1:51</sup> «İnsan'oqlı» — Mükəddəs yazmilarda (Təwratta) «İnsan'oqlı» degən ibarə aldın ettilojan, dunyanı kutkuzuzka kelidiqon «Məsih»nı kərsətkanidi (mosilən, «Dan», 7:13-14). Tawrat-Zəbür boyıqə, bu əwetilgüçünning Hudanıng küçükdrifti wə xan-xəripi bilən ərxtin qüxp, pütkül insamları mənggү baxkurdiojanlığı aldın ettilojan. Uningdin muhim, bizningqə, Əysa Məsihning bu namı ezi həkkidə kep ixlitixi əzininə toluk insan ikenlikini, insaniyyət bilən bir ikenlikini təktıləx üçün idi. Qünki erx təripidin etykanda ajayıb ix xuki, gərqə u əzəldin «Hudanıng Ooqli» bolovan bolsimu, u hazır yənə «insanıng oqlı»mu idi. «Təbirlər»ni kərung. «Silər asmanlar eqilip, Hudanıng pərixtılırinin İnsan'oqlının üstidin qıkıp-qüxüp yürüdöjanlığını kərisilərlə» — muxu yərdə bizningqə Məsih «Yar.» 28:12ni kəzdə tutidu. Həzriti Yakup alamatlılıq bir qızını kərgən. Qıxıta u yar üstidə turup asmanoja yetidiojan bir pələməpəni kərgən, pərixtilar uning üstidin «qıkıp-qüxüp turatti». Demək, Əysa Məsih ezi dəl xu «asmanoja yetidiojan pələməpəy»dur.

<sup>1:51</sup> *Yar. 28:12.*

<sup>2:3</sup> «Ularning xarablıri tügəp kaptı» — muxundakı ix toy işığını qongkır hijalatka koypula kalmay, gaḥi əhwallarda kiz tarəptikilər yigit tarəptikilərinin üstidin dawa kılıxi mumkin idi.

<sup>2:4</sup> «Hanim, menin sən bilən nemə karim?» — Məsihning bu sözü bizni həyran kalduxu mumkin. Nemixkə Əysa eż anisoja xundaq gəp kılıdu?

— Məryəm eż oqlining Məsih ikenlikini bilətti. Lekin u bəlkim: «Bu menin oqlum, mən uning anisi, qokum menin telipimni orunlixi kerək» dəp oylixi mumkin idi. Lekin Hudanıng padixahlıkı iqidə bizning Hudanıng məlum adımı bilən bolovan birər «şisməniy munasiwbə»ning heqkəndə inawiti yoktur; pəkət Hudanıng Məsihə bolovan məhri-xəpkitigə iman-ixənq baqlısalak, andin uningdin birər nərsə tələp kılıxka bolidu. Məryəmning hapa bolmaslığı wə 5-ayəttiki imanlıq sezərnə etixi uning bu muhüm nüqtini obdan qıxınip yətkənlikini ispatlayıd. «Menin wakti-saitim tehi kəlmidi» — «menin wakti-saitim» degən ibarə adətə Məsihning elümi, tirixli wə asmanoja ketürülükini kərsitidu. Kəzəd tutulqını Əysanın bu ixlər arxılıq «luuqalandurulux»dur — 12:23, 27, 28, 31ni kərung. Xunga muxu yərdə bəlkim «mən axkarə kılınidiojan wakıt tehi kəlmidi» degəndək mənində boluxi mumkin. «Yh.» 4:21, 23, 5:25, 28, 29, 7:30, 8:20, 12:23, 27, 28, 31, 13:31, 16:26, 17:1ni kərung.

<sup>2:6</sup> «ikki-üq tung» — grek tilida «ikki-üq «metret»». Hərbir küpkə 80-100 litr su siyidu, jəmiy 480-720 litr su bar idi.

# «Yuhanne»

Ular uni apirip bərdi.

<sup>9</sup> Toy baxkuroquqi xarabka aylandurulqan sudin tetip kərgəndə (u uning kəyərdin kəltürulgənlilikini bilmidi, əmma buni su toxuqan qakarlar bilətti) toy baxkuroquqi toyi boluwatqan yigitni qakirip, <sup>10</sup> uningoja:

— Hərbir toy kılıquqi yahxi xarabni toyning bexida kuyidu, andin mehmanlar կազուզə iqlikəndin keyin, naqirini kuyidu. Əjəba, sən yahxi xarabni muxu qəoñkiqə saklapsən! — dedi.

<sup>11</sup> Bu bolsa, Əysa kərsətkən mejizilik alamətlərning dəsləpkisi bolup, Galiliyəning Kana yezisida kərsitilgəndi. Buning bilən u əzinin xan-xəripini ayan kıldı, wə uning muhlisliri uningoja etikad kıldı. <sup>12</sup> Bu ixtin keyin u, anisi, iniliri wə muhlisliri bilən Kəpərnəhüm xəhərigə qüxüp, u yərdə birnəqqə kün turdi.

## Soda-setik kılıquqılarning ibadəthanidin қoопlinixi

Mat. 21:12-13; Mar. 11:15-17; Luka 19:45-46

<sup>13</sup> Yəhudiylarning «etüp ketix həyeti» oja yekin կalojanda, Əysa Yerusalem oja bardı. <sup>14</sup> U ibadəthana həylilirida kala, koy wə kəptər-pahtək satkuqılarnı həm u yərdə olturoqan pul tegixküqilərni kərdi. <sup>15</sup> U tanidin kamqa yasap, ularning həmmisini koy-kaliliri bilən қoxup ibadəthanidin həydəp qıvardı. Pul tegixküqilərning pullarını qeqip, xırələrini erüwətti <sup>16</sup> wə pahtək-kəptər satkuqılaraq:

— Bu nərsilərni bu yərdin elip ketix! Atamning əyini soda-setik əyi kiliçiwalma! — dedi..

<sup>17</sup> Buni kərgən muhlisliri Zəburda mundak pütülginini esigə elisti:

«Sening mukəddəs əyünggə boloqan otluk muhəbbitim əzümnı qulojiwaldı!».

<sup>18</sup> Xuning bilən Yəhudiylar u ixlar oja inkas bildürüp uningdin:

— Bundak ixlarnı kılıqanıkənsən, əni, bizgə nemə mejizilik alamətni kərsitip berisən?! — dəp soridi..

<sup>19</sup> Əysa ular oja jawab berip:

— Uxbu ibadəthanini quwuwtəsənglər, mən üq kün iqidə uni yengiwaxtin kürup qikimən, — dedi..

<sup>20</sup> Xuning bilən bu Yəhudiylar yənə uningoja:

<sup>2:11</sup> «Bu bolsa, Əysa kərsətkən mejizilik alamətlərning dəsləpkisi bolup,...» — «Yuhanne»da alahidə hatiriləngən «mejizilik alamət» yaxı «mejizilik bəlgə»lər jəmiy yətə bolup, hərbiri Əysa Məsihinq həkikiyə salahiyətindən bir taripini kərsitidən mejizidir. «Buning bilən u əzinin xan-xəripini ayan kıldı, wə uning muhlisliri uningoja etikad kıldı» — «uning muhlisliri uningoja etikad kıldı» deyilgini bilən, keyinkı nuroqun ixlar muhlislarning bu etikədindən mukim əməs, bəlkı intayın nazuk ikənlilikni ispatlaydu, əlwətta.

<sup>2:13</sup> «etüp ketix həyeti» — («pashax» həyeti) — bu Yəhudiylarning Musa pəyojəmbərning yetəkliyi arkılık əzlinin Misirdiki küllük hayatının kutluqan kününü hatiriləx həyeti bolup, əyni wakıttı Yəhudiylərərənən həmmisi Yerusalem oja berip, ibadəthanında kurbanlıklarını soyup, həytni xu yarda etküzüxi kerak idi. «Mis.» 12-babını kerüng.

<sup>2:14</sup> «ibadəthana» — pəkət Yerusalem diki mukaddəs ibadəthanını kərsitidü. Bu ibadəthananı Sulayman padixaḥ birinçi bolup miladiyədən ilgiriki 950-yili kurojanıdı; andin Yəhudiylar Pars imperiyası taripidin sürgün boluxidin kaytip kələğəndə, yanı miladiyədən ilgiriki 520-yili kəytə kurojanıdı. Bu ibadəthanını Hərod padixaḥ burunkidinmə həywətlik kılıp kürup qıkkəndi. Hudanıng əmri boyiąq, pəkət Yerusalem diki bu ibadəthanidə kurbanlık kılıxka bolatti. «kala, koy wə kəptər-pahtək» — bularını kurbanlıklär üçün satatı.

<sup>2:14</sup> Mat. 21:12; Mar. 11:15; Luka 19:45.

<sup>2:16</sup> «Atamning əyini soda-setik əyi kiliçiwalma!» — «Zəb.» 14:20-21ni kerüng.

<sup>2:17</sup> «sening mukəddəs əyünggə boloqan otluk muhəbbitim əzümnı qulojiwaldı!» — «Zəb.» 69:9ni kerüng.

<sup>2:17</sup> Zəb. 69:9

<sup>2:18</sup> Mat. 12:38; 16:1; Mar. 8:11; Luka 11:29; Yh. 6:30.

<sup>2:19</sup> «Uxbu ibadəthanini quwuwtəsənglər, man üq kün iqidə uni yengiwaxtin kürup qikimən» — Əysa eytkən bu alamət u keyin eytkən «Yunus pəyojəmbərədə kerülgən alamət-karamət»kə ohxax bolup, əzinin ölümü wə tirilixini kərsitidü (məsələn, «Mat.» 12:39ni kerüng).

<sup>2:19</sup> Mat. 26:61; 27:40; Mar. 14:58; 15:29.

# «Yuhanna»

— Bu ibadəthanini yasawatlılıq hazırlıqqa qırıq altə yil bolğan tursa, sən uni կandaşığə üq kündila kürup qıqlaysən?! — dedi. <sup>21</sup> Həlbuki, uning «ibadəthana» degini uning əz tenini kərsətkəndi. <sup>22</sup> Xunga, u ölümdin tirilgəndin keyin, muhlisliri uning bu deginini esigə aldi wə xundakla mukəddəs yazmilardiki bu həqtiki bexarətkə həmdə Əysanın eytən səziga ixəndi. <sup>23</sup> Ətüp ketix həytida, nuroğun kixilər uning Yerusalemda kərsətkən möjizilik alamətlərni kergən bolup, uning namioğa etikad kılıxtı. <sup>24</sup> Lekin Əysa pütkül insanlarning kəlbining կandak ikənlilikini bilgəqək, əzini ularoşa tapxurmaytti. <sup>25</sup> İnsan toopruluk həqkimning uningoşa guwahlıq berixinin hajiti yok idi; qünki u insanlarning kəlbidə nemə bar ikənlilikini əzi bilətti..

## Қaytidin tərilix

**3** <sup>1</sup> Yəhudiyalar kengəxmisinə Pərisiylərdin bolğan Nikodim isimlik bir yolbaxqısı bar idi. <sup>2</sup> Bu adəm bir keqisi Əysanın aldioğa kelip:

— Ustaz, senin Hudadin kəlgən təlim bərgüqi ikənlilikni bilimiz. Qünki Huda uning bilən billə bolmisa, həqkimning sən kərsətkən bu möjizilik alamətlərni kərsitixi kət'iy mümkün əməs, — dedi..

<sup>3</sup> Əysa uningoşa jawabən:

— Bərəkət, bərəkət, mən sanga xuni eytip կoyayki, həqkim yüksəridin tuqulmioqə, Hudanıng padixahlığını kərəlməs! — dedi.

<sup>4</sup> Nikodim:

— Adəm kəriqinida կandakmu қaytidin tuqulsun? Anisining կorsikioja կayta kirip tuquluxi mümkün mü? — dəp soridi.

<sup>5</sup> Əysa mundak jawab bərdi:

— Bərəkət, bərəkət, mən sanga xuni eytip կoyayki, həm sudin, həm Rohtin tuqulmioqə, həqkim Hudanıng padixahlıqioja kərəlməs!. <sup>6</sup> Əttin tuqulmuşan bolsa əttur; rohtin tuqulmuşan bolsa rohtur. <sup>7</sup> Sanga: «Yükəridin tuquluxunglar kerək» deginiməgə həyran կalma. <sup>8</sup> Xamal halioşan tərəpkə sokidu, sən uning awazını anglaysən, lekin կayərdin kelip, կayərgə baridiojinini bilməysən. Rohtin tuqulmuşan hərbirimu xundaktur.

<sup>9</sup> Nikodim yanə jawabən Əysəoşa:

— Bu ixlər կandakmu mümkün bolar? — dedi.

<sup>10</sup> Əysa uningoşa jawabən mundak dedi:

— «Sən Israilem əliması turup, buniyu bilməmsən? <sup>11</sup> Bərəkət, bərəkət, mən sanga xuni eytip կoyayki, biz bilginimizni eytimiz wə kərginimizgə guwahlıq berimiz, lekin silər bizning

---

**2:22 Luká 24:8.**

**2:24** «Lekin Əysa pütkül insanlarning kəlbining կandak ikənlilikini bilgəqək, əzini ularoşa tapxurmaytti» — bu bayandin «hux həwər»diki ahirki məkəntəni kərgili bolidu. Əysa Masih insanlaroşa bəhət-bərikət əməs, bəlkı əzini ata kılıxni yaki «tapxurux»ni halaydu. Lekin insan əzii tüptin əzgərtilmişə, tehi kona gunahlı təbiətə bolsa, «əzini tapxurux» kət'iy mumkin bolmayıttı. Hərbir insan rohta «կayta tuqulux» kerək — bu 3-babning qong temisidur.

**2:25 1Sam. 16:7; ITar. 28:9; Zəb. 7:9; 103:14; Yər. 11:20; 17:10; 20:12; Yh. 6:64.**

**3:2** «Ustaz» — İbraniy tilida «Rabbî», «ustaz» degən mənidi.

**3:2 Yh. 7:50; 9:16, 33; 19:39; Ros. 10:38.**

**3:3** «həqkim yüksəridin tuqulmioqə, Hudanıng padixahlığını kərəlməs!» — «yükəridin» degən söz grek tilida yanə «կaytidin» degənnimə bildürudu wə xübhsizki, muxu yərdə bu ikki mənəni əz iqigə aliud.

**3:5 Tit. 3:5.**

**3:6 Rim. 8:5.**

**3:8** «Xamal halioşan tərəpkə sokidu, sən uning awazını anglaysən, lekin կayərdin kelip, կayərgə baridiojinini bilməysən. Rohtin tuqulmuşan hərbirimu xundaktur» — grek tilida «xamal» wə «roh» birlər sez bilən ipadılınidır.

— Əysanın bu ayəttiki küqlük sözlerini «köxumqə söz»imizdə bir-birlər xərhələymiz.

**3:10** «Sən Israilem əliması» — bu söz bəlkim Nikodimning Israıl iqidə səwiyyisi əng yüksəki Təwrət ustazı ikənlilikini kərsitixi mumkin.

# «Yuhanna»

guwahlıkimizni köbul kilmaysılər..<sup>12</sup> Silərgə zemindiki ixlarnı eytsam ixənmigən yerdə, ərxtiki ixlarnı eytsam qandağmu ixinislər?<sup>13</sup> Əzı ərxtə bolup, ərxtin qüixküqidin, yəni İnsan'oqlidin baxka həqkim ərxkə qıkmidi.<sup>14</sup> Musa qəldə tuq yilanni ketürgəndək, İnsan'oqlimu ohxaxla xundak egiz ketürülüxi kerək.<sup>15</sup> Xundak boloxanda, uningoja etikad kılıqanlarning həmmisi halak bolmay, mənggülük həyatka erixələydu».

<sup>16</sup> Qünki Huda dunyadiki insanları xu kədər seyiduki, Əzinin birdinbir yeganə Oqlini pida boluxka bərdi. Məksiti, uningoja etikad kılıqan hərbirining halak bolmay, mənggülük həyatka erixixi üqündür.<sup>17</sup> Huda Oqlini dunyadiki insanları gunahka bekitix üçün əməs, bəlkı ularning u arxılık kutkuzuluxi üçün dunyaqa əwətti.<sup>18</sup> Kimki uningoja etikad kılıquqi bolsa, gunahka bekitilməydi; lekin etikad kılımioquqi bolsa alliqاقan gunahka bekitilgəndür; qünki u Hudanıng yakka-yegana Oqlining namişa etikad kılımiojan..<sup>19</sup> Wə gunahka bekitix səwəbi mana xuki, nur dunyaqa kəlgən bolsimu, insanlar nurnı əməs, bəlkı karangoçuluğunu yahxi kərdi; qünki ularning əməlliri rəzil idi.<sup>20</sup> Qünki rəzillik kılıquqi hərbiri nurnı yaman kərüp wə əzining kılıqan-ətkənlirining akkara kılınmaslıkı üçün nuroja kəlməydi;<sup>21</sup> lekin həkikətni yürgüzüqi bolsa, əməllirini Hudaoja tayinip kılıqanlığı ayan bolsun dəp, nuroja kelidu.

## Yəhya pəyəqəmbər yənə guwahlıq beridu

<sup>22</sup> Bu ixlardın keyin, Əysa muhlisliyi bilən Yəhudiya zeminişa bardı; u u yerdə ular bilən billə turup, kixilərni qəmündürdü.<sup>23</sup> Xu qəoja Yəhya pəyəqəmbərmə Salim yezisinin yənidiki Aynon degən yerdə kixilərni qəmündürüwatattı. Qünki u yərning süyi mol idi. Kixilər uning aldioja kelixip, qəmündürüxnı köbul kılıxattı.<sup>24</sup> (qünki xu qəoja Yəhya tehi zindanoja taxlanmiojanidi).

<sup>25</sup> xu waqtılarda Yəhyanıng muhlisliyi bir Yəhudiy kixi bilən taħarət қaidiliri tooprısında bəsmunazırə kılıxip қaldı.<sup>26</sup> Andin muhlislar Yəhyanıng yenioja kelip:

**3:11** «biz bilginimizi eytimiz wə kərginimizgə guwahlıq berimiz, lekin silar bizning guwahlıkimizni köbul kilmaysılər» — nemixə Əysa Nikodimoja xunqə eojir tənbih beridu? Uning bu bayanının ikki mühim soal qıçıdu: «biz» kim?, «silər» kim? Bular tooprısında «köxümə sez»imizde tohilimiz.

**3:11** Yh. 3:32; 7:16; 8:28; 12:49; 14:24.

**3:13** «Əzi ərxtə bolup, ərxtin qükküqidin, yəni İnsan'oqlidin baxka həqkim ərxkə qıkmidi» — bəzi kona keqürmilərdə «əzi ərxtə bolup» degən söz tepilmaydı.

**3:13** Yh. 6:62; Əf. 4:9.

**3:14** «Musa qəldə tuq yilanni ketürgəndək, İnsan'oqlimu ohxaxla xundak egiz ketürülüxi kerək» — okurmanın tiləsi elinənən bu wəkənəng təpsilatlarını «Qel.» 21:4-9da tapalayıdu. İsrailər gunah sadır kılıqanda, Huda ularqa tarbiya berix üçün arisoja yilanları əwətkən. Yilanlar nurojun adəmlərni qakqan, Musa Hudanıng yolyorukı bilən tuqtın bir yilan yasap, uni hasisoja bekitip, hasını egiz ketürüp Israfilning bargahını aylınip mangoran. Yilanlarning zəhiridin eləy dəp kələşənlər əgər iman bilən xu tuq yilanoja karisa sakəyən.

-Bu waqə Əysanıng krestə ketürülüxiga bexarət boludu. Gunahidin eləy degənlər Əysəsa iman bilən karisa (Əysa biz üçün gunahning ezi kılınojan, 2Kor.5:21) gunahın sakayıtlıdu — demək, mənggülük həyatka erixidu.

**3:14** Qel. 21:9; 2Pad. 18:4; Yh. 8:28; 12:32.

**3:15** «xundak boloxanda, uningoja etikad kılıqanlarning həmmisi halak bolmay, mənggülük həyatka erixələydu» — Bu kimminq sezi? Məsihning sezləri bəlkim 15-ayəttə tohtayıdu. 16-21-ayətlərni rosul Yuhanna Mükəddəs Rohuning türkə-yolyorukı bilən yazışan, dəp ixinimiz.

**3:15** Yh. 3:15.

**3:16** «xu kədər seyiduki,...» — grek tilida yənə «xu yol bilən seyiduki,...» degən məninimə bildiridu.

**3:16** Yh. 3:36; Lukə 19:10; Rim. 5:8; 8:31; 1Yuhə. 4:9; 5:10.

**3:17** Lukə 9:56; Yh. 9:39; 12:47; 1Yuhə. 4:14.

**3:18** Yh. 5:24; 6:40,47; 20:31.

**3:19** Yh. 1:5.

**3:21** «Hudaşa tayinip kılıqanlığı» — grek tilida «Hudada kılıqanlığı» degən söz bilən ipadilinidu.

**3:21** Əf. 5:8,13.

**3:22** Yh. 4:1.

**3:23** Mat. 3:6; Mar. 1:5; Lukə 3:7.

**3:24** Mat. 14:3.

# «Yuhanna»

— Ustaz, Iordan dəryasining u kətida sən bilən birləşə boləjan, əzüng təripləp guwahlıq bərgən həlikı kixi mana hazır əzi kixilərni qəməldürütənidir, wə həmmə adəm uning yenioqa ketixiwatidu, — dedi..

<sup>27</sup> Yəhya mundak jawab bərdi:

— Əgər uning oja ərxtin ata əlinəmiojan bolsa, insan həqnərsigə igə bolalmaydu. <sup>28</sup> Mening silərgə: «Mən Məsih, əməs, pəkət uning aldida əwətilgənmən» deginimə əzünglər guwahqisilər..

<sup>29</sup> Kelinqəknə əmrigə aloquqi yigittur; koldixi yigitning awazini kütidu; koldax uning awazini anglap, kəlbidə tolimu hursən bolidu. Xuning oja ohxax, məndimu hursənlik tolup taxidu..

<sup>30</sup> Uning yüksilixi, mening ajizlixixim mükərrərdür..

<sup>31</sup> Üstündin kəlgüqi həmmidin üstündür. Zemindin kəlgüqi zəminoja təwə bolup zemindiki ixlarnı sezləydi. Ərxtin kəlgüqi həmmidin üstündür; <sup>32</sup> ezining ərxtə kərgən wə anglioqanlıri bolsa, u bular tooqruluk guwahlıq beridu; birək həqkim uning guwahlıqını köbul kılmayıdu..

<sup>33</sup> Həlbuki, kimki uning guwahlıqını köbul kələjan bolsa, Hudanıng hək ikənlilikimə məhürünü başkan bolidu .. <sup>34</sup> Qünki Huda əwətkini Hudanıng səzlərini sezləydi; qünki Huda Röhnini uning olaqəm bilən kəmləp bərməs.. <sup>35</sup> Ata Ooqulni səyidu wə həmmə ixlarnı uning kəlioja tapxuroqandur.. <sup>36</sup> Ooquloja etikad kəloquqi mənggülük həyatka igaqidur. Lekin Ooquloja itaət kilmioquqi həyatni həq kərməydi, bəlkı Hudanıng oqəzipi xundaklarning üstidə turidi..

<sup>3:26</sup> «Ustaz» — Grek tilida «rabbi». .... «... əzüng təripləp guwahlıq bərgən həlikı kixi mana hazır əzi kixilərni qəməldürütənidir, wə həmmə adəm uning yenioqa ketixiwatidu» — nemixə Yəhyanıng muhlisli xu Yəhudiy kixi bilən bəs-munazira kılıp (25-ayot) bu soalnı tuqdırıqan? Yəhya bolsa Təwərat dawridiki əng ahırkı, xundakla əng uluq pəyoğəmber həsablanırdı. Yəhya xu salahiyitida Təwərat («kona əhədə»)tiki taħarət ixlərini tehiqə saklap kəlgənidi. Lekin Məsih «iqlik tazılık»ni təkitləydiqan talimi bilən «yengi əhədəni tonuxturwatqanıdi. Xuning bilən xu bəs-munaziridə Yəhyanıng təlimləri wə əysanıng təlimləri otturisidiki parklar tükixi mumkin idi. Yəhyanıning muhlislerinən «həkk «Səndin waz keqip, bu «yengi adam»ning kəxiqə baridu» deyixinən məksəti Yəhyanıning inawət-abruyını koçqıdxı idi, əlwəttə. Lekin Yəhyanıng (27-31-ayettik) jawabi «Bundak oylap ketixinən hajiti yok, əksiqə huxal boluxımız lazıim» idi.

<sup>3:26</sup> Mat. 3:11; Mar. 1:7; Luk. 3:16; Yh. 1:15, 26, 34.

<sup>3:28</sup> Mat. 3:1; Mat. 11:10; Mar. 1:2; Luk. 1:17; 7:27; Yh. 1:20, 21, 23.

<sup>3:29</sup> «Kelinqəknə əmrigə aloquqi yigittur; koldixi yigitning awazini kütidu; koldax uning awazini anglap, kəlbidə tolimu hursən bolidu. Xuning oja ohxax, məndimu hursənlik tolup taxidu» — muxu səzər bilən Yəhya pəyoğəmber əysa Məsihini toy yigitigə oxxitidu wə: Əzüm bolsam pəkət toy yigitinən koldiximən, halas, dəydü.

<sup>3:30</sup> «Uning yüksilixi, mening ajizlixixim mükərrərdür» — Yəhyanıng sezləri muxu yərda tügenydi, 31-36-ayətlərni rosul Yuhanna Mükəddəs Röhninə türkə-yolutoruk bilən yazojan, degən pikirgə mayilmiz. Bəzəi alimlər 32-34- yaki 32-36-ayətlərinə Yəhya pəyoğəmbərnəng sezləri, dəp karaydu.

<sup>3:31</sup> Yh. 8:23.

<sup>3:32</sup> Yh. 5:30; 8:26; 12:49; 14:10; 1Yuh. 5:10.

<sup>3:33</sup> «Kimki uning guwahlıqını köbul kələjan bolsa, Hudanıng hək ikənlilikimə məhürünü başkan bolidu» — «Huda hək» deyən sezdə kezət tutulonu nemə? Xübhisizki, Hudanıng əslidə Kütkəzəloquqi-Məsih, əwətimən, dəp bərgən nuroğun wədiliñi hazır əysada toluk əmələk axurulonan, degənlik bolidu.

— Məhürünü başkan! — birləşdirdi, baxkilaroja «Huda həktür» dəp enik guwahlıq beridiojan wə ikkinqidin, Hudanıng guwahlıqını köbul kəloquqi əz həyatida xu guwahlıknı təstikləydiqan Hudanıng Röhninə ispatini keridu, xunga «Huda hək» dəp tehimu küllük guwahçı bolidu.

<sup>3:33</sup> Rim. 3:4.

<sup>3:34</sup> «...qünki Huda Röhnini uning olaqəm bilən kəmləp bərməs» — «Roh» — Hudanıng Mükəddəs Rohi. Demək, Huda pəyoğəmberlirrigə Əz Rohidin «olaqəm bilən kəmləp» atə kəliqini bilən, Məsihəga bolsa olaqımay bərməktə.

— Baxkalar birhil tərjimisi: «Huda Röhnini olaqəm bilən kəmləp bərməs» — demək, Injil dəwriddə Huda Məsih, ərkilik Mükəddəs Rohini həmmə etikadçıqa olaqımay atə kılıdu.

<sup>3:34</sup> Ef. 4:7.

<sup>3:35</sup> «Ata Ooqulni səyidu wə həmmə ixlarnı uning kəlioja tapxuroqandur» — «Ata» muxu yərda Hudani kərsitudu; «Ooqul» bolsa — Hudanıng Əz Ooqli, əlwəttə. «Yuhanna»da «Ooqul» kəp ixtililidu; qünki Hudanıng Ooqli birləşdir.

<sup>3:35</sup> Mat. 11:27; 28:18; Luk. 10:22; Yh. 5:22; 17:2; Ibr. 2:8.

<sup>3:36</sup> Yh. 3:36; 6:47; 1Yuh. 5:10.

## Əysa bilən Samariyəlik ayal

**4** <sup>1</sup> Əmdi Pərisiyəlerning «Əysaning muhlis kılıp qəmündürgənliri Yəhyaningkidin kəp ikən» deyən həwərni anglojinini Rəb ukkəndin keyin. <sup>2</sup> (əməliyyətə Əysa əzi əməs, muhlislri qəmündürətti) <sup>3</sup> u Yəhudiyyə əlkisidin qıkıp yənə Galiliyəgə kətti. <sup>4</sup> Əmdi u yol üstidə Samariyə əlkisidin ətüxi kerək idi. <sup>5</sup> Xuning bilən u Yakup əz oqlı Yüsüpək bərgən yərgə yekin boləjan Samariyəning Sihar degən bir xəhiringə kəldi. <sup>6</sup> Xu yərda «Yakupning kuduksi» bar idi. Əysa səpiridə qarqiojinidin kuduksıñ qəxioqa keliplərənəndi. Bu təhminən altinqı saat idi. <sup>7-8</sup> Əysaning muhlislri yeməklik setiwelix üçün xəhərgə kirip kətkəndi. Xu qaoqda, Samariyəlik bir ayal su alojili kəldi. Əysa uningoşa:

— Manga iqliki su bərgin, — dedi.

**9** Ayal uningdin:

— Əzingiz Yəhudiyyə tursingiz, məndək Samariyəlik bir ayaldın qandaqlarqə iqliki su tələp kılıp kəldingiz? — dəp soridi (qünki Yəhudiylər Samariyəliklər bilən həqkandaq bardı-kəldi kilmayttı).<sup>9</sup>

**10** Əysa uningoşa jawabən:

— Əgər sən Hudanıñ sowojitining nemiliki wə səndin su sorioquqining kim ikənlikini bilsəngidi, undakta sən uningdin tiləytting wə u sanga həyatlış süyini berətti.

**11** Ayal uningdin:

— Təksir, su tartkudək həqnərsingiz bolmisa, uning üstigə kuduq qongkur tursa, həyatlış süyini nədin alisiz? <sup>12</sup> Əjəba, bu kuduksi bizgə miras kəlduroqan atımız Yakuptin uluqomusuz? Bu kuduktin əzi, oçulları wə mal-waralırımı su iqlikən — dedi.

**13** Əysa uningoşa jawabən:

— Bu suni iqlikən hərkim yənə ussaydu. <sup>14</sup> Əmma mən beridiojan suni iqliküqi hərkim mənggүüə ussimaydiojan bolidu wə bəlkı mən uningoşa beridiojan su uning iqidə uni mənggültük həyatlışka elip baridiojan, uroqup qıçıdiojan bir bulak bolidu, — dedi..

**15** Ayal: — Təksir, manga bu sudin bərgəysizki, mən yənə ussimaydiojan wə muxu yərgə su tartkili ikkinqi kəlgüqı bolmaydiojan bolay! — dedi.

**16** Əysa:

— Berip eringni bu yərgə qakırıp kəlgin, — dedi.

**17** — Erim yok, — dəp jawab bardı ayal.

— Erim yok dəp, rast eytting. <sup>18</sup> Qünki bəx ərgə təgding wə həzir səndə boləjini sening ering

**4:1** Yh. 3:26.

**4:4** «u yol üstidə Samariyə əlkisidin ətüxi kerək idi» — Yəhudiylər Samariyəliklərgə eq boləjaqka, ular Yəhudiyyədən Galiliyəgə mangojanda, Samariyədən əməs, daim İordan dəryasını boylap mangattı. Xunga «Samariyə əlkisidin ətüxi kerək» debyn səz muxu yərdə əysanıñ bu yol bilən mengixi Hudanıñ iradisi ikənlikini bilgənləkini ayan kıldı.

**4:5** Yar. 33:19; 48:22; Yə. 24:32.

**4:6** «Yakupning kuduksi» — grek tilida «Yakupning buluki». U yər astidiki bulak boləjaqka, «kuduksi» idi. «Bu təhminən altinqı saat idi» — yaki atığında saat altıda yaki qıxtın keyin altinqı saatda (5:4diki izahatıñ kerüng).

**4:9** ...qünki Yəhudiylər Samariyəliklər bilən həqkandaq bardı-kəldi kilmayttı — Yəhudiylər Samariyəliklərni kapır dəp, hətta ularning qına-qəqilirinimə ixlatmeyti. Yəhudiylər həlki an'ənlirli boyiqimu «Xu kapırlarqa kərzədar boluxka kət'iy bolmaydu» dəp Samariyəliklərдин həqinəmə sörmətti. Uning üstigə Yəhudiyyə erkaklər sırtlarında bolopanda həqkəqan natonux bir ayal bilən (hətta bəzidə tonux ayallar bilənmə) sözəlxəməytti. 27-ayətni kerüng.

**4:9** Lukə 9:52, 53; Yh. 8:48.

**4:11** Yər. 2:13.

**4:12** «Əjəba, bu kuduksi bizgə miras kəlduroqan atımız Yakuptin uluqomusuz? Bu kuduktin əzi, oçulları wə mal-waralırımı su iqlikən» — ayalning bu sözünün iqliki mənisi bəlkim «Kuduq kolap su tepix asan əməs. Paşət nahayıti bilimlik adamlar xundak kılalayda. Uning üstigə hətta uluq Yakup ezməni muxu sudin iqlikən, uningdin yahxi su tapalmiojan. Siz uningdin uluojsız, Yakup iqlikən sudin əwzəl şüyüng barmu?»! degənlik bolsa kerək.

**4:14** Yh. 3:16; 6:27, 35, 54; 7:38.

**4:15** «Təksir, manga bu sudin bərgəysizki, mən yənə ussimaydiojan wə muxu yərgə su tartkili ikkinqi kəlgüqı bolmaydiojan bolay!» — Ayalning tələppuzı bəlkim kinayılıkrak yaki gumanlıkrak bolsa kerək. Biziñningə pəkət Əysa ayalning əz erlili tövəruluk bexarətlək sez kılqanda (18-ayət), andin ayal uning həkkikiyə Məsih ikənlikini bilip yetidi.

## «Yuhanınna»

əməs. Buni toqra eytting! — dedi Əysa.

<sup>19</sup> Ayal uningoja: — Təksir, əmdi kerdümki, siz əslidə pəyoğəmbər ikənsiz! <sup>20</sup> Ata-bowilirimiz bu taoqla ibadət kılıp kəlgən, lekin silər Yəhədiylar «İbadətni Yerusalemda kılıx kerək!» dəwalisiləroq? — dedi.

<sup>21</sup> Əysa uningoja mundak dedi:

— Hanim, manga ixəngin, xundak bir wakti-saiti keliduki, silərning Atioqa ibadət kılıxinglar üçün nə bu taoqla yaki nə Yerusalemda boluxunglarning hajiti əlməydi. <sup>22</sup> Silər ibadət kılıqininglarnı bilməysilər; birak biz kimə ibadət kılıqinimizi bilimiz. Qünki nijat-kutkuzulux Yəhədiylar arkılık bolidu. <sup>23</sup> Lekin xundak bir wakti kelidi — wə xundakla hazır kəldiki, həkikiy ibadət kılıquqlar Atioqa roh wə həkikət bilən ibadət kılıdi. Ata Əzigə ənə xundak həkikiy ibadət kılıquqlarını izdiməktə. <sup>24</sup> Huda rohtur wə uningoja ibadət kılıquqlar roh, wə həkikət bilən Uningoja ibadət kılıxi kerəktur..

<sup>25</sup> Ayal uningoja:

— Məsihning, yəni «Hristos» degənning kelidiqanlığını bilimən. U kəlgəndə, bizə həmmə ix-larnı eytip beridir — dedi.

<sup>26</sup> Əysa uningoja: — Sən bilən sezlixiwatkuqi mən dəl xudurmən! — dedi..

<sup>27</sup> Xu qaçda uning muhlisliri kaytip kəldi. Ular uning bir ayal bilən sezlixiwatqanlıqıja həng-tang kəlixti; lekin həqkəysini uningdin: «Uningdin nemə izdəysən?» yaki «Nemixka uning bilən sezlixisən?» dəpmu sorimidi.

<sup>28</sup> Xuning bilən ayal kozisini taxlap կoyup, xəhərgə kaytip berip, kixilərgə:

<sup>29</sup> — Yürünglər, həyatimdə kılıqanlırmının həmmisini manga eytip bərgən bir kixini kərüp kelinglər. Əjəba, Məsih xumidu? — dedi.

<sup>30</sup> Buning bilən halayıx xəhərdin qıkıp, əysanıq aldioqa kəlixti.

<sup>31</sup> Xu arılıqta muhlisliri uningoja:

— Ustaz, bir nərsə yəwalsangqu? — dəp etünüxti.

<sup>32</sup> Lekin u ularqa:

— Mening silər bilməydiqan bir yeməklikim bar, — dedi.

<sup>33</sup> Muhlislar bir-biriga:

— Əjəba, birsi uningoja yegili bir nərsə əkelip bərgənmidu? — deyixti.

<sup>34</sup> Əysa ularqa mundak dedi: — Mening yeməklikim — meni əwətküqining iradisini əməlgə axurux wə uning manga tapxurojan hizmitini tamamlaxtur.

<sup>35</sup> — Silər: «Həsul yeqiqi xəzənə tət ay kəldi!» dəwətmamsılər? Mana, silərgə eytayki, bexinglarnı

<sup>4:19</sup> Luká 7:16; 24:19; Yh. 6:14.

<sup>4:20</sup> «Ata-bowilirimiz bu taoqla ibadət kılıp kəlgən» — «bu taoq» Garizim teoqidur. Samariyalıklar xu yarda əzibadəthanisini kuruqanıdi. «Lekin silər Yəhədiylar «İbadətni Yerusalemda kılıx kerək!» dəwalisiləroq?» — demisəkmə, ayalning bu sezi əməliy bir soaldur, yani: — Nemixka xundak? Bu toqrimu? — degəndək.

<sup>4:20</sup> Kan. 12:5,11; 1Pad. 9:3; 2Tar. 7:12.

<sup>4:22</sup> «nijat-kutkuzulux Yəhədiylar arkılık bolidu» — qünki (1) Huda həkikiy sez-kalamini əslidə Yəhədiy həlkigə alahidə tapxurojan; (2) həmmidin mühimmi, Hudanıng wədilirigə asasan Məsih Yəhədiylardın qıkıldı.

<sup>4:22</sup> Yar. 12:3; 18:18; 22:18; 26:4; 2Pad. 17:29; Ibr. 7:14.

<sup>4:23</sup> «...roh wə həkikət bilən ibadət kılıdu» — demək, (1) Hudanıng Mükəddəs Rohı arkılık; (2) hərbir ibadət kılıquqi insan ezinin pütküllə roh bilən; (3) Huda insanların tapxurojan həkikət (Əz sez-kalamı) boyiąq; (4) hərkəndək yaloqanlıqlıنى taxlıqan halda ibadət kılıxtur.

<sup>4:24</sup> 2Kor. 3:17.

<sup>4:25</sup> «Məsihning, yəni «Hristos» degən...» — «Hristos» grek tilidiki söz bolup, «Məsih», yəni «Məsih kılıqan (zat)» deqənni bildürdü.

<sup>4:26</sup> Yh. 9:37.

kötürüp etizlarоја karanglar, ziraətlər sarоjiyip oruxka tаyyar boldi! <sup>36</sup> Wə ormıqı ix həkkini alıdu wə mənggülük hayatı toplanojan hoşulni yiojıdu, xuning bilən teriojuqı bilən ormıqı təng xadlinidu. <sup>37</sup> Qünki bu ixta «biri teriydu, yənə biri yiojıdu» deyən səz əməlgə axurulidu.

<sup>38</sup> Mən silərni əzüngələr əmgək singdurmigən hoşulni yiojıxka əwəttim; baxkilar əmgək kıldı wə silər ularning əmgikining mewisini elixka nesip boldunglar.

<sup>39</sup> Xu xəhərdiki nurojun Samariyəliklər həlikə ayalning: «U hayatimdə kilojanlırimning həmmisini manga eytip bərdi» deyən guwahlıq səzini anglap, Əysaqa etikəd kıldı. <sup>40</sup> Xunga, ular uning aldioja kelip, uning əzləri bilən billə turuxini etünükxili turdi; xuning bilən u u yərdə ikki kün turdi.

<sup>41</sup> Uning sez-kalami arkılık tehimu kəp adəm uningoja etikəd kıldı. <sup>42</sup> Ular ayalqa:

— Bizning etikəd kılıxımız əmdi sening sezliring səwəbidiñ əməs, qünki əzimiz uni angliduk, wə bildükki, dunyaning Kütközələqisi dəl xu kixidur! — deyixti.

## Bir əməldarning oqlining sakaytilixi

Mat. 8:5-13; Luğa 7:1-10

<sup>43</sup> Bu ikki kündin keyin u xu yərdin qikip Galiliyəgə karap mangdi: <sup>44</sup> (qünki Əysa əzi: «Həeqbir pəyojəmbərning ez yurtida izziti yoktur» dəp guwahlıq bərgənidi). <sup>45</sup> Xuning bilən u Galiliyəgə kalginidə, Galiliyəliklər uning etüp ketix həytida Yerusalemda kilojan əməllirining həmmisini kərgəqkə, uni əxarı elixti (qünki ularmu həytka qikşanidi). <sup>46</sup> Əmdi Əysa bu kətim Galiliyədik Kana yezisioja yənə bardi (u dəl xu yərdə suni xarabka aylandurojanidi). Xu künnlərdə, Kəpərnəhüm xəhəridə oqlı kesəl bolup yatkan bir orda əməldəri bar idi. <sup>47</sup> U Əysanıng Yəhudiyədin Galiliyəgə kəlgənlikini anglap, uning aldioja bardi wə:

— Əyümgə qüçüp, səkratta yatkan oqlumni sakaytip bərgəyla! — dəp tohtimay iltija kıldı.

<sup>48</sup> Xuning bilən, Əysa uningoja:

— Silər Galiliyəliklər məjizilik alamatlər wə karamətlərni kərmigüqə, həq etikəd kilmaysılər! — dedi..

<sup>49</sup> Orda əməldəri Əysaqa:

**4:35** «Silər: «hosul yeoixkə yənə tət ay kaldi» dəwətmamsılər?» — xu wakıt bəlkim oninqı yaki onbirinqı ay idi. «Mana, silərgə eytayki, bexinglərni kötürüp etizlarоја karanglar, ziraətlər sarоjiyip oruxka tаyyar boldil! — xübhisizki, Əysa muxu yərdə təswirləngən «hosul» hazır xəhərdin qikip əzinin yenoja keliwatkanları, xundakla əziqə etikəd kilməkqi bolovanları kezdə tutidu — «huddi ziraətlər sarоjiyip oruxka tаyyar bololandak, bu kixilrəmət etikəd kılıxka tаyyar boldi» deyəndək.

**4:36** Mat. 9:37; Luğa 10:2.

**4:36** «ormıqı ix həkkini alıdu wə mənggülük hayatı toplanojan hoşulni yiojıdu» — «ormıqı»lar Hudanıng kixilərni ez hux həwərlığa ixəndürütüktüki ahrıki wasitisi bolovanları kərsitidü. Hux həwərnı kəbul kilojanlar manggülük hayatı erixidü. Muxular bolsa dəl Huda Əz Kalamı bolovan Əysa Məsihinq kürbanlığının kütkən hoşuldur (məsilən, «Rim.» 8:29-30, «1Kor.» 3:5-9, «İbr.» 2:10ni kərəng). «xuning bilən teriojuqı bilən ormıqı təng xadlinidu» — «teriojuqı» Hudanıng sez-kalaminı kixilərgə biringi bolup yətküzügi bolidü.

**4:38** «baxkilar əmgək kıldı wə silər ularning əmgikining mewisini elixka nesip boldunglar» — kim «əmgək kılıp» teriojan? Bizningqə ular: (1) Təwrat dəwəridiki Hudanıng mükəddəs bandılıri, bolupmu pəyojəmbərlər; (2) pəyojəmbərlərinən bekarətlərinə stiwarlap ularını Israillaroja (xundakla Samariyəliklərə) egaetən, Hudaqə sadık bolovan Təwrat ustazlırı; (3) Yəhya pəyojəmbər wa muhlisli. Bu üç türküm kixilər həlkə Hudanıng sez-kalamını kəldürup, ularını Məsihinq kəlixigə, xundakla uningoja etikəd kılıxka təyyarlıqanidi. (4) Məsihinq əzi «teriojan». «Koxumqə sez»imizdə yənə buning üstidə tohilimiz.

**4:44** Mat. 13:57; Mar. 6:4; Luğa 4:24.

**4:45** «Galiliyəliklər uning etüp ketix həytida Yerusalemda kilojan əməllirining həmmisini kərgəqkə...» — 2:23ni kərəng. «Galiliyəliklər... uni əxarı elixti» — muxu səzər -44-ayət bilən kərənütəxə sal zitrək bolojını bilən, 48-ayətə Galiliyədiklərinən əməliyətə ahir berip (6-babta) uning sezlirini rət kılıp uningdin ayrılip ketidü. Xunga ular uning həkkikiyə hərmətinini kilmidi.

**4:46** Yh. 2:1,11.

**4:47** ... Əyümgə qüçüp, səkratta yatkan oqlumni sakaytip bərgəyla! — Kəpərnəhüm dən Kanaqə baridiojan yolning 33 kilometri dawanoja qikidicəjan yol.

**4:48** 1Kor. 1:22.

## «Yuhanna»

— Təksir, balam əlməstə qüxkəyla! — dedi.

<sup>50</sup> Əysa uningoja: — Barojin, oqlung hayat kaldi! — dedi.

Həlikə adəm Əysanıng eytkən səziga ixinip, eygə қarap mangdi. <sup>51</sup> Yolda ketip barojinida, uning külliri aldioja qikip, baliliri hayat, dəp ukturdu.

<sup>52</sup> Əməldar ulardin oqlining käysi saättin baxlap yahxilinixka yüzləngənlikini soriwidi, ular:

— Tünüğün yötinqi saättə kizitmisi yandi, — deyixti.

<sup>53</sup> Balining atisi buning dəl Əysanıng ezigə: «Oqlung hayat kaldi!» degən saat ikənlilikini bilip yətti. Xuning bilən əzi pütkül ailisidikilər bilən billə etikad kılıxti. <sup>54</sup> Bu Əysanıng Yəhudiyyədin Galiliyəgə kəlgəndin keyinkı kərsətkən ikkinqi möjizilik alamiti idi..

### Kəlqək boyidiki paləqninq sakaytilixi

**5** <sup>1</sup>Bu ixlardin keyin, Yəhudiylarning bir həyeti yetip kəldi wə Əysa Yerusalemoja qıktı. <sup>2</sup>Yerusalemidiki «Koy dərwazisi»ning yenida ibraniy tilida «Bəyt-Əsda» dəp atılıdışın bir kelqək bolup, uning ətrapida bəx pexaywan bar idi. <sup>3</sup>Bu pexaywanlar astida bir top bimarlars, yəni қarioqu, tokur wə paləqlər yetixatti. Ular u yerdə yetip kelqəkninq süyining qaykilixini kütətti. <sup>4</sup>Qünki bir pərixtə məlum waktarda kəlqəkkə qüçüp suni uroqutidikən; su uroquoqanda kelqəkkə birinqi bolup qüxkən kixi əzini başkan hərkəndək kesəldin sakiyidikən. <sup>5</sup>Əmdi u yerdə ottuz sakkız yıldın beri aqırık azabi tartkan bir bimar bar idi. <sup>6</sup>Əysa bu adəmning xu yerdə yatığını kərdi wə uning uzundin xu əhalətə ikənlilikini bilip, uningdin:

— Sakiyinxı halamsən? — dəp soridi.

<sup>7</sup> Bimar uningoja jawabən:

— Təksir, su qaykalışında meni suşa qüxüridışın adımlı yok. Mən qüxəy degüqə, baxkilar menin aldimda qüxüwalidu, — dedi.

<sup>8</sup> Əysa uningoja:

— Ornungdin tur, orun-kərpəngni yioqixturup mangojin! — dedi..

<sup>9</sup> Həlikə adəm xuan sakiyip, orun-kərpisini yioqixturup kətürüp mangdi. Xu künü xabat künü idi...

<sup>10</sup> Xunga bəzi Yəhudiylar sakayoran kixığa:

— Bugün xabat künü tursa, orun-kərpəngni kətürüx Təwratta sanga mən'i kılınojan! — dedi..

<sup>11</sup> Lekin u ularoja jawabən:

— Meni sakaytən kixi əzi manga: «Orun-kərpəngni yioqixturup mangojin» degənidil! — dedi.

<sup>12</sup> Ular uningdin: — Əmdi sanga: «Orun-kərpəngni yioqixturup mangojin» degən kixi kim ikən?

— dəp soraxtı.

<sup>13</sup> Bırak sakayoran adəm uning kim ikənlilikini bilməytti. Qünki u yerdə adəm kəp bołożanlıktın, Əysa əzini daldıqə elip, astıqına ketip kıldı. <sup>14</sup> Bu ixlardin keyin Əysa həlikə adəmnı ibadəthanida tezip uningoja:

<sup>4:54</sup> «Bu Əysanıng Yəhudiyyədin Galiliyəgə kəlgəndin keyinkı kərsətkən ikkinqi möjizilik alamiti idi» — okurmanın xuni kərləyəndi, bu Əysanıng «yaratkan ikkinqi möjizisi» əməs, bəlkı pəkət uning «Yəhudiyyədin Galiliyəgə kəlgəndin keyinkı» yaratkan alamitidi. «Alamat» bolsa, Məsihning salahayıtining bir taripini enik wə alahıda əhənda kərsətkən bir möjizidur.

<sup>5:1</sup> Law. 23:2; Kan. 16:1.

<sup>5:3</sup> «paləqlər» — yaki «yigligənlər».

<sup>5:4</sup> «qünki bir pərixtə məlum waktarda kəlqəkkə qüçüp suni uroqutidikən; su uroquoqanda kəlqəkkə birinqi bolup qüxkən kixi əzini başkan hərkəndək kesəldin sakiyidikən» — 3-ayattiki «ular yetip... 4-ayattiki «...əzini başkan hərkəndək kesəldin sakiyidikən» degən sezlərgiqa bəzi kəna keqürənilərdən təpilməydi. Əmma bizningqə, bu sezlər 7-ayattiki sezlərni qüxəndirənənlikli üçün bu sezlərni qoşum əslidiki tekistininq bir kismi dəp kərəyəmiz.

<sup>5:8</sup> Mat. 9:6; Mar. 2:11; Luk. 5:24.

<sup>5:9</sup> «xabat künü» — Yəhudiyların ibadət kılıdıqdan, dəm aliđıqdan mükəddəs künini kərsətidü. U künü ixləx kət'iy mən'i kılınojan. «Təbirlər»nimü kərəng.

<sup>5:9</sup> Yh. 9:14.

<sup>5:10</sup> Mis. 20:10; Kan. 5:13; Yər. 17:21; Mat. 12:2; Mar. 2:24; Luk. 6:2.

# «Yuhanne»

— Mana, sakayding. Əmdi kayta gunah sadir kılma, bexingoja tehimu eojir külpət qüxüp kalmisun! — dedi..

<sup>15</sup> Həlikə adam Yəhudiylarning kəxiqə berip, əzini sakaytqan əysa ikənlikini ukturdi. <sup>16</sup> Əysa bu ixlarni xabat künü kilojanlıqı üçün, Yəhudiylar uningoja ziyankəxlik kilişkə baxlidi. <sup>17</sup> Lekin əysa ularoja:

— Atam ta əhəzirojıq tohtimastın ix kiliplər kəlməktə, mənəm ixləymən! — dedi..

<sup>18</sup> Xu səwəbtin Yəhudiylar uni oltürüxkə tehimu urunattı; qünki u xabat künining əkədəsini bu-zupla kalmastın, yənə Hudani «Atam» dəp qakırıp, əzini Hudaqə barawər kilojanı.

## Əysanıng hökükı

<sup>19</sup> Xunga əysa ularoja jawabən mundak dedi:

— Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, Oqul ezlükidin heqnemə kılalmaydu, bəlkı pəkət Atining nemə kiliwatqanlığını kərəp, andin xu ixni kiliđu. Ata nemə ix kilsə, Oqulmu xu ixni ohxaxla kiliđu. <sup>20</sup> Qünki Ata Oqulni səyidu wə Əzining kiliđiqan barlıq ixlirini uningoja ayan kiliđu. <sup>21</sup> Qünki əlgənlərni Ata kəndək tirildürüp, ularoja hayatlıq ata kilojan bolsa, Oqulmu xuningə oħħax ezi haliojan kixilərgə hayatlıq ata kiliđu. <sup>22</sup> Xuningdək, Ata Əzi heqkimning üstdidin həküm qikarmaydu, balki barlıq həküm ixlirini Oquloja tapxurqan. <sup>23</sup> Buningdin məksət, — insanlarning həmmisi Atioja hərmət kiliçandak, Oqulojumu ohxaxla hərmət kilixi üqündür. Kimki Oqulni hərmətlimisə, uni əwətküqi Atinimu hərmətlimigənlərdin bolidu. <sup>24</sup> — Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, səzümnı anglap, meni əwətküqigə ixəngən hərkim mənggülük hayatka erixkən bolidu; u adəm sorakqa tartilmaydu, bəlkı elümdin hayatlıqka etkən bolidu.

<sup>25</sup> — Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, əlükərnin Hudanıng Oqlining awazini anglaydiqan wakıt-saiti yetip kəlməktə, xundakla hazır kəldiki, angliojanlar hayatlıqka igə

**5:14 Mat. 12:45; Yh. 8:11.**

**5:16** «Yəhudiylar uningoja ziyankəxlik kilişkə baxlidi» — «Yəhudiylar» muxu yərdə bəlkim Yəhudi qonglar, həkümardalarını kərsitxi mumkin.

-Bəzi kona keqürmilərdə «wə uni oltürüxnı kəstəlxək baxlidi» dəp koxulidu.

**5:17** «Atam ta əhəzirojıq tohtimastın ix kiliplər kəlməktə, mənəm ixləp kəlməktimən!» — yaki «Atam ta əhəzirojıq tohtimastın ix kiliplər kəlməktə, mənəm ixləp kəlməktimən!». «Atam» — Huda, əlvətə. Əysa Yəhudi həkumardarlarının «Nemə üçün xabat künü ix kilişən» deðon soaliqə bərənən jawab kişiça boloxunu bilən bu Yəhudiylar əlimalırıqə tewəndikidək manını bildürirdi: — «Huda Əzi hərdaim, jümlidin xabat künidü ixləməndü? U daim Əz kanuniyətləri boyığə pütkül aləmni eż-eżiga tutaxturup, həmma məwjudatları bir-biriga boaqlındırap turmadı? U xabat künidimü bəzi insanlırları jenil elip, bəzilərini sakayıp, bəzilərmişən hayat bərməndü? U menin Atam bolovanıñ, mən uningoja həmkar laxmisam bolmayıdu!». Yəhudiylar uning bu jawabının uning Huda bilən ata-oqulluk ziq munasivətə deginini toqra qıxəngini bilən, lekin bu sezinə «cupurluk» dəp karidi (18-ayət).

**5:17 Yh. 14:10.**

**5:18 Yh. 7:19.**

**5:19 Yəx. 54:5; Yh. 3:30; 8:38; 9:4; 10:30; 14:9; 17:5.**

**5:20** «...hem silərnı həyran kəlduruxkə bulardin tehimu zor wə uluq ixlarnı uningoja ayan kiliđu» — xübhisizki, «tehimu zor wə uluq ixlər» Oquloja ayan kiliñidü wə xundakla uning arkılık baxkilarojumu ayan kiliñidü. Bu «uluq wə zor» (grek tilida birla sez bilən ipadilinidü) ixlər» 21-22-ayatlarda bayan kiliñidü; u Oqul süpitidə bolopaqqa, halisa bu ixlarnı (Huda Əzi kiliđiqandak) xabat künidimü kiliç hökükü bar.

**5:20 Yh. 1:2; 3:35; 7:16; 8:28; 14:24.**

**5:21** «Qünki əlgənlərni Ata kəndək tirildürüp, ularoja hayatlıq ata kilojan bolsa, Oqulmu xuningə oħħax ezi haliojan kixilərgə hayatlıq, ata kiliđu» — xübhisizki, bu sezler hem jisməniñ hem rohiy mənidə ettilidü.

**5:22 Mat. 11:27; Yh. 3:35.**

**5:23 Yh. 2:23.**

**5:24** Luķa 23:43; Yh. 3:18; 6:40, 47; 8:51.

# «Yuhanna»

bolidu.<sup>26</sup> Qünki Ata Өзидә қандак haystackka igə bolsa, Oqulojimu өzidə xundak haystackka igə boluxni ata қildi.<sup>27</sup> wə yənə uningoja sorak kılıx həkükjinimə bərdi, qünki u Insan'ooqlıdur.<sup>28</sup> Buningoja təəjjüp kilmanglar; qünki barlıq gerdə yatkanlar uning awazini anglaydiojan wakit kelidi.<sup>29</sup> wə ular xuan yərlilikiridin qıkixidu, yahxılık kılıqanlar haystacka tirilidu, yamanlık kılıqanlar sorakqa tartılıxka tirilidu.<sup>30</sup> Mən ezlükümdin həqnemə kılalmaymən, pəkət Atamdin anglojinim boyiqə həküm kılımən; wə menin həkümüm həkkəniyidur, qünki menin izdiginim eziymning iradisi əməs, bəlki meni əwətkinqining iradisini əməlgə axuruxtur.

## Əysaning Huda əwətkini bolqinoja tət guwahlik

<sup>31</sup> — Əgər eziym üçün eziym guwahlik bərsəm guwahlikim həkikət hesablanmaydu.<sup>32</sup> Lekin mən üçün guwahlik beridiojan baxka birsi bar. Uning manga beridiojan guwahlikining rastlikini bilimən.<sup>33</sup> Silər Yəhyaqoja əlqi əwətkininglarda, u həkikətkə guwahlik bərgən.<sup>34</sup> (əməliyəttə, manga insanning guwahlikini köbul kılıximning keriki yok; menin Yəhya toopruluk xundak eytiwakının pəkətla silərning kütkuzuluxunglar üçündür).<sup>35</sup> Yəhya bolsa kəyüp nur qeqip turqan bir qiraq idı wə silər uning yorukida bir məzgil xadlinixka razı boldunglar.<sup>36</sup> Lekin Yəhyaning mən üçün bərgən guwahlikidinmu uluq bir guwahlik bar. U bolsimu, ata manga ada kılıxka tapxuroqan əməllər, yəni mən kiliwatkan əməllər, bular menin tooprımda Atining meni əwətkinigə guwahlik beridu.<sup>37</sup> Wə meni əwətkən Ata Өzimu mən üçün guwahlik bərgəndur. Silər həqqaqan uning awazini anglimidinglar, kiyapitini kermidinglar.<sup>38</sup> wə uning səz-kalami silərning iqinglardın orun almidi; qünki Uning əwətkini bolsa, uningoja ixənməsilər.

<sup>39</sup> Muğəddəs yazmilarnı ketirkənenip okup olturisilər; qünki ulardın mənggülük haystacka igə bolduk, dəp կարայilər. Dəl bu yazmilar mən üçün guwahlik bərgəqidur.<sup>40</sup> Xundaktimu silər yənilə haystacka erixix üçün menin yeniməqə kelixni haliməsilər.

<sup>41</sup> Mən insanlarning mahtixini köbul kilmaymən;<sup>42</sup> lekin mən silərnı bilimənki, iqinglarda Hudanıng muhəbbiti yok.<sup>43</sup> Mən Atamning nami bilən kəlgənmən, əmma silər meni

---

**5:25** «... elülklərinin Hudanıng Oqlining awazini anglaydiojan wakit-saiti yetip kəlməktə, xundakla hazır kəldiki, anglojanlar haystacka igə bolidu» — bu sezər, tübhisiki, bolupmü rohiy jəhəttiki elülkləri kərsitidu («wakit-saiti yetip kəlməktə, xundakla hazır kəldiki,...»). Qünki 28-ayəttə jisməniy elülklər ayrım kərsitildi.

**5:25 Əf. 2:1, 5; 1Tim. 5:6.**

**5:26** «Qünki Ata Өzidə қандак haystacka igə bolsa, Oqulojimu өzidə xundak haystacka igə boluxni ata қildi» — baxka birih yahxi tarjimi «Qünki Ata Өzi қandak haystacka mənbəsi bolsa, Oqulunmu xundak haystacka mənbəsi қildi...».

**5:28 1Tes. 4:16.**

**5:29 Dan. 12:2; Mat. 25:34,46.**

**5:30 Yh. 6:38.**

**5:31** «Əgar eziym üçün eziym guwahlik bərsəm guwahlikim həkikət hesablanmaydu» — «həkikət hesablanmaydu» grek tilida «həkikət əməs».

**5:31 Yh. 8:14.**

**5:32** «Lekin mən üçün guwahlik beridiojan baxka birsi bar. Uning manga beridiojan guwahlikining rastlikini bilimən» — öysə eytkən bu muhüm «guwahlik beridiojan baxka birsi» Yəhya pəyəmərbər əməs, bəlkı Huda'Atisi Өzidur. 34-ayətni körün («manga insanning guwahlikini köbul kılıximning keriki yok»).

**5:32 Yəx. 42:1; Mat. 3:17; 17:5.**

**5:33 Yh. 1:15, 19, 27.**

**5:34** «əməliyəttə, manga insanning guwahlikini köbul kılıximning keriki yok» — Grek tilida «eziym toopruluk insanlarning guwahlikini köbul kilmayman» — «menin Yəhya toopruluk xundak eytiwakının pəkətla silərning kütkuzuluxunglar üçündür» — demək, silər Pəriyiler Yəhya pəyəmərbərning eziym toopruluk («mana Məsih-Kutkuzoqul») deyən) guwahlikini köbul kilsəngər, nijat tapalayışır.

**5:36** «mən kiliwatkan əməllər, bular menin tooprımda Atining meni əwətkinigə guwahlik beridu» — «mən kiliwatkan əməllər» — öysə yaritatiwatkan kep möjizələrdin ibarət.

**5:36 Yh. 10:25; 1Yuha. 5:9.**

**5:37 Mis. 33:20; Kan. 4:12; Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luq. 3:22; 9:35; Yh. 1:33; 6:27; 8:18; 1Tim. 6:16; 2Pet. 1:17; 1Yuha. 4:12.**

**5:39 Kan. 18:18; Yəx. 34:16; Luq. 16:29; 24:27; Yh. 1:46; Ros. 17:11.**

**5:42** «iqinglarda Hudanıng muhəbbiti yok» — yaki «Hudaqə bolqan muhəbbitinglər yok».

# «Yuhanne»

köbul kılmaysılär. Həlbuki, baxka birsi eż nami bilən kəlsə, silər uni köbul kılısilər.<sup>44</sup> Silər bir-biringlardın izzət-xəhrət köbul kılısilər-yu, yeganə Hudadin kəlgən izzət-xəhrətkə intilmisənglər, undakta silər qandağmu etikad kılalaysılər?!

<sup>45</sup> Bırak meni üstimizdin Atioja xikayət kılıdu, dəp oylimanglar. Üstünglardın xikayət kilojuqı mən əməs, bəlkı silər ümid baoqlıqan Musa pəyojəmbərdür.<sup>46</sup> Qünki əgər silər rasttin Musa pəyojəmbərgə ixəngən bolsanglar, mangimu ixəngən bolattinglar. Qünki u mukəddəs yazmilarda mən tooruluk pütkəndur.<sup>47</sup> Lekin uning pütkənlirigə ixənmisənglər, mening səzlirimə qandağmu ixinisilər?!

## Bəx ming adəmning toyduruluxi

Mat. 14:13-21; Mar. 6:30-44; Luča 9:10-17

**6**<sup>1</sup> Bu ixlardin keyin, Əysa Galiliya dengizi (Tiberiyas dengizi dəpmu atılıdu)ning u ketiqa etti.<sup>2</sup> Zor bir top halayık u kesəllərni sakayıtkan möjizilik alamətlirini kərdi wə uning kəynidin əgixip mangdi.<sup>3</sup> Əysa taoqka qıkıp, u yərdə muhlisliri bilən billə olturdu.<sup>4</sup> U qaoşa Yəhudiylarning həyti, yəni «ötüp ketix həyti»oja az əhalinin wakıt idi.<sup>5</sup> Əysa bexini kətürüp, zor bir top halayıknıq əzininə aldişa keliwatçarlığını kərüp, Filiptin:

— Bularoja yəydioqanoşa nanni nədən alımız? — dəp soridi.<sup>6</sup> (lekin u bu səzni Filipni sinax üçün eytikanidi. Qünki u əzininə nema kılıdıcılanlığını bilətti).

**7** Filip jawabən:

— İkki yüz dinarоja nan alsakmu, hərbirigə kiqikkina bir qixləmdin yeyixkimu yətməydi!

**8** Muhlislardın biri, yəni Simon Petrusning inisi Andriyas əysaşa:<sup>9</sup> — Bu yərdə kiqik bir oşul bala bar, uningda bəx arpa nan bilən ikki kiqik belik bar. Lekin xunqə kəp həlkə bu nemə bolidü?! — dedi.

**10** Əysa: — Kəpqılıknı olturoquzunglar, — dedi (u yərdə ot-qəp mol əskənidir). Xuning bilən ər kixilər olturdu; ularning sani bəx mingqə bar idi.<sup>11</sup> Əysa nanlarnı əlioşa elip, Hudaşa təxəkkür eytəndin keyin, olturoqanlaroja üləxtürüp bərdi. Beliklərimu xundak əldi; kəpqılık halioqanqə yedi.<sup>12</sup> Həmməylən yəp toyunoqanda, u muhlislirioşa:

— Axşan parqınları yioqinglar, həq nərsə zaya bolmisun, — dedi.

**13** Xuning bilən ular bəx arpa nənidin yəp axşan parqılırını on ikki sewətkə toldurup yioqiwaldi..

**14** Əmdi halayık, Əysanıng kərsətkən bu möjizilik alamitini kərüp: «Dunyaşa kelixi mukərrər bolqan pəyojəmbər həkkikətən muxu ikən!» deyixti.<sup>15</sup> Xuning bilən əysa ularning kelip əzinini padixah boluxka zorlimaqçı bolqanlığını bilip, ulardin ayrılip, kaytidin taoqka yaloquz qıkıp kətti.

**5:43** «Həlbuki, baxka birsi eż nami bilən kəlsə, silər uni köbul kılısilər» — «baxka birsi» — xübhisizki, bu sez kep «sahta Məsih»lərni, bolupmu ahirkı zamanda pəyda bolqan dajjalınlı kərsitidur. Buningdin bir misal, miladiyə 135-yili əzinin «Məsih bolıman» deyən, «Bar-Kokba» isimlik dajjalıdlək bir xəhs Pelestində pəyda bolqan wə nuroqun Yəhudiylər həlkə uning təripidin aldanoğan. Ular uningə əgixip, Rim imperiyası bilən karxılıxıq qıkıp, əhir berip Rimning əxunluları təripidin yokötüldən.

**5:44** Yh. 12:43.

**5:46** Yar. 3:15; 22:18; 26:4; 28:14; Kan. 18:18.

**6:1** «Galiliya dengizi» — Israileyining ximal təripidiki qong bir kel. Həritilərni kerüng.

**6:4** Mis. 12:18; Law. 23:5; 7; Qəl. 28:16; Kan. 16:1.

**6:5** Mat. 14:14; Mar. 6:34; Luča 9:13.

**6:7** «İkki yüz dinarоja nan alsakmu...» — bir dinar yaki «dinarius» bolsa adəttə bir ixqining bir künlük həkkigə toqra keletdi. 200 dinar bolsa, addiy ixqining yerim yıllık kirimidin artuqrak bolidur.

**6:11** 1Sam. 9:13.

**6:13** «sewət» — grek tilida «kol sewət», bəlkim ikki kollap kətüridioqan sewətni kərsitidur.

**6:14** «Dunyaşa kelixi mukərrər bolqan pəyojəmbər həkkikətən muxu ikən!» — Musa pəyojəmbərning bu pəyojəmbər tooruluk alındıqdan eytən bəxarlığı «Qəl.» 18:15də təpildi.

**6:14** Luča 7:16; 24:19; Yh. 4:19.

# «Yuhanna»

## Əysanıng su üstidə mengixi

Mat. 14:22-27; Mar. 6:45-52

<sup>16</sup> Kəqkurun, Əysanıng muhlisliri dengiz boyioqa qüväxti. <sup>17</sup> Ular bir kemigə olturup, dengizning u ketidiki Kəpərnahum xəhiriga karap yol elixti (karangoja qüüp kətkənidi wə Əysa tehiqə ularning yenioja kəlmigənidi). <sup>18</sup> Qattık boran qikip, dengiz dolğunlap kətürülüwatatti. <sup>19</sup> Muhlislar palak urup on-on bir qakirimqə mangojanda, Əysanıng dengizning üstidə mengip kemigə yekinlixiwatlıqlığını kərüp, körkuxup kətti. <sup>20</sup> Lekin ularoqa:

— Bu mən, korkmanglar! — dedi.

<sup>21</sup> Xuni anglap ular uni kemigə qikiriwaloqusu kəldi; u kemigə qikipla, kema dərħal ular baridiojan yərgə yetip bardı. — **Əysa — həkikiy rohıy ozuktur**

<sup>22</sup> Ətisi dengizning u təripidə kalojan halayık aldinkı küni u yərdə Əysanıng muhlisliri qıkkən kemidin baxka kemining yoklukını, Əysanıng muhlisliri xu kemigə qikqanda, Əysanıng ular billə qikmiojanlıqını, bəlki muhlislirining əzllırila kətkənlikini kərgənidi. <sup>23</sup> Həlbuki, birnəqqə kema-kolwaq Tiberiyas xəhiridin Rəb təxəkkür eytkəndin keyin həlk nan yegən yərgə yekin kelip tohtidi. <sup>24</sup> Xuning bilən halayık Əysanıng wə muhlislirining u yərdə yoklukını kərüpla, kemilərgə olturup, Əysani izdigili Kəpərnahum xəhirigə mangdi. <sup>25</sup> Ular uni dengizning u təripidə tepip uningçə:

— Ustaz, bu yərgə қaşan kəlding? — dəp soraxtı.

<sup>26</sup> Əysa ularoja jawabən:

— Bərhək, bərhək, mən silərgə xuni eytip կoyayki, silər meni mejizilik alamətlərni kərgənlikinglar üçün əməs, bəlki nanlardın yəp toyunoqininglar üçün izdəysilər. <sup>27</sup> Buzulup ketidiojan paniy ozuklukça əməs, bəlki mənggү hayatılkə bakıj əkəliqən ozuklukça intilip ixlənglər; buni İnsan'oqlı silərgə beridu; qunki uni Ata, yəni Huda Əzi məhürləp təstikliqən, — dedi.

<sup>28</sup> Xuning bilən ular uningdin:

— Nemigə intilip ixlisək andin Hudanıng ix-hizmitidə ixligən bolimiz? — dəp soraxtı.

<sup>29</sup> Əysa ularoja jawab berip: — Hudanıng ix-hizmiti dəl xuki, U əwətkinigə etikad kılıxinglardur, — dedi.

<sup>30</sup> Xuning bilən ular yənə:

— Undak bolsa sən bizni kərüp əzünggə ixəndürgündək qandaq mejizilik alamat yaritisən? Zadi nemə ix kılıp berisən? <sup>31</sup> Ata-bowlirimiz qəldə yürgəndə, Zəburda: «U ularoja ərxtin qüfürülgən nan təkdim kıldı» dəp pütülgəndək, «manna»ni yegən — deyixti. —

<sup>32</sup> Əysa ularoja mundak dedi:

**6:16 Mat. 14:23; Mar. 6:47.**

**6:19** «on-on bir qakirimqə mangojanda...» — grek tilida «yigirmə bəx yaki ottuz «stadiyon»qə mangojanda...». Bir stadiyon 185 metr, xunga ular kiroqaktın 6-5 kilometr mangojanidi (bir qakirim 500 metr ətrapıdu). Dengizning uzunluğu 20 kilometr, kəngili 12 kilometr bolup, ular dengiz otturisoşa yətkən bolsa kerək.

**6:21** «u kemigə qikipla, kema dərħal ular baridiojan yərgə yetip bardı» — «Zəb.» 107:23-31ni kerüng.

**6:21** *Zəb.* 107:29-30

**6:25** «Ustaz» — grek tilida «rabbi».

**6:27** Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luğa 3:22; 9:35; Yh. 1:33; 3:16; 4:14; 5:37; 6:40; 54; 8:18; 2Pet. 1:17.

**6:29** 1Yuh. 3:23.

**6:30** Mat. 12:38; 16:1; Mar. 8:11; Luğa 11:29; 1Kor. 1:22.

**6:31** «U ularoja ərxtin qüfürülgən nan təkdim kıldı» — «Zəb.» 78:24. «Ata-bowlirimiz qəldə yürgəndə, Zəburda: «U ularoja ərxtin qüfürülgən nan təkdim kıldı» dəp pütülgəndək, «manna»ni yegən — deyixti — Ularning buni Əysaşa deginidə kəzəd tutkını: «Sən Musa pəyojəmbər oxhax «Dunyaşa kelixi mukərrər bolovan» xu pəyojəmbər yaki Məsihə bəlsəng, əmədi Musaşa oxhax asmandın nan («manna») qüfürülängə toqra kalnamdu?» degəndək mənə idi. Əysa ularoja «Bu nan bərgüqi Musa əməs, Hudadur» dəp hatalıñi tüzətkəndin keyin (32-ayət) əzinin «asmandın qüvkən həkikiy nan» ikənlilikini qüxəndürdü.

**6:31** Mis. 16:4, 14; Qəl. 11:7; Nəh. 9:15; Zəb. 78:24, 25; 1Kor. 10:3.

## «Yuhanne»

— Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, silərgə asmandin qüvkən nanni bərgüqi Musa əməs, bəlki mening Atamdur; U hazırkı silərgə asmandin qüvkən həkikiy nanni beriwtidu.<sup>33</sup> Qünki Hudanıng nenı bolsa pütkül dunyaoğa hayatlıq ata kılıdiqan, ərxtin qüvküqidur.

<sup>34</sup> — Təksir, həmixinə bizgə xu nanni berip turojaysən! — deyixiți ular.

<sup>35</sup> Əysə ularoğa mundak dedi:

— Hayatlıq nenı əzümdurmən! Mening yenimoja kəlgən hərkim həqqaqan aq kalmayıdu, manga etikad kılıqan hərkim həqqaqan ussimaydu.<sup>36</sup> Lekin silərgə eytキンimdək, silər meni kərgən bolsanglarmu, etikad kilmaywatisilər.

<sup>37</sup> Ata manga tapxurojanlarning hərbiri yenimoja kelidu wə mening yenimoja kəlgənlərdin həqkəyisini hərgiz taxliwətməymən.<sup>38</sup> Qünki eż iradənni əməs, bəlki meni əwətküqining iradisini əməlgə axurux üçün ərxtin qüxtüm.<sup>39</sup> Meni əwətküqining iradisi bolsa dəl xuki, uning manga tapxurojanlıridin həqbirini yittürməy, bəlki ahirki künü ularning həmmisini tirildürükümdin ibarət.<sup>40</sup> Qünki mening Atamning iradisi xuki, Oquloja kəz tikip karap, uningoşa etikad kılıqanlarning hərbirini mənggülüq hayatka erixtürüxtür; wə mən ahirki künü ularni tirildürimən..

<sup>41</sup> Əmdi Yəhudiylar əysanıng: «Ərxtin qüvkən nan əzümdurmən!» degini üçün uningoşa narazı bolup oqotuldixkə baxlıdı: <sup>42</sup> — «Bu Yüsüpning oqlı Əysə əməsmü? Atisinimu, anisinimu tonuydiqan tursak, yənə kandaqlarqə: — «Ərxtin qüxtüm!» desun?» — deyixətti ular..

<sup>43</sup> Əysə jawabən ularoğa mundak dedi: — Mening toqramda əzara oqotuldaxmanglar.<sup>44</sup> Meni əwətkən Ata Əzi kixilərning əlbətini tartkuzmisa, həqkim mening yenimoja keləlməyüdu; mening yenimoja kəlgən hərbirini ahirki künü tirildürimən.<sup>45</sup> Pəyojəmbərlərin yazmili-rida: «Ularning həmmisigə Huda təripidin əgitilişidü» dəp pütulgəndür. Xunga, Atining səzini tingxiqan wə uningdin egəngən hərbiri mening yenimoja kelidu.<sup>46</sup> Birək bu birərkim Atini kərgən degənlik əməs; pəkət Hudanıng yenidin kəlgüqi bolsa, u Atini kərgəndür..

<sup>47</sup> Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, manga etikad kılıqarı mənggülüq hayatka igidur.<sup>48</sup> Hayatlıq nenı əzümdurmən.<sup>49</sup> Ata-bowiliringlar qellərdə «manna» yegini bilən yənilə eldi.<sup>50</sup> Lekin mana, ərxtin qüvkən nan dəl xundakki, birsə uningdin yegən bolsa elməydu..

<sup>51</sup> Ərxtin qüvkən hayatlıq nenı əzümdurmən; kimdəkim bu nandin yesə, əbədil'əbədgiqə yaxaydu. Mən beridiojan xu nan bolsa mening ət-tenimdr, pütkül dunyadikilər hayatka igə bolsun dap, mən uni atımaqımən..

<sup>52</sup> Bu səz bilən Yəhudiylar əzara talax-tartix kılıxiqə baxlap:

— Bu adəm bizning yeyiximizgə əzining ət-tenini kandaq berəlisun?! — deyixətti..

<sup>53</sup> Xunga əysə ularoğa mundak dedi:

6:35 Yəx. 55:1; Yh. 4:14; 7:37.

6:38 Mat. 26:39; Mar. 14:36; Luka 22:42; Yh. 5:30.

6:39 «Meni əwətküqining iradisi... ahirki künü ularning həmmisini tirildürükümdin ibarət» — «ahirki künü» kiyamat künü.

6:39 Yh. 10:28; 17:12; 18:9.

6:40 Yh. 3:16; 4:14; 6:27,54.

6:42 Mat. 13:55; Mar. 6:3.

6:44 Küy. 1:4; Yh. 6:65.

6:45 Yəx. 54:13; Yər. 31:33; Ibr. 8:10; 10:16.

6:46 «Birək bu birərkim Atini kərgən degənlik əməs; pəkət Hudanıng yenidin kəlgüqi bolsa, u Atini kərgəndür» — bəzi alımlar bu ayatılı sezlərni əysə əməs, bəlki rosul Yuhanne qüxəndürüx yolda koxup yazojan, dəp karaydu. Biz uning üçün anqə ispat kermigəqkə, yənilə əysanıng eż səzi, dəp oylaymız.

6:47 Mat. 11:27; Luka 10:22; Yh. 1:18; 7:29; 8:19.

6:47 Yh. 3:16,36.

6:49 Mis. 16:4; Qəl. 11:7; Zəb. 78:24

6:50 «Lekin mana, ərxtin qüvkən nan dəl xundakki, birsə uningdin yegən bolsa elməydu» — yaki «lekin mana, birsə uningdin yegən bolsa elməydiqan, ərxtin qüvkən nan muxu yərdidur».

6:51 Yh. 11:26; Ibr. 10:5, 10.

6:52 Yh. 3:9.

## «Yuhanna»

— Bərək, bərək, mən silərgə xuni eytip koyayki, silər Insan'oqlining ət-tenini yemigüqə wə kenini iqmiqüqə, silerdə hayatlıq bolmayıdu.<sup>54</sup> Ət-tenimni yegüqi wə kenimni iqtığı mənggülük hayatka erixkən bolidu wə mən uni ahirki künii tirildürimən.<sup>55</sup> Qünki ət-tenim həkikiyi ozukluk, kenim bolsa həkikiyi iqimlikturnur.<sup>56</sup> Ət-tenimni yegüqi wə kenimni iqtığı məndə yaxaydu wə mənmu uningda yaxaymən.<sup>57</sup> Həyat Ata meni əwətkən wə mən Atining bolovanlığının yaxawatığınımdək, meni yegüqi kixi həm mening wasitəm bilən yaxaydu.<sup>58</sup> Mana bu ərxtin qüxkən nandur. Bu nan ata-bowiliringlər yegan «manna»dək əməs; qünki ular «manna»ni yeyixi bilən eldi; birak bu nanni istemal kiloquqi bolsa mənggү yaxaydu!.

<sup>59</sup> Bu səzlərni u Kəpərnahumdiki sinagogda təlim bərginidə eytikanidi. <sup>60</sup> Xuning bilən uning muhlisliridin nuroqunluları buni angloqanda:

— Bu təlim bək eojir ikən! Buni kim anglap ketürəlisun? — deyixti.

<sup>61</sup> Birak eż iqidə muhlislirining bu tooprısında oqotuldaxkınını bilən Əysə ularoja:

— Bu səzüm silərni taydurdumu? <sup>62</sup> Əmdi mubada Insan'oqlining əslı kəlgən jayoja ketürülüwatığını kərsənglər, kəndak bolar?!<sup>63</sup> Insanoja həyatlıq bərgüqi — Rohtur. Insanning ətləri bolsa heqkəndak payda bərməydi. Mən silərgə eytikan sezlirim bolsa həm rohtur wə həm həyatlıktur.<sup>64</sup> Lekin aranglardın etikad kilmiojan bəzilər bar, — dedi (qünki Əysə etikad kilmiojanlarning wə əzizə satğunluq kılıdıcıqanning kim ikənlikini baxtila bilətti).

<sup>65</sup> Xuning bilən u mundak dedi: — Mən xu səwəbtin silərgə xuni eyttimki, Atamdin ata kılınmisa, həqkim mening yenimoja keləlməydi!

<sup>66</sup> Xu wakıttın tartıp muhlisliridin heli kəpi qekinip qıkıp, uning bilən yənə mangmaydiqan boldi. <sup>67</sup> Xunga Əysə on ikkiyləndin:

— Silərmə, həm məndin ketixni halamsilər? — dəp soridi.

<sup>68</sup> Simon Petrus uningoja jawab kılıp:

— I Rəb, biz kimning yenioja ketəttük? Mənggү həyatlık sezliri səndilidur!<sup>69</sup> Wə xuning oja ixəndük wə xuni bilip yottukki, sən Hudanıng Muqəddəs Bolouqisidursən! — dedi.

<sup>70</sup> Əysə ularoja jawabən:

— Mən silər on ikkinglarnı tallidim əməsmu, birak aranglarda birsi iblistur! — dedi.<sup>71</sup> (uning bu degini Ixkariyotluk Simonning oqli Yəhədanı kərsətkənidi, qünki Yəhəda on ikkiylənenning biri bolojını bilən, keyin əzizə satğunluq kılıdu).

6:54 «ət-tenimni yegüqi» — yaki «ət-tenimni istemal kiloquqi».

6:54 Yh. 3:16; 4:14; 6:27,40.

6:56 «ət-tenimni yegüqi» — yaki «ət-tenimni istemal kiloquqi».

6:58 Yh. 3:13.

6:62 Mar. 16:19; Luka 24:50; Yh. 3:13; Ros. 1:9; Əf. 4:8.

6:63 «Insanoja həyatlıq bərgüqi — Rohtur» — muxu yərdə «Roḥ», xübhisizki, Hudanıng Rojhini kərsitudu. «Insanning ətləri bolsa heqkəndak payda bərməydi» — «insanning ətləri» — Hudaqa tayanmaydiqan insanları kərsitudu. «Rimliklərə»diki kirix sezimizdə «ət/ətlər» toopruluk bolovan izahatımızı körüng. «Mən silərgə eytikan sezlirim bolsa həm rohtur wə həm həyatlıktur» — demək, rohiy mənidə, adəmning rohioja həyat kərgüzidiojan, mənggülük həyat yətküzidiqan.

6:63 2Kor. 3:6.

6:64 Yh. 2:25; 13:11.

6:65 Yh. 6:44.

6:68 Ros. 5:20.

6:69 Mat. 16:16; Mar. 8:29; Luka 9:20; Yh. 11:27.

6:70 «birak, aranglarda birsi iblistur!» — yaki «birak, aranglarda birsi düxməndur!». «İblis» deyən sezninq eż mənisi «düxmən, yaw».

6:70 Luka 6:13.

6:71 «Ixkariyotluk Simonning oqli Yəhəda...» — yaki «Simonning oqli Yəhəda Ixkariyotni...».

## Əysanıng inilirining uningoja қарxi turuxı

**7** <sup>1</sup> Bu ixlardin keyin, Əysa Galiliyədə aylinip yürdü. U Yəhudiyyədə aylinip yürüxni halimaytti, qünki xu yərdiki Yəhudiylar uningoja kəst kılmaqçı idi. <sup>2</sup> Bu qəoqla, Yəhudiylarning «kəpilər həyti» oqa az қalınanıdi.. <sup>3</sup> Xunga Əysanıng iniliri uningoja:

— Muxu yərdin ayrılip Yəhudiyyəgə barojın, xuning bilən muhlisliringmu karamət əməlliringni kərələydu! <sup>4</sup> Qünki əzini həlk-aləmgə tonutmaqçı bolovan heqkim yoxurun jayda ix kılmayıdu. Bu əməllərni kiliwatqanıkənsən, əzüngüni dunyaqə kərsət! — deyixti. <sup>5</sup> Qünki uning inilirimi uningoja etikəd kilmioqanidi..

<sup>6</sup> Xunga Əysa ularoqa:

— Mening wakıt-saitim tehi kəlmidi. Lekin silərgə nisbətən hərwakit munasiptur. <sup>7</sup> Bu dunyadiki kixilər silərgə hərgiz eq bolmayıdu; lekin meni eq keridu. Qünki mən ularning kilmixlirini rəzil dəp guwahlıq beriwaitimən. <sup>8</sup> Silər bu həytka beriwingler. Mən bu həytka barmaymən, qünki menin wakıt-saitim tehi yetip kəlmidi, — dedi.

<sup>9</sup> Əysa bu səzlərni kılıp, Galiliyədə қaldı.

### Kəpilər həyti

<sup>10</sup> Əysanıng iniliri həytka qikqandin keyin, u əzimu uningoja bardı. Əmma axkara əməs, yoxurun bardı. <sup>11</sup> Həyttə Yəhudiylar uni izdəp: «U kəyərdidur?» dəp sorawatatti..

<sup>12</sup> Kixilər arısında uning tooprısında kəp oqluqla boldı. Bəzilər uni: «Yahxi adəml!» desə, yənə bəzilər: «Yak, u halayıknı azduruwatidu!» deyixti. <sup>13</sup> Biraq Yəhudi qongliridin körküp, heqkim oquq-axkarə uning gepini kilmayıtti..

<sup>14</sup> Həytning yerimi ətkəndə, Əysa ibadəthana əhəylilirioja kirip həlkə təlim berixkə baxlıdı..

<sup>15</sup> Yəhudiylar:

— Bu adəm heqkandaq təlim almioğan turukluk, uning qandağmu munqə kəp bilimi bolsun? — dəp həng-tang kəlixti..

<sup>16</sup> Əysa ularoqa:

— Bu təlimlər menin əməs, bəlkı meni əwətküqiningkidur. <sup>17</sup> Uning iradisigə əməl

**7:2 Law. 23:34.**

**7:3** «Muxu yərdin ayrılip Yəhudiyyəgə barojın, xuning bilən muhlisliringmu karamət əməlliringni kərələydu!» — Əysanıng inilirinib bu sezinin iki manisi bəlkim: «Mühüm metiwar kixilərinin kepi Galiliya deyən muxu namrat, pihən Jaydin əməs, bəlkı paytaht Yerusalemididur; sən xu yərdə əzüngüni kərsitixing kerək; xuning bilən həkikiy nam-inawiting wə həywiting bolidü» deyəndək bolsa kerək. Səl əqələt ix xuki, ular uningoja ixənmığını bilən (5-ayətni kerüng): «İsrailning padixahı bolay desəng, karamət əməlliringni oquq məydanında kərsitixing kerək» deyən gumanılıy nəslihətni bərgən (4-ayətni kerüng).

**7:5 Mar. 3:21.**

**7:6** «Silərgə nisbətən hərwakit munasiptur» — bu sezinin iki manisi bəlkim intayın addiyidur. Hudanıng iradisigə kəngül belidiojan adəm Hudanıng yetəkqılıkini wə baxpanahlılığını izdəp yürüdü; lekin pəkət əz iradisigə karaydiqon kixi Hudanıng yetəkqılıkining keriki koy, dəp yürüdü wə xundakla, bu dunyadikilərindən heqkandaq karxılıkka yaki əqmənlilikka uqrımaydu, halioğan yərəq beriweridu. Lekin Hudanıng iradisini izdigiñ kixi tabiiy haldə bu dunyadikilərning kilmixlirini axkarə kılqoqka, ularning nəpritigə uqrayıdu (7-ayətni kerüng).

**7:7 Yh. 3:19; 14:17; 15:18.**

**7:8** «Silər bu həytka beriwingler. Mən bu həytka barmaymən» — kəp kona keqürmildərə «Silər bu həytka beriwingler. Man bu həytka tehi barmaymən» yaki «Silər bu həytka beriwingler. Man bu həytka hazırqə barmaymən» deyilidü. «Tehi» yaki «həzirqə» sezlər əslidə bolsun, bolmisun, bəribir ayətnin manisi asasan ohxaxtur; qünki Əysa iniliri həytka qikqandin keyin astirtın bardı (10-ayat). Bəzilər «həzirqə» deyənni qızəndürütix yolidə kırğızıdu.

**7:8 Yh. 8:20.**

**7:11 Yh. 11:56.**

**7:12 Mat. 21:46; Luka 7:16; Yh. 6:14; 9:16; 10:19.**

**7:13** «Yəhudi qongliridin körküp...» — grek tilida «Yəhudiylardin körküp» deyilidü. Muxu yərdə «Yəhudiylar» qoçum ularning qonglirini kərsitidü.

**7:13 Yh. 9:22; 12:42; 19:38.**

**7:14** «...kirip» — grek tilida «...qikip»

**7:15** «Yəhudiylar» — bəlkim Yəhudi qonglar.

**7:16 Yh. 3:11; 8:28; 12:49; 14:10, 24.**

# «Yuhanna»

kilixka eż iradisini baqlıojan hərkim bu təlim toopruluk – uning Hudadin kəlgənlikini yaki əzlükümdin eytiwatlıqlıqını biliđu.<sup>18</sup> Əz aldioja səzligən kixi eż xan-xəripini izdəydi, lekin əzinini əwətküqining xan-xəripini izdəydiqən kixi hək-sadiqtur, uningda həkkaniysizlik yoktur.<sup>19</sup> Musa pəyojəmbər silərgə Təwrat əməsmi? Lekin həqkaysinglar bu əməsmi əməl kilmayatisilər! Nemixka meni eltürməkqi bolisilər? – dedi.<sup>20</sup>

<sup>20</sup> Kəpqılık:

– Sanga jin qaplixiptu! Seni eltürməkqi bolojan kim ikən? – deyixti.<sup>21</sup>

<sup>21</sup> Əysa ularoja mundak jawab bərdi: – Mən bir karamətni yaritixim bilən həmminglər həng-tang kelixtinglər.<sup>22</sup> – Əmdi Musa pəyojəmbər silərgə hətnə klix toopruluk əmr əldurojan (əməliyəttə bolsa hətnə klix Musa pəyojəmbərdin əməs, ata-bowlardin kalojan), xunga silə xabat küniga toqra kelip kalsimu xu künidə adəmning hətnisini kiliwerisilər.<sup>23</sup> Əmdi Təwrat əməsmi hilalıq kılınmışsun dəp xabat künidə adəm hətnə kilməq yerdə, mən xabat künidə bir adəmni səlliməza sakayıtsam, silə nemə dəp manga aqqılınisilər?<sup>24</sup> Sirtki kiyapətkə karap həküm kilmənglər, bəlkı həkkaniy həküm kilinglər!

## Əysa Kütközəquqi-Məsih midü?

<sup>25</sup> U wakitta Yerusalemıklärning bəziliri:

– Qonglar eltürməkqi bolojan kixi bu əməsmidi?<sup>26</sup> Axbara səzləwatsimu, uningoja karxi həq nərsə demidioju! Dərwəkə, aksaçallarning uning Məsih ikanlığını bilip yətkənmü?<sup>27</sup> Həlbuki, bu adəmning kəyərdin kəlgənlikini biz enik bilimiz. Lekin Məsih, kəlgəndə, uning kəyərdin kəlgənlikini həqkim bilməstiq, – deyixti.<sup>28</sup>

<sup>28</sup> Xunga Əysa ibadəthana höylisida təlim beriwtetip, yukarı awaz bilən mundak dedi:

– Silər meni tonuyüz həmdə menin kəyərdin kəlgənlikimni bilimiz, dəwatisilər?! Bırak mən əzlükümdin əməs, mən meni əwətküqidin kəldim, U həktur; bıraq silər Uni tonumaysilər.<sup>29</sup>

<sup>29</sup> Mən Uni tonuyəmən. Qünki mən Uning yenidin kəldim, meni U əwətti.

7:19 «nemixka meni eltürməkqi bolisilər?» – yaki «nemixka meni eltürgili izdəysilər?».

7:19 Mis. 20:1; 24:3; Mat. 12:14; Mar. 3:6; Yh. 5:18; 10:39; 11:53; Ros. 7:53.

7:20 «Seni eltürməkqi bolojan kim ikən?» – yaki «Seni eltürgili izdəydiqən kim?».

7:20 Yh. 8:48,52; 10:20.

7:21 «Mən bir karamətni yaritixim bilən həmminglər həng-tang kelixtinglər» – bu «bir karamət», xübhisi, u aldinkı ketim Yerusalemda boloşanda xabat künidə paləq adəmni sakayıqlığını kərsitudu (23-ayat wə 5-babni kerüng). Əysanın seziqə karioqanda, gərgə bu möjizə birməqqəy aylığından bilsimi, ularning esidə təhiqə bar idi. Xu wajidin ular Əysanı eltürüwətməkqi bolidu. 22-24-aytlərdə əysa «xabat künidə adəmni sakaytix Təwrat əməsmi hilap», deqən hiyalıq kəttik rəddiya beridu. Bızninqə u əslidə ularını bu məsələ toopruluk oylandurux üçün bu möjizini kəstən xabat künidə yaratkanıldı.

7:22 «əməliyəttə bolsa hətnə klix Musa pəyojəmbərdin əməs, ata-bowlardin kalojan» – «hətnə klix»ni Huda əslidə İbrahim pəyojəmbərgə (Musa pəyojəmbərdin ilgiri, əlwəttə). Əzining İbrahim wə əwladlırı bilən bolojan əhdinində simwoli bolsun dəp tapxurojanıdi («Yar.» 17-bab). «Xunga silər xabat küniga toqra kelip kalsimu xu künidə adəmning hətnisini kiliwerisilər» – əmə bolsa «Bala tuoşulup səkkizinci kün hətnisini klix kerək» («Yar.» 17:13). Xuning bilən «səkkizinci kün» xabat küniga toqra kelip kalsimu (wə xabat künü «ixləx»ka bolmaydu) balını sünnət kiliwerix kerək. Bolmisa Təwrat əməsmi hilaplıq bolidu.

7:22 Law. 12:3; Yar. 17:10.

7:24 Kan. 1:16,17; Pənd. 24:23; Yak. 2:1.

7:27 «bu adəmning kəyərdin kəlgənlikini biz enik bilimiz» – ular uni Galiliyəlik dəp bilətti. Əməliyəttə u Bəyt-Ləhəmdə tuoşulən, əlwəttə. «Lekin Məsih kəlgəndə, uning kəyərdin kəlgənlikini həqkim bilməstiq, – deyixti.» – halayıknıng bu seziqli arqa toqra əməs idi; bu kixilar pəyojəmbərlərning Məsih toopruluk bəxarətlilik yazmılırını toluk bilmigən bolsa kerək. Bəlkim ularıñın kezəd tutkını pakət Məsihning tuyuksız namayan bolidiojanlığını kərsətkən bəxarətlərlə idi.

7:27 Mat. 13:55; Mar. 6:3; Luğa 4:22.

7:28 «silər meni tonuyüz həmdə menin kəyərdin kəlgənlikimni bilimiz, dəwatisilər?! Bırak mən əzlükümdin əməs, mən meni əwətküqidin kəldim, U həktur; bıraq silər Uni tonumaysilər» – Bu söz Əysanın ularıñın «Bu adəmning kəyərdin kəlgənlikini enik bilimiz» deqiniga rəddiya kilojan jawabı idi. Əgər ular Hudani tonuqan bolsa Əysanın kəyərdin kəlgənlikini bilgən bolatti, lekin ular Hudani tonimayttı (ayəttiki ahirkə sezgə karang).

7:28 Yh. 5:43; 8:26, 42; Rim. 3:4.

7:29 Yh. 10:15.

<sup>30</sup> Xunga ular uni tutux yolini izdəyti, lekin həqkim uningoşa kol salmidi; qünki uning wakitsaiti tehi yetip kəlmigənidi.. <sup>31</sup> Lekin halayık arisidiki nuroğun kixilər uningoşa etikad қildi. Ular: «Məsih, kəlgəndə bu xixi kərsətkən möjizilik alamətlərdin artuk möjizə yaritalarmu?!» deyixti..

## Əysani tutux üçün қarawullarning əwətilixi

<sup>32</sup> Pərisiyələr halayıkning u tooqruluk oqluqla boluwatkan bu gəp-səzlərini anglıdi; xuning bilən Pərisiyələr bilən bax kahinlər uni tutux üçün birnəqqə қarawullarnı əwətti.. <sup>33</sup> Xuning bilən Əysa: — Yənə bir'az wakit silər bilən billə bolimən, andin meni Əwətküqining yenioşa ketimən..

<sup>34</sup> Meni izdəysilər, lekin tapalmaysilər. Mən baridioğan yərgə baralmaysilər, — dedi..

<sup>35</sup> Buning bilən, Yəhəduylar bir-biriga:

— U biz tapalmıqjudak kəyərlərgə barar? Greklər arisidiki tarkək Yəhəduy muhajirlarning yenioşa berip, greklərən təlim berəmdioğandu? <sup>36</sup> «Meni izdəysilər, lekin tapalmaysilər. Mən baridioğan yərgə baralmaysilər» degini nemisidu? — deyixti.

## Hayatlık süyi

<sup>37</sup> Heytning ahirki həm əng katta künü, Əysa ornidin turup, yukiri awaz bilən: —

Kimdəkim ussisa, menin yenimoşa kelip iqşun! <sup>38</sup> Manga etikad kılıquçı kixining huddi mukəddəs yazmilarda eytiloqinidək, iq-baqrıdin həyatlık süyining dəryalırı ekip qıkıldı! — dəp ja-karlıdı.. <sup>39</sup>(u bu səzni eziqə etikad kılıqanlar oqa ata kılınidıqan Mukəddəs Rohka karita eytikanidi. Hudanıng Rohı tehi həqkimə ata kılınmıqdanmadi, qünki Əysa tehi xan-xəripigə kirmigənidi)..

## Həlkəning belünüp ketixi

<sup>40</sup> Halayık iqidə bəzilər bu səzni anglap:

— Kelixi mukərrər bolоjan pəyojəmbər həkikətən muxu ikən!! — deyixti..

<sup>41</sup> Bəzilər: «Bu Məsih ikən!» deyixətti. Yənə bəzilər bolsa: «Yak, Məsih Galiliyədin keləttimi?..

<sup>42</sup> Muqəddəs yazmilarda, Məsih padixah Dawutning nəslidin həm Dawutning yurti Bəyt-Ləhəm yezisidin kelidu, deyilmigənmedi?» — deyixti..

<sup>43</sup> Buning bilən, halayık uning wajidin ikkigə belünüp kətti. <sup>44</sup> Bəziləri uni tutaylı degən bolsimu, lekin həqkim uningoşa kol salmidi.

---

**7:30** «Xunga ular uni tutux yolini izdəyti...» — «ular» bəlkim yənilə qonglarnı kərsitudu.

**7:30 Mar. 11:18; Luča 19:47; 20:19; Yh. 7:19; 8:20, 37.**

**7:31 Yh. 8:30.**

**7:32 «karawullarnı əwətti»** — yaki «ibadəthana қarawullirini əwətti». Lekin bizningqə 30- wə -44-ayatlar (Lawiyardın bolоjan) muxu kixilərni ayrim kərsitudu.

**7:33 Yh. 16:16.**

**7:34 Yh. 8:21; 13:33.**

**7:35** «U biz tapalmıqjudak kəyərlərgə barar? Greklər arisidiki tarkək Yəhəduy muhajirlarning yenioşa berip, greklərən təlim berəmdioğandu?» — bu ayəttiki «greklər» Kənaanning (Pələstinning) sırtida turojan barlıq yat əlliklərgə wəkillik kılıdu.

**7:37** «Heytning ahirki həm əng katta künü, Əysa ornidin turup, yukiri awaz bilən: — Kimdəkim ussisa, menin yenimoşa kelip iqşun!» — Əysa bu sezlərni heytning ahirki künü, yani dal Hudanıng Israıl həlkı qəldiki waktida Musa pəyojəmbər arkılık ularını su bilən təmənləngin möjizə yaratıqan hatırə künidə eytikan.

**7:37 Law. 23:36; Yəx. 55:1; Yh. 6:35; Wəh. 22:17.**

**7:38** «Manga etikad kılıquçı kixining huddi mukəddəs yazmilarda eytiloqinidək, iq-baqrıdin həyatlık süyining dəryalırı ekip qıkıldı!» — «mukəddəs yazmilarda eytiloqandak» — «Yəx.» 58:11 wə «Əz.» 47:1-12ni körüng.

— «Zəb.» 78:15-16, «Pənd.» 4:23, «Yəx.» 44:3, 55:1, «Əz.» 47:1-12, «Yo.» 3:18, «Zək.» 13:1, 14:8mu bəlkim «Muqəddəs Rohning teküllixi» bilən munasibatlıktır.

**7:38 Yəx. 12:3, 44:3, 59:21; Əz. 47:1-9; Zəb. 46:4, 5; 36:8**

**7:39 Yəx. 44:3; Yo. 2:27-29; Ros. 2:17.**

**7:40** «Kelixi mukərrər bolōjan pəyojəmbər həkikətən muxu ikən!» — Musa pəyojəmbərning bu pəyojəmbər tooqruluk alındıqdan beşərəti «Qan.» 18:15da təpildi.

**7:40 Mat. 21:46; Luča 7:16; Yh. 6:14.**

**7:41 Yh. 1:47; 4:42.**

**7:42 Zəb. 132:11; Mik. 5:1; Mat. 2:6.**

# «Yuhanna»

## Yəhudi akşakallırining etikadsızlığı

<sup>45</sup> Kərəwullar ibadəthanidin bax kahınlar bilən Pərisiyələrning yenioğa kayıtip kəlgəndə, ular kərəwullaroqa:

— Nemə üçün uni tutup kəlmidinglar? — dəp soraxti.

<sup>46</sup> Kərəwullar:

— Həqkim həqqaqan bu adəmdək səzligən əməs! — dəp jawab berixti.

<sup>47</sup> Pərisiyələr ularoqa jawabən:

— Silərmə azduruldunglarmu? <sup>48</sup> Akşakallardin yaki Pərisiyələrdin uningoşa etikad kıləşənlər bolqanmu?! <sup>49</sup> Lekin Təwrat ənənəsini bilməydiqən bu qüprəndilər lənətə kəlidid! — deyixti.

<sup>50</sup> Ularning arisidin biri, yəni burun ahxamda əysanıng aldioğa kəlgən Nikodim ularoqa::

<sup>51</sup> — Təwrat ənənəsiz awwal kixining nemə kıləşənlərini ezdin anglap bilməy turup, uningoşa həküm qıçıramdu!

<sup>52</sup> Ular jawab kılıp: — Sənmə Galiliyədinmə? Mükəddəs yazmilarnı ker, ketirkinip okup bak, Galiliyədin həqkəndək pəyoğəmbər qıçmaydu! — dedi.

<sup>53</sup> Xuning bilən ularning hərbiri ez əyigə kətti..

## Zina üstidə tutulən ayal

**8** <sup>1</sup> Əysa bolsa Zəytun teojoşa qıçıp kətti. <sup>2</sup> Ətisi səhərdə, u yənə ibadəthana höylilirioşa kirdi wə halayıknıng həmmisi uning yenioşa kelixkəndi. U olturup, ularoqa təlim berixka baxıldı. <sup>3</sup> Xu qaoğda, Təwrat ustazlırları bilən Pərisiyələr zina kılıp tutulup kələşən bir ayalı uning aldioşa elip kelixti. Ular ayalı otturioşa qıçırip, <sup>4</sup> uningdin:

— Ustaz, bu ayal dəl zina üstidə tutuwelindi. <sup>5</sup> Musa pəyoğəmbər Təwrat ənənəsində bizgə muxundak ayallarnı qalma-kesək kılıp eltürüxnı əmr kıləşən. Əmdi sənqə, uni kəndak kılıx kerək? — dəp soraxti. <sup>6</sup> Əmdi ularning bundak deyixtiki niyyəti, uni tuzakka qüxtürüp, uning üstidin ərz kıləşəndək birər bahənə izdəx idi. Əmma Əysa engixip, barmikli bilən yərgə bir nemilərni yazoqlı turdu. <sup>7</sup> Ular xu soalnı tohtimay sorawatattı, u ruslinip ularoqa:

— Aranglardıki kim gunahsız bolsa, bu ayalıqə birinqi taxni atsun! — dedi.

<sup>8</sup> Andin u yənə engixip, yərgə yezixni dawamlaxturdu. <sup>9</sup> Ular bu səzni anglap, aldi bilən yaxanojanlırları, andin kələşənləri bir-birləp həmmisi u yərdin qıçıp ketixti. Ahirida Əysa otturida əra turqan həlikə ayal bilən yaloquz kəldi. <sup>10</sup> Əysa ruslinip turup, xu ayaldın baxkə həqkimni

<sup>7:48</sup> Yəx. 33:18; Yh. 12:42; 1Kor. 1:20; 2:8.

<sup>7:49</sup> «Təwrat ənənəsini bilməydiqən bu qüprəndilər lənətə kəlidid!» — «qüprəndilər» addiy həlkəni kərsitidü. Akşakallar wə Pərisiyələr ularını intayın kəmsitətti.

<sup>7:50</sup> Yh. 3:2; 19:39.

<sup>7:51</sup> Mis. 23:1; Law. 19:15; Kən. 1:17; 17:8; 19:15.

<sup>7:52</sup> «Mükəddəs yazmilarnı ker, ketirkinip okup bak, Galiliyədin həqkəndək pəyoğəmbər qıçmaydul!» — ularning bu sezdə Galiliyəlik bolqan Yunus pəyoğəmbərini kəstən untuojanidi. Qünki Təwratın «Yunus pəyoğəmbər» deyən kəsmidə, Hudanın Yəhudi əməslərgə nijat pursitini yətküzgəniliyi enik hatırılındı. Ular yənə «Yəx.» 8:12diki bexarət, yəni Masihning ez hizmitini Galiliyədə baxlaydiyanlılı toqıruluk bexarətni kəstən untuojan ohxaydı.

<sup>7:53</sup> «Xuning bilən ularning hərbiri ez əyigə kətti» — «hərbiri ez əyigə kətti» deyənlilik bəlkim Nikodimning soali ularning wijdənicioja sanjılıqən bolsa kerək.

<sup>8:4</sup> «Ustaz, bu ayal dal zina üstidə tutuwelindi» — «zina kılıp tutulup kələşən» ayal bar idi, lekin ərkək kəni?

<sup>8:5</sup> «Musa pəyoğəmbər Təwrat ənənəsində bizgə muxundak ayallarnı qalma-kesək kılıp eltürüxnı əmr kıləşən» — kizik yeri xuki, ular pakət «ayallar»ni tilqə alıdu. Əməliyəttə Təwrat ənənəsini boyiqə zina kıləşən ərəklərinəməm elüməgə maşkum kılıx kəsək idi.

<sup>8:6</sup> Law. 20:10; Kən. 22:22.

<sup>8:6</sup> «Əmdi ularning bundak deyixtiki niyyəti, uni tuzakka qüxtürüp, uning üstidin ərz kıləşəndək birər bahənə izdəx idi» — Əgar Əysa «Bu ayalıqə rəhim kılıx kerək» desə, ular dərhal «Şən Musa pəyoğəmbərgə qüxtürülən ənənəsini hiləplik kılıxını ündəysən, dəyti. Baxxa bir taraptın, xu qaoğda Yəhudi halkı Rim imperiyəsinin ənənəsini astıda turqanla, Yəhudiylər əzliyə həqiqimə təlüm jazasını bəja kəltürük hökük yox idi. Xunga əgər Əysa «Qalma-kesək kılinsun» desə, u qaoğda ular rimiqlikərəq «muxlu kixi Rim imperiyasiga karxi qıktı!» degəndək xikayət kılatti.

<sup>8:7</sup> Kən. 17:7.

<sup>8:8</sup> Yər. 17:13

<sup>8:9</sup> «ular bu səzni anglap, aldi bilən yaxanojanlırları, andin kələşənləri bir-birləp həmmisi u yərdin qıçıp ketixti» — bəzi

# «Yuḥanna»

kermigən bolup, uningdin:

Hanim, sanga həlikı xikayət kılqanlar keni? Seni gunahğa bekitidiojan həqkim qıkmidi? — dəp soriwidi, <sup>11</sup> — Həzrətləri, həqkim qıkmidi, — dedi ayal.

Əysə:

— Mənmu seni gunahğa bekitməymən. Barojin, buningdin keyin yənə gunah kilmiojin! — dedi..

## Əysə dunyaning nuridur

<sup>12</sup> Xunga Əysə yənə kəpqılıkkə səz kılıp:

— Dunyaning nuri ezungdur. Manga əgərkənlər karangoçuluğta mangmaydu, əksiqə həyatlıq nuriça erixidu, — dedi..

<sup>13</sup> Pərisiyələr:

— Sən ezunggə ezung guvahlıq beri watisən. Xunga sening guvahlıqıng rast hesablanmaydu, — deyixti.

<sup>14</sup> Əysə ularoja jawabən mundak dedi:

— Hətta mən ezunga guvahlıq bərsəmmə, guvahlıkim həktur, qünki mən ezungunıng kəyərdin kəlgənlikimi wə kəyərgə baridiojanlıkimni bilimən. Lekin silər kəyərdin kəlgənlikimi wə kəyərgə baridiojanlıkimni bilməysilər.. <sup>15</sup> Silər at igilirinən elqimi boyiqə həküm kılısılər. Bırak mən həqkiminən üstigə həküm kilmaymən.. <sup>16</sup> Mən həküm kılsam, həkümüm həkikiyidur; qünki mən yalouz əməs, bəlkı meni əwətkən Ata bu ixta mən bilən billidur.. <sup>17</sup> Silər təwə bozqırın Təwrat ənunida: «İkki adəmning guvahlıqı bolsa rast hesablinidu» dəp pütülgəndür.. <sup>18</sup> Rast, mən ezung toopramda ezung guvahlıq berimən, wə meni əwətkən Atimu mening toopramda guvahlıq beridu..

<sup>19</sup> Ular uningdin: — Atang kəyərdə? — dəp soraxti.

Əysə ularoja jawab berip: — Silər ya meni tonumaysilər, ya Atamni tonumaysilər; meni tonuqan bolsanglar, Atamnimə tonuyttunglar, — dedi..

<sup>20</sup> Əysə bu səzlərni ibadəthanida talim bərginidə, sədikə sanduqinən aldida turup eytənədi. Bırak həqkim uni tutmadi, qünki uning waqıt-saiti tehi yetip kəlmigəndi..

---

kona keqürmilərdə: «Ular bu səzni anglap, wijdanining əyiblixı bilən aldi bilən yaxanojanları, andin kalojanları bir-birləp həmmisi yərdin qıkıp ketixti» deyildi.

**8:11** «Mənmu seni gunahğa bekitməymən. Barojin, buningdin keyin yənə gunah kilmiojin!» — 7:53-8:11-ayətlər bəzi kona keqürmilərdə tepliməydi. Bizningqə, buning sawəbi, bu «zina gunahının keqürüm kılınixi» tooprisidiki ayətlər bəzi keqürqığılerning zitioja qattık təkən bolsa kerək.

**8:11** Yh. 5:14.

**8:12** Yəx. 42:16; Yh. 1:9; 9:5; 12:35,36.

**8:14** Yh. 5:31.

**8:15** «Silər at igilirinən elqimi boyiqə həküm kılısılər» — «at igilirinən elqimi boyiqə» — okurmənlərning esidə bolsunki, Injilda «at» yaki «ətlər» kəp yorıldə insanların Hudaşa tayanmay ezlükidin ix kilojanlığını kərsitudi. «Rimliklərə» diki «kirix sez» nimə kerüng.

**8:16** «Bırak man həqkiminən üstigə həküm kilmaymən. Mən həküm kılsam, həkümüm həkikiyidur» — Əysə Məsih, bu dunyada turoqanda xixilərinən üstigə həküm kilmayıti (sorakka tartılmayıti), bəlkı uların ix-hərkətlərinin üstigə, toopra, toopra əməs, dəp həküm kılıtə. Pəkət ahirətə kəlgəndə andin u barlık xixiləni sorakka tartıp, ularınğ üstidin həküm qırırdı, əlwəttə. Pərisiyələr bolsa ezlərini sorakçı, Məsihni sorakka tartıx həkukimiz bar dəp karayıtti. «meni əwətkən Ata bu ixta mən bilən billidur» — «bu ixta» deyən səzər əyni tekistə bolmismı, mənisi dəl «Mening həküm kılıjınım pəkət ezungündən əməs, buningda Ata mən bilən billidur» deyəndəktur.

**8:17** «Silər təwə bozqırın Təwrat ənunida...» — grek tilida «silərning Təwrat kanuninglarda» deyildi. Bu həjwiy, kinayilik qaptur. Parisiyələr daim: «Təwrat ənuniñ tiriçip-tirmixip, həkikiy mənisi bilən ezləxtürgüyilər pəkət bizlərimiz» dəp halını qong kılıp yürüxətti. Əməliyəttə «Təwrat ənuniñ» Hudanıng barlıq həlkigə təwə idi, əlwəttə. 10:34 wə 15:25nimə kerüng. «İkki adəmning guvahlıqı bolsa rast hesablinidu» — «Qan.» 17:6.

**8:17** Qəl. 35:30; Qan. 17:6; 19:15; Mat. 18:16; 2Kor. 13:1; Ibr. 10:28.

**8:18** Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luk. 3:22; 9:35; Yh. 1:33; 5:37; 6:27.

**8:19** Yh. 14:9; 16:3.

**8:20** «sadıkə sanduqinən aldida» — yaki «həzinidə».

**8:20** Yh. 7:30.

# «Yuhanna»

## Əysanıng etikədsizlərə agah berixliri

<sup>21</sup> Xuning bilən u ularoja yənə:

Mən bu yərdin ketimən; silər meni izdəysilər, lekin əz gunahınglar iqidə əlisilər. Mən ketidiojan yərgə silər baralmaysilər, — dedi..

<sup>22</sup> Buning bilən Yəhədüylər:

— U: «Mən ketidiojan yərgə silər baralmaysilər» dəydu. Bu uning əzini əltürüwalımən degini-midu? — deyixti.

<sup>23</sup> Əysa ularoja:

— Silər təwandindursilər, mən yüksəridindurmən. Silər bu dunyadindursilər, mən bu dunyadın əməsman.. <sup>24</sup> Xuning üçün silərgə: «Gunahlıringlar iqidə əlisilər» dedim. Qünki silər menin «Əzəldin Bar Boloduqı» ikənlilikmə ixənmisənglər, gunahlıringlar iqidə əlisilər, — dedi..

<sup>25</sup> Sən zadi kim? — dəp soraxtı ular.

Əysa ularoja: — Baxta silərgə nemə degən bolsam, mən xu. <sup>26</sup> Əzümning silərning toopranglarda wə üstünglərin həküm kılıdiojan nuroğun səzlirim bar; lekin meni əwətküqi həktür wə mən Uningdin nemini angliojan bolsa, bularnila dunyadikilərgə ukturup eytimən, — dedi..

<sup>27</sup> Ular uning əzlirigə eytənərinen Ata toopruluğ ikənlilikini qüxinəlmidi. <sup>28</sup> Xunga Əysa mundak dedi:

Silər Insan'ooqlını kətürgəndin keyin, menin «Əzəldin Bar Boloduqı» ikənlilikmni bilisilər wə xundakla həq ixni əzlükümdin kilmiojanlıklıkmnı, pəkət Atining manga əgətkininila səzligənlikimni bilisilər. <sup>29</sup> Meni əwətküqi mən bilən billidur, U meni əsla yalıuz koymidi, qünki mən həmixə Uni hursən kılıdiojan ixlarnı kılımən..

<sup>30</sup> Əysa bu səzlərni kiliwatqan qaojning əzidə, nuroğun kixilər uningoja etikəd əldi..

## Həkikiy ərkinlik toopruluğ

<sup>31</sup> Əysa əzığə etikəd kılıojan Yəhədüyləroja:

— Əgər menin sez-kalamimdin qıqmay tursanglar, menin həkikiy muhlislirim bolən bolisilər, <sup>32</sup> wə həkikətni bilisilər wə həkikət silərni azadlıkkə erixtəridü, — dedi..

<sup>8:21</sup> Yh. 7:34; 13:33.

<sup>8:23</sup> Yh. 3:31.

<sup>8:24</sup> «Qünki silər menin «Əzəldin Bar Boloduqı» ikənlilikmə ixənmisənglər, gunahlıringlar iqidə əlisilər» — yaki «Qünki silər menin «Mən Boliman» ikənlilikmə ixənmisənglər, gunahlıringlar iqidə əlisilər». «Əzəldin Bar Boloduqı» yaki ««Mən Boliman» — Bu Hudanıng Musa pəyərəmbərgə axkarlıojan nami bolup («Mis.» 3:14), Əysamu bu namni əzığə kəllanojan. Baxka bir tarjimisi: «Mening [U] (yəni, Masih) ikənlilikmə...». Lekin «Yuhannəda oxhax xu ibarə teplidiojan kəp baxka ayətlər bilən selixturoqanda (məslən, 28-, 58-ayət) bu tarjimimiz toqra boluxi kerək.

<sup>8:24</sup> Yh. 8:21.

<sup>8:26</sup> «Əzümning silərning toopranglarda wə üstünglərin həküm kılıdiojan nuroğun səzlirim bar; lekin meni əwətküqi həktür wə man Uningdin nemini angliojan bolsa, bularnila dunyadikilərgə ukturup eytimən» — Məsihning Parisiylərgə eytənərinen baxka kəp səzliriga oxhax, bu sezi intayın iħqamidur. Bizningqə omumiy mənisi: «Silər toopruluğ nuroğun əyibləydiqən səzlirim bar. Bu səzlirimni kobul kılmaslıkinglər mumkin. Lekin menin bu səzlirim əməliyyəttə əzümdin əməs, belki meni əwətkən Atamindur; xunga ixinxinglər kerək; qünki nemini Uningdin anglisam, xuni dunyaqə eytimən» degəndək bolsa kerək.

<sup>8:26</sup> Yh. 7:28; 15:15; Rim. 3:4.

<sup>8:27</sup> «ular uning əzlirigə eytənərinen ata toopruluğ ikənlilikini qüxinəlmidi» — «Ata» eż Atisi Huda, əlwətta. Demisəkmə, Masihning nemixi bəzidə pəkət «Ata» wə baxka yərlərda «Atam» deyixinini tətik kılıx bək paydlılık ixtur.

<sup>8:28</sup> «Silər Insan'ooqlını kətürgəndin keyin...» — «Insan'ooqlining kətürülüxi» awwal Əysanıng krestlinixi, andin asmanoja kətürülüp Hudanıng ong taripida olturnuxımu kərsitidü. 12:32-34nimü korüng. «menin «Əzəldin Bar Boloduqı» ikənlilikmə bilisilər» — 24-ayəttiki izahatni korüng.

<sup>8:28</sup> Qəl. 21:9; 2Pad. 18:4; Yh. 3:11, 14; 7:16; 12:32, 49; 14:10.

<sup>8:29</sup> Yh. 14:10; 16:32.

<sup>8:30</sup> Yh. 7:31.

<sup>8:32</sup> Rim. 6:18; Gal. 5:1; 1Pet. 2:16.

# «Yuhanne»

<sup>33</sup> Ular jawabən: — Biz İbrahimning nəslimiz, — həqqaqan həqkimning küllükida bolmiduk, Sən kəndakşığa: Azadlıqka erixsilər, dəysən? — dedi.

<sup>34</sup> Əysə ularoğa jawab berip: — Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, gunah sadir kılıqan kixi gunahning külidur. <sup>35</sup> Kül ailidə mənggү turmaydu, lekin oǒul mənggү turi-du. <sup>36</sup> Xuning üçün Oǒul silərni azad kilsa, həkikiy azad bolisilər. <sup>37</sup> Silərning İbrahimining nəslə ikənliliklarnı bilimən. Birak meni əltürməkqi boluwatisilər, qünki menin səzüm iqinglardin orun almidi. <sup>38</sup> Mən Atamning yenida kərgənlirimni eytiwatımən; silər bolsanglar ez atanglardın kərgənliringlarnı kiliwatisilər!

<sup>39</sup> Ular jawab berip: — Bizning atımız İbrahimidur, — dedi.

Əysə ularoğa: — Əgər İbrahimining pərvəntəli bolsanglar, İbrahimining əməllirini kılıqan bolattinglər! <sup>40</sup> Birak hazır əksiqə meni, yeni Hudadin angloqan həkikətni silərgə yətküzən adəmni əltürüxkə қəstləysilər. İbrahim undak ixni kilmiojan. <sup>41</sup> Silər eż atanglarning kılıqinini kiliwatisilər! — dedi.

— Biz əhəramdin bolqan əməsmiz! Bizning pəkət birlə atımız bar, U bolsa Hudadur! — deyixti ular.

<sup>42</sup> Əysə ularoğa: — Atanglar Huda bolqan bolsa, meni səygən bolattinglar; qünki mən Hudanıng baqrıdin qikip, bu yərgə kəldim. Mən əzlükündən kəlgən əməsmən, bəlkı Uning təripidin əwətilgənmən. <sup>43</sup> Sezlimini nemixə qüxənməysilər? Enikki, menin səz-kalamımlı küliliklərə kirməywati! <sup>44</sup> Silər atanglar İblisin bolqansılər wə uning arzu-həwəslirigə əməl kılıxni halaysilər. U aləm apiridə bolqandin tartip ətəl idi wə uningda həkikət bolmiojaqka, həkikəttə turmiojan. U yalojan səzligəndə, eż təbiitidin səzləydi, qünki u yalojanı wə xundakla yalojanqılığın atisidur. <sup>45</sup> Lekin mən həkikətni səzligimin üqün, manga ixənməysilər. <sup>46</sup> Kaysinglər meni gunahı bar dəp dəlliliyələysilər, kəni? Həkikətni səzlisəm, nəmə üqün manga ixənməysilər? <sup>47</sup> Hudadin bolqan kixi Hudanıng sezlirini anglaydu; silər ularni anglimaysilər, qünki silər Hudadin bolqan əməssilər!

<sup>48</sup> Yəhudiylar uningoşa jawabən:

— Əjəba, bizning seni: «Samariyəlik həm jin qaplaxkan adəm»sən deginimiz toqra əməsmu?

<sup>8:33</sup> Mat. 3:9.

<sup>8:34</sup> Rim. 6:20; 2Pet. 2:1.

<sup>8:35</sup> «Küл ailidə mənggү turmaydu, lekin oǒul mənggү turidu» — demək, birsi «küл» bolsa (muxu yərdə «gunahning küli») hərkəndək ey igisi bilən mənggülük munasibətə bolmayıdu, uning ailə əzəsi bolalmayıdu; pəkət ey igisining eż ailsidikilər bilənla mənggülük munasibiyyəti bolidu; ey igisining oǒul ey igisining həkukjəqə iga bolidu, əlwətta. Əmdi «ey igisi» Huda bolsa, uning Oǒlimu toluk həkukluk bolidu, əlwətta. Bu ix 36-ayəttiki həkikət bilən ziq baqlinidu.

<sup>8:36</sup> «Xuning üçün Oǒul silərni azad kilsa, həkikiy azad bolisilər» — yuxarıkı izahatnimü korüng. «Küл» «küл»ni azad kilmaydu, «küл»ni azad kılalayıdion pəkət ezi azad bolqan kixi, əlwətta. Əmdi bu dunyada kim gunahdin azadıdur? Məsihdiñin baxkə hərbir kixi gunahning külidur, həkikiy azad bolqan kixi pəkət «Oǒul», yəni Məsihdür; xuning bilən u baxklarınlı (ularda etikad bolsa) gunahning küqidin azad kılalaydu.

<sup>8:36</sup> Rim. 8:2.

<sup>8:38</sup> «Silər bolsanglar eż atanglardın kərgənliringlarnı kiliwatisilər!» — yaki «silər bolsanglar eż atanglardın angloqanqılığlarnı kiliwatisilər!».

<sup>8:38</sup> Yh. 3:11; 7:16; 12:49; 14:10, 24.

<sup>8:39</sup> Rim. 2:28; 9:7.

<sup>8:40</sup> Yh. 17:17.

<sup>8:41</sup> «Silər eż atanglarning kılıqinini kiliwatisilər!» — «eż atanglar» — İblisni kərsitidu, əlwətta. 44-ayəttiki korüng. «Biz əhəramdin bolqan əməsmiz!» — bu darıtmata gəp. Ular əysanıñ Məryəmdin tuquluxını «bir atining wasitisi bilən əməs», bəlkı «əhəramdin bolqan» dəp puritip, uningdin ewən tapmakçı idi.

<sup>8:42</sup> «mən Hudanıng baqrıdin qikip...» — grek tilidə «mən Hudanıng iqidin qikip...».

<sup>8:42</sup> Yh. 5:43; 7:29.

<sup>8:44</sup> «... İblis yalojanı wə xundakla yalojanqılığın atisidur» — yaki «... u (İblis) yalojanı wə xundakla yalojanqılığının piridur».

<sup>8:44</sup> Yar. 3:1; 2Kor. 11:3; 1Yuhə. 3:8.

<sup>8:47</sup> Yh. 6:37; 10:26,27; 1Yuhə. 4:6.

# «Yuhanna»

— deyixti...

<sup>49</sup> Əysa jawabən: — Manga jin qaplaqxını yok, bəlki mən Atamni hərmət kılımən; lekin silər manga hərmətsizlik kiliwatisilər. <sup>50</sup> Mən eż xan-xərişimni izdiməymən; lekin buni izdígüqi həm uning üstidin həküm kiloquçı Birsi bar. <sup>51</sup> Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, menin səz-kalamimni tutidioqan kixi əbədil'əbəd elüm kərməydu.

<sup>52</sup> Xuning bilən Yəhudiylar uningoja:

— Sanga dərwəkə jin qaplaqxanlığını əmdi bildük! Hətta həzriti İbrahim wə pəyojəmbərlərmə elgən tursa, sən kəndakısgı: «Mening səz-kalamimni tutidioqan kixi əbədil'əbəd elüm tetiməydi» dəysən? <sup>53</sup> Əjbə, sən atımız İbrahimindən uluoqmusən? U əldi, pəyojəmbərlər həm eldi! Sən eżüngni kim kılmaqqışən?

<sup>54</sup> Əysa jawabın mundak dedi:

— Əgər mən eżümni uluoqlısam, undakta uluoqlukum heqnərsə hesablanmayıtti. Bırak meni uluoqliquçı — silər «U bizning Hudayimiz» dəp ataydioqan Atamning Əzidur. <sup>55</sup> Silər Uni tonumidinglər, lekin mən Uni tonumyən. Uni tonumaymən desəm, silərdək yaloqanqı bolat-tim; bırak mən Uni tonumyən wə Uning səz-kalamını tutımən. <sup>56</sup> Atanglar İbrahim mening künümni kəridioqanlığının yayrap-yaxnidı həm dərwəkə uni aldin'ala kərüp xadlandı.

<sup>57</sup> — Sən tehi əllik yaxqa kirməy turup, İbrahimni kərdüngmu? — deyixti ular.

<sup>58</sup> Əysa ularoja:

— Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, İbrahim tuqulmastila, mən Bar Boluoqidurmən! — dedi..

<sup>59</sup> Buning bilən ular uni qalma-kesək kiloqili kollirioqa yərdin tax aldı; lekin Əysa ularoja kerünməy, ularning otturisidin etüp ibadəthanidin qıkıp kətti.

## Əysanıng tuqma қarioqunu saķayıtxı

**9** <sup>1</sup> Wə u yolda ketiwetip, tuqma қarioqı bir adəmni kərdi. <sup>2</sup> Muhsisliri uningdin:

— Ustaz, kim gunah kılıp uning қarioqı tuqulqınıqə səwəb bolovan? U eżimu ya ata-anisimə? — dəp soraxtı..

<sup>3</sup> Əysa mundak jawab bərdi:

— Ozi yaki ata-anisining gunah sadir kiloqanlığının əməs, bəlki Hudanıng Əz əməllili uningda ayan kılinsun dəp xundak bolovan. <sup>4</sup> Künning yorukında, meni Əwətküqining əmallirini ada

<sup>8:48</sup> «Samariyəlik həm jin qaplaqxan adəm»<sup>sən</sup> — «Samariyəliklər» Yəhudiylar kezgə ilmaydioqan bir həlk bolup, ularning kəzkarixiqə Samariyəliklər Hudanıng səzini burmilioqan kapırlar wə jin təgəknərlərdir.

<sup>8:48</sup> Yh. 7:20; 10:20.

<sup>8:49</sup> Yh. 7:18.

<sup>8:51</sup> Yh. 5:24; 11:25.

<sup>8:53</sup> Ibr. 11:13.

<sup>8:56</sup> «Atanglar İbrahim mening künümni kəridioqanlığının yayrap-yaxnidı» — Əysanıng «mening künüm» degini nemini kərsitidü? Bizninggə bu ibarə: (1) uning dunyaçığı kelixinə kərsitidü; (2) uning xan-xərəp iğidə käytip kelidioqan küninimə kərsitidü. İbrahim kaçan aldin'ala buni kərgən? Yəhudiylar «Rabbilar»ning kepinqisi «İbrahim Ishäkni kurbanlık kiliqxə sunoqan wakıttı bəkij aləm uningoja ayan kiliñoqan» dəp karaytı wə bizmu bu pikirgə mayilmiz.

<sup>8:56</sup> Yar. 17:17; Luka 10:24; Ibr. 11:13.

<sup>8:58</sup> «İbrahim tuqulmastila, mən Bar Boluoqidurmən!» — «mən Bar Boluoqidurmən» degini yənilə «Mis.» 3:14də, Musa pəyojəmbərgə wəhbi kiliñoqan, Hudanıng «Mən Əzəldim Bar Boluoqidurmən», yaki bolmisa «Mən Əzəldim Bar Boluoqidurmən» deyən uluoq namını kərsitidü. Əysanıng bu namını eżığa alojını uning Hudalıq təbiiiti kərsitidü. Yəhudiylar uning bu gepini tooraq qüsini, lekin kat'iy ixənməydu (59-ayətni kərünk).

<sup>8:59</sup> «Buning bilən ular uni qalma-kesək kiloqili kollirioqa yərdin tax aldı» — Yəhudiylar həlki uning sezininə mənisini tooraq qüsini, lekin ixənməy «kupurluk kiloquş!» dəp uni eltürmkəq idı. «lekin Əysa ularoja kerünməy, ularning otturisidin etüp ibadəthanidin qıkıp kəttin — bəzi kena keçürmildərək» «lekin Əysa eżini daldıqə elip, ibadəthanidin qıkıp kəttin» deyilidü.

<sup>8:59</sup> Luka 4:29; Yh. 10:31,39; 11:8.

<sup>9:2</sup> «Ustaz» — Grek tilida «Rabbi».

# «Yuhanne»

kılıxim kerək. Kəq kirşə, xu qaođa həqkim ix kılalmaydu.<sup>5</sup> Mən dunyada turojan waqtimda, dunyaning nuri əzümdurmən..

<sup>6</sup>Bu səzlərni kılɔjandin keyin, u yərgə tükürüp, tükürüktin lay kılıp, layni həlikə adəmning kəzlirigə sürüp koydi.<sup>7</sup> wə uningoja: «Siloam kəlqiki»gə berip yuyuwətkin» dedi («Siloam» ibraniyqə söz bolup, «əwətilgən» deyən mənini bildürudu). Xuning bilən həlikə adəm berip yuyuwidi, kəzi kəridiojan bolup կayıtip kəldi.<sup>8</sup> Kəxniliyi wə u ilgiri tiləmqilik kılɔjinida uni kərgənlər:

— Bu olturup tiləmqilik kılıdıcılan həlikə adəm əməsmu? — deyixip kətti..

<sup>9</sup>Bəzilər: «Həə, xu ikən» desə, yənə bəzilər: «Yak, u əməs, lekin uningoja ohxaydikən» deyixti. Bırak u ezi:

— Mən dal xu kixi bolimən! — dedi.

<sup>10</sup>— Undakta kəzliring kəndak eqildi? — dəp soraxti ular.

<sup>11</sup>U jawabən mundağ dedi:

— Əysa isimlik bir kixi tükürükidin lay kılıp kəzlirimə sürüp koyuwidi, manga: «Siloam kəlqikigə berip yuyuwətkin» degenidi. Mən berip yuyuwidiim, kərələydijan boldum.

<sup>12</sup>— U hazır kəyərdə? — dəp soraxti ular.

— Bilməymən, — dedi u.

## Pərisiyəlarning möjizini sürüxtürüxi

<sup>13</sup>Halayık ilgiri karioqu bolοjan bu adəmni Pərisiyəlarning aldiqa elip berixti <sup>14</sup>(əslidə Əysa lay kılıp bu adəmning kəzlirini aqkan kün dəl xabat künü idi).<sup>15</sup> Xuning bilən Pərisiyələr kaytidin bu adəmdin kəndak kərələydijan bolοjinini soriwidi, ularoja: — U kəzlirimə lay sürüp koydi, mən yuyuwidiim wə mana, kərələydijan boldum! — dedi.

<sup>16</sup>Xuning bilən Pərisiyələrin bəziləri:

— U adəm Hudanıng yenidin kəlgən əməs, qünki u xabat künini tutmaydu, — deyixti.

Yənə bəziləri:

— U gunahkar adəm bolsa, kəndaklarqə bundaq möjizilik alamətlərni yaritalaytti? — deyixti.

Buning bilən ularning arisida belünük pəydə boldi.<sup>17</sup> Ular karioqu adəmdin yənə:

— U kezliringni eqiptu, əmdi sən u toorərulkə nemə dəysən? — dəp soraxti.

U: — U bir pəyənəmbər ikən, — dedi.

<sup>18</sup>Yəhudiylər kərələydijan kılınojan kixining ata-anisini tepip kəlmigüqə, burun uning karioqu ikənlikigə wə hazır kərələydijan kılınojanlıqliqoja ixənməyitti. Xunga ular uning ata-anisini qakırtıp, <sup>19</sup>ulardın:

<sup>9:4</sup> «meni Əwətküqininq əməllirini ada kılıxim kerək» — yaki «meni Əwətküqininq əməllirini ada kılıximiz kerək». «Kəq kirşə, xu qaođa həqkim ix kılalmaydu» — Əysanıng yər yüzidə bolidiojan hizmitigə bəlkim pəkət altə ay kəlojan bolsa kerək.

<sup>9:5</sup> Yax. 42:6; Luka 2:32; Yh. 1:9; 8:12; 12:35,46; Ros. 13:47.

<sup>9:6</sup> Mar. 8:23.

<sup>9:7</sup> «Siloam» — ibraniyi tilida «Siloha». «Əysa uningoja: «Siloam kəlqiki»gə berip yuyuwətkin» dedi.. həlikə adəm berip yuyuwidi, kəzi kəridiojan bolup կayıtip kəldi — bu kor adəm ibadəthanıyoja yekin jayda tiləmqilik kılıp olturojan bolsa, ibadəthanidin «Siloam kəlqiki»gə bir kilometrdrak kelətti. Xuning üçün bu səpər kor adəmning ixənqığa nişbətən heli bir sinak idi. Lay kəttiklaxlıqdan keyin u kezlirini həq aqalıqojan haldə muxu üzün yolni mengixi kerak idi. Bu kor adəm üçün intayin eoqır idi, olwetta. Uning üstigə yolni bikar mangsa kəp «tiləmqilik wəkti» israp bolup ketətti.

<sup>9:8</sup> Ros. 3:2.

<sup>9:14</sup> Mat. 12:1; Mar. 2:23; Luka 6:1; Yh. 5:9.

<sup>9:16</sup> «U adəm Hudanıng yenidin kəlgən əməs, qünki u xabat künini tutmaydu» — ular «u xabat künini tutmaydu» daydu. Qünki ular Əysanıng tükürükidin lay kılıxını «əmgək kılıx», xundakla xabatının «dəm elix prinsipi»ni buzux, dəp karayıttı. Əysa bolsa «Atamning əməllirini ada kılıxim kerək» degenidi (4-ayet). Demək, «ix kılıqarı» yaki «əmal kılıqarı» əslidə Huda Əzidur. Uningdin baxka kim xundak möjizə yaritaytti?

<sup>9:16</sup> Yh. 3:2; 7:12; 9:33; 10:19.

<sup>9:17</sup> Luka 7:16; 24:19; Yh. 4:19; 6:14.

# «Yuhanna»

— Bu silərning oqlunglarmu? Tuojma қarioqu, dəwatattinglar? Əmdi hazır қandaklarqə kərələydiqan bolup qaldı? — dəp soraxti.

<sup>20</sup> Ata-anisi ularoja: — Uning bizning oqlımız ikənlik, xundakla tuquluxidinla қarioqu ikənlikini bilimiz; <sup>21</sup> lekin hazır қandaklarqə kərələydiqan bolup қalınlığını, kəzlini kim aqşanılığını bilməymiz. U qong adəm tursa, buni əzidin soranglar, u ezi dəp bərsun, — dəp jawab bərdi.

<sup>22</sup> Ata-anisining xundak deyixi Yəhudiylardin qorqanlılığı üçün idi; qünki Yəhudiylar kimdəkim Əysani Məsih dəp etirap kilsa, u sinagog jamaitidin қoşlap qikirilsün dəp қarar kılınanıdi. <sup>23</sup> Xu səwəbtin uning ata-anisi: «U qong adəm tursa, buni əzidin soranglar» deyəndi.

<sup>24</sup> Pərisiyərlər əslidə қarioqu bolğan adəmni yənə qakırıp uningoja:

— Hudaşa xan-xərəp berip kəsəm kıl! Biz bu adamning gunahkar ikənlikini bilimiz, — deyixti...

<sup>25</sup> U mundak jawab bərdi:

— U gunahkarmu, əməsmu, bilməymən. Birək mən xu birlə ixni bilimənki, қarioqu idim, hazır kərələydiqan boldum.

<sup>26</sup> Ular uningdin yənə bir ketim:

— U seni kəndak kıldı? Kəzliringni kəndak aqtı? — dəp soraxti.

<sup>27</sup> U jawabən:

— Silərgə allığaşan eyttim, birək kulak salmidinglar. Silər nemə dəp kaytidin anganax halap kəldinglər? Silərmü uning muhlisliri bolay dəwatamsılər?! — dedi.

<sup>28</sup> Buning bilən, ular uni kəttik tilləp:

— Sən həlikinən muhlisi! Biz bolsaq Musa pəyojəmbərnin muhlislirimiz. <sup>29</sup> Hudanıng Musaçşa səzligənlikini bilimiz; lekin bu nemining bolsa kəyərdin kəlgənlikinumu bilməymiz, — deyixti.

<sup>30</sup> Həlik adəm ularoja mundak jawab kəyturdu:

— Ajayıp ixkü bu! Gərqə silər uning kəyərdin kəlgənlikini bilmigininglar bilən, u menin kezlimi aqtı. <sup>31</sup> Biz bilimizki, Huda gunahkarlarning tiləklirini anglimaydu; birək Əzığə ihlasmən bolup iradisiga əməl kılınğınlarningkini anglaydu. <sup>32</sup> Dunya apirdə bolğandan tartıp, birərsining tuojsma қarioquning kezini aqşanılığını anglap bəkən əməs. <sup>33</sup> Əgər bu adəm Hudanın kəlmigən bolsa, həqnemə kılalmıqan bolatti.

<sup>34</sup> Ular uni:

— Sən tüptin gunah iqidə tuoqulən turukluk, bizgə təlim bərməkqimusən? — deyixip, uni sinagogtin қoşlap qikiriyetixti.

## Rohiy қarioquluğ

<sup>35</sup> Əysa ularning uni sinagogtin қoşlap qikarəjanlığını anglap, uni izdəp tepip: Sən, Hudanıng Oqlıqə etikəd kılamsən? — dəp soridi.

<sup>36</sup> U jawabən: — Təksir, u kim? Mən uningoja etikəd kılay, — dedi.

<sup>37</sup> — Sən həm uni kərdüng həm mana, hazır sən bilən səzlixiwatkan dəl xuning ezi, — dedi Əysa uningoja.

<sup>38</sup> Həlik adəm:

<sup>9:22</sup> «Yəhudiylar kimdəkim Əysani Məsih dəp etirap kilsa, u sinagog jamaitidin қoşlap qikirilsün dəp қarar kılınanıdi» — «sinagogtin qikiriliğin» natığısı, jəmiyyətikilərdin həqkim sinagogtin qikirilən kixi bilən bardı-kəldi kılmayıttı.

<sup>9:22</sup> Yh. 7:13; 12:42.

<sup>9:24</sup> «Hudaşa xan-xərəp berip kəsəm kıl» — əslidə grek tilida «kəsəm kıl» deyən söz yok idi. Bu ayəttə xu söz bolmısımı, xu mənə qikip turdu (məsəlin «Yəxua» 7:19ni kerüng). Xuning üçün bu jümlining mənisi «Əysaça əməs, bəlkı Hudaşa xan-xərəp bər» deyənlilik əməs, bəlkı «Hudanı uluqlax üçün rast gəp kıl, bu mejizə əslidə qong bir aldamaqlıq əməsmu?» deyəndək.

<sup>9:24</sup> Yə. 7:19.

<sup>9:31</sup> Zəb. 66:18; Pənd. 15:29; 28:9; Yəx. 1:15; Mlik. 3:4.

<sup>9:34</sup> «ular... uni sinagogtin қoşlap qikiriyetixti» — 22-ayət wə izahatnı kerüng.

<sup>9:35</sup> «Sən, Hudanıng Oqlıqə etikəd kılamsən?» — bəzi kona keqürümilərdə «Sən, İnsan' oqlıqə etikəd kılamsən?» dəp pütülgən.

# «Yuhanne»

— I Rəb, etikəd kılımən! — dəp, uningoşa səjdə kıldı.

<sup>39</sup> — Mən korlarnı kəridioğan bolsun, kəridioğanlarnı kor bolsun dəp bu dunyoşa həküm qıkırıxka kəldim, — dedi Əysa.

<sup>40</sup> Uning yenidiki bəzi Pərisiyələr bu sözlərni anglap uningdin:

— Bizmə kormu? — dəp soraxtı. <sup>41</sup> Əysa ularoşa: — Kor bolğan bolsanglar, gunahınglar bolmayıttı; lekin silər hazır «kərüwatımız» degininglar üçün silərgə gunah hesabliniweridu, — dedi.

## Əysa sözini dawam kılıdu — «Mən yahxi köy bakkıqdurmən»

**10<sup>1</sup>** Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, köy kötənişa ixiktin kirməy, baxka yerdin yamixip kirgən kixi oöri wə karakqidur. <sup>2</sup> Ixiktin kiridiqan kixi bolsa köylarning padıqisidur. <sup>3</sup> Ixik bacar uningoşa ixikni ekip beridu wə köylər uning awazını anglap tonuydu; u əz köylirininq isimlərini bir-birləp qakırıp ularını sırtqa baxlap qıkıldı. <sup>4</sup> U köylirininq həmmisini sırtqa qakırıp bolup, ularning alddıa mangidu, köylərmə uning kəynidin əgixip mengixidu; qırkı ular uning awazını tonuydu. <sup>5</sup> Lekin ular yat adəmning kəynidin mangmaydu, bəlkı uningdin qaçıdu; qırkı ular yatlarning awazını tonumaydu.

<sup>6</sup> Əysa bu təmsilni ularoşa sözləp bərgini bilən, lekin ular uning əzlirigə nemə dəwatkanlığını həq qüxənmidi. <sup>7</sup> Xunga Əysa ularoşa yənə mundak dedi:

— Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, köylarning ixiki əzümdurmən. <sup>8</sup> Məndin ilgiri kəlgənlərininq həmmisi oöri wə karakqidur, lekin köylər ularoşa կulak salmidi. <sup>9</sup> Ixik əzümdurmən. Mən arkılık kirgini kütkuzuldu həm kirip-qikip, ot-qəplərnəti teipi yeyələydi..

<sup>10</sup> Oöri bolsa pəkət oörləx, əltürük wə buzux üçünla kelidu. Mən bolsam ularni həyatlıka erixsun wə xu həyatlıki mol bolsun dəp kəldim.

<sup>11</sup> Yahxi padıqi əzümdurmən. Yahxi padıqi köylər üçün əz jenini pida kılıdu. <sup>12</sup> Lekin mədikar undak kılmayıdu. U bəlkı nə köylarning igisi nə padıqisi bolmioqaqka, bərining kəlgəlini kərsə,

**9:39** «Mən korlarnı kəridioğan bolsun, kəridioğanlarnı kor bolsun dəp bu dunyoşa həküm qıkırıxka kəldim» — Bu «həküm» tooğruluk «Yəx.» 42:1 wə uningdiki izahatni körüng. Bu kəndak «həküm»? Bizningqə Yəxaya pəyojəmbərninq bəxaritida etylojandak az degənda bu «həküm»ning eq təripi bardur: (1) etikadqılaroşa tooqra keçərəlxərni yətkübüx; (2) Hudanıng kəp ixlər üstidiki həkümülrini bildürük; (3) Məsihning həwiri kixilnəring kəlbini yaxı yoruk təhimü karangoşu, kor kılıx; huddi Yəxaya pəyojəmbər əz wəktidə Hudanıng söz-kalamını Israiloşa yətküzgəndə, Israilninq əhəwali «Silər anglaxni anglaysılər, birak qüxənməysilər; körüxnı kərəsilər, birak biliq yətməysilər» («Yəx.» 6:9-10) degəndək bolğanə oħħax. «Yəx.» 44:18nimu körüng.

**9:39** Yh. 3:17; 12:47.

**10:3** «Ixik bacar uningoşa ixikni ekip beridu wə köylər uning awazını anglap tonuydu...» — «ixik bacar» bəlkim Qəmildürgüki Yəhənyəni kersitxi mumkin. Bu ayət həm 4-ayatkə munasiyatlı, «Mik.» 2:13 wə izahatni körüng.

**10:4** «U köylirininq həmmisini sırtqa qakırıp bolup, ularning alddıa mangidu, köylərmə uning kəynidin əgixip mengixidu; qırkı ular uning awazını tonuydu» — demisəkmə, Ottura Xərkətki köyqılar dəl xundak yol bilən köylərnəti bacıldı. Koyqı barlıq köylərə isim koyup ularını bu isim bilən qakırıdu. U daim «köylərini baxlaydu», ular uning awazı bilən əgixip mangidu. Adattə köyqininq köyləri «həydəx»ning həq hajiti yok.

**10:7** «Köylərning ixiki əzümdurmən» — Ottura Xərkətki padıqılar keşidə köylərni koojdax üçün kötanning aozızda tooqrisıqsa yetip uhləydi. Xuning bilən ular ezişlərini «köylərning ixiki» daydu. Undak köyqılar hərkünü «əz köyləri üçün jenini pida kılıdu».

**10:8** «Məndin ilgiri kəlgənlərininq həmmisi oöri wə karakqidur, lekin köylər ularoşa կulak salmidi» — bu yərdə Əysanıng kezdə tutkını Təwərəttiki pəyojəbərlər eməs, bəlkı ezişləri «Israile bakkıqlar» dəp atıwaləşənlər — yəni Pərisiyələr, bax kağıñilar, Təwərat ustazlıri, Yəhədüy aksakalları, xundakla ezişin ilgiri pəyda bolğan «sahta Məsihələr» (məsələn, «Ros.» 5:36-37) din ibarət. Israiloşa bakkıqlı bolux kerək bolğanlar əksiqə padidin payda-mənpəət alidioqanlaroşa aylandurulmuşan («Yər.» 23-bab, «Əz.» 34-babni körüng).

**10:9** Yh. 14:6.

**10:10** «Oöri bolsa pəkət oörləx, əltürük wə buzux üçünla kelidu» — «əltürük» grek tilida «boozuzlax».

**10:11** «Yahxi padıqi köylər üçün əz jenini pida kılıdu» — «yahxi padıqi» bolğandan keyin baxka hil padıqılar bolandu? Bu toqrisida «köxumqə sez» imizdə azaq tohtılımız.

**10:11** Yəx. 40:11; Əz. 34:11, 12, 15, 22, 23; Mik. 1:14; lbr. 13:20; 1Pet. 5:4.

# «Yuhanna»

köylarni taxlap қақиду wə bərə kelip köylarni titip tiripirən kiliwetidu...<sup>13</sup> Əmdi mədikar bolsa pəkət həkkini dəp ixləp, köyləroja kəngül bəlməy bədər қaқidu.

<sup>14-15</sup> Yahxi padiqı əzümdurmən. Ata meni toniojinidək mən atini tonuojinimdək, mən əzümningkilərnı tonuymən wə əzümningkilərmən meni tonuydu; köylər üçün jenim pida.<sup>16</sup> Bu kötəndin bolmiojan baxxə қoylirimmu bar. Ularnimu elip baxlixim kerək wə ularmu awazimni anglaydu; xuning bilən bir pada bolidu, xundakla ularning bir padiqisi bolidu...<sup>17</sup>

<sup>17</sup> Ata meni xu səwəbtin seyiduki, mən jenimni қayturuwelixim üçün uni pida kılımən.<sup>18</sup> Jenimni ھeqkim məndin alalmaydu, mən uni ez ihtiyarım bilən pida kılımən. Mən uni pida kiliçka ھokuklukmən wə xundakla uni қayturuwelixkımı ھokuklukmən; bu əmrni Atamdin tapxuruwalqanmən...<sup>19</sup>

<sup>19</sup> Bu sezlər tūpayılidin Yəhudiylar arısında yəna belünüx pəyda boldı.<sup>20</sup> Ulardin kəp adamlar:

— Uningoja jin qaplixiptu, u jöylüwatidu, nemə üçün uning səziga kulaq salojudəksilər? — deyixti.

<sup>21</sup> Yənə bəzilər bolsa:

— Jin qaplaxkən adəmning sözləri bundak bolmaydu. Jin қandağmu қarioqlularning kəzlini aqalisun?! — deyixti.

## Əysanıng qətkə kekilixi

<sup>22</sup> Kix pəslı bolup, Yerusalemda «Käyta beojaxlax heyti» etküzülüwatattı.<sup>23</sup> Əysa ibadəthanidiki «Sulaymannıng pexawini»da aylınip yürətti.<sup>24</sup> Yəhudiylar uning ətrapıqə olixiwelip:

— Bizni қaqañojıq tit-tit kili tutuklukta қaldurmakqısan? Əgər Məsih, bolsang, bizgə oquķını eyt, — deyixti.

<sup>25</sup> Əysa mundak jawab bərdi:

— Mən silərgə eyttim, lekin ixənməysilər. Atamning nami bilən kilojan əməllirimning ezi manga guwahlıq beridu.<sup>26</sup> Biraq mən silərgə eytkinimdək, silər etikəd kilmidinqılar, qünki mening қoylirimdin əməssilər.<sup>27</sup> Mening қoylirim mening awazimni anglaydu, mən ularni tonuymən wə ular manga əgixidu.<sup>28</sup> Mən ularoja mənggültük həyat ata kılıman; ular əsla halak bolmaydu. ھeqkim ularni kolumdin tartıwalalmaydu.<sup>29</sup> Ularnı manga təkdim kilojan atam həmmidin üstündür wə ھeqkim ularni atamning қolidin tartıwalalmaydu.<sup>30</sup> Mən wə Ata əslidinla birdurmız...

<sup>10:12</sup> «bərə kelip köylarnı titip tiripirən kiliwetidu» — yaki «bərə kelip köylarnı tutuwelip tiripirən kiliwetidu».

<sup>10:12</sup> Zək. 11:16.

<sup>10:14-15</sup> 2Tim. 2:19; Mat. 11:27; Luk. 10:22; Yh. 6:46; 7:29.

<sup>10:16</sup> «Bu kötəndin bolmiojan baxxə қoylirimmu bar. Ularnimu elip baxlixim kerək ... xuning bilən bir pada bolidu, xundakla ularning bir padiqisi bolidu» — ھeqkəndak xübə yokki, muxu yərdə «bu kötəndin bolmiojan»lar Məsihə etikəd kiliçlıqan Yəhudi əməslərni kərsitudu.

<sup>10:16</sup> Əz. 37:22.

<sup>10:17</sup> Yəx. 53:12.

<sup>10:18</sup> Yh. 2:19.

<sup>10:19</sup> Yh. 7:12; 9:16.

<sup>10:20</sup> Yh. 7:20; 8:48, 52.

<sup>10:21</sup> Mis. 4:11; Zəb. 94:9; 146:8

<sup>10:22</sup> «Käyta beojaxlax heyti» — (ibadəthanini) «käyta beojaxlax heyti» bolsa miladiyədin ilgiri 164-yili «Yəhuda Makkabus» ibadəthanını Yunandıklırin butpərəslikidin қayturuwelip, uni kaytidin Hudanıng yolioja atap beojaxlıqanlığını təbriklaydıqan heyt. Bu heyt Yəhudiylar arısında häzirojıq «Hannukah» dəp atıldı.

<sup>10:23</sup> 1Pad. 6:3; Ros. 3:11; 5:12.

<sup>10:24</sup> «Bizni қaqañojıq tit-tit kili tutuklukta қaldurmakqısan?» — grek tilida «jenimizni қaqañojıq tit-tit kili tutuklukta қaldurmakqısan?».

<sup>10:25</sup> Yh. 5:36.

<sup>10:27</sup> Yh. 8:47.

<sup>10:28</sup> Yh. 6:39; 17:12; 18:9.

<sup>10:30</sup> «Mən wə Ata əslidinla birdurmız» — «Qan» 32:39ni körüng. Muxu yərdə Məsihning «bir» degini, yüksirdə tiləja elinojan ixliridə ezinin Huda Ata bilən birgə bir bolоjanlığını təkitləydi.

<sup>10:30</sup> Yəx. 54:5; Yh. 5:19; 14:9; 17:5.

# «Yuhanne»

<sup>31</sup> Buning bilən Yəhudiylar yənə uni qalma-kesək kılıxmakçı bolup, yərdin köllirioğa tax elixti..

<sup>32</sup> Əysə ularoqa: — Atamdin kəlgən nuroqun yahxi əməllərni silərgə kərsəttim. Bu əməllərning kəysisi üçün meni qalma-kesək kılmaqçısırlar? — dedi.

<sup>33</sup> — Seni yahxi bir əməl üçün əməs, bəlkı kupurluk kılıqining üçün qalma-kesək kılımımız. Qünki sən bir insan turukluk, ezungni Huda kılıp kərsətting! — dedi Yəhudiylar jawabən..

<sup>34</sup> Əysə ularoqa mundakjawab bərdi:

— Silərgə təwə muğaddəs əkanunda «Mən eyttim, silər ilahılsilər» dəp pütülgən əməsmu?..

<sup>35</sup> Huda eż sez-kalamini yətküzgənlərni «ilahılar» dəp atiojan yərdə (wə muğaddəs yazmilarda eytilqini hərgiz küqtin kalmayıdu) <sup>36</sup> nemə üçün Ata Əziga has-muğaddəs kılıp paniy dunyaqə əwətkən zat «Mən Hudanıng Oqlımən» desə, u tooruluk «kupurluk kilding!» dəysilər?..

<sup>37</sup> Əğər Atamning əməllərini kilmisam, manga ixənmənglər. <sup>38</sup> Birək kilsəm, manga ixənmigən haləttimi, əməllərning əzlirigə ixininqər. Buning bilən Atining məndə ikənlilikini, meningmu Atida ikənlilikimni hək dəp biliq etikad kılıdıcıyan bolisilər..

<sup>39</sup> Buning bilən ular yənə uni tutmaqçı boldi, birək ularning kölliridin kutulup, u yərdin kətti..

<sup>40</sup> Andin u yənə İordan dəryasının u ketioja, yəni Yəhya pəyojəmbər dəslipidə adəmlərni qəmündürən jayqa berip, u yərdə turdi..

<sup>41</sup> Nuroqun kixilər uning yeniqə kəldi. Ular:

— Yəhya heq möjizilik alamat kərsətmigən, lekin uning bu adəm tooprısında barlıq eytənərli rast ikən! — deyixti. <sup>42</sup> Xuning bilən nuroqunlioqan kixilər bu yərdə uningoşa etikad kıldı.

## Lazarusning əlümi

**11** <sup>1</sup> Lazarus degən bir adəm kesəl bolup əhalisinə kəldi. U Məryəm wə hədidi Marta turoqan, Bəyt-Aniya degən kənttə turattı<sup>2</sup> (bu Məryəm bolsa, Rəbgə huxbuy mayni sürkigən, putlurini eż qaqları bilən ertip kurutkan həlikə Məryəm idi; kesəl bolup yatkan Lazarus uning inisi idi)..

<sup>3</sup> Lazarusning hədilirli əysəsaqə həwərqə əwətip: «I Rəb, mana sən seygən dostung kesəl bolup kəldi» dəp yətküzdi.

<sup>4</sup> Lekin əysə buni anglap:

— Bu kesəldin əlüp kətməydi, bəlkı bu arkılık Hudanıng Oqlı uluqlılinip, Hudanıng xan-xəripi ayan kılınidu — dedi..

**10:31** Yh. 8:59; 11:8.

**10:33** Yh. 5:18.

**10:34** «Silərgə təwə muğaddəs kanun» — 8:17 wə izahatını kərung. «Mən eyttim, silər ilahılsilər» — bu sezlər «Zəb.» 8:26də tepildi. Toluk eytsək «Mən eyttim: — Silər ilahılar ikənsilər; həmminqalar Həmmidin Aliy Bolquqining oqulluruları» deyən bolup, bu sez aslıda sot majlisığa katılmayan «ilahılar» qəsə, yəni Hudanıng həlkəgə sorakçı bolqan yaki eż həlkə arısında hərkəndək hökük-məş'uliyiti bar adəmlərgə eytiloqanı. Ular muxu ixtə, həmmiini sorak kılıqınu Hudaqə ohxap kətkaqqa, «ilahılar» deyilidü. 35-36-ayət wə izahatını kərung. «Zəb.» 8:21diki izahatnimü kərung.

**10:34** Zəb. 8:26

**10:36** «Nemə üçün Ata Əziga has-muğaddəs kılıp paniy dunyaqə əwətkən zat «Mən Hudanıng Oqlımən» desə, u tooruluk «kupurluk kilding!» dəysilər?» — bu 36-ayət boyiqə, Huda «Zəbur»da «Hudanıng sez-kalami yətküzülgənlər»ni «ilahılar» dəp atiojan yərdə, Hudanıng Sez-Kalamining Əzi dunyaqə kəlgəndə, «Hudanıng Oqlımən» desə, bu qandağmu kupurluk bolidu?

**10:36** Yh. 5:1; 6:27.

**10:37** Yh. 15:24.

**10:38** «etikad kılıdıcıyan bolisilər» — bəzi kona tekistlərda «qüixinidıcıyan bolisilər» deyilidü.

**10:38** Yh. 14:11; 17:21.

**10:39** Luča 4:29; Yh. 8:59.

**10:40** Yh. 1:28; 3:23.

**11:2** «bu Məryəm bolsa, rəbgə huxbuy mayni sürkigən, putlurini eż qaqları bilən ertip kurutkan həlikə Məryəm idi; kesəl bolup yatkan Lazarus uning inisi idi» — bu ix dəsləptə «Mat.» 26:6-13 wə «Mar.» 14:3-9də wə keyin «Yh.» 12:3-8də hatirilindü. Yuhanne okurmənlər bu ixtin Injildiki baxqə «bayanlar» arkılık allıkaqan həwər tapqan, dəp pərəz kılıdu.

**11:2** Mat. 26:6; Mar. 14:3; Luča 7:37; Yh. 12:3.

**11:4** Yh. 9:3; 11:40.

# «Yuhanna»

<sup>5</sup> Əysa Marta, singlisi wə Lazarusni tolimu seyətti.<sup>6</sup> Xunga u Lazarusning kesəl ikənlikini angliojan bolsimu, ezi turuwatkan jayda yənə ikki kün turdi.<sup>7</sup> Andin keyin u muhlislirioja: — Yəhədiyəgə käyta baraylı! — dedi.

<sup>8</sup> Muhlisli uningoja:

— Ustaz, yekindilə u yerdiki Yəhədiyələr seni qalma-kesək kilməkqi bolovan tursa, yənə u yərgə käyta baramsən? — deyixti.<sup>9</sup>

<sup>9</sup> Əysa mundaq dedi:

— Kündüzdə on ikki saat bar əməsmə? Kündüzi yol mangojan kixi putlaxmas, qunki u bu dunyaning yorukını kəridü. <sup>10</sup> Lekin keqisi yol mangojan kixi putlixar, qunki uningda yorukluk yoktur.

<sup>11</sup> Bu səzlərni eytkəndin keyin, u:

— Dostimiz Lazarus uhlap қaldı; mən uni uykusidin oyoqatkılı barımən, — dəp koxup կoydi.<sup>12</sup>

<sup>12</sup> Xunga muhlislar uningoja:

— I Rəb, uhlıojan bolsa, yahxi bolup қalıdu, — dedi.

<sup>13</sup> Həlbuki, Əysa Lazarusning ələməti toozruluk eytkənidi, lekin ular u dəm elixtiki uyqunu dəwətidü, dəp oylaxtı. <sup>14</sup> Xunga Əysa ularoq oquqını eytip:

— Lazarus əldi, — dedi. <sup>15</sup> — Birək silərni dəp, silərning etikəd ķiliçinglər üçün, uning kəxida bolmiojanlıqimoja huxalmən. Əmdi uning yenioqa baraylı, — dedi.

<sup>16</sup> «Koxkezək» dəp atılıdijan Tomas baxka muhlisdaxlirioja:

— Bizmu uning bilən billə baraylı həm uning bilən billə ələyli, — dedi.

## Əysanıng Lazarusni tirildürüxi

<sup>17</sup> Əysa muhlisli bilən Bəyt-Aniya oja baroqanda, Lazarusning yərlikkə қoyulqını oja allikaqan tət kün bolovanlıq uningoja məlum boldi. <sup>18</sup> Bəyt-Aniya Yerusalemoja yekin bolup, uningdin altə qakırımqə yiraklıqta idi, <sup>19</sup> xuning bilən nuroğun Yəhədiyələr Marta bilən Məryəmgə inişsi tooprisida təsəlli bərgili ularning yenioqa kəlgənidi. <sup>20</sup> Marta əmdi Əysanıng keliwatqınıni anglaplə, uning aldiqə qıktı. Lekin Məryəm bolsa eyidə olturup қaldı.

<sup>21</sup> Marta əmdi Əysa oja: — I Rəb, bu yərdə bolovan bolsang, inim elmigən bolatti. <sup>22</sup> Həlihəm Hudadin nemini tilisəng, Uning sanga xuni beridiqanlıqını bilimən, — dedi.

<sup>23</sup> — Ining käyta tirilidü, — dedi Əysa.

<sup>24</sup> Marta:

— Ahirki künidə, yənə tirilix künidə uning jəzmən tirilidijanlıqını bilimən, — dedi.

<sup>25</sup> Əysa uningoja: — Tirilix wə hayatlıq mən ezsürədmən; manga etikəd kilojuqi kixi əlsimə, hayat bolidü; <sup>26</sup> wə hayat turup, manga etikəd kilojuqi əbədil'əbəd olməs; buning oja ixinəmsən?

<sup>27</sup> U uningoja: — Ixinimən, i Rəb; sening dunya oja kelixi mukərrər bolovan Məsih, Hudanıng Oqlı ikənlikinggə ixinimən..

<sup>11:6</sup> «Xunga u Lazarusning kesəl ikənlikini angliojan bolsimu, ezi turuwatkan jayda yənə ikki kün turdi» — bu ayəttiki «xunga» bəlkim okurmənlərni həyrən kaldırıdü. Bızdə ķılqə xübə yokki, Huda Əzini seygonlərnimü intayın seyqəqkə, ularning Hudanıng həkikiyə xan-xəripi wə uluqulukını kərüp qüixinixi, xundakla etikədinin küqəytılıxi üçün bəzidə bəximizdən bu ixtə ohxap ketidiqan azablıq ixlərni etküzidü (15-ayətni kərung).

<sup>11:8</sup> «Ustaz» — grek tilida «Rabbi».

<sup>11:8</sup> Yh. 8:59; 10:31.

<sup>11:11</sup> Mat. 9:24; Mar. 5:39; Lukə 8:52.

<sup>11:16</sup> «Koxkezək» dəp atılıdijan Tomas — drek tilida ««Didimos» dəp atılıdijan Tomas».

<sup>11:18</sup> «altı qakırımkə» — grek tilida «on bəx stadiyon». Bir «stadiyon» 185 metr idi.

<sup>11:24</sup> Dan. 12:2; Lukə 14:14; Yh. 5:29.

<sup>11:25</sup> Yh. 1:4; 3:16, 36; 5:24; 6:47; 14:6; 1Yuh. 5:10.

<sup>11:26</sup> Yh. 6:51.

<sup>11:27</sup> Mat. 16:16; Mar. 8:29; Lukə 9:20; Yh. 6:69.

# «Yuhanne»

<sup>28</sup> Buni dəp bolup, u berip singlisi Məryəmni astiojına qakırıp:

— Ustaz kəldi, seni qakırıwatidu, — dedi.

<sup>29</sup> Məryəm buni anglap, dərhal ornidin turup, uning aldioja bardı <sup>30</sup> (xu pəyttə Əysa tehi yezişa kirmigən bolup, Marta uning aldioja mengip, uqrixıp қalojan yerdə idi). <sup>31</sup> Əmdi Məryəmgə təsəlli beriwatçan, əydə uning bilən olturoqan Yəhudiylar uning aldirap kopup sirtka qıkıp kətkinini kərüp, uni kəbrigə berip xu yerdə yioja-zar kılɔlılı kətti, dəp oylap, uning kəynnidin mengixti.

<sup>32</sup> Məryəm əmdi Əysa bar yərgə baroqanda uni kərüp, ayiojə əzini etip:

— I Rəb, bu yerdə bolovan bolsang, inim elmigan bolatti! — dedi.

<sup>33</sup> Əysa Məryəmning yioja-zar kılɔlıjını, xundakla uning bilən billə kəlgən Yəhudiylar həlkəning yioja-zar kılıxını kərgənda, rohida kəttik piqan qekip, kengli tolimu biaram boldi wə: <sup>34</sup> — Uni kəyərgə կոյdunglar? — dəp soridi.

— I Rəb, kelip kərgin, — deyixti ular.

<sup>35</sup> Əysa kəz yexi կildi. <sup>36</sup> Yəhudiylar həlkə: — Կaranglar, u uni կաղութ սeygən! — deyixti. <sup>37</sup> Wə ulardin bəziliri:

— Կarioquning kəzini aqkan bu kixi kesəl adəmni əlümdin saklap կalalmasmidi? — deyixti.

<sup>38</sup> Əysa iqidə yənə kəttik piqan qekip, kəbrining aldioja bardı. Kəbri bir ojar idi; uning kirix aozioja qong bir tax koyukluk idı. <sup>39</sup> Əysa:

— Taxni eliwetinglər! — dedi.

Өlgüqining hədisi Marta:

— I Rəb, yərlikkə koyojılı tət kün boldi, hazırlı u purap kətkəndu, — dedi.

<sup>40</sup> Əysa uningoja:

— Mən sanga: «Etiqad kilsang, Hudanıng xan-xəripini kərisən» degənidiməq! — dedi.

<sup>41</sup> Buning bilən halayıq taxni eliwətti. Əysa kəzilirini asmanoja tikip mundaq dua կildi:

— I Ata, tilikimni anglojining üçün sanga təxəkkür eytimən. <sup>42</sup> Tiləklirimiñi həmixə anglaydiqanlıkingni bilmən; lekin xundak bolsimu, ətrapimdiki muxu halayıq sening meni əwatkənlilikgə ixənsun dəp, buni eytiwatiman!

<sup>43</sup> Bu səzlərni kılɔandan keyin, u yukiri awazda:

— Lazarus, taxkirişa qık! — dəp towlidı.

<sup>44</sup> Өlgüqi kol-putlular kepənləngən, engiki tengilojan haldə taxkirişa qıktı. Əysa ularoja:

— Kepənni yexi wetip, uni azad kilinglar! — dedi..

## Əysani əltürük suyıkəsti

Mat. 26:1-5; Mar. 14:1-2; Luğa 22:1-2

<sup>45</sup> Məryəmning yenioja pətə kılıp kelip, uning əmillirini kərgən Yəhudiylar iqidin nuroqunlari uningoja etikad կildi. <sup>46</sup> Lekin ularning iqidə bəziliri Pərisiyələrning yenioja berip, Əysanıng kılɔan ixlirini məlum kılıxiti. <sup>47</sup> Xunga bax kahınlar wa Pərisiyələr Yəhudiylarning kengaxmisini yiojip:

— Kəndək kılıxımız kerək? Bu adəm nuroğun möjizilik alamətlərni yaritiwatidu.. <sup>48</sup> Uningoja xundak yol koyup beriwersək, həmmə adəm uningoja etikad kılıp ketidu. Xundak bolovanda,

<sup>11:33</sup> «Əysa... rohida kəttik piqan qekip, kengli tolimu biaram boldi» — Əysa nemiga xundak inkas kayturdı? Bizningqə, bu uning gunahning insanlarınlı elümgə wə halakatka, jümlidin Xəytanın ilkiqə elip baroqanlıq tüpəylidin bolovan parakondiqiliq wə piqan-kayqoja қarap, bu ixlardın kəttik həyajənləşənlilik wə bəlkim oqazəpləngənlilikini kərsitidu.

<sup>11:35</sup> «Əysa kəz yexi կildi» — Əysanıng kəz yaxlırlı tooqluluk «koxumqə söz»imizdə tohtalmışak bolmayıd.

<sup>11:42</sup> Yh. 12:30.

<sup>11:44</sup> Yh. 20:7.

<sup>11:47</sup> Zəb. 2:2; Mat. 26:3; Mar. 14:1; Luğa 22:2; Ros. 4:27.

# «Yuhanna»

Rimliklar kelip bu bizning jayimiz wə қowmimizni wəyran kiliwetidul! — deyixti.

<sup>49</sup> Ularning iqidə biri, yəni xu yili bax kahin bolqan Qayafa:

— Silər həqnemini bilməydikənsilər! <sup>50</sup> Pütün həlkning һalak boluxining ornoja, birlə adəmning ular üçün elüxining əwzəllikini qüxinip yətməydikənsilər, — dedi. <sup>51-52</sup> (bu səzni u əzlükidin eytmiojanidi; bəlki u xu yili bax kahin bolqanlığı üçün, Əysanıng Yəhudiylə həlkı üçün, xundakla pəkət u həlk üçünə əməs, bəlki Hudanıng hər yanqa tarkılıp kətkən pərzəntlirinining həmmisini bir kılıp uyuxturux üçün əlidiojanlığının aldın bexarət berip xundak degəndi).<sup>53</sup>

<sup>53</sup> Xuning bilən ular məslühətləxip, xu kündin baxlap Əysani eltürüwetixni kəstəldi. <sup>54</sup> Xuning üçün Əysa əmdi Yəhudiylər arısında axkara yürməytti, u u yərdin ayrılip qəlgə yekin rayondiki əfraim isimlik bir xəhərigə berip, muhlisləri bilən u yərdə turdi.

<sup>55</sup> Əmdi Yəhudiylərning «ötüp ketix heyti»oja az ələqəjanidi. Nuroqun kixilər taħarətni ada kılıx üçün, həyttin ilgiri yezilardın Yerusalemə oja kəlixti. <sup>56</sup> Xuning bilən billə xu kixilər Əysani izdəxti. Ular ibadəthanıda yiojılqanda bir-birigə:

— Kəndək oylawatisilər? U həyt ətküzgili kəlməsmə? — deyixti..

<sup>57</sup> Bax kahinlər bilən Pərişiyər bolsa uni tutux üçün, hərkimning uning kəyərdililikini bilsə, məlum kılıxi toqıruluk pərman qıçarojanıdi.

## Məryəmning Əysani ətirlixi

Mat. 26:6-13; Mar. 14:3-9

**12**<sup>1</sup> Ötüp ketix həytidin altə kün ilgiri, Əysa ezi elümdin tirildürgən Lazarus turuwatkan jay — Bəyt-Aniyoja kəldi. <sup>2</sup> Xu wəjidin ular u yərdə uningoja ziyapət bərdi. Marta mehəmanlarnı kütüwatətti; Lazarus bolsa Əysa bilən həmdastıhan bolqanlarning biri idi. <sup>3</sup> Məryəm əmdi nahayiti kimmət bahalıq sap sumbul atirdin bir kədək əkilip, Əysanıng putlirioja kuydi andin qaqları bilən putlirini ertip kəruttu. Ətirning hux puriki eyni bir aldı. <sup>4</sup> Lekin uning muhlisləridin biri, yəni uningoja pat arida satkunluk kələqəsi, Simonning oqlı Yəhuda Ixkariyot:

<sup>5</sup> — Nemixkə bu kimmət bahalıq ətir kəmbəqəllərgə sədikə kılıp berilixkə üç yüz dinaroja setilmidi? — dedi. <sup>6</sup> (u bu səzni kəmbəqəllərning öjemini yegənlik üçün əməs, bəlki oqri bolqanlığı üçün degəndi; qünki u muhlislarning ortak həmyanını saklıqəsi bolup, daim uningoja selinojinidin oorlıwalattı).

**11:48** «Rimliklar kelip bu bizning jayımız wə қowmimizni wəyran kiliwetidul! — «bu bizning jayımız» bizningqə ibadəthanıñı kərsətsə kerək. Enikkı, bu adəmlarning ibadəthanını «Hudanıng» deməyüd, balki «bizning» dəydi. Ularning gedipidin roxənki, ezinin mənpətini birlinqi orunoja koyidu, eż həlkinqin tinq-amarlığını ikkinqli orunoja koyidu.  
— «Bu bizning jayımız» baxka birhil tərjimi: «bizning bu ornimiz» (demək, mənsipimiz).

**11:50** Yh. 18:14.

**11:51-52** «bu səzni u əzlükidin eytmiojanidi; bəlki u xu yili bax kahin bolqanlığı üçün... aldin bexarət berip xundak degəndi» — demək, gərgə u ezi hudasız adam bolsunu, Təwrat bekitikan orunda turoraq, Muqəddəs Roh uning arkılığ (ezinin dəwətqəmininə mənisi toluk qüxmənmişən halda) bexarət bərdi.

**11:51-52** Əf. 2:14, 15, 16.

**11:55** «Nuroqun kixilər taħarətni ada kılıx üçün...» — müxu yərdiki «taħarət» toqıruluk; Musa payəməbərgə qüfürulgən kanun boyıqə, birsə elük bir nərsiga, kanoja yaki məlum kesal yarisoja tegip kətkən bolsa, «napak» dəp hesablinatti wə xundakla pak hesablinix üçün yuyunuxi kerək wa yəna bəzi əhwallardımıñ kurbanlıq kılıxi kerək idi. Uning üstügə pərişiyər wə «Təwrat ustazlırları» əzlükidin bu ixlaroja nuroqun baxka murəkkəb kədilərnəni koxuwalojanıdi. Məsilən, «Mar.» 7:3-4ni köründ. Xunga «taħarət»ni ətküzükə bəzidə heli wakit kerək bolqan. «Yerusalemə oja kəlixti» — grek tilida «Yerusalemə oja qıçıktı».

**11:56** Yh. 7:11.

**12:1** Mat. 26:6; Mar. 14:3; Luča 7:37; Yh. 11:2.

**12:2** «nahayiti kimmət bahalıq sap sumbul atirdin bir kədək» — «bir kədək» (grek tilida «bir litra») — Rimliklarning kadiķi, təhəminən 325 gram. «Əysanıng putlirioja kuydi andin qaqları bilən putlirini ertip kəruttu» — yaki «Əysanıng putlirioja kuydi wə qaqları bilən atırını putlirioja sürdü».

**12:5** «üç yüz dinar» — xu qaođa addiy bir ixqining yillik kirimigə təng bolattı.

**12:5** Mar. 14:5.

**12:6** Yh. 13:29.

# «Yuhanна»

<sup>7</sup> Əmdi Əysa: — Ayalni eż iňtiyarijoqa koyojin! Qünki u buni menin dəpnə künüm üçün təyyarlıq kılıp saklıqandur; <sup>8</sup> qünki kəmbəşəllər həmixə silər bilən billə bolidu, lekin mən həmixə silər bilən billə bolmaymən, — dedi.

## Bax kahınlarning Lazarusni əltürük suyikəsti

<sup>9</sup> Zor bir top Yəhudiylar uning xu yerdə ikənlikidin həwər tepip, xu yərgə kəldi. Ularning kelixi yalozuz Əysani dəpla əməs, yənə u əlündin tirildürgən Lazarusnimu kərük üçün idi. <sup>10</sup> Lekin bax kahınlar bolsa Lazarusnimu əltürüxnı məslihətləxkənidilər; <sup>11</sup> Qünki uning səwəbidin nuroqun Yəhudiylar əzliridin qekinip Əysaşa etikad kiliwatatti.

## Yerusalemoja təntənilik bilən kirix

Mat. 21:1-11; Mar. 11:1-11; Luča 19:28-40

<sup>12</sup> Ətisi, «ötüp ketix həyti»ni etküzükə kəlgən zor bir top halayıq Əysanıng Yerusalemoja keliwatqanlıqını anglap, <sup>13</sup> köllirioqa horma xahlırını tutuxkan əhalidə uni karxi alojili qıqıxtı wə: «Təxəkkür-hosanna! Pərvərdigarning namida kəlgüçü, Israılning padixahioqa mubərək bolqay!» dəp warkıraxtı. <sup>14</sup> Əysa bir təhəyni tepip, uningoşa mindi; huddi mukəddəs yazmilarda mundak pütülgəndək: —

<sup>15</sup> «Körkma, i Zion kizi! Mana, Padixahıng exək təhiyiga minip keliwatidu!»...

<sup>16</sup> Əyni qəođda uning muhlisliri bu ixlarnı qüxənməydi, lekin Əysa xan-xərəptə uluoqlanoğandin keyin, bu səzlərning uning toopruluk pütülgənlikini, xundakla bu ixlarning dərwəkə uningda xundak yüz bərgənlikini esiga kəltürdi.

<sup>17</sup> Əmdi u Lazarusni kəbridin qakırıp tirildürgən qəođda uning bilən billə bolqan halayıq bolsa, bu ixka guvahlıq beriwatattı. <sup>18</sup> Əysa yaratkan bu möjizilik alamətnimə anglioqazqa, uni karxi elixka xu bir top adəmlər qıqıxkanidi. <sup>19</sup> Pərisiyərlər bolsa bir-birigə:

— Karanglar, barlıq kılqınininglər bikar kətti! Mana əmdi pütkül jaħan uningoşa əgəxməktə! — deyixti..

## Greklarning Əysa bilən kərüküxnı tələp kılıxı — uning eż əlümi toopruluk səzlixi

<sup>20</sup> Ətüp ketix həytida ibadət kılqılı kəlgənlər arısında birnəqqə greklarmu bar idi. <sup>21</sup> Bular əmdi Galiliyanıñ Bəyt-Saida yezisidin bolqan Filipining yenioşa kelip:

— Əpəndim, biz Əysa bilən kərükxsək, — dəp tələp kılıxti..

<sup>22</sup> Filip berip buni Andriyaskə eytti. Andin Andriyas wə Filip ikkisi Əysaşa məlum kıldı.

**12:7** «u buni menin dəpnə künüm üçün təyyarlıq kılıp saklıqandur» — baxka birhil tərjimisi: «u xundak kılıp menin dəpnə künümə təyyarlıq kiliwatidu».

**12:7** Mar. 14:8.

**12:8** Kan. 15:11; Mat. 26:11; Mar. 14:7.

**12:9** Yh. 11:44.

**12:12** Mat. 21:8; Mar. 11:8; Luča 19:36.

**12:13** «Təxəkkür-hosannal Pərvərdigarning namida kəlgüçü, Israılning padixahioqa mubərək bolqay!» — bu səzər «Zəb.» 118:25-26diki bəxərəttin elinojan. «Hosanna» degen sez «Kutkuzoğaysan, i Pərvərdigar» degen mənidə. Injil dawrigə kəlgəndə mənisi «Hudaşa taxəkkür-mədhiyə»mu bolup kalqanidi. «Zəbur» 118-küyidiki izahatlarımı körüng.

**12:13** Zəb. 118:25, 26.

**12:15** «Körkma, i Zion kizi! Mana, Padixahıng exək təhiyiga minip keliwatidu!» — «Zəb.» 9:9. «Zion kizi» Yerusalemda turuwatqanları, xundakla barlıq Yəhudiylər hälkini kersitidu.

**12:15** Yəx. 62:11; Zəb. 9:9; Mat. 21:5.

**12:16** «Əysa xan-xərəpta uluoqlanoğandin keyin...» — uning əlümdin tiriliq ərxkə kətürülgənlikini kersitidu.

**12:19** Yh. 11:47.

**12:20** Ros. 8:27.

**12:21** Yh. 1:45.

# «Yuhanna»

<sup>23</sup> Lekin Əysə ularoja jawabən mundağ dedi:

— «İnsan'ooqlining xan-xərəptə uluoqlinidiojan wakit-saiti yetip kəldi.<sup>24</sup> Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, buğday deni tuprak iqığa qüxüp əlmigüqə, ezi yənilə yaloquz əkalidu; lekin əlsə, mol həsul beridu.<sup>25</sup> Kimdəkim əz hayatini ayisa uningdin məhərum bolidu; lekin bu dunyada əz hayatidin nəprətlənsə, uni mənggülük həyatlılıqka saklıyalaydu.<sup>26</sup> Kimdəkim hizmitimdə boluxni halisa, manga əgəxsun. Mən kəyərdə bolsam, mening hizmətqimmi xu yərda bolidu. Kemdəkim mening hizmitimdə bolsa, Ata uningoja izzət kəlidu.

<sup>27</sup> Həzir jenim əttik azabliniwatidu. Mən nemə deyixim kerək? «Ata, meni bu saettin ətəkəzəjin!» dəymə? Lekin mən dəl muxu wakit-saət üçün kəldim.<sup>28</sup> Ata, namingoja xan-xərəp kəltürgin!».

Xuan, asmandın bir awaz anglinip:

— Uningoja xan-xərəp kəltürdüm wə yənə uningoja xan-xərəp kəltürimən! — deyildi.

<sup>29</sup> Buni angliojan xu yərda turojan halayık;

— Həwa güldürliyi, — deyixti.

Yənə bəzilər bolsa:

— Bir pərixtə uningoja gəp kıldı, — deyixti.

<sup>30</sup> Əysə bolsa jawabən: — Bu awaz meni dəp əməs, silərni dəp qüxti.<sup>31</sup> Əmdı dunyaning üstigə həküm qırılılıq wakti kəldi; hazır bu dunyaning həkümdarining taxkirişa əqoqlinix wakti kəldi.<sup>32</sup> Wə mən bolsam, yarning üstidin kətürülginimdə, pütkül insanları ezümgə jəlp kılıp tartımən, — dedi.<sup>33</sup> (uning buni degini əzinin kandağ əlüm bilən elidiojanlığını kərsətkini idi).

<sup>34</sup> Halayık buningoja jawabən uningdin:

— Biz mukəddəs əkanundin Məsihning əbədginqə əkalidiojinini angliojan; sən kandağsığə «İnsan'ooqli kətürülüxi kerək» dəysən?! Bu kandağmu «İnsan'ooqli» bolsun? — dəp soridi.

<sup>35</sup> Xunga Əysə ularoja: — Nurning aranglarda bolidiojan wakti uzun bolmayıdu. Xunga karangoçuluğunu silərni besiwalmaslıq üçün, nur bar waktida uningda menginglər; karangoçuluğta mangojan kixi əzinin kətiwatçanlığını bilməydu.<sup>36</sup> Nur aranglarda bar wakıtta, uningoja ixininglər; buning bilən nurning pərzəntlili bolisilər, — dedi.

Əysə bu səzlərni kılqandin keyin, ulardin ayrılip yoxurunuwaldı.

<sup>12:23</sup> «Lekin Əysə ularoja jawabən mundağ dedi: — «İnsan'ooqlining xan-xərəptə uluoqlinidiojan wakit-saiti yetip kəldi...» — greklərinin (22-ayəttiki) talipiga bu sırlıq sözələr kandağjawab bolidu? Buning toqıruluk «köxumqa söz»imizdə azrak tohtılımz.

<sup>12:23</sup> Yh. 13:32; 17:1.

<sup>12:24</sup> «buğday deni tuprak iqığa qüxüp əlmigüqə, ezi yənilə yaloquz əkalidu; lekin əlsə, mol həsul beridu» — Məsihning «uruknun elüxi» degini birhəl ohxitixtər. Uruk yərgə qüxüp «əlmisə» bir tal peti kəliweridu. Tuprakqa qüxkəndə «əlsə», uningdin nuroğun uruk mewiləydi.

<sup>12:24</sup> 1Kor. 15:36.

<sup>12:25</sup> «kimdəkim əz hayatini ayisa...» — «ayisa» grek tilida «seyis» yaki «amraq bolsa».

<sup>12:25</sup> Mat. 10:39; 16:25; Mar. 8:35; Luk. 9:24; 17:33.

<sup>12:26</sup> Yh. 14:3; 17:24.

<sup>12:27</sup> «Ata, meni bu saettin ətəkəzəjin!» dəymə? — Bu «saət» uning kelidiojan azab-okubətlərni tartidiojanlığını kərsitidu.

<sup>12:27</sup> Mat. 26:37, 38, 39; Mar. 14:34; Luka 22:44.

<sup>12:30</sup> Yh. 11:42.

<sup>12:31</sup> «həzir bu dunyaning həkümdarining taxkirişa əqoqlinix wakti kəldi» — «bu dunyaning həkümdarı» — Xəytanni kərsitidu. Bu ayat toqıruluk «köxumqa söz»imizdə tohtılımz.

<sup>12:31</sup> Yh. 14:30; 16:11; Kol. 2:15.

<sup>12:32</sup> Qel. 21:9; 2Pad. 18:4; Yh. 3:14; 8:28.

<sup>12:34</sup> «san kandağsığə «İnsan'ooqli kətürülüxi kerək» dəysən?!» — halayıknıng «İnsan'ooqli» (Məsih) toqıruluk kezəd tutkını Məsihning uluoqlujını kərsitidiojan «Yar.» 49:10, «Zəb.» 89:35-37, 110:2, «Yəx.» 9:7, «Əz.» 37:25, «Dan.» 7:14 İdi.

<sup>12:34</sup> 2Sam. 7:16; 1Tər. 22:10; Zəb. 45:6-7; 89:36; 110:4; Yəx. 9:5; Yər. 23:6; Əz. 37:26; Dan. 2:44; 7:14, 27; Mlik. 4:7; Ibr. 1:8.

<sup>12:35</sup> Yər. 13:16; Yh. 1:9; 8:12; 9:5; 12:46; Əf. 5:8; 1Tes. 5:4

## Yəhudiylər həlkinqing Məsihni rət kılıxi

<sup>37</sup> Gərqə u ularning kəz aldida xunqə tola möjizilik alamət kərsətkən bolsimu, ular tehi uningoşa etikad kilmidi. <sup>38</sup> Xuning bilən Yəxaya pəyoqəmbərnin yazmısında aldın'ala kərsitlgən bexarət dəl əməlgə axurdi:

«I Pərwərdigar, bizning yətküzgən həwirimizgə kimmu ixəngən?  
Həm «Pərwərdigarning biliki» Boloduqi kimgimu ayan kılinojan?».

<sup>39-40</sup> Halayıqning etikad kilmioqininin səwəbi dəl xuki (huddi Yəxaya pəyoqəmbər yənə al-din'ala eytkəndək):

«Pərwərdigar ularning kəzlirini kor,  
Kəlbini tax kıldı;  
Məksət, ularning kəzlirining kərüp,  
Kəlbining qüixinip,  
Gunahlıridin yenixining aldını elix üzündür;  
Bolmisa, Mən ularni sakaytqan bolattım, — dəydu Pərwərdigar».

<sup>41</sup> Bu səzlərni Yəxaya pəyoqəmbər Məsihning xan-xəripini kərüp uningoşa karita aldın'ala söz kilojinida eytkənidi.

<sup>42</sup> Wəhələnki, gərqə hətta Yəhudiylər aksakallırıdinmu nuroqunliojan adəmlər uningoşa etikad kilojan bolsimu, ular Pərisiyələr wəjidin körkup, əzlirining sinagogtin köoqlap qıkırıwtılmaslıki üçün uni etirap kilmidi. <sup>43</sup> Buning səwəbi, ular insanlardın kelidiojan izzət-xəhrətni Hudadin kelidiojan izzət-xəhrəttin yahxi kərətti.

<sup>44</sup> Birək Əysə yukarı awaz bilən mundak dedi:

— Manga etikad kiloquqi mangila əməs, bəlkı meni əwətkükigə etikad kiloquqidur. <sup>45</sup> Kimki meni kərgüqi bolsa, meni əwətkükini kərgüqi bolidu. <sup>46</sup> Mən manga etikad kiloquilar karangoşulukta kalmışın dəp, nur süpitidə dunyoqa kəldim. <sup>47</sup> Birsi səzlirimni anglap, ularni tutmisa, uni sorakka tartmayımən; qünkü mən dunyadikilərni sorakka tartkılı əməs, bəlkı dunyadikilərni kütkəzəjili kəldim. <sup>48</sup> Birək meni qətkə қakkuqını, xundakla səzlirimni köbul kilmioqanni bolsa, uni sorakka tartkuqi birsi bar. U bolsimu, mən eytkən söz-kalamimdur. U ahirki künə

<sup>12:38</sup> «I Pərwərdigar, bizning yətküzgən həwirimizgə kimmu ixəngən?» həm «Pərwərdigarning biliki» Boloduqi kimgimu ayan kılinojan? — «Yəx.» 53:1. «Pərwərdigarning biliki» — bir zat, yəni dəl Hudanıng Məsihi bolsa kerək («Yəx.» 53:2, 3-ayətnüni kerüng).

<sup>12:38</sup> Yəx. 53:1; Rim. 10:16.

<sup>12:39-40</sup> «Pərwərdigar ularning kəzlirini kor, kəlbini tax kıldı» — muxu yərdə «Pərwərdigar» grek tilida «U». «Pərwərdigar ularning kəzlirini kor, kəlbini tax kıldı; məksət, ularning kəzlirining kərüp, kəlbining qüixinip, gunahlıridin yenixining aldını elix üzündür; bolmisa, Mən ularni sakaytqan bolattım» — «Yəx.» 6:10.

<sup>12:39-40</sup> Yəx. 6:9, 10; Əz. 12:2; Mat. 13:14; Mar. 4:12; Luk. 8:10; Ros. 28:26; Rim. 11:8.

<sup>12:41</sup> «Bu səzlərni Yəxaya pəyoqəmbər Məsihning xan-xəripini kərüp uningoşa karita aldın'ala söz kilojinida eytkənidi» — grek tilida «uning xan-xəripini kərüp...» deyildi. Kimning xan-xəripi? Enlik, «uning» muxu yərdə Məsihning özünü kərsitudi. 37-, 39- wə 42-ayətnüni kerüng (kimgə etikad klix kerək?). Toluk ix «Yəx.» 6:1-13də hatirilinidu. Yəxaya bu bexarətni bərgən qaçda Pərwərdigar Hudanıng xan-xəripini kərgəqə, hulusımız xuki, «Məsih Əzîz Hudanıng xan-xəripi wə ipadisi»dən ibarəttür.

<sup>12:41</sup> Yəx. 6:1.

<sup>12:42</sup> «nuroqunliojan adəmlər uningoşa etikad kilojan bolsimu, ular Pərisiyələr wəjidin körkup, əzlirining sinagogtin köoqlap qıkırıwtılmaslıki üçün uni etirap kilmidi» — Muxu yərdə «sinagog» Yəhudiylarning omumiy jəmiyyitini kərsitudi. «Sinagogtin qıkırılıx» — kimki sinagogdən qıkırıwtılsə, Yəhudiylar jəmiyyitidikilər ular bilən həq bardı-kaldı kılmayıttı.

<sup>12:42</sup> Yəx. 7:13; 9:22.

<sup>12:43</sup> Yəx. 5:44.

<sup>12:45</sup> Yəx. 10:30; 14:9.

<sup>12:46</sup> Yəx. 42:6; 49:6; Yəx. 1:9; 8:12; 9:5; 12:46; Ros. 13:47.

<sup>12:47</sup> Yəx. 3:17; 9:39.

# «Yuhanna»

uni sorakqa tartidu.<sup>49</sup> Qünki mən əzlükümdin səzliginim yok, bəlkı meni əwətkən Ata mening nemini deyixim wə қandak səzlixim kerəklikigə əmr bərgən.<sup>50</sup> Uning əmrining mənggülüük həyatlıq ikənlilikini bilimən. Xunga nemini səzlisəm, Ata manga buyruqınıdək səzleymən.

## Əysanıng muhlislirining putini yuyuxı

**13**<sup>1</sup> Ətüp ketix heytidin ilgiri, Əysa bu dunyadın ayrılip, Atining yenioja baridiojan wağıtsaətning yetip kəlgənlikini bildi wə xuning üçün bu dunyadıki ez adamlırığa kərsitip kəlgən mehîr-muhabbitini ahiroqısqı toluk kərsitip turdi.<sup>2</sup> Əmdı kəqlik tamaq yeyiliwatqanıdı; İblis alliburun Simonning oçlı Yəhuda Ixkariyotning kəngligə Əysaoja satkunluk qılıx wəswasisini salqanıdı.<sup>3</sup> Əysa Atining hər ixni uning kəlioja tapxurojinini, wə əzinin Hudaning yenidin kelip, Hudaning yenioja kaytidiojanlığını bilgəqə,<sup>4</sup> dastihandin turup, ton-kənglikini yexip, bir lənggə bilən belini baqlıdı.<sup>5</sup> Andın jawuroja su kuyup, muhlislarning putlirini yuyuxqa wə beligə baqlıjojan lənggə bilən sürtüp կրutuxka baxlıdı.<sup>6</sup> Nəwət Simon Petruska kəlgəndə, Petrus uningoja:

— I Rəb, putumni sən yusang қandak boloqını?! — dedi..

<sup>7</sup> Əysa uningoja:

— Nemə kiliwatkinimni hazırlıq bilməyən, lekin keyin bilisən, — dedi.

<sup>8</sup> Petrus: — Sən mening putumni yusang hərgiz bolmayıdu! — dedi.

Əysa uningoja jawabən: — Seni yumisam, mening bilən təng nesiwəng bolmayıdu, — dedi.

<sup>9</sup> Simon Petrus:

— I Rəb, undakta pəkət putlirimnilə əməs, kollirimnim, beximnim yuqaysən! — dedi.

<sup>10</sup> Əysa uningoja:

— Bədini yuyulup, tamamən pakız bolojan adəm pəkət putlirini yusila կayta yuyunuxining hajiti bolmayıdu. Silər pakız, lekin həmmünglər əməs, — dedi.<sup>11</sup> (qünki u əzini kimning tutup beridiojanlığını bilətti; xuning üçün u «Həmmünglərlərə pakız əməs» degənidi).<sup>12</sup> Xuning bilən u ularning putlirini yuyup boloqandin keyin, ton-kənglikini kiyip, yənə dastihanoqa olturup ularoqa mundak dedi:

— Silərgə nemə kiloqinimni uktunglarmu?<sup>13</sup> Silər meni «Ustaz» wə «Rəb» dəysilər wə rast eytisilər, mən xundakturmən.<sup>14</sup> Əgər mən Rəb wə ustazinglar turukluk, putliringlərni

<sup>12:48</sup> Mar. 16:16; Yh. 3:18; 8:24.

<sup>12:49</sup> «mening nemini deyixim wə қandak səzlixim kerəklik» — yaki bolmisa «mening nemə təlim-əmr berixim wə nemini sezlixim kerəklik».

<sup>12:49</sup> Kan. 18:18; Yh. 3:11; 5:20; 7:16; 8:28; 14:10, 24; 16:13.

<sup>13:1</sup> «Əysa... bu dunyadıki ez adamlırığa kərsitip kəlgən mehîr-muhabbitini ahiroqısqı toluk kərsitip turdi» — bu muhabbet bəlkim təwəndiki 1-20-ayaqlarda muhlislirining putlirini yuyuxi, xundakla 13-18-bablardada hatirlaşğändək ularoqa kərsitkən səwr-taşat, kəqürüm, mehribanlığını, andın ahirida ular üçün əzini pida kılıxining həmmisini ez iqiqə alojan bolsa kerak.

<sup>13:1</sup> Mat. 26:2; Mar. 14:1; Luğa 22:1.

<sup>13:2</sup> Luğa 22:3; Yh. 13:2.

<sup>13:3</sup> Mat. 11:27; 28:18; Yh. 3:35.

<sup>13:6</sup> Mat. 3:14.

<sup>13:10</sup> «...bədini yuyulup, tamamən pakız bolojan adəm pəkət putlirini yusila կayta yuyunuxining hajiti bolmayıdu» — muxu sırlıq gapnının manası nemə? Biziñeq qutkuşuqimizning «put yuyux» degen bu hərəkiti əzini əng təwan darijə qüxtürüp krestlinixni köbul kılıxioja bexarət bolidu. Xunga, muhlislər buni köbul kılmasa bolmayıdu. «Koxumqə səz»imizdə azraflı tohtılımiz.

<sup>13:10</sup> Yh. 15:3.

<sup>13:11</sup> Yh. 6:64.

<sup>13:13</sup> Mat. 23:8,10; 1Kor. 8:6; 12:3; Fil. 2:11.

# «Yuhanne»

yuqanikənmən, silərmə bir-biringlarning putlirini yuyuxunglar kerək.<sup>15</sup> Mən silərgə kıləqəndək silərningmu həm xundak kılıxinglar üçün bu ülgini kəldurdum.<sup>16</sup> Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, kul hojayinidin üstün turmaydu, əlqimu əzini əwətküqidin üstün turmaydu.<sup>17</sup> Bu ixlarnı bilgənəkənsilər, xundak kılsanglar bəhtliksilər!

## Əysanıng satkunluk bilən tutuluxını aldin eytixi

Mat. 26:20-25; Mar. 14:17-21; Luká 22:21-23

<sup>18</sup> Mən bularnı həmminglərə qaritip eytmidi. Mən tallıqanlırimni bilimən, lekin mukəddəs yazmilarda aldin pütülgən: «Mən bilən həmdastıhan bolup nemimni yeganmu manga put attil!» degən bu söz əmalga axurulmay kalmayıd..<sup>19</sup> Mən bu ix yüz berixtin awwal uni silərgə eytip koyayki, u ixlar yüz bərgəndə menin «Bar Boloquqi» ikənlilikmə ixinisilər.<sup>20</sup> Bərhək, bərhək, silərgə xuni eytip koyayki, kimiki mən əwətkən hərkəndək birsini kobul kılıqan bolsa, meni kobul kılıqan bolidu; wə meni kobul kılıquqlar meni əwətküqini kobul kılıqan bolidu.

<sup>21</sup> Əysa bu səzlərni eytkəndin keyin, rohta qattık pişən qekip, mundak guvahlıq bərdi:  
— Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, aranglarda bıraryən manga satkunluk kılıdu!

<sup>22</sup> Muhlislar kimni dəwatkanlığını biləlməy, bir-birigə karaxtı. <sup>23</sup> Əmdi dastihanda muhlisliridin biri Əysanıng məydisigə yəlinip yatkanidi; u bolsa «Əysa seyidiojan muhlis» idi.<sup>24</sup> Simon Petrus uningdin Əysanıng kimni dəwatkinini sorap bekixini ixarət kıldı.

<sup>25</sup> Xuning bilən u Əysanıng məydisigə yəlinip turup uningdin:

— I Rəb, u kimdur? — dəp soridi.

<sup>26</sup> Əysa jawab berip:

— Bu bir qıxləm nanni axka təgürüp kimgə sunsam, xudur, — dedi. Xuning bilən u bir qıxləm nanni axka təgürüp, Simonning oqlı Yəhuda İxkariyotka sundı.<sup>27</sup> Yəhuda nanni eliwidi, Xəytan uning iqiqə kirdi.

— Kılıdiqinining qapsan kıl, — dedi Əysa uningoja.

<sup>28</sup> (Əmdi dastihanda olturoqanlarning həqkəyisi uning Yəhudaqa bu səzlərni nemə üçün deginini bilmidi. <sup>29</sup> Yəhuda ularning ortak həmyanını tutkını üçün, bəzilər Əysa uningoja: «Bizə kerəklik həytlik nərsilərni elip kəl» yaki «Kəmbəqəllərgə birər nərsə bər» dəwatsa kerək, dəp oylaxtı).

<sup>30</sup> Yəhuda bu bir qıxləm nanni elipla taxkiriqə qıkıp kətti (bu qaoq keqə idi)..

<sup>13:14</sup> «Əgər mən Rəb wə ustazinglar turuqluk, putlirlərni yuqanikənmən, silərmə bir-biringlarning putlirini yuyuxunglar kerək» — okurmənlər muhlislarning Məsihni «ustaz» andın «Rəb» dəyidiojanlığını (13-ayət), lekin Məsih bolsa ezini «Rəb» wə «ustaz» dəyidiojanlığını bayğıyalaydu (13-14-ayət) wə xundakla tərtipning ohximaslikininq səwəbini oyliyaydu.

<sup>13:14</sup> Gal. 6:1, 2.

<sup>13:15</sup> 1Pet. 2:21; 1Yuha. 2:6.

<sup>13:16</sup> Mat. 10:24; Luká 6:40; Yh. 15:20.

<sup>13:18</sup> «Mən bilən həmdastıhan bolup nemimni yeganmu manga put attil» — «Zəb.» 41:9ni kerüng.

<sup>13:18</sup> Zəb. 41:9; Mat. 26:23; 1Yuha. 2:19.

<sup>13:19</sup> «bu ixlar yüz bərgəndə menin «Bar Boloquqi» ikənlilikmə ixinisilər» — yaki «bu ixlar yüz bərgəndə menin «U» (yani, Masih) ikənlilikmə ixinisilər».

<sup>13:19</sup> Yh. 14:29; 16:4.

<sup>13:20</sup> Mat. 10:40; Luká 10:16.

<sup>13:21</sup> Mat. 26:21; Mar. 14:18; Luká 22:21; Ros. 1:17; 1Yuha. 2:19.

<sup>13:23</sup> «Əysa seyidiojan muhlis» — bəlkim bu «bayan»ning müəllipi rosul Yuhanne. «Kirix səz»imizni kerüng.

<sup>13:23</sup> Yh. 20:22; 21:7, 20.

<sup>13:26</sup> «bu bir qıxləm nanni axka təgürüp kimgə sunsam, xudur» — dastihanda olturup birsigə bir qıxləm nanni axka təgürən haldə sunux qongkır muhəbbətinə bildirübür xərkitidi.

<sup>13:29</sup> Yh. 12:6.

<sup>13:30</sup> «bu qaoq keqə idi» — bu degənnin əsl mənisidin baxka, keqmə mənisi bardur. Yukarıdiki 9:5, 11:9-10, 12:35-36də Əysanıng «kündüz» wə «karangoçuluk» yaki «keqə» töqruluk sözlerini kerüng.

# «Yuhanna»

## Yengi əmr

<sup>31</sup> Yəhuda taxkırıoja qıkıp kətkəndin keyin, Əysa mundak dedi:

— Əmdi İnsan'ooqli uluqlinidöjan wakıt-saat yetip kəldi wə Huda u arkılıq uluqlinidu. <sup>32</sup> Wə əgər Huda uningda uluqlansa, Hudamu Əzidə uni uluqlaydu, xundakla dərħal uni uluqlaydu...

<sup>33</sup> Balilirim, silər bilən billə bolidiojan yənə azojina waktim қaldı. Silər meni izdəysilər, lekin menin Yəhudiylarоja: «Mən baridiojan yərgə silər baralmaysilər» dəp eytkinimdək, buni silərgimu eytimən..

<sup>34</sup> Silərgə yengi bir əmr tapxurimənki, «bir-biringlarnı səyünglər». Silərni səyginimdək, silərmə bir-biringlarnı səyünglər. <sup>35</sup> Aranglarda bir-biringlarqa mehîr-muhabbitinglər bolsa, həmmə adəm silərning menin muhlislirim ikənliklərini bilidu..

## Əysanıng Petrusning tanidiojanlığını aldin eytixi

Mat. 26:31-35; Mar. 14:27-31; Luča 22:31-34

<sup>36</sup> Simon Petrus uningdin:

— I Rəb, kəyərgə barisən? — dəp soridi.

Əysa jawabən: — Mən ketidiojan yərgə hazırqə əgixip baralmaysən, lekin keyin manga əgixip barisən, — dedi..

<sup>37</sup> Petrus uningoja:

— I Rəb, nemə üçün hazır sening kəyningdin əgixip baralmaymən? Sən üçün jenimni pida kılalı! — dedi..

<sup>38</sup> Əysa jawabən mundak dedi:

— Mən üçün rasttinla jeninqni pida kılamsən? Bərhək, bərhək, sanga eytip կoyayki, horaz qillioquqə, sən məndin üq ketim tanisən!..

## Əysa sözini dawam қılıdu — «Yol, həkikət wə hayatılturmən»

**14**<sup>1</sup> Kenglünglarnı parakəndə қılmangalar! Hudaqə ixinisilər, mangimu ixininglər. <sup>2</sup> Atamning eyidə nuroqun makanlar bar. Bolmiojan bolsa, buni silərgə eytikan bolattim; qünki mən hərbiringlərə orun təyyar lax üçün xu yərgə ketip barıman. <sup>3</sup> Mən silərgə orun təyyarlıqılı baridiojanıkmən, qokum kaytip kelip, silərni ezungə alımən; xuning bilən, mən

**13:32** «əgər Huda uningda uluqlansa, Hudamu eziđə uni uluqlaydu, xundakla dərħal uni uluqlaydu» — bizning kariximizqə «eziđə» muxu yərdə «Huda Əzidə» değənni kərsitidü. Bəzi alımlar muxu yərdə «eziđə» «Masihning eziđə» değənni bildürdü, dəp karaydu. «Hudamu Əzidə uni uluqlaydu» — yaki (yükiriki izahatqa eytiloqandak) «Huda uni (insan'ooqlining) eziđə uluqlaydu».

-Bu muhüm 31-32-ayətlər üstidə «köxumqə söz»imizdə tohtılımız.

**13:32** Yh. 12:23; 17:1.

**13:33** Yh. 7:34; 8:21.

**13:34** Law. 19:18; Mat. 22:39; Yh. 15:12; Əf. 5:2; 1Tes. 4:9; 1Pet. 4:8; 1Yuha. 3:23, 4:21.

**13:35** 1Yuha. 2:5; 4:20.

**13:36** «Mən ketidiojan yərgə hazırqə əgixip baralmaysən, lekin keyin manga əgixip barisən» — «keyin əgixip barisən» — Petrus xisməni tərəptin (ölümün tırılıp asmanın ketürlülük yolda) Petrus Rəbgə əgixəlmidi, əlwətta. Lekin Əysanıng kezdə tutkını rohiy jəhəttiki «Hudanıng yolidə pida bolux» idi. Xu tərəptimi Petrus Əysaşa əgixixkə təyyar bolmadi. U awal Əysadın tenip, andin kəttik towa kiliş jəryani arkılık, xundakla Mukəddas Rohning kelixi bilən u «keyin» təyyar bolidu. Masihning «keyin manga əgixisen» degini bolsa, Petrus kəttik teyilip kətkən waktida uningoja təselli yətküzidiojan kimmətlik wəda bolidu.

**13:36** Yh. 21:18; 2Pet. 1:14.

**13:37** Mat. 26:33; Mar. 14:29; Luča 22:33.

**13:38** «horaz qillioquqə, sən məndin üq ketim tanmioquqə, horaz qillimaydu».

**13:38** Mat. 26:34; Mar. 14:30; Luča 22:34.

**14:2** «Atamning eyidə nuroqun makanlar bar» — bu sözər jənnətni kərsitəmdü? Okurmənlərning esidə barkı, Əysa 2-babta eziđən «Hudanıng eyi» (ibadəthana) dəp sürətlidi, xundakla 8:35də «Hudanıng eyi»ni rohiy jəhəttin tiloja aldı. Buningoja karioqanda «turaloju-makan»ni rohiy jəhəttin qüixinix kerək. «köxumqə söz»imizdə bu toqrisida tohtılımız.

# «Yuhanne»

kəyərdə bolsam, silərmə xu yərdə bolisilər.<sup>4</sup> Silər mening kəyərgə ketidiojanlığımni wə u yərgə baridiojan yolni bilisilər.

<sup>5</sup> Tomas uningoja: — I Rəb, sening kəyərgə ketidiojanlığını bilməymiz. Xundak ikən, yolni kəndək bilimiz? — dedi.

<sup>6</sup> Əysə uningoja:

— Yol, həkikət wə həyatlıq əzümdurmən. Meningsiz həqkim Atining yenioja baralmayıdu...<sup>7</sup> Əger meni tonuojan bolsanglar, Atamnimu tonuojan bolattinglar. Həzirdin baxlap uni tonudunglar həm uni kərdünglər, — dedi.

<sup>8</sup> — I Rəb, Atini bizgə kərsitip köysangla, xu kupaya, — dedi Filip.

<sup>9</sup> Əysə uningoja mundak dedi: — «I Filip, silər bilən birgə bolqınimoja xunqə wakit boldi, meni tehiqə tonumidingmu? Meni kərgən kixi Atini kərgən bolidu. Xundak turuqluk, sən nemixə yənə: «Bizgə Atini kərsətkəysən» dəysən?<sup>10</sup> Mən Atida, Ata məndə ikənlilikə ixənməmsən? Silərgə eytən səzlirimni əzlükündin eytəjinim yok; bəlkı məndə turuwatkan Ata Əz əməllirini kiliwatidü.<sup>11</sup> Mening Atida bolojanlığimoja, Atining məndə bolojanlığioja ixinингlər. Yaki həqbolmiojanda, mening kılıqan əməllirimdin manga ixinингlər.

<sup>12</sup> Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, manga ixəngən kixi mening kiliwatkan əməllirimni kılalaydu; wə bulardınmu tehimu uluq əməllərni kılıdu, qunki mən Atining yenioja kaytip ketimən...<sup>13</sup> Wə Atining Ooşulda uluoqlinixi üçün, hərnemini mening namim bilən tilisənglər, xularni ijabət kılımən...<sup>14</sup> Mening namim bilən hərkəndək nərsini tilisənglər, mən silərgə xuni ijabət kılımən».

## Əysəning Mukəddəs Rohni əwətixi; Uning kılıdiojan ixləri

<sup>15</sup> — «Meni seysənglər, əmərlirimgə əməl kılısilər...<sup>16</sup> Mənmu Atidin tiləymən wə U silərgə baxka bir Yardəmqi ata kılıdu. U silər bilən əbədginqə birgə bolidu.<sup>17</sup> U bolsimu Həkikətning Rohidur. Uni bu dunyadikilər kobul kılalmaydu, qunki Uni nə kərməydi, nə tonumaydu. Birək silər Uni tonuysilər, qunki U silər bilən billə turuwatidu həm silərdə makan kılıdu..

<sup>14:3</sup> «Mən silərgə orun təyyarlıqılı baridiojanınmən, qöküm kaytip kelip, silərni əzümgə alımən; xuning bilən, mən kəyərdə bolsam, silərmə xu yərdə bolisilər» — Məsihning bu «kaytip kelixi» Məsihning kiyamətə dunyoja kelixi yaki Mukəddəs Rohning əwətılıxını kərsitəndi? Bu üçinqi ayat üstidimiz «köxumqə sezvimidə tohtılımiz.

<sup>14:3</sup> Yh. 12:26; 17:24.

<sup>14:6</sup> «Yol, həkikət wə həyatlıq əzümdurmən. Meningsiz həqkim atining yenioja baralmayıdu» — Məsih üçün Atining yenioja baridiojan yol krestitki əlüm arkılıq bolatti; əzığə etikad kılıqulularqa nisbətən, Məsihning ezi Atining aldiqan baridiojan yoldur.

<sup>14:6</sup> Yh. 1:4, 17; 10:9; 11:25; lbr. 9:8.

<sup>14:9</sup> Yh. 10:30.

<sup>14:10</sup> Yh. 5:17; 7:16; 8:28; 10:38; 12:49; 16:13; 17:21.

<sup>14:11</sup> ... həqbolmiojanda, mening kılıqan əməllirimdin manga ixinингlər» — 11- wə 12-ayətlərdə «əməllər» Əysə yaratkan mejizilik alamətlər.

<sup>14:12</sup> «manga ixəngən kixi mening kiliwatkan əməllirimni kılalaydu; wə bulardınmu tehimu uluq əməllərni kılıdu, qunki mən Atining yenioja kaytip ketimən» — bu «tehimu uluq əməllər» üstidə «köxumqə sezvimidə tohtılımiz.

<sup>14:12</sup> Mat. 21:21; Lukə 17:6; Ros. 5:12; 19:11.

<sup>14:13</sup> Yer. 29:12; Mat. 7:7; 21:22; Mar. 11:24; Lukə 11:9; Yh. 15:7; 16:24; Yak. 1:5; 1 Yuha. 3:22.

<sup>14:15</sup> Yh. 14:21, 23; 15:10; 1 Yuha. 5:3.

<sup>14:16</sup> «Mənmu Atidin tiləymən wə U silərgə baxka bir Yardəmqi ata kılıdu» — muhim sez «baxka bir Yardəmqi»dur. Birinqi «Yardəmqi» bolsa Əysə Məsihning ezi, olwotta. «Yardəmqi» grek tilidiki «parakletos» degen seznıng mönisini toluk ipadılər berəlməydi. Grek tilidiki «parakletos»ning toluk manisi «malum birawning yenioja yardəm berikə qakirilojuqi», yəni «təsəlli bərgüqi», «həmrəh», «məslihətqi», «küqəytküqi», «adwokat-aklıqojuqi» katarliklardur. «Baxka bir...» deñini bizgə xuni kərsitidiki, Əysə muhlislar bilən birgə bolovan waktida, ularqa kəndək johətlərindən «Yardəmqi» bolovan bolsa, ulardın ayrılojanda, Mukəddəs Roh ularoja Əysəning toluk wəkili bolup, ikkinqi «Yardəmqi» rolida bolidu, degen kimmətlik wədini bildürdü.

<sup>14:17</sup> «U bolsimu Həkikətning Rohidur» — «Həkikətning Rohi» — yaki «həkikətkə baxlıojuqi Roh». «silər Uni tonuysilər, qunki U silər bilən billə turuwatidu» — ular kəysiş yol bilən Mukəddəs Rohını tonuydu? U xu qaçda kəndək yol bilən «ular bilən billə turidu»? Jawab xübhizikzi, ular Əysəni tonuojaqka, Mukəddəs Rohınınu tonuojan bolidu; Əysə ular

## «Yuhanna»

<sup>18</sup> Mən silərni yetim қaldurmamən, yeninglarqa yənə kayıt tip kelimən. <sup>19</sup> Azojina wakittin keyin, bu dunya meni kerməydi, lekin silər kərüsilər. Mən həyat boləşənlilikim üçün, silərmə həyat bolisilər. <sup>20</sup> Xu kündə mening Atamda boləşənlilikim, silərning məndə boləşənlilikinqələr wə mənmə həm silərdə boləşənlilikimni bilisilər. <sup>21</sup> Kim əmrərlirimgə igə bolup ularni tutsa, meni səygüqi xu bolidu. Meni səygüqini Atammu səyidü, mənmə uni səyimən wə əzümni uningoşa ayan kılımən». <sup>22</sup> Yəhəuda (Yəhəuda Ixkariyot əməs) uningdin:

— I Rəb, sən ezungni bu dunyadikilərgə ayan kilmay, bizgila ayan kılıxing qandaq ix? — dəp soridi.

<sup>23</sup> Əysə uningoşa jawabən mundaq dedi:

— «Birkim meni səysə, səzümni tutidu; Atammu uni səyidü wə Atam bilən ikkimiz uning yenioşa berip, uning bilən billə makan kılımiz. <sup>24</sup> Meni səymədikojan kixi səzlirimni tutmaydu; wə silər anglawatkan bu səz bolsa mening əməs, bəlkı meni əwətkən Atiningkidur. <sup>25</sup> Mən silər bilən billə boluwatkan qeoqimda, bularnı silərgə eyttim. <sup>26</sup> Lekin Ata mening namim bilən əwətidojan Yardəmqi, yəni Muqəddəs Roh silərgə həmməni egitidü həm mening silərgə eytkən həmmə səzlirimni esinglarqa koltüridu.

<sup>27</sup> Silərgə hatırjəmlik қaldurimən, əz hatırjəmlilikimni silərgə berimən; mening silərgə bərginim bu dunyadikilərning bərginidək əməstur. Kənglüngələri parakəndə kılmangalar wə jür'ətsiz bolmanglar.

<sup>28</sup> Silər mening: «Mən silərdin ayrılip ketimən, keyin yeninglarqa yənə kayıt tip kelimən» de-ginimmi anglıdinglar. Meni səyənən bolsanglar, Atining yenioşa ketidiojanlıklıq üçün hursən bolattinglar. Qünki Ata məndin uluqdur. <sup>29</sup> Silərning bu ixlar yüz bərginidə ixinixingler üçün bu ixlar yüz berixtin awwal silərgə eyttim. <sup>30</sup> Mundin keyin silər bilən kəp səzləxməymən; qünki bu dunyaning həküməti kelix aldida turidu wə məndin kirgündək həq yoquq tapalmayıdu. <sup>31</sup> Lekin bu dunyaning adəmlirinə mening Atini səyidiojanlıklıqni bilixi üçün Ata manga nemə əmr kılıqan bolsa, mən dəl xuni əməlgə axurimən. Turunglar, bu jaydin ketəyli».

---

bilən billə turoraqqa, Muqəddəs Rohmu ular bilən billə turuwatatti. Lekin Əysə ulardin ayrıloğandın keyin Muqəddəs Roh ularning «iqidə, kəlbidə, rohida» makan kılıdu.

**14:18** Mat. 28:20.

**14:22** «I Rəb, sən əzungni bu dunyadikilərgə ayan kilmay, bizgila ayan kılıxing qandaq ix?» — xübhisizki, muhlislər uni dərhal ezini pütükli dunyaoşa ayan kılıdu, dəp oylattı.

**14:23** «Atam bilən ikkimiz uning yenioşa berip, uning bilən billə makan kılımiz» — «Atam bilən ikkimiz» grek tilidə «biz».

**14:24** Yh. 7:16; 8:28; 12:49; 14:10; 16:13.

**14:26** Luuka 24:49; Yh. 15:26; 16:7; 13; Ros. 2:4.

**14:27** «mening silərgə bərginim bu dunyaning adəmlirinə bərginidək əməstur» — bu dunyadiki adəmlər bir nərsə bərginidə daim deyğədik halap bərməydi — aldməqılık, yaloqanlıqlıq wə nuroqun xərtlər bilən beridu. Lekin Huda bizgə bir nərsə bərsə uni kəyturoquzmaydu.

**14:27** Fil. 4:7.

**14:28** Yh. 14:3.

**14:29** «Silərning bu ixlar yüz bərginidə ixinixingler üçün bu ixlar yüz berixtin awwal silərgə eyttim» — «bu ixlar» — Əysənən tutulup oltırılıxi (silərdin ayrılip ketixim) ularning etikadija dahxətlilik zorb bolidu.

**14:29** Yh. 13:19; 16:4.

**14:30** «bu dunyaning həküməti kelix aldida turidu wə məndin kirgündək həq yoquq tapalmayıdu» — «bu dunyaning həküməti» Xəytan, İblisni kərsitidü.

**14:30** Yh. 12:31; 16:11; Əf. 2:2.

**14:31** «Ata manga nemə əmr kılıqan bolsa, mən dəl xuni əməlgə axurimən» — 30-ayət bilən ziq baqlinidu. Demək, Əysənən ezingin tutuluxi, sotlinixi, həkarətlinxisi andin krestlinixini ihtiyyarı bilən köbul kılıxingin tüp məksiti bolsa, İblisning üstidin kəndaktur bir həkükə igə bolux üçün əməs, bəlkı Atining iradisi üçün bolidu.

**14:31** Yh. 10:18; Ibr. 10:5.

## Əysa — həkikiy üzüm telidur; uning səzining dawami

**15<sup>1</sup>** — «Həkikiy üzüm teli» əzümdurmən, Atam bolsa baqwəndur. **2** Baqwən məndiki mewə bərməydiqan hərbir xahni kesip taxlaydu. Mewə bərgənlirini bolsa tehimu kəp mewə bərsun dəp, pak kılıp putap turidu. **3** Əmdi silər mən silərgə yətküzgən səzüm arkılık alliburun pak boldunglar. **4** Silər məndə izqil turunglar, mənmu silərdə izqil turimən. Xah talda turmay, əzi mewə beralməydiqinidək, silərmə məndə izqil turmisanglar, mewə berəlməysilər.

**5** «Üzüm teli» əzümdurmən, silər bolsanglar xahliridursılər. Kim məndə izqil tursa, mənmu xundakla umingda turoqinimda, u kəp mewə beridu. Qünki mənsiz həqnemini kılalmaysilər.

**6** Birsi məndə turmisa, u kerəksiz xahtək taxlinip, kürup ketidu. Bundaq xahlar yiojip keli-nip otka taxlinidu. **7** Silər məndə izqil tursanglar wə sezlirim silərdə izqil tursa, nemini tələp kilsanglar, silərgə xu ijabət bolidu. **8** Silərning kəp mewi berixinglar, xundakla mening muhlis-lirim ikənliklərini ispatlixinglar bilən xan-xərəp Atamoqa kəltürülidu.

**9** Atam meni səyginidək, mənmu silərni səydüm; mening mehîr-muhəbbitimdə izqil turunglar.

**10** Əgər əmrlirimi tutsanglar, huiddi mən Atamning əmrlirinin tutkan wə həmixə uning mehîr-muhəbbitidə turoqinimdək, silərmə həmixə mening mehîr-muhəbbitimdə turisilər.

**11** Mening huxallıkim silərdə bolsun wə xuniydgək huxallıkinglar tolup taxsun dəp, mən bularni silərgə eyttim. **12** Mening əmrini xuki, mən silərni səyginimdək, silərmə bir-biringlarnı səyünglər. **13** İnsanlarning ez dostliri üçün jenini pida kiliqtin qongqur mehîr-muhəbbiti yoktur. **14** Silərgə buyruqan əmrlirimni ada kilsanglar, mening dostlirim bolisilər. **15** Əmdi mundin keyin mən silərni «kul» dəp atımaymən. Qünki kul hojayininine nemə kiliwatqınıni bilməydu. Uning ornioja silərni «dost» dəp atidim, qünki Atamdin anglioqanlırimning həmmisini silərgə yətküzdü. **16** Silər meni talliqininqalar yok, əksiqə mən silərni tallidim wə silərni berip mewə bərsun həmdə mewiliringlar daim saklansun, mening namim bilən Atidin nemə tilisənglar, u silərgə bərsun dəp silərni tiklidim. **17** Silərgə xuni əmr kılımənki, bir-biringlarnı səyünglər.

**15:1** ««Həkikiy üzüm teli» əzümdurmən» — «həkikiy üzüm teli» boləqandin keyin, sahta yaki por-püqək üzüm telimu barmu? Buning toororisida «koxumqa sez» imizdə azrak tohtilimiz.

**15:2** «Baqwən mandiki mewə bərməydiqan hərbir xahni kesip taxlaydu» — baxka birhil tərjemisi «Məndiki mewə bərməydiqan hərbir xahni baqwən (barangoja) esp koyidu». Lekin 6-ayatkə karioqanda tarjimimiz toopra bolsa kerək. «Mewə bərgənlirini bolsa tehimu kəp mewə bərsun dəp, pak kılıp putap turidu» — «putap turidu» grek tilida «tazipaydu» yaki «paklaydu» bilən ipadilindiu. 4-ayatın kerüng.

**15:2 Mat. 15:13.**

**15:3** ... silər mən silərgə yətküzgən səzüm arkılık alliburun pak boldunglar — «pak» muxu yərdə yənə «putalıqan» degən manisini bildürəxi mumkin. Bırak muhüm mənisi «pak» ikənlikigə xübhisə yoktur (10:31ni kerüng).

**15:3 Yh. 13:10.**

**15:6** Əz. 15:2-8; Mat. 3:10; 7:19; Kol. 1:23.

**15:7** Yər. 29:12; Mat. 7:7; 21:22; Mar. 11:24; Luka 11:9; Yh. 14:13; 16:24; Yak. 1:5; 1 Yuḥa. 3:22; 5:14.

**15:8** «Silər məndə izqil tursanglar wə sezlirim silərdə izqil tursa, nemini tələp kilsanglar, silərgə xu ijabət bolidu. Silərning kəp mewi berixinglar, xundakla mening muhlislimir həmxılıkingləri ispatlixinglar bilən xan-xərəp atamoqa kəltürülidu» — 7-8-ayatkə karioqanda, muhlislar Hudaqə qıkarıjan, uni hursən kılıdıcıjan mewo ünümülk dua-tilawətlərni ez iqığə alidu.

**15:10 Yh. 14:15, 21, 23; 1 Yuḥa. 5:3.**

**15:12** Law. 19:18; Mat. 22:39; Yh. 13:34; Əf. 5:2; 1 Tes. 4:9; 1 Pet. 4:8; 1 Yuḥa. 3:23; 4:21.

**15:13 Rim. 5:7; Əf. 5:2; 1 Yuḥa. 3:16.**

**15:14** «Silərgə buyruqan əmrlirimini ada kilsanglar, mening dostlirim bolisilər» — 13-14-ayatə Hudanıng muhəbbitining uluolułki ayan kılınidu. «Məsihning dostliri» uning əmrlirinini ada kılıqulıqardur. Lekin Məsih barlıq kixilər, jümlidin əz əmrlirininada kılımcıqlar, yəni dükənənləri üçün jenini pida kılıqandur.

**15:14 Mat. 12:50; 2 Kor. 5:16; Gal. 5:6; 6:15; Kol. 3:11.**

**15:15** «Əmdi mundin keyin mən silərni «kul» dəp atımaymən» — «kul» yaki «qakar».

**15:15 Yh. 8:26.**

**15:16** «Silər meni talliqininqalar yok, əksiqə mən silərni tallidim wə silərni berip mewə bərsun həmdə mewiliringlar daim saklansun...» — «...berip mewə bərsun» degən ibarə bəlkim, muhlislar Hudaqə qıkarıjan, uni hursən kılıdıcıjan mewə bolsa, pütün dünnyaqə berip hux həvarı arkılık baxçılarını Hudanıng yoliqa kəltürüñxi ez iqığə alidu, dəp kərsətsə kerək.

**15:16 Mat. 28:19; Mər. 16:15; Yh. 13:18; Əf. 1:4; Kol. 1:6.**

**15:17** «Silərgə xuni əmr kılımənki, bir-biringlarnı səyünglər» — grek tilida «Silərgə xularını əmr kılımənki, bir-biringlarnı səyünglər».

# «Yuhanna»

## Dunyadikilerning Əysaşa bolajan nəprəti

<sup>18</sup> Bu dunyadikilər silərdin nəprətlənsə, silərdin awwal məndin nəprətləngənlikini bilinglar..

<sup>19</sup> Sılərmə bu dunyadikilərin bolajan bolsanglar, bu dunyadikilər silərni əzimizningki dəp, səygən bolatti. Bırak silər bu dunyadın bolmioqaqça, bəlkı mən silərni bu dunyadın ayrip talliojanlıqım üçün, əmdi bu dunyadikilər silərdin nəprətlənidü..<sup>20</sup> Mən silərgə eytənən sözni esinglarda tutunglar: «Kul hojayinidin üstün turmaydu». Ular manga ziyankəxlik kılajan bolsa, silərgimə ziyankəxlik kılıdu. Mening sözümni tutkən bolsa, ular silərningkinim tutidü..

<sup>21</sup> Bırak menim tüpəylidin ular silərgimə xu ixlarning həmmisini kılıdu, qunki ular meni əwətküqini tonumaydu..<sup>22</sup> Əgar mən kelip ularoşa söz kilmioqan bolsam, ularda gunah yok dəp hesablinatti. Lekin hazır gunahı üçün ularning həq bahanisi yoktur..<sup>23</sup> Kimdəkim məndin nəprətlənsə Atamdimu nəprətləngən bolidü. <sup>24</sup> Mən ularning arisida baxka heqkim kılıp bakmioqan əməllərni kilmioqan bolsam, ularda gunah yok dəp hesablinatti. Lekin ular hazır əməllirimi kərgən turukluk, yənilə həm məndin həm Atamdin nəprətləndi..<sup>25</sup> Lekin bu ixilar ularoşa təwə bolajan Təwrat ənənəsi: «Həeqkandaq səwəbsizla məndin nəprətləndi» dəp pütülgən söz əməlgə axuruluxi üçün xundak yüz bərdi..

<sup>26</sup> Lekin mən silərgə Atining yenidin əwətidioqan Yardəmqi, yəni Atining yenidin qikkuqi Həqiqətning Rohı kəlgəndə, U manga guwahlıq beridü..<sup>27</sup> Sılərmə manga guwahlıq berisilər, qunki silər baxtin tartip mən bilən billə boldunglar.

### Kelidiojan ziyankəxliklər

**16**<sup>1</sup> Silərning putlixip kətməsliklər üçün bularnı silərgə eyttim.<sup>2</sup> Ular silərni sinagoglarning jamaətliridin kooqlap qıkırıwetidü; həmdə xundak bir wakıt-saat keliduki, silərni əltürgüqi əzini Hudaşa hizmat kiliwatimən, dəp hesablaydu..<sup>3</sup> Ular bularnı ya Atini, ya meni tonumiojanlıq üçün kılıdu..<sup>4</sup> Lekin mən bu ixlarnı silərgə eyttimki, wakıt-saiti kəlgəndə, mən xundak aldin'ala eytkinimni esinglaroşa kəltürəlaysılar..

<sup>15:18</sup> 1Yuha. 3:13.

<sup>15:19</sup> «Sılərmə bu dunyadikilərin bolajan bolsanglar, bu dunyadikilər silərni əzimizningki dəp, səygən bolatti» — grek tilida «Sılərmə bu dunyadın bolajan bolsa, bu dunya silərni əzinin ki dəp səygən bolatti».

<sup>15:19</sup> Yh. 17:14; Gal. 1:10.

<sup>15:20</sup> Mat. 10:24; 24:9; Luğa 6:40; Yh. 13:16; 16:2.

<sup>15:21</sup> Mat. 10:22; Yh. 16:3.

<sup>15:22</sup> Rim. 4:15; 5:20.

<sup>15:24</sup> Yh. 10:37.

<sup>15:25</sup> «Ularoşa təwə bolajan Təwrat ənənəsi» — həjwiy, kinayilik söz. 8:17 wə izahatını köründü. «Həeqkandaq səwəbsizla mandin nəprətləndi» — «Zəb.» 35:7, 19 wə 69:4.

<sup>15:25</sup> Zəb. 35:19; 69:4

<sup>15:26</sup> «...Yardəmqi, yəni Atining yenidin qikkuqi Həqiqətning Rohı kəlgəndə, U manga guwahlıq beridü» — muxu ayettin Mukəddəs Rohning xəhs ikənlilik koruyun turidü. Masih Uni «Atining yenidin» əwətidü; muxu yorda Mukəddəs Roh yənə «Atining yenidin qikidü» deyilidü. Grek tilida «qikidü» deyən peil «həzirki zaman» xəkildə boloqaqça, Mukəddəs Rohning hərdaim xu hərikətni kiliwatqını kərsitlidü.

<sup>15:26</sup> Luğa 24:49; Yh. 14:26; 16:7; Ros. 5:32.

<sup>15:27</sup> Ros. 1:8, 21; 5:32.

<sup>16:2</sup> «Ular silərni sinagoglarning jamaətliridin kooqlap qıkırıwetidü» — yukiriki baxka izahatlarda eytkinimizdək, Yəhudiylər həlkini «sinagogtın qıkırıwəsə», keyin uning bilən həeqkandaq bardi-kəldi kılmay, bəlkı uninguşa tehimu ziyanəxlik kılıxımı mumkin.

<sup>16:2</sup> Yh. 9:22, 34; 12:42.

<sup>16:3</sup> Yh. 15:21; 1Kor. 2:8.

<sup>16:4</sup> «... wakıt-saiti kəlgəndə» — demək, Yəhudiylər həlkidin wə keyin baxkilar təripidin bolajan ziyanəxliklər kəlgəndə.

<sup>16:4</sup> Yh. 13:19; 14:29.

# «Yuḥanna»

## Muḳəddəs Rohning yetkəkqi wə ustaz bolidiojanlığı

<sup>5</sup> — Mən baxta bularni silərgə eytmidim, qünki mən silər bilən billə idim.

Lekin əmdi meni əwətküqining yenioja կayıtip ketimən. Xundak turulkuk, aranglardın heqkim məndin: «Nəgə ketisən?» dəp sorimaywatidu.<sup>6</sup> Əksiqə, silərgə bularni eytkinim üçün, kəlblinglər կayıqojo qəmüp kətti.<sup>7</sup> Əmma mən silərgə həkikətni eytip կoyayki, mening ketixim silərgə paydiliklər. Qünki əgər kətmisəm, Yardəmqi silərgə kəlməyədə. Əmma kətsəm, Uni silərgə əwətimən..<sup>8</sup> U kəlgəndə, bu dunyadikilərgə gunah toqrisida, həkkaniyilik toqrisida wə ahirət soriki toqrisida həkikətni bilgəzidü.<sup>9</sup> U ularni gunah toqrisida bilgəzidü, qünki ular manga etikad kılmidi.<sup>10</sup> Ularnı həkkaniyilik toqrisida bilgəzidü, qünki Atamning yenioja կayıtip barımən wə silər meni yanə kərəlməysilər.<sup>11</sup> Ularnı ahirot soriki toqrisida bilgəzidü, qünki bu dunyaning həküməndəri üstigə həküm qikirildi..<sup>12</sup>

<sup>12</sup> Silərgə eytidiojan yanə kəp səzlimir bar idi; lekin silər ularni hazırlaq kətürəlməysilər..

<sup>13</sup> Lekin U, yəni Həkikətning Rohi kəlgəndə, U silərni barlık həkikətkə baxlap baridu. Qünki U əzlükidin sezliməydu, bəlkı nemini angliojan bolsa, xuni sezleydu wə kəlgüsidi bolidiojan ixlardın silərgə həwər beridu.<sup>14</sup> U meni uluoqlaydu; qünki U məndə bar bolqanñi tapxuruwelip, silərgə jakarlaydu.<sup>15</sup> Atida bar bolqanñing həmmisi həm meningkidur; mana xuning üçün mən: «U məndə bar bolqanñi tapxuruwelip, silərgə jakarlaydu» dəp eyttim..<sup>16</sup>

### Qəm-кayquliringlar mənggü huxallıkə aylinidu

<sup>16</sup> Az wakittin keyin, meni kərməysilər; wə yanə bir'az wakit ətkəndin keyin, meni կaya kərisilər, qünki mən Atamning yenioja ketimən»..<sup>17</sup>

<sup>17</sup> Xunga muhlislarning bəziləri bir-birigə:

— Bizlərgə: — «Az wakittin keyin, meni kərməysilər; yanə bir'az wakit ətkəndin keyin, meni կaya kərisilər» wə yanə «Qünki mən Atamning yenioja ketimən» degini nemə deginidu?<sup>18</sup> «Az wakittin keyin» degən səzining mənisi nemə? Uning nemilərni dəvətqanlırını bilmiduk, — deyixidu.

<sup>19</sup> Əysə ularning əzidin nemini sorımaqçı bolqanını bilip ularqa mundak dedi:

— «Mening «Az wakittin keyin, meni kərməysilər; yanə bir'az wakit ətkəndin keyin, meni kərisilər» deginimning mənisini bir-biringlardin sorawatamsılər? <sup>20</sup> Bərhək, bərhək, mən

<sup>16:7</sup> Luča 24:49; Yh. 14:26; 15:26.

<sup>16:9</sup> «U ularnı gunah toqrisida bilgəzidü» — yaki «U ularni ez gunahı toqrluk bilgəzidü» yaki «U ularni gunahıning nema ikənləkini bilgəzidü». Dəgəndək üq tərjimisi boluxi mumkin, lekin omumiy mənisi asasən ohxax.

<sup>16:11</sup> «Bu dunyaning həküməndəri» — Xəytan, Iblis. «...Ularnı ahirot soriki toqrisida bilgəzidü, qünki bu dunyaning həküməndəri üstigə həküm qikirildi» — 9-11-ayəttiki «U (Muḳəddəs Roh)... gunah toqrisida... həkkaniyilik toqrisida... wə ahirot soriki toqrisida...bilgəzidü....» degenlərinin üstidə «köxumqə sez»də azrak tohilimiz.

<sup>16:11</sup> Yh. 12:31; 14:30; Əf. 2:2; Kol. 2:15.

<sup>16:12</sup> «Silərgə eytidiojan yanə kəp səzlimir bar idi; lekin silər ularni hazırlaq kətürəlməysilər» — muhlislər qandak sözərləri kətürəlməydu? Bu toqrluk «köxumqə sez»imdə azrak tohilimiz.

<sup>16:13</sup> «Qünki U əzlükidin sezliməydu, bəlkı nemini angliojan bolsa, xuni sezleydu» — «U (Muḳəddəs Roh)... nemini angliojan bolsa» — demək, Muḳəddəs Rohning Huda wə Uning Kalamidin angilojini. «Muḳəddəs Roh... nemini angliojan bolsa, xuni sezleydu wə kəlgüsidi bolidiojan ixlardın silərgə həwər beridu» — bu muhim wədə toqrluk «köxumqə sez»imdə azrak tohilimiz.

<sup>16:12</sup> 1Kor. 2:7-10; Əf. 3:2-6; 1Tim. 3:16

<sup>16:13</sup> Yh. 12:49; 14:26

<sup>16:15</sup> « Muḳəddəs Roh məndə bar bolqanñi tapxuruwelip, silərgə jakarlaydu» — Bu muhim wədə toqrluk «köxumqə sez»imdə azrak tohilimiz.

<sup>16:15</sup> Yh. 17:10.

<sup>16:16</sup> «yanə bir'az wakit ətkəndin keyin, meni կaya kərisilər, qünki mən Atamning yenioja ketimən» — bəzi kona keçirmilərdə muxu yərdə yənki mən Atamning yenioja ketimən» degən söz tepilməydi. Lekin bizningqə 17-ayət uning asılıda barlığını ispatlaydı.

<sup>16:16</sup> Yh. 7:33.

<sup>16:19</sup> «Mening «Az wakittin keyin, meni kərməysilər; yanə bir'az wakit ətkəndin keyin, meni kərisilər» — Məsihning muxu deginidə kəzdə tutķını, bizningqə, uning əlümü, dəpnə kılınıxi wə əlündən tırılıp muhlislriroja əzini ayan kılıxidin

# «Yuhanna»

silergə xuni eytip koyayki, silər yioqa-zar kətürüsilər, lekin bu dunyadikilər huxal boluxup ketidü; silər kəyəqurisilər, lekin kəyəquliringlar xadlıkkə aylinidü. <sup>21</sup> Ayal xixi tuqutta aza-blindü, qünki uning wakıt-saiti yetip kəlgən; lekin bowiki tuqulup bolqandan keyin, bir pərzəntning dunyaqə kəlgənlikining xadlık bilən tartkan azabını untup ketidü. <sup>22</sup> Xuningə qədəmə xohxax, silərmə hazır azablıniwatisilər, lekin mən silər bilən qayta kərəximən, kəlbingilər xad-linidü wə xadlıkinglərni həqkim silərdin tarijalalmayıdu. <sup>23</sup> Xu kündə silər məndin həqnərsə sorimaysilər. Bərhək, bərhək, mən silergə xuni eytip koyayki, mening namim bilən Atidin nemi-ni tilisənglər, u xuni silergə beridü. <sup>24</sup> Həzir oqqa mening namim bilən həqnemə tili midinglər. Əmdi tilənglər, erixisilər, buning bilən xadlıkinglər tolup taxidü!

## Bu dunya üstidin oqlıbə kılıx

<sup>25</sup> Silergə bularnı təmsillər bilən eytip bərdim. Biraq xundak bir wakıt keliduki, u qaođda silergə yənə təmsillər bilən səzliməymən, Ata toqıruluk silergə oquq eytimən. <sup>26</sup> Xu künü tiləkliringlərni mening namim bilən iltija kılısilər. Mən silər üçün Atidin tələp kılımən, dəp eytməymən; <sup>27</sup> qünki Ata ezimü silərnı seyidü; qünki silər meni seyisilər wə mening Hudanıng yenidin kəlgənlikimə ixəndinglər.

<sup>28</sup> Mən Atining yenidin qikip bu dunyaqə kəldim; əmdi mən yənə bu dunyadın ketip Atining yeni qə barımən».

<sup>29</sup> Muhlisilri:

— Mana sən hazır oquq eytiwatisən, təmsil kəltürüp səzlimiding! <sup>30</sup> Biz sening həmməni bilginingni, xundakla həqkimning səndin soal sorixining hajiti yoklukını əmdi bilip yəttük. Xuningdin sening Hudanıng yenidin kəlgənlikingə ixənduk, — deyixti.

<sup>31</sup> Əysə jawabən ularoja:

— Həzir ixəndinglərmi? <sup>32</sup> Mana, xundak wakıt-saiti keləy dəp kəldi, xundakla kelip kəldiki, həmməngilər meni yaloquz taxlap hərbiringlər öz yolliringlar oja tarkılıp ketisilər. Biraq mən yaloquz əməsmən, qünki Ata mən bilən billidur. <sup>33</sup> Silərning məndə hatırjəməllikə iğə boluxunglər üçün bularnı silergə eyttim. Bu dunyada turup azab-ökubət tartisilər, əmma oqyrətlik bolunglər! Mən bu dunya üstidin oqlıbə kıldım!

## Əysaning muhlisilri üçün dua kılıxi

**17** <sup>1</sup> Əysə bu səzlərni kılıqandin keyin, kezlini ərxək tiki, mundak dua kıldı:  
— I Ata, wakıt-saat yetip kəldi; Sən Oqlungnu uluoqlatkuçojasən; buning bilən Oqlungmu Seni uluoqlatkuçidu; <sup>2</sup> yəni, uning Sən uningoja tapxurojan insanlar oja mənggülük həyat ata ibarət.

<sup>16:21</sup> Yəx. 26:17.

<sup>16:23</sup> Yer. 29:12; Mat. 7:7; 21:22; Mar. 11:24; Luk. 11:9; Yh. 14:13; 15:7; Yak. 1:5; 1Yuh. 3:22; 5:14.

<sup>16:25</sup> «Silergə bularnı təmsillər bilən eytip bərdim. Biraq xundak bir wakıt keliduki, u qaođda silergə yənə təmsillər bilən səzliməymən, ata toqıruluk silergə oquq eytimən» — təmsillərdin bolqan birnəqqə misallar 10-babtin («köylarning ixiki» wə «yahxi padıcı» toqıruluk) 13-babtin (ularoja «put yuyux» toqıruluk təmsil wə elga) 15-babtin («həkikiy üzüm teli» toqıruluk) wə 21-ayttin («tuqutta bolqan ayal» toqıruluk) tepilidü.

<sup>16:27</sup> Yh. 17:8.

<sup>16:28</sup> Yh. 13:3.

<sup>16:29</sup> «Mana sən hazır oquq eytiwatisən, təmsil kəltürüp səzlimiding!» — muhislarning həkikiy qüxəngən-qüxənmigini 31-ayttin kerəndi.

<sup>16:30</sup> «Həqkimning səndin soal sorixining hajiti yok» — mənisi bəlkim Məsihning ularning ezidin sorimakçı bolqan soallirini tehi sorimay turupla, ularning sorimakçı bolqanını allıkaqan bilgənlilikini kəzdə tutidü.

<sup>16:30</sup> Yh. 21:17.

<sup>16:32</sup> «Həmmüngilər meni yaloquz taxlap hərbiringlər öz yolliringlar oja tarkılıp ketisilər» — «öz yolliringlar oja» yaki «əzüng larning kığa» (demək, öz evyngilar oja). «Matta» 26:56, «Mar.» 14:50ni kerüng.

<sup>16:32</sup> Zək. 13:7; Mat. 26:31; Mar. 14:27; Yh. 8:29; 14:10.

<sup>16:33</sup> Yəx. 9:5; Yh. 14:27; Rim. 5:1; Əf. 2:13; Kol. 1:20.

<sup>17:1</sup> Yh. 12:23; 13:32.

# «Yuhanne»

kılıxi üçün, uningoja pütkül ət igiliridin üstün hökük ata kılɔjiningdək, uni uluɔlatkuzojaxsən..

<sup>3</sup> Mənggülük həyat xuki, birdinbir həkikiy Huda — Seni wə Sən əwətkən Əysə Məsihni tonuxtin ibarəttür. <sup>4</sup> Mən Sening əməl kılıxim üçün tapxurojan ixingni orundixim bilən Seni yər yüzdə uluɔlatkuzdum.. <sup>5</sup> I Ata, Sening ələm apiridə boluxtın burun mən Əzüngning yeningda igə bolajan xan-xərəp bilən meni Əzüngning yeningda uluɔlatkuzojaxsən..

<sup>6</sup> Sən bu dunyadın manga tallap bərgən adəmlərgə Sening namingni ayan kıldı. Ular Seningki idi, Sən ularni manga bərding wə ular Sening söz-kalamingni tutup kəldi.. <sup>7</sup> Ular hazırlanı Sən manga bərgən həmmə nərsilarning Seningdin kəlgənlilikini bildi. <sup>8</sup> Qünki Sən manga tapxurojan sözlərni ularqa yətküzdüm; ularnu bularni köbul kıldı, xuning bilan Səndin qıkkınınnı həkikətən bilip yətti həmdə Sening meni əwətkənlikingim ixtəndi.. <sup>9</sup> Bularqa dua kılımən; bu dunyadiki adəmlərgə əmas, bəlkı Sən manga bərgən adəmlərgə dua kılımən; qünki ular Seningkidur. <sup>10</sup> Mening barlığım Seningkidur wə Sening barlığım bolsa meningkidur wə mən ularda xərəpaptim..

<sup>11</sup> Mən əmdi bu dunyada turiwərməymən; lekin ular bu dunyada kəldi wə mən Sening yeningə qətiwatişman. I mukəddəs Ata, Sən manga bərgən naming arkılık ularni sakliojinkı, biz ikkimiz bir bolojinimizdək, ularmu bir bolojay.. <sup>12</sup> Mən ular bilən billa bolajan waktimdə, Sən manga bərgən naming bilən ularni saklidim həm қoɔqididim; wə mukəddəs yazmilardiki bexarətning əməlgə axuruluxi yolidə, ularning iqidin əhalətəkə has bolajan kixidin baxka birimə yox almidi.. <sup>13</sup> Mana əmdi sening yeningə barımən. Mening xadlikim ularda tolup taxsun dəp, bu sözlərni dunyadiki waktimdə sözlidim. <sup>14</sup> Mən ularqa söz-kalamingni tapxurdum. Mən bu dunyadın bolmiojinimdək, ularmu bu dunyadın bolmiojini üçün, bu dunyaning adəmləri ulardin nəprətlinidü.. <sup>15</sup> Ularnı bu dunyadın ayriwətkəysən dəp tiliməymən, bəlkı ularni rəzil bolouqidin sakliojaxsən, dəp tiləymən.. <sup>16</sup> Mən bu dunyadın bolmiojinimdək, ularmu bu dunyadın əməstur. <sup>17</sup> Ularnı həkikət arkılık Əzünggə mukəddəs kılıp atiozujaxsən, qünki sez-

---

**17:2** «Sən uningoja tapxurojan insanlar...» — grek tilida «ungoja bərgən barlıq insanlar...» — demək, Məsihə etikəd kılıqular.

**17:2** Zəb. 8:6; Mat. 11:27; 28:18; Lukə 10:22; Yh. 3:35; 5:27; 1Kor. 15:25; Fil. 2:10; İbr. 2:8.

**17:3** Yəx. 53:11; Yər. 9:22

**17:4** Yh. 4:34; 13:32; 14:13; 19:30.

**17:5** «I Ata, Sening ələm apiridə boluxtın burun mən Əzüngning yeningda igə bolajan xan-xərəp bilən meni Əzüngning yeningda uluɔlatkuzojaxsən» — yaki bolmisa «I Ata, mən Sən bilən birgə igə bolajan xan-xərəp bilən meni Əzüng bilən təng uluɔlandurdujaxsən».

**17:5** Yh. 1:1, 2; 10:30; 14:9.

**17:6** «Sən bu dunyadın manga tallap bərgən adəmlərgə Sening namingni ayan kıldı» — Məsihning «Sening namingni ayan kıldı» eytkini nemini kersitidü? Təwrat-Zəburda Hudanıng nuroğun namları (Pərvərdigar (Yahwəh), Huda (Əlohim), Rab (Adonay) qatərləklər) ayan kılınoğandan keyin Məsih qayıs namni ularqa ayan kılıqan? U «Ata» əməsmə?

**17:8** Yh. 16:27.

**17:10** «mən ularda xərəpaptim» — «ularda...» muxu yerdə kezə tutulojını bəlkim «Sən manga bərgən adəmlərdə...» bolsa kerək.

**17:10** Yh. 16:15.

**17:11** «Sən manga bərgən naming arkılık ularni sakliojinkı...» — baxka birhil tərjimi: «Sən naming bilən manga tapxurup bərgənlarning Sanga bolajan sadılığını sakliojinkı,... ». Muxu yerdə «Sən manga tapxurup bərgən naming» bolsa yənilə Huda'Atining Əz Məsihiğə insanlarqa eytix üçün tapxurojan «Ata» (ibraniy tilida «Abba») deyən kimmətlik namıdır.

**17:12** «Mən ular bilən billa bolajan waktimdə, Sən manga bərgən naming bilən ularni saklidim həm қoɔqididim;...» — baxka birhil tərjimi: «Sening naming bilən ularni saklidim; Sən manga tapxurup bərgənlarning Sanga bolajan sadılığını қoɔqididim;... ». Bu «nam» yənilə yukirkili izahatla eytkinimizdək «Ata» bolsa kerəktür. «həhalətəkə has bolajan kixi» — grek tilida «halakətnə oqılış» deyən sez bilən ipadılınlı, U Yəhūda İxkəriyotni kersitidü, əlvattə. Məsihə satkunluq kılıqan kixinin halakətkə yüzlinixi toorluluk bexarətələr bəlkim «Zəb.» 41:9, 109:1-20 wə «Pənd.» 24:22 (LXX)ni eż iqiqə alsa kerək.

**17:12** Yəx. 8:18; Yh. 6:39; 10:28; 18:9; İbr. 2:13.

**17:14** «mən bu dunyadın bolmiojinimdək...» — yaki «mən bu dunyaoja mənsup bolmiojinimdək...».

**17:14** Yh. 15:19.

**17:15** «rəzil bolouqı» — Xəytan, Iblis.

# «Yuhanna»

kalaming həkikəttür.<sup>18</sup> Sən meni dunyaçqa əwətkiningdək, mənmu ularni dunyaçqa əwəttim..

<sup>19</sup> Ularmu həkikəttə mukəddəs kılınip Əzünggə atalsun dəp, əzümni Sanga has ataymən..

<sup>20</sup> Mən yaloız ular üqünlə əməs, yənə ularning səzi arkılık manga etikad kılıdiojanlar üqünmu dua kılımən. <sup>21</sup> Ularning həmmisi bir bolqayı; i Ata, Sən məndə, mən Səndə bolqandək, ularmu Bizdə bir bolqayı; xundak bolqanda, bu dunyadikilər meni Sening əwətkənlikinggə ixinidən..

<sup>22</sup> Sən manga ata kılıqan xan-xərəpni ularoğa ata qıldımkı, biz ikkimiz bir bolqandək, ularmu bir bolqayı; <sup>23</sup> yəni mən ularda, sən məndə bolup, ular birlikdə kamil kılınoqay. Xu arkılık bu dunyadikilər meni əwətkənlikingni həm meni seygininqdək ularnimu seygənlikingni biliđu.

<sup>24</sup> I Ata, Sən manga bərgənliringning həmmisining man bolqan yərdə mən bilən birgə boluxini, xundakla mening xan-xəripimni, yəni Sən aləm apirdə boluxtin burun meni seygənliking üçün, manga bərgən xan-xərəpni ularning kerüxini halaymən..

<sup>25</sup> I həkkaniy Ata, bu dunyadikilər seni tonumiojan, əmma mən Seni tonuymən wə bularmu meni Sening əwətkənlikingni bildi. <sup>26</sup> Wə mən Sening namingni ularoşa ayan qıldım wə yənə dawamlıq ayan kılımən. Xuning bilən, Sening manga kərsətkən mehîr-muğəbbiting ularda boludu wə mənmu ularda bolay..

## Əysanıng tutkun kılıñixi

Mat. 26:47-56; Mar. 14:43-50; Luk. 22:47-53

**18**<sup>1</sup> Əysa bularnı eytkəndin keyin, muhlisliri bilən billə taxkırıqə qıkıp Kidron jilojsining u ketioja etti. U yərdə bir baqıqə bar idi. Əysa bilən muhlisliri u baqıqıga kirdi. <sup>2</sup> Uningoja satkunluk kılıdiojan Yəhədamu u yərnı bilətti, qünkü Əysa muhlisliri bilən pat-pat u yərdə yiojılıp olтурattı. <sup>3</sup> Xuning bilən Yəhəda bir top Rim ləxkərləri bilən bax kahınlar həm Pərisiyələr əwətkən қarawullarnı baxlap bu yərgə kəldi. Ularning kollırıda panus, məx'əl wə korallar bar idi. <sup>4</sup> Əysa bexiçə qüxiciojanlarning həmmisini bilip, ularning aldiqə qıkıp:

— Kimni izdəysilər? — dəp soridi.

<sup>5</sup> Nasarətlik Əysani, — dəp jawab berixti ular.

Əysa ularoşa:

— Mana mən bolimən, — dedi.

(Uningoja satkunluk kılıqan Yəhədamu ularning arisida turatti) <sup>6</sup> Əysa: «Mana mən bolimən» dewidi, ular arkisoja yenip yərgə yikilixti. <sup>7</sup> Xuning bilən Əysa ulardin yənə bir kətim:

— Kimni izdəysilər? — dəp soridi.

— Nasarətlik Əysani, — deyixti ular.

<sup>17:17</sup> «Ularnı həkikət arkılık Əzünggə mukəddəs kılıp atıouzqoysən» — «Əzünggə mukəddəs kılıp atıouzqoysan» grek tilida «mukəddasläxtürgəysən» degen birlə seq bilən ipadilinidü. İnjilda həm Təwratta «mukəddəs» degen seq «pak» həm «Hudaqıa alayıtan atəloqan» degen ikki ukumni bildürüdü.

<sup>17:17</sup> Zəb. 119:142; Yh. 8:4.

<sup>17:18</sup> Yh. 20:21.

<sup>17:19</sup> «Ularmı həkikətta mukəddəs kılınip əzünggə atalsun dəp...» — «mukəddəs kılınip Əzünggə atalsun» grek tilida «ularmu həkikətta mukəddasläxtürüsən» degen birlə seq bilən ipadilinidü. Yukarıkı izahatni körüng.

<sup>17:19</sup> 1Kor. 1:2,30; 1Tes. 4:7.

<sup>17:21</sup> Yh. 10:38; 14:11; Gal. 3:28.

<sup>17:24</sup> Mar. 3:14; Yh. 12:26; 14:3.

<sup>17:25</sup> Yh. 15:21; 16:3, 27; 17:8.

<sup>17:26</sup> «men Sening namingni ularoşa ayan qıldım» — 6-ayət wə uningdiki izahatni körüng.

<sup>18:1</sup> «Əysa bularnı eytkəndin keyin, muhlisliri bilən billə taxkırıqə qıkıp...» — muxu yərdiki «taxkırıqə qıkıp...» ziyapət bolqan eydin yəki Yerusalem xəhīrinin ezdin qıkıxnı bildürüdü. Kidron wadisi bolsa xəhərninq sırtida (xərk tərəptə) idi.

<sup>18:1</sup> 2Sam. 15:23; Mat. 26:36; Mar. 14:32; Luk. 22:39.

<sup>18:3</sup> Mat. 26:47; Mar. 14:43; Luk. 22:47.

<sup>18:6</sup> «Əysa: «Mana mən bolimən» dewidi, ular arkisoja yenip yərgə yikilixti» — «Yuhanna»diki baxka bəzi yərlərdiki «Man bolimən» degen seq Hudanıng «Man əzəldin Bar Bolquşidurmən» degen namını bildürüdü. Biziñgə muxu yərdə «Mana mən bolimən» degenmu xu mənini bildürüdü; qünkü anglioquşilar uni anglaplə «arkılırioja yenip yərgə yikilixti».

# «Yuhanne»

<sup>8</sup> Əysa: — Silergə eyttiməq, mən xu bolımən. Əgər izdigininqlar mən bolsam, bularni kətkili koyungalar, — dedi.

<sup>9</sup> Buning bilən əzining: «Ata, Sən manga bərgənlərdin həqkaysisini yittürmidim» degən səzi əməlgəx axuruldi.

<sup>10</sup> Simon Petrusning yenida bir қılıq bolоaq, u xuan uni suojurup, bax kahinning qakirioqa birni urup, ong külükini xilip qüxürüwətti. Qakarning ismi Malkus idi. <sup>11</sup> Əysa Petruska:

— Қılıqni ojlapka sal! Ata manga tapxurojan қədəhni iqməmdim? — dedi.

## Əysaning Annasning aldioja elip berilip, soraq қilinixi

Mat. 26:57-58; Mar. 14:53-54; Luğa 22:54

<sup>12</sup> Xuning bilən, ləxkarlar topi bilən mingbexi həm Yəhudiylarning қarawulliri Əysani tutup baqlaxtı. <sup>13</sup> Andin uni aldi bilən Annasning aldioja elip berixti. Annas bolsa xu yili bax kahin bolup turojan Қayafanıng keynatısı idi. <sup>14</sup> Burun Yəhudiylər kengəxmisdikilərgə: «Pütün həlkinqən halak boluxining ornioqa, birla adəmning ular üçün halak boluxi yahxi» dəp məslihət bərgən kixi dəl xu Қayafa idi.

## Petrusning Əysadin tenixi

Mat. 26:69-70; Mar. 14:66-68; Luğa 22:55-57

<sup>15</sup> Əmdi Simon Petrus bilən yənə bir muhlis Əysanıng kəynidin əgixip barənədi. U muhlis bax kahinoqa tonux boləqək, bax kahinning sariyioqa Əysa bilən təng kirdi. <sup>16</sup> Lekin Petrus bolsa dərwazining sırtıda kəldi. Xunga bax kahinoqa tonux boləjan həlikə muhlis taxkırıoqa qıkıp, dərwaziwən kız bilən səzlək, Petrusu iqtirigə baxlap kirdi. <sup>17</sup> Dərwaziwən boləjan xu dedək Petrustin:

— Sənmu bu adəmning muhlisliridin əməsmu? — dəp soridi.

Yak, əməs, — dedi Petrus.

<sup>18</sup> Əmdi həwa soouk boləjanlıq üçün, qakarlar wə қarawullar xahardin gülhan yakğan bolup, uning qərisidə issinip turuxattı. Petrusmu ularning yenida turup issindi.

## Bax kahin Annasning Əysani soraq қilixi

Mat. 26:59-66; Mar. 14:55-64; Luğa 22:66-71

<sup>19</sup> Bax kahin bolsa Əysadin muhlislirini toopruluk wə təlimi toopruluk soal soraxkə baxlıdı. <sup>20</sup> Əysa uningoqa jawabən mundak bərdi:

— Mən həlk-aləm aldida axkara sez kıləjanmən, barlıq Yəhudiylər yiqilidiojan sinagoglarda wə

<sup>18:9</sup> «Buning bilən əzinin ... sezi əməlgə axuruldi» — yaki «Buning bilən əzinin ... sezi əməliyyətə ispatlandı». Bu sezlər asasən həm 6:39 həm 17:12da təpildi.

<sup>18:9</sup> Yh. 6:39; 10:28; 17:12.

<sup>18:10</sup> Mat. 26:51; Mar. 14:47; Luğa 22:50.

<sup>18:11</sup> «Ata manga tapxurojan қədəhni iqməmdim?» — bu «қədəh» ezi tartix kerək boləjan azab-okubətlərni kərsitidü. «Mat.» 26:39, «Mar.» 14:36 wə Luğa 22:42ni kərüng.

<sup>18:11</sup> Mat. 20:22; 26:39.

<sup>18:13</sup> Mat. 26:57; Mar. 14:53; Luğa 3:2; 22:54.

<sup>18:14</sup> «Pütün həlkinqən halak boluxining ornioqa, birla adəmning ular üçün halak boluxi yahxi» dəp məslihət bərgən kixi dəl xu Қayafa idi — 11:49-50ni kərüng.

<sup>18:14</sup> Yh. 11:50.

<sup>18:15</sup> «yəna bir muhlis...» — «yəna bir muhlis» grek tilida «həlikə muhlis». Yuhanne bayanında pat-pat əzinin namsız kərsitip «həlikə muhlis» dəydi (18:16, 20:2, 3, 4 wə 8ni kərüng). «U muhlis bax kahinoqa tonux boləqək...» — alımlar namsız «u muhlis»ni Yuhanne dəp bilidü. Qünki uxbu bayanda boləqəndək u daim değidək pəkət «ez kezüm bilən kərgənlirim»nilə asas kılıdu. 21:24ni kərüng.

<sup>18:15</sup> Mat. 26:58; Mar. 14:54; Luğa 22:54.

<sup>18:17</sup> «Sənmu bu adəmning muhlisliridin əməsmu?» — «sənmu» degən sez bəlkim birinci muhlis əzinin Əysanıng muhlisi ikənlilikini bu kizəqə etirəp kıləjanlığını kərsitidü.

<sup>18:18</sup> Mat. 26:69; Mar. 14:67; Luğa 22:55.

# «Yuhanna»

ibadəthanida daim təlim berip kəldim, mən yoxurun həqnemə demidim. <sup>21</sup> Bularni nemixkə məndin soraysən? Eytən səzlimənmi angloşanlardın soriqin; mana, ular nemə degənlikimni bildi.

<sup>22</sup> Əysa bu səzlərni kİloqanda, yenida turoqan қarawullardin biri uni bir kaqat urup:

— Bax kahinoja muxundak jawab käyturamsən? — dedi.

<sup>23</sup> — Əgər yaman səz kİloqan bolsam, uning yaman ikənlikini kəpqılıknıng aldida kərsətkin. Əmma eytənlirim durus bolsa, meni nemə üçün urisən? — dedi Əysa uningoja.

<sup>24</sup> Buning bilən Annas uni baoqlaklıq peti bax kahin Қayafaoja yollidi.

## Petrusning Əysadin yənə ikki ketim tenixi

Mat. 26:71-75; Mar. 14:69-72; Luğa 22:58-62

<sup>25</sup> Simon Petrus otning aldida issinip turuwatkanidi. Yenidikilər:

— Sənmü uning muhlisliridin əməsmiñid? — deyixti.

— Yak, əməsmən, — dəp tandi Petrus...

<sup>26</sup> U yərda bax kahinmən qakarlıridin, Petrus külükini kesip taxlioqan kixigə tuoqan birsi bar idi. U Petruska:

— Baqıqida seni uning bilən billə kergənidiməq?! — dedi.

<sup>27</sup> Petrus yənə tandi. Dəl xu qaoqda horaz qillidi.

## Əysanıng waliy Pilatus aldida sorak kılınıxi

Mat. 27:1-2, 11-31; Mar. 15:1-20; Luğa 23:1-25

<sup>28</sup> Andin ular Əysani Қayafanıng yenidin rimlik waliyning ordisiqa elip kəldi (xu qaoqda tang atkanidi). Uni elip kəlgən Yəhədiylar bolsa əzimizni napak kılıp buloqimaylı dəp, ordioqa kirmidi. Bolmisa etüp ketix həytining dastihinidin oqızalinalmaytti...

<sup>29</sup> Xunga waliy Pilatus sırtqa qıkıp, ularning aldioqa berip ularoja:

— Bu adəmning üstidin nemə ərz kılısilər? — dəp soridi.

<sup>30</sup> Ular:

— Bu adəm jinayətqi bolmisa, uni sizgə tapxurmiqan bolattuk, — dəp jawab berixti...

<sup>31</sup> — Uni ezungılar elip ketip, əz əzəmən ular boyiqə həküm qıkırıngılar! — dedi Pilatus ularoja. Yəhədiylar:

— Bizning həqkimni əlümgə məhkum kılıx həkükümüz yok tursa, — deyixti.

<sup>32</sup> Bu ixlar Əysanıng əzi қandak əlüm bilən əlüdöqini tooprısidiki aldın eytən bexarətlik

---

18:20 Yh. 7:26.

18:22 Yer. 20:2; Ros. 23:2.

18:24 «Buning bilən Annas uni baoqlaklıq peti bax kahin Қayafaoja yollidi» — bu ayətkə қariojanda ikki bax kahin bar idi. 22-ayəttə Annasnu «bax kahin» deyilidü. Mumkinılıkki barkı, ular newət boyiqə bax kahinlik wəzipisini etəwatkan. 19:21nimü kerüng.

18:24 Mat. 26:57; Mar. 14:53; Luk. 22:54.

18:25 «yenidikilər» — grek tilida «ular».

18:25 Mat. 26:71; Mar. 14:69; Luk. 22:58.

18:27 Yh. 13:38.

18:28 «...Bolmisa etüp ketix həytining dastihinidin oqızalinalmaytti» — muxu ayəttiki «etüp ketix həyt» bolsa «petir nam həyt»ının bürüni kün (yanı birhil «xaba kün») dəp hesablanıttı. 19:14diki iżahatnı kerüng.

— «Əzimizni napak kılıp buloqimaylı». Ularning kezkarixi: «Yəhədiy əməslərinən eyigə kirsək bolmayıdu; qinkı ular bəlkim «napak bir narsə» (masilən bir yaşat yaki əlüñ narsə)ga tagħaq boluxi mümkün; bizi ularoja taġsək ulardıki «napaklik» bizigim uqturulura mumkin» deyəndək idi. Demisək, ulən kəngül belgən bu «taħarətlər». Təwrattiki mukəddəs kanunduki «napaklik» tooquluk bolgilimilərdən kep exip kətkəndi. Kizik yeri xuki, ular «buloqinxixtan» körkup əz «paklikini» buloqimaslıq kəzəjinqilik bilən tirixkini bilən, yənə Huda əwətkən Kutkuçojuqi-Məsihni eltürük aldida turatti.

18:28 Mat. 27:1; Mar. 15:1; Luk. 22:66; 23:1.

18:30 «bu adəm jinayətqi bolmisa...» — yaki «bu adəm rəzil kılıquqi bolmisa...».

# «Yuhan»

sezining əməlgə axuruluxi üçün yüz bərdi.

<sup>33</sup> Andin Pilatus yənə ordisoja kirip, Əysani qakırtıp, uningdin:

— Sən Yəhudiylarning padixahımı? — dəp soridi.

<sup>34</sup> Əysa uningoja:

— Bu soalni əzüng sorawataməsən, yaki baxkilar mən toopruluk sanga xundak eytənəm? — dedi.

<sup>35</sup> — Mən bir Yəhudiymۇ?! Seni manga tapxuroqanlar əz həlkinq wə bax kahinləroq! Nemə jinayət etküzgəniding? — dedi Pilatus.

<sup>36</sup> Əysa jawabən: — Mening padixahlıkim bu dunyaqa təwə əməstur. Əger bu dunyaqa təwə bolqan bolsa, hizmətqilirim menin Yəhudiylarqa tapxurulmaslıkim üçün jəng kiliwatkan bolatti. Həlbuki, menin padixahlıkim bu yərgə təwə əməstur, — dedi.

<sup>37</sup> Xunga Pilatus uningoja:

— Undakta, sən padixahım?

Əysa jawabən: — Xundak, eytkinindək, padixahımən. Mən xuningoja tuqulqanım, wə xuningoja dunyaqa kəldim: — həkikətkə guvahlıq berixim üçündin ibarəttur. Həkikətkə təwə bolqan hərbir kixi bolsa menin awazimoja kulaq salıdu, — dedi.

<sup>38</sup> Pilatus uningdin:

— «Həkikət» degən nemə? — dəp soridi.

Pilatus muxularını dəp, yənə taxkırıq, Yəhudiylarning aldioja qıkıp ularoq:

— Mən uningdin heqkəndək jinayət tapalmidim.<sup>39</sup> Lekin hər yili etüp ketix həytida silər üçün məhbəslərin birni koyup berix kəidəm bar. Xunga bu «Yəhudiylarning padixahı»ni silərgə koyup beriximni halamsılər? — dedi.

<sup>40</sup> Ularning həmmisi jawab berip:

— Bu adəmni əməs, Barabbasni koyup bering! — dəp kiykas-sürən selixti (Barabbas bolsa bir karakqi idi).

## Əysanın ölümə həküm kılınixi

**19**<sup>1</sup> Xuning bilən, Pilatus Əysani elip berip kəməqilətti.<sup>2</sup> Ləxkərlər tikənlilik xahlarnı örüp, bir taj yasap, uning bəxioja kiydürüxti wə uningoja xahanə səsün rənglik bir ton kiydürüp,<sup>3</sup> uning aldioja kelip:

— Yaxıqayla, i Yəhudiylarning «padixahı!» — dəp məshirə kılıxip, uning yüzigə kaytakaya kaqat saldı.

<sup>4</sup> Pilatus bolsa yənə ordisidin qıkıp, halayıkkə:

**18:32** «Bu ixlər əysanın ezi kəndək ölüm bilən əlüdiyini tooprısidiki aldın eytənək bexarətlik sezining əməlgə axuruluxi üçün yüz bərdi» — okurmənlərinən esidə barkı. Məsih birnənqqa ketim Yəhudiyy həlkinqin özini oltırıx üçün etikadisiz Yəhudiyy əməslərinin kolioja tapxuridioqanlığını wə xuningdək əzinin rimliklər ijad kəlojan krestətə qılıqlanıqlarını eytkanıdi (masilən, «Mat.» 20:19, 26:2, «Luka» 18:32-33, «Yh.» 3:14, 12:32-33).

**18:32** Mat. 20:19; Yh. 12:32.

**18:33** Mat. 27:11; Mar. 15:2; Luka 23:3.

**18:35** «mən bir Yəhudiymۇ!» — Pilatusun bu sezi: «Mən Yəhudiyy əməs, həlkinq sən toopruluk birnəmə demigən bolsa, manmu heqnemə deməyəmənəçıl» degən purikı bar soaldur.

**18:36** «Mening padixahlıkim bu dunyaqa təwə əməstur» — yaki «menin padixahlıkim bu dunyadın əməstur».

**18:36** Yh. 6:15; 1Tim. 6:13.

**18:37** «Xundak, eytkinindək» — Əysanın bu jawabning grek tilida «Xundak, lekin əhwal dəl sening oyliqinindək əməs» degən purikı qıkıldı.

**18:38** Mat. 27:24; Luka 23:4.

**18:39** «...məhbəslərin birni koyup berix kəidəm bar» — yaki: «...məhbəslərin birni koyup berix bir aditim bar».

**18:39** Mat. 27:15; Mar. 15:6; Luka 23:17.

**18:40** Mat. 27:16; Mar. 15:7; Luka 23:19; Ros. 3:1.

**19:1** «Xuning bilən, Pilatus Əysani elip berip kəməqilətti» — muxu hil «kəməqiləx» adəttə krestlinixtin awwalki jaza idi. Jaza əswabi təmür yaki səngək parqılırı baoqlaklıq nəqqə tanılık kamqa idi. Bu jazanın ezi xunqə eoşirkı, jazalanqujuqı gağı wakıtlarda tehi krestlənməy turupla, uningdin əlüp ketətti.

**19:1** Mat. 27:26; Mar. 15:15.

## «Yuhanna»

— Mana! Uningdin heqkandak jinayet tapalmiojanlikimni bilixinglar üçün, uni silerning aldinglarqa elip qiktim, — dedi.

<sup>5</sup>Buning bilen Əysa bexiçə tikenlik taj wə uqisioja səsün ton kiygüzülgən halda taxkirişa elip qikildi. Pilatus ularoşa:

— Kərangular, u adəmgə! — dedi..

<sup>6</sup>Bax kahinlar wə karawullar uni kerüp:

— Uni krestləng, krestləng! — dəp warkiraxti.

Pilatus ularoşa: — Uni elip berip əzünglar krestlənglər! Qünki mən uningdin heqkandak jinayet tapalmidim! — dedi.

<sup>7</sup>Yəhudiylar uningoja jawabən:

— Bizdə xundak bir ənənə bar. Xu ənənəmizə asasən u elümgə məhkum kılınıxi kerək, qünki u əzini Hudanıng Oqlı dəp atiwaldi..

<sup>8</sup>Pilatus bu səzni anglap tehimu korkup, <sup>9</sup>yənə ordisiçə kirip, Əysadin:

— Sən zadi kəyərdin kəlgən? — dəp soridi.

Lekin Əysa uningoja jawab bərmidi.

<sup>10</sup>Xunga Pilatus uningoşa: — Sən manga gəp kilməmsən? Seni əyvənətəkə həküküm barlığını, xundakla krestləxkumu həküküm barlığını bilməmsən? — dedi.

<sup>11</sup>Əysa jawabən: — Sanga ərxtin berilmigən bolsa, menin üstümdin heqkandak həkükung bolmiojan bolatti. Xuning üçün meni sanga tapxurup bərgən adəmning gunahı tehimu eoşirdur, — dedi..

<sup>12</sup>Xu qəoşdin tartip, Pilatus uni əyvənətəkə amal izdəytti. Lekin Yəhudiylar warkirixip:

— Bu adəmni əyvənətsingiz, siz Kəysərning dosti bolmiojan bolisiz! Əzini padixah degən hərbir kixi Kəysərgə əksəri qıkkən bolidu! — dəp quşan selixti..

<sup>13</sup>Pilatus bu səzləri anglap, Əysani taxkirişa qıkardı wə «tax tahtaylıq höyələ» dəp atalojan, ibraniy tilida «Gabbata» dəp atalojan yərdə «sorak təhti»gə olturdu <sup>14</sup>(u wakıt etüp ketix həytining təyyarlık küninining altinqi saiti ətrapida idi). Pilatus Yəhudiylarоşa:

Mana bu silerning padixahınlardur! — dedi..

<sup>15</sup>Lekin ular warkirixip: — Yökiting, yokiting, uni krestləng! — dedi.

Pilatus ularoşa: — Meni padixahınlarnı krestləgin, dəmsilər? — dedi.

Bax kahinlar jawabən:

— Kəysərdin baxka heqkandak padixahımız yoktur! — dəp towlaxtı.

Buning bilən Pilatus uni krestləxkə ularoşa tapxurup bərdi..

<sup>19:5</sup> «Kərangular, u adəmgə!» — Pilatus muxu yərdə bilmigən halda Zəkəriya pəyoğəmbərninq xu bexaritini aozıçə alojan idi; «Kərangular, «Xah» dəp atalojan adəmlə!» («Zək.» 3:8, 6:12).

<sup>19:7</sup> Law. 24:16; Yh. 5:18; 10:3.

<sup>19:8</sup> «Pilatus bu səzni anglap tehimu korkup,...» — Pilatus nemixə korktu? Əgər birsi əzini rımlıq imperator Kəysərgə barawər kılıp «Mən Hudanıng Oqlı» desə, «Kəysərning düxmini» dəp hesablinixi mumkin; xunga gərgə uning Əysani əyvənətküsü bolımu, yənilə xundak kılıxitin korkətti. U yənə bir tərəptin, yəni ayalining Əysa toorluk agahlınduruxidin korkixımı mumkin idi («Mat.» 27:19).

<sup>19:11</sup> «Sanga ərxtin berilmigən bolsa, menin üstümdin heqkandak həkükung bolmiojan bolatti» — «ərxtin» degən sez grek tilida «yukiridin». Muxu yərdə xübhisizki, ərxning əzini kersitidu. «... meni sanga tapxurup bərgən adəm» — muxu yərdə Yəhuda əməs, bəlkı bax kahin Kayafa idi. Kayafa Yəhudiylarning ezelirining Kütküzojuqi-Məsihiñi etikədsiz rımlıklärə tapxurujanda, əməliyətə u pütküll Yəhudiylər həlkinqin wakili bolənəndi.

<sup>19:12</sup> «Bu adəmni əyvənətsingiz, siz Kəysərning dosti bolmiojan bolisiz!» — «Kəysər» Rim imperatorining unwani. «Kəysərning dosti» — bu məhsus bir unwanı idi. Pilatus bəlkim ming taslıktı xu alahidə unwanıqə erixkən boluxi mumkin. U yənə xundak yüksək unwandın məhrum boluxtin intayıñ korkətti.

<sup>19:12</sup> Ros. 177.

<sup>19:14</sup> «U wakıt etüp ketix həytining təyyarlık küninining altinqi saiti ətrapida idi» — muxu ayəttiki «etüp ketix həyt» bolsa «petir nan həyt»ının birinci künü (yanı birləş «xəbat künü» dəp hesablinattı)ni kersitidu. Bu kündiki həyt «Qaqığah» dəp atılıtti («Kan.» 16:1-13, «2Tar.» 35:1, 2, 6 wə 18ni körüng).

— «Altinqi saat» baxka izahatlırimizdək, Rim waktini kersitidu. Bu etigən saat altə idi.

<sup>19:15</sup> Yar. 49:10.

# «Yuhanna»

## Əysanıng krestlinixi

Mat. 27:32-44; Mar. 15:21-32; Luča 23:26-39

<sup>16-17</sup> Ləxkərlər Əysani elip mangdi. U eż krestini yüdüp, «Bax səngək jayı» (ibraniy tilida «Golgota») degən yərgə bardi. <sup>18</sup> Ular uni xu yərdə yənə ikki kixi bilən təng krestkə tarttı; bu təripidə birsi, u təripidə birsi wə Əysa ularning otturisida krestkə tartıldı.

<sup>19</sup> Pilatus tahtıqə elan yezip krestkə bekitip köydi. Uningçə: — «Nasərətlik Əysa — Yəhudiylarning padixahı» dəp yeziloğanidi. <sup>20</sup> Əysa krestlinidöjan yər xəhərgə yekin bolqaaqka, nuroqun Yəhudiylar tahtidiki sezlərni okudu. Tahtidiki sezlər ibraniyqə, latinqə wə grekqə yezikə yeziloğanidi. <sup>21</sup> Xunga Yəhudiylarning bax kahinliri Pilatuska:

— «Yəhudiylarning padixahı» dəp yazmang, bəlkı «U ezini mən Yəhudiylarning padixahı, degən» dəp yezing, — deyixti.

<sup>22</sup> Bırak Pilatus jawabən:

— Yazidioqanni yezip boldum! — dedi.

<sup>23</sup> Ləxkərlər Əysani krestligəndin keyin, uning kiyimlirini elip, tətkə bəlüp, hərbir ləxkər bir ülüxtin elixti; ular həm iqidiki uzun kengləknimü elixti; lekin bu kenglək tikilmigən, üstidin ayioqiojqə bir pütün tokuloğanidi. <sup>24</sup> Xuning üçün ləxkərlər bir-birigə:

— Buni yirtmaylı, bəlkı qək tartixaylı, kimə qıkṣa xu alsun, — deyixti.

Bu ixlar mukəddəs yazmilardiki munu sezlər əməlgə axurulux üçün yüz bərdi: —

«Ular menin kiyimlirimni eż arisida üləxti,  
Mening kenglikimqə erixix üçün qək taxlaxtı».

Dərwəkə, ləxkərlər xundak қılıxtı. —

<sup>25</sup> Əysanıng krestining yenida anisi, anisining singlisi, Klopasnıng ayali Məryəm wə Magdallıq Məryəmlər turattı. <sup>26</sup> Əysa anisi bilən ezi seyidioqan muhlisining birgə turoğanlığını kərüp, anisioqa:

— I hanım, mana sening oqlung! — dedi..

<sup>27</sup> Andin u bu muhliskə:

— Mana sening anang! — dedi.

Xundin etibarən, u muhlis uni eżinинг əyidə turoquzdi.

## Əysanıng əlümi

Mat. 27:45-56; Mar. 15:33-41; Luča 23:44-49

<sup>28</sup> Andin Əysa həmmə ixlarning tamam bolqinini bilip (mukəddəs yazmilardiki bexarət əməlgə axurulux üçün):

<sup>19:16-17</sup> Mat. 27:26; Mar. 15:22; Luča 23:24,25; Mat. 27:31, 33; Mar. 15:22; Luča 23:26, 33.

<sup>19:19</sup> Mat. 27:37; Mar. 15:26; Luča 23:38.

<sup>19:23</sup> Mat. 27:35; Mar. 15:24; Luča 23:34.

<sup>19:24</sup> «Mening kenglikim» — baxka birhil tərjimisi: «mening qapinim». Zəburda («Zəb.» 22:15) ibraniy tili boyiqə «qapan» yaxşı «kenglek»ni kərsitidü. «Ular menin kiyimlirimni eż arisida üləxti, menin kenglikimqə erixix üçün qək taxlaxtı» — «Zəb.» 22:15.

<sup>19:24</sup> Zəb. 22:18

<sup>19:25</sup> «Əysanıng krestining yenida anisi, anisining singlisi, Klopasnıng ayali Məryəm wə Magdallıq Məryəmlər turattı» — bu ayətni «Mat.» 27:56 bilən birləxtürk kariqəndə, «Əysanıng anisining singlisi», yəni Məryəmning singlisi bolsa Zəbədiyning ayali, xundakla rosullardin Yuhanna bilən Yakupning anisi bolux mumkinqliki bardur. «Mar.» 15:40də u «Salomii» dəp atılıdu.

<sup>19:25</sup> Mat. 27:55; Mar. 15:40; Luča 23:49.

<sup>19:26</sup> «Əysa anisi bilən ezi seyidioqan muhlisining birgə turoğanlığını kərüp...» — «ezi seyidioqan muhlisi» bəlkim bu bayanning müəllipi Yuhanna boluxi mumkin. «Kirix söz»imizni körüng.

# «Yuhanna»

— Ussap kəttim! — dedi...

<sup>29</sup> U yerdə sirkə xarab bilən tolduruloğan bir koza bar idi. Ular bir parqə bulutni sirkə xarabkə qılıp, bir lepəkgül oqolioqa baqlap, Əysanıng aqzioqa tənglidi. <sup>30</sup> Əysa sirkə xarabni iqlikəndin keyin:

— Tamam boldi! — dedi-də, bexini təwən ķılıp, rohını tapxurup bərdi.

## Əysanıng bikiniqə nəyzə sanjılıxi

<sup>31</sup> U künü etüp ketix həytining təyyarlıq künü boloqaqka, krestləngənlərning jəsətlirini xabat künidə kresttə kaldururmaslıq üçün (xabat künü «uluq kün» hesablanqaqka) Yəhədiyilar Pilatustın krestləngənlərning putlirini qekip andin jəsətlirini kresttin tezrək qüfürüwetixin təlap ķildi. <sup>32</sup> Xuning bilən ləxkarlər berip Əysa bilən billə krestlangən birinqi andin ikkinqi adəmning putlirini qakçı. <sup>33</sup> Lekin Əysaoqa kəlgəndə, uning allıqاقan əlgənlilikini kərdi, xuning bilən uning putini qakmədi. <sup>34</sup> Əmma ləxkərlərdin biri uning bikiniqə nəyzini sanjiwididi, xuan kan wə su ekip qıkçı.

<sup>35</sup> Buni kərgüçsi silərnin ixinixinglar üçün guwahlıq beridu; kərgüçinən guwahlıki həktur, u əzinin eytənərini hək dəp bilidu. <sup>36-37</sup> Bu ixlarning həmmisi mukəddəs yazmilarda: «Uning bir tal səngikimu sundurulmaydu» wə yənə bir bəxarətə: «Ular ezləri sanjıjan adəmgə karaydu» dəp aldin eytiloşanları əməlgə axurux üçün yüz bərdi...

## Əysanıng dəpnə kılınxı

Mat. 27:57-61; Mar. 15:42-47; Luğa 23:50-56

<sup>38</sup> Bu ixlardin keyin, Arimatiyalıq Yüsüp Pilatustın Əysanıng jəsitini elip ketixni tələp ķildi (Yüsüp Əysanıng muhlisilridin idi, lekin Yəhədiyılardın korkkını üçün buni məhpiy tutattı); Pilatus ruhsət bərdi, xuning bilən Yüsüp berip Əysanıng jəsitini elip kətti.. <sup>39</sup> Burun bir keqisi Əysanıng yenioqa kəlgən həlikı Nikodimmu murməkki bilən səbərə arilaxturuloğan huxbuy dora-dərmandın yüz jingqə elip, uning bilən illə kəldi.. <sup>40</sup> İkkiyən Əysanıng jəsitini Yəhədiyılarning dəpnə kılıx aditi boyiqə dora-dərmanları qeqip, kanap rəhtlər bilən orap kepənlidi. <sup>41</sup> Əysa

**19:28** «Əysa həmmə ixlarning tamam bolojinini bilip mukəddəs yazmilardiki bəxarət əməlgə axurulux üçün: — Ussap kəttim! — dedi» — «Zəb.» 22:15, 31- yaki 69:21ni kerüng.

**19:28** Zəb. 22:15; 69:21

**19:30** «Əysa... bexini təwən ķılıp, rohını tapxurup bərdi» — Əysa «bexini təwən qüfürdi» andin, «rohını tapxurup bərdi». Adətəki adəm bolsa, awwal «rohını beridu» andin «bexini təwən qüfüridu». Demək, Əysa əzi elüxining dəlkikisini tallıwaldı, ezlilikdindən oldı (10:17-18ni kerüng).

**19:31** «U künü etüp ketix həytining təyyarlıq künü boloqaqka,...» — muxu ayəttiki «etüp ketix həyeti» bolsa «petir nan həytinən birinqi künü (yani birləş «xbat kün») dəp hesablinnati». 14-ayət wə izahatını kerüng.

-Yükirida eytkinimizdək, «petir nan həytinən birinqi künü «xbat kün» dəp hesablinnati. Xuningdək bu künü adətəki bir xabat künü (həytinən yətinqi künü, yəni xənbə künü) boloja buloximus mumkin. İkki taraptın «xbat» künü boloqaqka, bəlkim «uluq kün» deyiliyi mumkin idi. «krestləngənlərning jəsətlirini xabat künidə kresttə kaldirurmaslıq üçün xabat künü «uluq kün» hesablanqaqka Yəhədiyilar Pilatustın krestləngənlərning putlirini qekip andin jəsətlirini kresttin tezrək qüfürüwetixin təlap ķildi» — «Kən.» 21:22-23 wə «Yaxua» 8:29də həlkı üçün bekitilən kanun boyıqə, élüm jazısı berilgən birsinşəjəsi türwürk yaki dərəhətə kağızı eslik turmaslıkı kerək idi; bolmisa «zemininglər napak bolidu» dəp bekitiligen. Krestkə tارتılqanlar bəzi wakıtlarda ikki-üç kün esiləjəndin keyinlə oləttə. Əgar putiliri sunulmuş bolsa, keksini toluk kətürəlməsləki tüpəylidin nəpəs alalmay tezla oləttə.

**19:34** «Əmma ləxkərlərdin biri uning bikiniqə nəyzini sanjiwididi, xuan kan wə su ekip qıkçı» — «1Yh.» 5:6-8ni kerüng. «Kan wə su»nın təng qızıxi adəmning həkikiyi əlgənlilikini kərsitidü.

**19:36-37** «Uning bir tal səngikimu sundurulmaydu» — «Mis.» 12:10, (LXX), 12:46, «Qəl.» 9:12, «Zəb.» 34:20. «Ular ezləri sanjıjan adəmgə karaydu» — «Zəb.» 12:10.

**19:36-37** Mis. 12:46; Qəl. 9:12; Zəb. 34:20; Zəb. 12:10.

**19:38** Mat. 27:57; Mar. 15:42; Luğa 23:50; Yh. 12:42.

**19:39** «Burun bir keqisi Əysanıng yenioqa kəlgən həlikı Nikodim» — «Yh.» 3:1-15ni kerüng. «murməkki bilən səbərə arilaxturuloğan huxbuy dora-dərmandın yüz jingqə elip,...» — xu qəoşdiki «jing» bəlkim 0.325 kilogram idi, xunga dora-dərmanlar 32 kiloqə idi.

**19:39** Yh. 3:1; 7:50.

# «Yuhanne»

krestləngən yərdə bir baq bolup, baqning iqida tehi həqkim yərlənmigən yengi bir box yərlik bar idi.<sup>42</sup> Bu Yəhudiylarning həytining təyyarlık künü bololaşqə həm bu yərlik yekin jayda boloşanlıq üçün, ular Əysani xu yərlikkə köydi.

## Əysanıng tirilixi

Mat. 28:1-10; Mar. 16:1-8; Luğa 24:1-12

**20<sup>1</sup>** Həptining birinqi künü tang sahər, Magdallı Məryəm kəbrigə bardı wə kəbrining aqzidiki taxning eliwetilgənlilikini kərdi.<sup>2</sup> Xunga u yügürginiqə kelip Simon Petrus wə Əysa səyən həliki muhlisning yenoja kelip, ularoja:

— Ular Rəbni kəbridin yetkiwetipti, uni kəyargə koyojinini bilmiduk! — dedi...

<sup>3</sup> Petrus bilən həliki muhlis taxkiriqa qıkıp, kəbrigə karap yol aldı.<sup>4</sup> İkkilən təng yügürüp mangdi, lekin həliki muhlis Petrustin tez yügürüp, kəbrigə birinqi bolup yetip bardı.<sup>5</sup> U engixip iqiqə karap, kanap kepənlərning u yərdə yeyiklik turoşanlığını kərdi, lekin iqrirə kirmidi.<sup>6</sup>

<sup>6</sup> Uningoja əgixip kelgən Simon Petrus yetip kelip, kəbrigə kirdi wə u yərdə yeyiklik turoşan kanap kepənlərni,<sup>7</sup> xundakla Əysanıng bexioja oraloşan yaqılıknımı kərdi. Yaqılık kepənlər bilən bir yərdə əməs, balki ayrim yərdə yəgəlik turatti.

<sup>8</sup> Andin kəbrigə awwal kəlgən həliki muhlismu kəbrigə kirip, əhwalni kərüp ixəndi.<sup>9</sup> (qünki ular uning elümdin käyta tirilixinin mükərrərlikli həkkidə mukəddas yazmilardiki bexarətni tehiqə qüxənməydi).<sup>10</sup> Xuning bilən ikkiylən eż turaloşulırıqa käytixti..

## Əysanıng Magdallı Məryəmə kərünüxi

Mar. 16:9-11

<sup>11</sup> Əmma Məryəm bolsa kəbrining sirtida turup yioqlawatatti. U yioqlap turup kəbrining iqiqə engixip kariwidı,<sup>12</sup> mana ak kiyim kiygən ikki pərixtə turatti; ularning biri Əysanıng jəsiti koyuloşan yərning bax təripidə, yəna biri ayaq təripidə olтурattı.

<sup>13</sup> Ular Məryəmdin:

— Hanim, nemixkə yioqlaysən? — dəp soridi.

**19:41** «baqning iqida tehi həqkim yərlənmigən yengi bir box yərlik bar idi» — Injildiki baxka bayanlardın enikki, bu kəbrə (yərlik) tax engük idı. «Həqkim xu yərgə koyulmiojan» boloşqə, xu yər Təwrat ənənəsi boyiqə pütünley «pakiz bir jay» (həq olük tegip bakiqoş) dəp hesablinnati.

**19:42** «Yəhudiylarning həytining təyyarlık künü boloşqə,...» — «heyti» bolsa «petir nan heyti». Uningoja birinqi künü bilən xabat künii oxhaxla xu künii kəq saat 6-də baxlinnati, xunga tezrək dəpnə kılınix kerak idi.

**20:1** «həptining birinqi künü» — yəni yəkənbər künü. «Magdallı Məryəm... kəbrining aqzidiki taxning eliwetilgənlilikini kərdi» — kəbrə engük idı («Mat.» 27:60, «Luğa» 23:53).

**20:1** Mat. 28:1; Mar. 16:1; Luğa 24:1.

**20:2** «Ular Rəbni kəbridin yetkiwetipti, uni kəyargə koyojinini bilmiduk!» — muxu ayəttiki «biz» ispatlayduki, Injildiki baxka «bayanlar»da eytiloşandak, əslidə Məryəm bilən billə yənə baxka ayallarmu bar idi («Mat.» 28:1, «Mar.» 16:1-2. «Luğa» 23:54-24:1-ni kerüng).

**20:2** Yh. 13:23; 21:7,20.

**20:3** Luğa 24:12.

**20:5** Yh. 19:40.

**20:7** Yh. 11:44.

**20:8** «Andin kəbrigə awwal kəlgən həliki muhlismu kəbrigə kirip, əhwalni kərüp ixəndi» — «həliki muhlis» (Yuhanne) nemiga ixəndi? Xu kepənlərini wə yaqılıknı xundak rətlik koyuloşanlığını kərüp, Əysanıng jəsitini həqkim oopriliymi, balki u qoşum elümdin tırıldı, dəp ixəndi.

**20:9** «uning elümdin käyta tirilixi...» — grek tilida «uning əlgənlərning arisidin tirilixi...». «uning elümdin käyta tirilixinin mükərrərlikli həkkidə mukəddas yazmilardiki bexarət...» — biz baxka yərlerdə kərsətkinimizdək, Təwrat-Zəburda Məsihning elümdin tirilixinini kərsətidiqən nuroğun bexarətlər bardur.

**20:9** Zəb. 16:10; Ros. 2:25,31; 13:35.

**20:10** «Xuning bilən ikkiylən eż turaloşulırıqa käytixti» — «eż turaloşulırıqa» grek tilida «əzliriningkə» yaki «əzlirinenkilərgə».

**20:11** Mat. 28:1; Mar. 16:5; Luğa 24:4.

# «Yuhanna»

— Rəbbimni elip ketiptu, uni nəgə köyojanlığını biləlməywati mən, — dedi u ularoja.

<sup>14</sup> U xu səzlərni kılıpla, kəynigə buruluwidi, Əysanıng xu yərdə turojanlığını kərdi. Lekin u uning Əysa ikənlərini bilmidi.

<sup>15</sup> Əysa uningdin — Hanim, nemixqə yioqlaysən, kimni izdəysən? — dəp soridi.

Məryəm uni baqlwən xu, dəp oylap:

— Təksir, əgər uni siz xu yərdin yətkiwətkən bolsingiz, kəyərgə köyojanlıkingizni eytip bərgəysiz. Mən uni elip ketimən, — dedi.

<sup>16</sup> Məryəm! — dedi Əysa uningoja.

Məryəm burulupla, ibraniy tilida:

— Rabboni! — dedi (bu sez «ustaz» degən mənidə).

<sup>17</sup> Əysa uningoja: — Manga esilmiojin! Qünki mən tehi atamning yenioja qıkımidim. Be-rip kərindaxlrimoja: Meni «Silərningmu Atanglarning, yəni menin Atamning, silərning Hudayinglarning, yəni menin Hudayimning yenioja qıkıman!» dəydu, — dəp yətküzgin, dedi...

<sup>18</sup> Xuning bilən Magdallik, Məryəm muhlislarning yenioja berip, ularoja: «Rəbni kərdüm!» dedi wə xundakla Əysa ezigə eytən u səzlərni ularoja yətküzdi.

## Əysanıng muhlislirioqa kərünüxi

Mat. 28:16-20; Mar. 16:14-18; Luğa 24:36-49

<sup>19</sup> Xu küni kəqtə, yəni həptining birinqi küni kəqtə, Yəhudiylardın körkənlikü üçün muhlislar yioqlıqan əydə ixiklirini hım takıwalıqanidi; xu wakıttı, Əysa kelip ularning otturisida kərünüp, ərə turojan əhalə ularoja:

— Silərgə aman-hatırjəmlik bolqay! — dedi. <sup>20</sup> Buni dəp, kollirini wə bikinini ularoja kərsətti. Xuning bilən muhlislar Rəbni kərginidin xadlandı. <sup>21</sup> Xunga Əysa ularoja yənə:

— Silərgə aman-hatırjəmlik bolqay! Ata meni əwətkinidək, mənmu silərnı əwətimən, — dedi.

<sup>22</sup> Bu sezni eytkəndin keyin, u ularning üstigə bir püwləp:

— Muqəddəs Roħni kobul kilinglar. <sup>23</sup> Kimning gunahlırını kəqürsənglər, uning gunahı kəqürüm kılınilı; kimning gunahlırını tutuwalsanglar, xuning gunahı tutuwelinidi! — dedi.

20:14 Mat. 28:9; Mar. 16:9.

20:17 «Əysa uningoja: — Manga esilmiojin!.. dedi» — «manga esilmiojin!» yaki «manga kol təgküziwərmə». Keyinkı sezler buning mənisiñin «esilmiojin» ikənlərini enik kərsitidü. «Berip kərindaxlrimoja: Meni «Silərningmu atanglarning, yəni menin atamning, silərning Hudayinglarning, yəni menin Hudayimning yenioja qıkıman!» dəydu, — dəp yətküzgin» — Əysanıng Magdallik Məryəmga kərünüxi tooruluk wə uningoja eytən bu mühüm səzləri tooruluk «köxumqə sez» imizda azraq tohtılımız.

20:17 Zəb. 22:22; Mat. 28:10; Yh. 16:2; Ibr. 2:11.

20:18 Mat. 28:8; Mar. 16:10; Luğa 24:9.

20:19 «Silərgə hatırjəmlik bolqay» — ibraniy tilida «Xalom ələyķum!» degən sez bilən ipadilinidü, ərəb tilida «əssalamuəleykum».

20:19 Mar. 16:14; Luğa 24:36; 1Kor. 15:5.

20:20 Yh. 16:22.

20:21 Yax. 61:1; Mat. 28:19; Mar. 16:15; Luğa 4:18; Yh. 17:18.

20:23 «Kimning gunahlırını kəqürsənglər, uning gunahı kəqürüm kılınilı; kimning gunahlırını tutuwalsanglar, xuning gunahı tutuwelinidü» — bu rosullarning xikilərning gunahını toluk kəqürüm kılıx hökükü bar, degənliklə əməs. Undak hökük pəkət Hudaojıla təwədur. «Mat.» 16:19 wa 18:18ni kerüng. Biziñqqa, bu «gunahları kəqürüm kılıx» jamaatning tərtipiga baqılıktır. Eojir gunah sadır kəlojan etikadqlar jamaatkət kətnixiwerəmdü? Rəbbimiz «Mat.» 18:15-20də bu məsəli tooruluk emr beridü; bu emr boyiąq jamaatning gunah sadır kəlojan əmmə towa klimiojan kərindaxlrlarını jamaattın qikirix hökükü bardur. «Korintlikləroja (1) wə (2)»diki «köxumqə sez» imizni kerüng, bolupmu «2Kor.» 2:11 tooruluk qyxandırıtximizini kerüng.

20:23 Mat. 16:19; 18:18.

# «Yuhanna»

## Əysanıng Tomasqa kərünüxi

<sup>24</sup> Əmma on ikkiylənning biri, yəni «köxkezək» dəp atalojan Tomas Əysa kəlgəndə ularning yənidə əməs idi.<sup>25</sup> Xunga baxka muhlislar uningoja:

— Biz Rəbni kərdük! — deyixti. Lekin Tomas ularoja:

— Uning köllirida mihlarning izini kərmigüqə, mihlarning izioja əz barmikimni wə bikinioja əz kolumni tikip baqmıouqə, hərgiz ixənməymən, — dedi.

<sup>26</sup> Səkkiz kündin keyin, muhlislar yənə xu əy iqidə jəm bolğanda, Tomasmu ular bilən billə idi. Ixiklər taşaklılıq tursimu, Əysa kelip ularning arisida turup:

— Silərgə aman-hatırjəmlik bolqay! — dedi. <sup>27</sup> Andin u Tomaska:

— Barmikinqni bu yərgə təgküzüp, köllirimoja qara. Kəlungni uzitip, bikinimoja tikip, gumanda bolmay, ixəngüqi bolqın! — dedi..

<sup>28</sup> Tomas uningoja: — Mening Rəbbim həm mening Hudayimsən! — dəp jawab bərdi..

<sup>29</sup> Əysa uningoja:

— Meni kərgənliking üçün ixənding. Kərməy turup ixəngüqilər bəhtliktur! — dedi..

## Uxbu kitabning məksəti

<sup>30</sup> Əysa muhlisirining alldida bu kitabta hatirlonmigən baxka nuroğun möjizilik alamatlornumu kərsətti..<sup>31</sup> Lekin muxular silərni Əysanıng Məsih, xundakla Hudanıng Oqlı ikənlilikə ixənsun həm bu arkılık uningoja etikad kılıp, uning nami arkılık həyatlılıqka erixsun, dəp yezildi.

## Əysanıng yəttə muhlisi oja kərünüxi

**21**<sup>1</sup> Bu ixlardin keyin, Əysa Tiberiyas dengizining boyida muhlisirioja yənə bir ketim kəründi. Uning bu ketimki kərünüxi mundaq boldi: <sup>2</sup> Simon Petrus, «köxkezək» dəp atalojan Tomas, Galiliyadiki Kanalıq Nataniyal, Zəbədiyning oqlulları wə baxka ikki muhlis billə idi..<sup>3</sup> Simon Petrus:

Mən belik tutkılı barımən, — dedi.

Kəpçilik:

Bizmu sən bilən billə barımız, — deyixti.

Ular taxkırıoja qıkıp, kemigə olturdı, lekin xu bir keqə heqnərsə tutalmidi.<sup>4</sup> Tang atay deginidə, Əysa kirojakta turattı, biraq muhlislar uning Əysa ikənlilikini bilmidi.<sup>5</sup> Xunga Əysa:

— Balıilar, silərdə yegüdək bir nərsə yokğu? — dəp soridi.

— Yok, — dəp jawab bərdi ular..

<sup>6</sup> Əysa ularoja — Torni kemining ong təripigə taxlanglar, xundak kilsanglar tutisilər, — dedi. Xuning bilən ular torni xu yaklaş taxlap, xundak kep belik tuttiki, hətta torni tartip qıkıralmay kəldi..<sup>7</sup> Əysa seyğən muhlis Petruska:

<sup>20:24</sup> «köxkezək» dəp atalojan Tomas — grek tilida «Didimus» dəp atalojan Tomas».

<sup>20:27</sup> 1Yuh. 1:1.

<sup>20:28</sup> «Mening Rəbbim həm mening Hudayimsən! — grek tilida «Mening Rəbbim həm mening Hudayim!». Hazır barlık muhlislar Məsihning toluk salahiyitini tonup yətkəndi.

<sup>20:29</sup> 1Pet. 1:8.

<sup>20:30</sup> Yh. 21:25.

<sup>21:1</sup> «Tiberiyas dengizi» — Galiliyadə bolup, «Galiliyə dengizi» wə «Hinnəsərat keli» dəpmu atılıdıcıq qong keldur.

<sup>21:2</sup> Mat. 4:21; Mar. 1:19; Yh. 1:46.

<sup>21:5</sup> «silərdə yegüdək bir nərsə yokğu?» — grek tilida «belik tuttunglarmu?» degənni puritidu.

<sup>21:6</sup> «Torni kemining ong təripigə taxlanglar, xundak kilsanglar tutisilər» — Galiliyə dengizidiki beliklər kündüzi dengiz astıqə qüxiwalıdıcıqını tüpəylidin, xu wakıttı belik tutux zadi mumkin əməs idi.

<sup>21:6</sup> Lukə 5:4, 6, 7.

# «Yuhanna»

— Bu Rəbək! — dedi.

Simon Petrus uning Əysa ikənlikini anglap, tonini əzigə yəgəp (qünki belining astı yalingaq idi) əzini dengizə taxlidi.<sup>8</sup> Kiroqakta anqə yırak əməs bolup, təhminən ikki yüz gəz yıraklılıqta boloqaqka, kalojan muhlislar belik bilən tolojan torni tartip qıqıq kemisi bilən kiroqakka kəldi..

<sup>9</sup> Ular kiroqakka qıqqanda, xahardin yekilojan, üstidə belik köyüklük gülhanni wə nanni kərdi.

<sup>10</sup> Əysa:

— Əmdı tutkan beliklərən əkelinglər, — dedi.

<sup>11</sup> Simon Petrus kemigə qıkip, torni kiroqakka tartip qıqardı. Tor qong beliklər bilən tolojan bolup, jəmiy bir yüz əllik üç belik bar idi. Belik xunqə kəp bolqını bilən, tor yirtilmiojanidi..

<sup>12</sup> Əysa:

— Kelinglər, naxta kılıqlar, — dedi. Muhlislarning iqidin həqkim uningdin:

— Sən kim bolisən? — dəp soraxka petinalmidi. Qünki ular uning Rəb ikənlikini bildi..<sup>13</sup> Əysa nanni əkilip ularoja bərdi həm beliklərnim xundak kıldı.<sup>14</sup> Mana bu Əysanıng əlgəndin keyin tirilip, əzini muhlislirioja üçinqi ketim ayan kılıxi idi..

## Əysanıng Petrusning əzidin üç ketim tenixidin keyin uni əsligə kəltürüxi

<sup>15</sup> Ular naxta kılıqandın keyin, Əysa Simon Petrustin:

— Yunusning oğlı Simon, sən meni bulardınmu qongkur seyəmsən? — dəp soridi.

— Xundak Rəb, menin seni seyidiojanlıkimni sən bilisən! — dedi Petrus.

Əysa uningoja:

Undakta, қozılirimni otlitip bak! — dedi.

<sup>16</sup> U ikkinqi ketim yənə uningdin:

— Yunusning oğlı Simon, meni seyəmsən? — dəp soridi.

Petrus yənə:

— Xundak, Rəb, menin seni seyidiojanlıkimni bilisən, — dedi.

Əysa uningoja:

— Undakta, koylirimni bak, — dedi..

<sup>17</sup> Üçinqi ketim uningdin yənə:

— Yunusning oğlı Simon, meni seyəmsən? — dəp soridi.

Petrus Əysanıng üçinqi ketim əzidin: «Meni seyəmsən?» dəp soriojanlıkıoja kengli yerim bolup:

— Rəb, sən həmmimi bilisən, meni seyidiojanlıkimnimə bilisən, — dedi.

Əysa uningoja:

<sup>21:7</sup> Yh. 13:23; 20:2.

<sup>21:8</sup> «təhminən ikki yüz gəz» — yüz metrdək.

<sup>21:10</sup> Luka 24:41.

<sup>21:11</sup> «Belik xunqə kəp bolsimu, tor yirtilmiojanidi» — buning əhəmiyyəti toopruluk «köxumqə söz»imizdə azrak tohilimiz.

<sup>21:11</sup> Luka 5:5-6

<sup>21:12</sup> «Muhlislarning iqidin həqkim uningdin: — Sən kim bolisən? — dəp soraxka petinalmidi. Qünki ular uning Rəb ikənlikini bildi» — Rəb Əysa ularoja tonux bolqan kiyapəttin baxqā birhil kiyapəttə ularoja kerüngən bolsa kerək.

<sup>21:14</sup> «Əysanıng əlgəndin keyin tirilip» — grek tilida «Əysanıng elgənlər iqidin tirilip,...». «əzini muhlislirioja üçinqi ketim ayan kılıxi» — bəlkim on biraylənning jəm bolqan waktida ularoja nisbatən üçinqi ketimki kerünüxini kərsitidü.

<sup>21:15</sup> «Yunusning oğlı Simon» — «Yunus» — grek tilida wə ibranıyi tilida «Yonah» (ərabça «Yunus»). Bəzi kona keçürümildər «Yuhanna» deyildilər. «meni bulardınmu qongkur seyəmsən» — muxu soalda «ular» kimni bildüründü?

Bizningqə ayını yərdə turoqan baxqā muhlislarnı kərsitidü. «Koxumqə söz»imizdə yəna tohtılımiz. «mening seni seyidiojanlıkimni sən bilisən!» — «seyidiojanlıkim» muxu yərdə adətə «dost tutux» degən bir peil bilən ipadilinidü. Bu seznıng mənisi grek tilidiki «seyü»tin ajız bolqaqka, bəzi alimlər Petrusning sezi «mening sanga bolqan muhəbbətinni «seyü» — kəndili bolmayı, paşət «dost tutux» degəndək qıqıq peillişkini bildürdü yakı bolmına Petrusning ezinin Əysaqa bolqan muhəbbətiqə gumanı barlıqını bildürdü, dəp karaydu. Bütu kezkaraxka kayılmız.

<sup>21:15</sup> Mat. 26:33-34

<sup>21:16</sup> «...Rəb, menin seni seyidiojanlıkimni bilisən» — «seyidiojanlıkim» degən söz -15-ayəttikidək «dost tutux» degən peil bilən ipadilinidü.

# «Yuhannda»

— Undakta, köylirimni otlat...<sup>18</sup> Bərəkət, bərəkət, sanga xuni eytip köyayki, yax waktingda belingni əzüng baqlap, kəyərgə baray desəng xu yərgə mangatting; lekin yaxanoqanda, kolliringni uzitisən wə baxka birsi seni baqlap, sən halimaydiqan yərgə elip ketidu, — dedi.

<sup>19</sup> Əysə bu səzni Petrusning qandaq elüx arkılık Hudaoja xan-xərəp kəltüridioqanlığını enik bildürük üçün eytti. Andin, uningoşa yənə:

— Manga əgərküqi bolqın, — dedi.

<sup>20</sup> Petrus kəynigə burulup, əysə səyidiqan muhlisning əgixip keliwatkanlığını kərdi (bu muhlis kəqlik tamaqta əysanıng kuqiqiqa yəlinip: «I Rəb, seni tutup beridiqan kimdu?» dəp sorioqan muhlis idi).<sup>21</sup> Petrus uni kərüp, əysadin:

— I Rəb, bu adam keyin qandaq bolar? — dəp soridi.

<sup>22</sup> Əysə uningoşa: — Əgar mən käyta kəlgüqə uning turup kəlixini halisammu, sening buning bilən nemə karing?! Manga əgərküqi bolqın, — dedi.

<sup>23</sup> Buning bilən kərindaxlar arısida «Həlikə muhlis elməydu» degən gəp tərkəldi. Lekin əysə Petruska: «U elməydu» demigənidir, bəlkı pəkət: «Əgar mən käyta kəlgüqə uning turup kəlixini halisammu, sening buning bilən nemə karing?!» degənidir.

## Hatima

<sup>24</sup> Bu ixlarqa guvahlıq bərgüqi həmdə bu ixlarnı hatirilığıqi ənə xu muhlistur. Uning guvahlığının həkikət ikənlilikini bilimiz.

<sup>25</sup> Əysə bulardın baxka nuroqun ixlarnimu kılqanıdi; əgər ularning həmmisi bir-birləp yeziloqan bolsa, meningqə yeziloqan kitablar pütkül aləmning əzığə siqmaytti!

<sup>21:17</sup> «Yunusning oölli Simon, meni səyəmsən?» — «seyəmsən» — əysə bu ketim «seyüx»ni bildürük üçün (15-ayəttiki) «dost tutux» degən peilni ixitidid. «Rəb, sən həmmimi bilisən, seni səyidiqanlığımı bilisən» — bu ayəttiki «seyəmsən?» wə «seyidiqanlığım» ikkisi yüksəridə tiləqə elinoqan «dost bolux» degən peil bilən ipadilinidir.

<sup>21:17</sup> Luk 22:31-34; Yh. 16:30.

<sup>21:18</sup> «yaxanoqanda, kolliringni uzitisən wə baxka birsi seni baqlap, sən halimaydiqan yərgə elip ketidu» — bəzi kona tarixlər boyiąq, rosul Petrus ahiirdə Rabbi əysadək krestlangan (Rim xəhiriide).

<sup>21:18</sup> Yh. 13:36; Ros. 12:3; 2Pet. 1:14.

<sup>21:19</sup> 2Pet. 1:14.

<sup>21:20</sup> «Petrus kəynigə burulup, əysə səyidiqan muhlisning əgixip keliwatkanlığını kərdi..» — yüksəridə eytkinimizdək, «əysə səyidiqan muhlis» rosul Yuhannadır.

<sup>21:20</sup> Yh. 13:23; 20:2; 21:7.

<sup>21:24</sup> Yh. 19:35.

<sup>21:25</sup> Yh. 20:30.

## Қoxumqə səz

### 1:1 «Kalam»

«Həmmidin burun «Kalam» bar idi; Kalam Huda bilən billə idi həm Kalam Huda idi».

Rəbbimiz nemixka «Kalam» yaki «Hudanıng Kalamı» dəp atılıdu?

Yaloız muxu uluoq temining ezi üstidə hətta mingliqan kitab yeziloqan desək, axuruwətəkən bolmayızmız. Muqəddəs Kitabning birinqi jümlisidin Huda barlık məwjudatlarnı söz kılıxi arkılık, kışkıqə sezi bilən yaritidu, dəp eginimiz: —

«**Huda: — «Nur bolsun» dedi. Wə nur boldi».**

Sulayman padixah «**Huda barlık xəy'ilərni ez danalıq bilən yaratkan**» degən wəhīyni bizgə yətküzidü. «Pənd-nəsihətlər»diki 8-9-bablarda bu «danalıq»ning əməliyəttə bir zat ikənliki bizgə ayan kılınıdu. Yuḥanna muxu yərdə bu zatning yənə «Kalam» dəp atılıdıcıqlıqını uitüridü.

«Yuḥanna»diki muxu 1-babta «Hudanıng kalamı»ning hudalıq təbiiti ayan kılınıdu. U ezi heq yaritiloqan əməs, balki Huda bilən əzəldin billə bolup kəlgəndur. Bu ix bolupmu 3-ayəttin körünüdu: — «**U arkılık barlık məwjudatlar yaritildi wə barlık yaritiloqanlarning ھېqbiri uningsiz yaritiloqan əməs**». Bundaq deyixining maksıti, «kalam»ni heq yaritiloqan əməs, dəp qüxiniximiz üçün, xundakla 1-ayətni bizgə qüxəndürük üçündür: —«**Həmmidin burun «kalam» bar idi; kalam Huda bilən billə idi həm kalam Huda idi**».

Bu bayan bizgə qüxinix təs yaki qüxinix mumkin əməs tuyuloqini bilən, lekin uningoja: — «Həmmigə Kadir қaşan Əz Səzisiz boloğan?» degən bu soalnı koysak, bəlkim qüxinixlikrək bolidü. «Huda məlum wakıtlarda heqnemə oylimaydu» degili bolmioqinoja ohxax «Huda Əz Səzisiz məwjut turidu» deyixkə bolmayıdu.

Kandaqla bolmisun, qüxənsəkmu, qüxənmisəkmu, addiy insan boloğan bizlər Hudanıng Rohi bilən toloğan rosulları arkılık eytənə ozi tooprısidiki barlık bayanlarını xərtsiz köbul kılıxımız həm xu bayanlar oja toluk ixiniximiz lazımdır. İxənsək, andın keyin qüxinimiz, dəp karaymız.

«İbraniylar oja»ning muəllipi muxu ixlarnı mundak ipadiləydu: — «**Huda burunki zamanlarda ata-bowlar oja pəyəqəmbərlər arkılık türküm-türküm boyiqə wə nuroğun yollar bilən səz kılqan bolup, muxu ahirki künlərdə bolsa bizgə Ooqli arkılık sezlidi. U Ooqlını pütkül məwjudatning mirashori kılıp bekətkən, Uning arkılık kainatları yaratkan**» («İbr.» 1:1-2).

Bu ixlardın həm sezlərdin Huda biz bilən xəhsən alakə kılıxni halaydıcıqlıqını kerimiz. Əz pəyəqəmbərlirininq aqzı bilən eytənə sezlər arkılık U «insanlar Mening bilən toluq alakıdə bolsun» degən məksitiga yetəlmigənlikü üçün, U hətta Əzini bizgə «tirik kalam» bilən ipadiliməkqi boldi. Bu tirik kalam «insan boldı» (1:14) wə U: «**Meni kərgən kixi atını kərgən bolidu**» (14:9) degənidi. Uning barlık, sezləri həmdə barlık ix-hərikətləri, əməlləri Hudanıng dəl kandaqlı bir Huda ikənlilikini roxən kərsitip beridü.

## «Yuhanınna»

### 3-bab 3-8-ayətlər

#### «Yukiridin tuqulux» yaxı «Käytidin tuqulux» yaxı «Sudin həm Rohtin tuqulux»

Baxka yərlərdə (məsilən Əzakiyal wə Yərəmiya pəyojəmbərlərdiki «köxumqə söz»imizdə) biz Hudanıng kədimki həlkigə wədə kılqan, ular bilən tüzməkqi bolovan «yengi əhdə»si toquluk təpsiliy tohtaldı. Xu «yengi əhdə» boyiqə adəmlər rohiy hayatıq iğə bolup, xu həyat arkılıq Hudanıng alakisida yaxıyalayıtti. Unda yengi həyatda Hudani hursən kılıx üçün, insanlarning tirixip-tirmixici kerək əməs bolidu; Huda Əzi bızlarda yaxixi bilən Əz-Əzini hursən kılıdu. Rosul Pawlus bu əhdining əzidə bolovan əmaliyitini kərsitip: — «**Mən Məsih bilən billa krestləngənman, lekin mana, yaxawatımən! Lekin yaxawatqını mən əməs, bəlkı məndə turuwatqan Məsihdur. Wə menin hazırlımda yaxawatqan həyat bolsa, meni seygən wə mən üçün Əzini pidə kılqan Hudanıng Oqlining iman-etikadidindur**» — dəydu («Gal.» 2:20).

Yuhanınna 3-babta hatirlıngən, Rəbbimizning Nikodimoja eytənən səzləri xu rohiy hayatınatıng adəmdə baxlinixini kərsitidü; bundak «tuqulux» jismani tuquluxka ohxax əməliy wə roxən bolidu; pəkət u adəmning tenidə əməs, bəlkı uning rohida yüz beridu. Xu tuqulux bolovanın keyin bir kixini «yukiridin tuqulovan» yaxı «käytidin tuqulovan» degili bolidu.

Rəbbimiz «**Bərhək, bərhək, Mən sanga xuni eytip köyayki, həm sudin, həm Rohtin tuqulmioqə, heqkim Hudanıng padixahlıqıja kirəlməs!**» deyən ibarə bilən nemini kərsətti? Bu söz karitilojan kixi Nikodim idi. U kim? U Pərisi, yəni Yəhudiylər həlkı iqidə mukəddəs kanunda əng qattık turidiojan məzəhəptin idi. Rəbbimizning uni «**Sən Israilning əliması turup ...sən?**» deyini uning az degəndimə Yəhudiylər əlümələri wə Təwrat ustazları iqidə əng bilimlik adəmlərdin biri (hətta əng bilimlik adəmning əzi) ikənlikini kərsitidü. Əmdi Əysanıng uningoja eytənən səzlərigə yəna karayı: —

«**Sən Israilning əliması turup, bunumu bilməmsən? Bərhək, bərhək, Mən sanga xuni eytip köyayki, biz bilginimizni eytimiz wə kərginimizgə guvahlıq berimiz, lekin silər bizning guvahlıkimizi köbul kılmaysılar. Silərgə zemindiki ixlarnı eysam ixənmigən yərdə, ərxtiki ixlarnı eysam kəndakmu ixinislər?**».

Birinci soal, 11-ayəttiki «biz» kimni kərsitidü? Bizningqə Rəbbimiz muxu söz bilən Əzininə alındı mangojan uluq «jar kıləquş» Yəhya pəyojəmbər (wə xundakla bəlkim baxka ilgiriki pəyojəmbərlər) bilən birlikini ipadıləwatidü, dəp oylayımız.

İkkinçi soal, nemixkə Rəbbimiz dangki qıkkən bu elima Nikodimoja xundak qattık tənbih tələppuzi bilən söz kılıdu? Biz Rəbbimizning Yəhudiylər aksakallar wə bax kahinlər bilən bolovan səzlixixləridin («Mat.» 21:23-27) eniç kerimizki, bu adəmlər Yəhyanıng «**gunahlarqa kəqərüm elip kelidiojan, towa kılıxni bildüradiojan suoja «qəmündürük»**» həwirini («Lukə» 3:3) rət kılıp, uning «qəmündürük»ini köbul kıləməqəndi. Ular birinqidin, ezlərini həkkənliy adəmlər dəp կաrap, «yənə nemə ixlaroja towa kılıximizning hajiti bar» dəp oylaydu. İkkinqidin, «Huda Musa pəyojəmbər arkılık bekitkən, mukəddəs ibadəthanidiki «qurbanlıq tüzümi»din həlkip, suoja qəmündürülüxning nemə hajiti bar?», «İnsan gunah kilsə, Huda əslidə bekitkən bu qurbanlıklar arkılık kəqürüməq erixip, pak kılınidioyu!», dəp oylap, ibadəthanidin qılıp, Yerusalemı taxlap, qəl-bayawanoja uzun səpar kılıp təgə terisi bilən kiyinqən, qekətkə wə hərə həsili yaydiqən muxundak yawayı bir kixini izdəp, uning aldida əzini təwən kılıxning nemə hajiti? — degənidi.

## «Yuhanna»

Nikodimni Yəhyaning guwahlıklıqası ixənmigən bu türküm adəmlərning iqidə bar, dəp karaymır; xuning bilən Rəbbimiz bu əng asası həwərni köbul kılkıçanlılığı üçün uningoşa tənbilər beridü: —

«**Silərgə zemindiki ixlarnı eytsam ixənmigən yerdə, ərxtiki ixlarnı eytsam қandağmu ixinisiłer?**»

Xu səwəbtin «**sudin wə Rohtin tuqulux**» tiki suni bolsa, muxu yerdə Yəhya pəyoğəmbər elip kəlgən «qəmüldürük» süyi dəp karaymır. Bu su towa kılıxını wə Hudanıng səziga itaət kılıxını bildüridü (Hudanıng səzi bəzi waktida «**dasning süyi» bolqan səz-kalam**» dəp atılıdu «Əf.» 5:26). Nikodim «İsrailning əliması» bolup, Hudanıng Yərəmiya wə Əzakiyal pəyoğəmbərlər arkılık ayan kılıqan «yengi əhdə»sidiki rohiy hayatı toqıruluk wadilirini, xundakla xu rohiy hayatıning mutlak zərür iкənlilikini qüxinəlixi kerək idi. Birsi bu həqiqətni intayın addiy səzlər bilən ipadiləgen: —

«**Əgər xu dəsləpki əhdə (yəni Musa arkılık kəlgən mukəddəs kanun) kəm-kütisiz bolsa idi, keyinkisi (ikkinqisi, yengisi) üçün orun izdəxning həqkəndək hajiti bolmioğan bolatti**» «Ibr.» 8:7.

Nikodim yengi əhdidiki rohiy hayatı erixikə «suda qəmüldürük» degən birinqi kədəmni besixka razi bolmioğan yerdə, қandağmu uningda əhdining ikkinqi kismi, yəni «Rohtin tuqulux» bolsun?

Əməliyət bugünkü kündimu xundak. Rohtə tuqulux, yəni rohiy hayatı erixikə towa kılıqan yaki Hudanıng səz-kalamioğan kəmtərlik bilən boysunmioğan kixidə hərgiz bolmayıdu. Huda «Rohimni suoja qəmüldürülmigən kixigə bərməymən» demigən; lekin Əzi əmr kılıqandək suoja qəmüldürüxnı köbul kılıxka, xundakla həlkə-aləm aliddə Məsihkə bolqan etikadını etirap kılıxka narazı bolqan kixigə bolsa U mənggülük hayatı hərgiz ata kilmaydu, dəp ixinimiz («Mar.» 16:16).

«Əfəsusluqlarqa», «Kolossiliklərgə» wə «Petrus (1)»diki «köxumqə səz»imizdə «qəmüldürük» toqrisida kılıqan bayanlırimıznimə korüng.

(İzahat: — 11-ayəttiki «biz» toqıruluk bəzi alımlar əysanıng bu səzi Əzinə həm Atini kərsitidü, dəp karaydu. Əzi həm Huda toqıruluk səzligən kixi «biz» dəp eytsa, undakta U Əzinə Huda oja həmrəh kılıqan boldü, əlwəttə. Hətta Musa pəyoğəmbərmə əzini Huda bilən yekin alakıdə koyup «biz» (yəni, «Huda wə mən», deməkqi) desə bolmaytti («Qəl.» 20:10-12 wə «Qan.» 32:51). Halbuki, Rəbbimiz xundak deyələytii, dəp karaymır («Yh.» 17:20-22). Xundaktımı, Rəbbimiz hizmitining bu awwalkı baskuqlırıda «biz» degən səz bilən Əzi bilən Hudanı kərsətkən bolsa, Nikodimoja qüixinixlik bolattı? Biz uningoşa qüixinixlik bolmayıttı, dəp karaymır).

### Mol əhosul üçün kim «terioquqi»? (4:35-38)

«**Silər: «Hosul yeoixka yənə tət ay կaldi» dəwatmamsılər? Mana, silərgə eytayki, bexinglarnı kətürüp etizlarqa karanglar, ziraətlər saroqiyip oruxka təyyar boldı! Wə ormiqı ix həkəkini alıdu wə mənggülük hayatı toplanoğan əhosulni yioşdu, xuning bilən terioquqi bilən ormiqı təng xadlinidü. Qünki bu ixta «Biri teriydu, yəna biri yioşdu» degən səz əməlgə axurulidü. Mən silərnı eziunglar əmgək singdürülmigən əhosulni yioşixka əwəttim; baxkilar əmgək kıldı wə silər ularning əmgikining mewisini elixka nesip boldunglar».**

## «Yuhanna»

Bu ayetkə bərgən izahatmizni kaytilaymız: — Məsihning bu sözü boyiqə, kim «teriojan»? Bizningqə ular: (1) Təwrat dəwrindiki Hudanıng mukəddəs bəndiliri, bolupmu pəyoqbərlər; (2) pəyoqbərlərning bexarətlirini etiwarlap ularni keqürgən wə Israillarоja (xundakla Samariyəliklərgim) həm əgətkən, Hudaşa sadık bolovan Təwrat ustazlıri; (3) Yəhəya pəyoqbər wə muhlisili bolsa kerək. Bu üç türküm kixılerning həmmisi həlkə Hudanıng söz-kalamını amanət kılıp қaldurup, ularni Məsihning kelixigə, xundakla Uningoja etikad klixıka təyyarlıqanıdi. (4) Bulardin baxka yənə Məsihning Əzimu «terioquqi» idi.

Məsihning teriojini (1) Israeloja Hudanıng söz-kalamını terixi; (2) Əzini «uruk»tək pida kılıp, qurbanlıqka terixi idi. İkkinqi «terix» əng qong wə əng uluoq «terix» bolup, pütkül dünya üqün Hudaşa yekin munasiwəttə boluxka yol aqşanıdi. «Yh.,» 12:24də kersitilgənki — «**Bərhək, bərhək, Mən silərgə xuni eytip կոյակի, buğday deni tuprak iğiqə qüxüp əlmigüqə, u ezi yənilə yalozuz կալիւ; lekin əlsə, mol հօսլ երիւ».**

Mukəddəs Roh əzlirigə kəlgəndin keyin rosullar bu «terix» degən seznıng mənisiini tehimu qongkər qüxəngən bolsa kerək. Qırkı ular hux həwərni dəsləpki waktılarda jar klixılıri bilənla, zor «həsol»ni orojan. Məsilən, «Ros.» 2:41də 3000 kixi, 4:4də 5000 ərkək kixi etikad kiloqanlıki bayan kılınojan. Rəbbimizning «terioquqı»lar tooruluk, bu sözləri «Yuhanna» 4-babta hatiriləngən wəkələr bilənmə ziq munasiwətlik bolsa kerək, əlwətta. Keyin Samariyə xəhiri də wə ətrapida Filipning hux həwərni yətküzüxining wasitisi bilən kəp adəmlər Məsihkə etikad klixixi bilən xu yərdimu «mol հəsol» bolovan («Ros.» 8:1-25).

Samariyədə bolovan bu «mol հəsol»ning terioquqısı xübhisizki, Rəbbimiz Əzidur. «Yuhanna» 4-babta hatiriləngəndək, əhosulning urukı bolsa dəl Uning yalozuz bu hajətmən Samariyəlik ayal bilən bolovan sözlixixidin ibarət, halas.

### 10:11, 14 «Yahxi padıqı Əzümdurmən» «Yahxi padıqı» wə baxka «köyqilar» tooruluk

Grek tilini əgəngənlər biliduki, bu sözlər Rəbbimizning «**Mən birdinbir yahxi köyqi**» degən mənini roxan kersitudu. Uning bu sezləri bilən Əzining Təwrattiki «Yər.» 23:1-8 wə «Əzakiyal» 34-babta eytilojan bexarətlərdə dəl aldin eytilojan padıqı bolovanlığını kərsətkən, dəp ixinimiz. Təwrattiki bu ikki kişimda Huda «Israelni bekix» wəzipisini Əz üstigə elixi kerək bolovan «köyqilar»ni, yəni ularning padixaħlıri, kahinləri wə pəyoqbərlərini əyibləydu. Ular bekixning ornida höküklərini əzinin mənraqəti üçün ixlətkənidi. Bu əhwaloja asasən, Huda Yərəmiya pəyoqbər arkılık: (1) Əzining Israelni bekix üçün Dawutuning nəslidin bolovan «Həkkənali Xah» dəp atılıdiqan birsini turquzidioqanlığını; (2) xundakla, Israelning bu kixini «Pərvərdigar Həkkənaliyikimiz» dəp ataydioqanlığını kersitudu. Əzakiyal arkılık, Pərvərdigar Əzining kəlip Israelni bəkidiqan köyqi bolidiqanlığını kersitudu.

Xunga, Rəbbimizning «**Yahxi köyqi Əzümdurmən**» degən muxu bayanı: —

(1) Israeloja köyqi boluxka tegixlik bolovanları (Israelning kahinləri wə ustazlıri, yəni Pərisiyələr həm Sadukylarını) əyibləx;

(2) Xuning bilən bir wakıttı Əzining Hudalıq təbiitini kersitixi idi.

Məsihning sezləri yənə «həkkənali köyqi» wə uning əməlləri, xundakla uning bexioja qüxidiqan paju'əlik wəkələrni kərsətkən Təwrattiki baxka bexarətlər bilən baqliktur — «Zəbur» 23-küy, 80:1, «Yəx.» 40:11, «Mik.» 5:1-4 wə «Zək.» 13:7 wə baxqılar. Okurmənlər ezi muxularını körüp yetəlaydu.

## «Yuḥanna»

### (11:35) Nemixka Əysa Lazarusning kəbrisi aldida kəz yexi қildi?

Biz Rəbbimizning kəz yaxlirining səwəblirini qüxənsəkmu, qüxənmisəkmu, hərbir həssiyat işisi Uning dosti Lazarusning kəbrisining aldioja kəlginidə kəz yexi kələşənlilikini okuqinida təsirlənməy կalmaydu. Bu ixta Rəbbimizning həkikiy insan ikənlikini sezimiz wə xundakla kəlbimizdə Huda bizning dərd-ələmlirimizni biz oylimiojan dərijidə qongkur qüxinidu, degən bir ümid pəyda bolidu.

Bundak sezimgə keliximiz toqridur. 11:33də wə 38də Rəbbimizning «**rohida kattik piqan qekip, kengli tolimu biaram bołożanlıki**» toqrluluk okuyumiz. Grek tilida «**piqan qekix**» bəzidə «zor ojazəplinix» degən mənini bildürudu. Xunga bəzi alımlarning: «Rəbbimiz Lazarusning əlüxi wə dəpnə kılınxıda pütkül insaniyətning paji'əlik əhwalını kərgən — demək, ularning Xəytanning aldamqılıkı bilən gunahqa teyilip ketixi wə buningdin qıkkən barlıq gunahlıları, azab-okubətləri wə əlümmini bir dəkikila körüp, bu paji'əgə kattik ojazəpləngən» degini xübhəsizki, hata əməs. İnsanlarning teyilip ketixini tügitix, ularni kutkuzux Məsihning pütkül əmrinring tüp türkisi wə məksət-muddiasi idi. Kresttiki əlümü bolsa bularning uluq əməlgə axuruluxi wə əqləbisidur.

Əmma Uning kəz yaxlirida yənə baxķa amillar barmidu?

Bəzilər Əysanıng kəz yexi Marta, Məryəm wə matəm tutğan baxķa Yəhudiylarning kəlbidiki etikədsizlikidin bolossen azab-okubiti tüpəylidin idi, dəydu. Ularning deməkqi bolossen, Marta, Məryəm қatarlıklar Huda kəlgüsidiə əzigə sadıkłarnı əlündin tirildüridişənlilikəja toluk ixənmidi. Əmma bizningqə, Martanıng səzlirigə қarioğanda (24-ayət) u bu həkikəttin gumanlanıolan əməs.

Dərwəkə, baxķa birsining əlümigə yüzliginidə, yəni Yairusning kiqik kızını əlündin tirildürüxkə mangəzanda («Matta» 9-, «Markus» 5-, «Lukə» 8-bab) Əysa һaza tutkuqılardın «**Nemixka yiqlaysılır? U uhławatiduqu**» dəp əyib tərzidə sorıqan wə xuning bilən ular uni mazaķ kələşən («Mar.» 5:39). Xu sorundukılarda, xübhəsizki, səbiy balilar əlgəndə, rohlıri Hudanıng dərgahıqə həysiz baridiojanlığının guman kılıdiqan imansızlıq məwjut idi.

Qünki insanlarning kəbrisining yenida ikki hil yiqlax bardur. Bəziliri ümidsizliktin «əlgügi zədi kəyərgə baridiojanandu?» dəp yiqla-zar kılıxidu. Yənə bəzilər «Seyümlük adıimiz Məsihə etikədini baqlıqan, xuning üçün uning rohı bu dunyadın kətkəndə Məsih, bilən billə aramda bolidu» dəp bilip, yiqlixi mumkin. Bu hər ikkilisidə normal judalıq əlimi məwjuttur. Bundak ixni rosullurımızda kərmənduk? Pawlus kədirlik dosti Epafroditning sakratka qüxüp kələşənlilik toqrluluk sözləp: —

**«U dərwəkə kesəl bolup əjəlgə yekinlixip կaldi; lekin Huda uningoja rəhim կildi; həm menin dərdimining üstigə dərd bolmuşun dəp yaloquz uningoja əməs, bəlki mangimu rəhim կildi»** — dəydu («Fil.» 2:27). Epafrodit əlüp kətkən bolsa, Pawlus uning ketixigə yiqlimasındı? Əzigə yekin bolossenlardın, hətta kışka wakıt ayrılipmu, u dərd-ələmdə կalmiojanmıdı? («1Tes.» 2:17) wə əgərdə bundak ayrılıx kəbrə bilən bolossen bolsa կandaq bolatti?

Tesalonikalıklärın jamaitigə əzlirining bu dunyadın kətkən səyümlük əkerindaxlıları toqrluluk rosul Pawlus mundak yazidu: —

## «Yuhanne»

«Әy қеріндахлар, үмідсізлік іqidə yaxawatқan baxқa һәммісидек, aranglardiki өлімде үhlap қaloңlароқа қayqurup һәsrət qəkməslikinglар üçün ularning һали тоғruluk һәwərsiz қelixinglarnı halimaymiz» (4:13). Xuning bilen bu səzlərdin uning «həq matəm kılıp yiqlimanglar» dəp əməs, bəlkı «etikadsizlardək matəm kılıp yiqlimanglar» değənlikini qüxinimiz. Qünki ularning rohi Məsihning huzurida mənggülük xadlıq wə aramlıkkə etti, dəp bilip etikadta əlgənlər üçün huxal boluximizoja tootra kelidu; lekin əzimiz ulardın wakıtlıq juda boloaqka əlwətta қayqurumız. Biz kəp baxқa əhwallarda ohxaxla kəz yexi kilojan һaldə huxal boluximiz mumkin; huddi rosul Pawlusning bir kətim eytkinidək: «**Dərd-ələm tartқinimiz bilən, əmma daim xad-huramda turimiz**» («2Kor.» 6:10).

Əmdi Rabbimizning kez yaxliri nema səwabtin qikkən? Yukjirida eytkinimizdək, Uning bu kəz yaxliri Uning Marta, Məryəm қatarlıklarning Hudanining mukəddəs bəndilirini kaytidin tirildürimən degən wədisigə bolojan қandaqtur birhil ixənməslikidin əməs idi. Biz Əysə **«Sən səygən dostung kesəl bolup қaldı»** degən һəwərni anglojanindan keyin, Lazarusning əhwali, xundakla Uning ikki seyümlük һədisining һали Əysanıng könglidin bir dəkikə qikip kətkən, dəp hiyal kılıp kalamduq? Həlbuki, biz bizgə oqlitə tuyulidiojan mundaq səzlərni okuyumız: — **«Əysə Marta, singlisı wə Lazarusni tolimu səyətti. Xunga U Lazarusning kesəl ikənlilikini anglojan bolsimu, Əzi turuwatқan jayda yənə ikki kün turdi»** (5-6-ayət).

U muhlislirioqa qüxəndürüp: —

«**Bu kesəldin əlüp kətməydu, bəlkı bu arkılık Hudaning oqlı uluoqlinip, Hudaning xan-xəripi ayan klinidu**», dəyu (4-ayət). U Əzi nema kılıdiojanlığını bilətti. Xuning üçün 6-ayəttə: «**Xunga u Lazarusning kesəl ikənlilikini anglojan bolsimu, Əzi turuwatқan jayda yənə ikki kün turdi**» degənlərni okuyumız. U: «Marta wə Məryəmning inisini əlümdin tirildürüxümdin bolidiojan huxallıqı Mən hazır berip, inisini kesəldin sakayıtximdin bolidiojan huxallıliğidin keptin kəp ziyyadə bolidu» dəp bilətti. Həlbuki, U dostining kesəl azabliri, Uningoqa қarap turuwatқan ikki һədisining dərd-ələmləri, dostining səkratta bolojan azabliri wə ahirdə singilng uni yərlikkə koyqanda bolojan қayqusunu oylisa, Uningoqa eojir kəlməmti? Əmdi hazır seyümlük Marta wə Məryəmning yenioqa kəlgändə, ularning bexidin etküzən oğem-қayqo wə inisidin juda boloqinidin hazır bolojan қayqusunu səzgəndə u təsirlənməy կalamti? Əysanıng yiqlixi Uning ularning қayqusunu bilən toluk bir ikənlilikini bizgə kərsətməndu? Gərqə ular hazırla zor huxallıkkə qəmüp ketidiojan bolsimu, xu huxallıq yerigə yetix üçün ular «yiqlax jilojsi»din etkən əməmsu?

Undakta, Huda gərqə Əzining naməlum, hətta qüxəndürgüsiz səwəbliri bilən Əz mukəddəs bəndilirini hər hil azab-əkubətlər wə sinaklıardin etküzidiojan bolsimu, U bizning tartқan barlıq əkubətlirimizdə biz bilən billə bolup, biz bilən təng azablinidu (hətta biz azablanıjan dərijidin artuk azablinidu) dəp ixənməmduk? («Yəx.» 63:5). Qünki Məsihni kərgən adəm Atini kərgənmu bolidu. Wə bunda etikadta bibahə təsəlli bolmamdu? Bundak etikadta Lazarus, Marta wə Məryəm kərgəndək, Hudanining yolda **«bizning bir dəkikilik wə yenik japa-muxəkkətlirimiz»**ningmu uluoj, xan-xərəplik nətijisi bolidu, degən ümidimiz bar bolmamdu? («2Kor.» 4:17).

## «Yuhanna»

12:20-21 Nemixka Əysa Əzini izdəp kəlgən Greklər bilən kərüxtüxnı layık kerməy, xu wağıtta mundaq sirlilik səzlərni eytti: —

«Insan'ooqlining xan-xərəptə uluqlinidioğan waqtı-saiti yetip kəldi. Bərhək, bərhək, Mən silərgə xuni eytip koyayki, buğday deni tuprak iqigə qüxüp əlmigüqə, u ezi yənilə yaloquz əlidü; lekin əlsə, mol həsul beridu» (23-24)?

Rəbbimizning etüp ketix heytioja kəlgən bu Greklər (xübhiziski, Təwrat etikadını köbul kılqan Greklər)ning Əzini izdiginini anglap kənglidə huxal boloqanlıqo guman kılmaymır. Lekin Uningoşa nisbətən bu ix Uning waqtı-saiti kəlgənlilikgə yənə bir ixarət idi. Qünki U ilgiri: «**Mən pəkət yoldin tenigən koy padilirli bolqan Israil jəmatidikilərgə əwətilgənman**» degənidi («Mat.» 15:24). Xunga bu ix Uning wəzipisining hazır tamamlınıxka az qalojanlığını bildürdü. Pəyojəmbərlarning bexarətliridin enikki, Məsihning wəzipisining «yat əllər» (Yəhudiylər) əməslər)gə boloqan ikkinçi kismi Uning əlümündin tırılıxi bilən baxlinidu; demək, Məsih Rohi bilən hizmətkarlıri arkılık nijatni yat əlliklərgə jakarlaydu. «Əf.» 2:17, «Zəb.» 22:21-31, 96-, 98-, 100-küy, «Yəx.» 42:6-12, 49:1-5 wə baxķıları kərüng.

Xuning bilən Əysa Hudanıng xu nijat pilanining ikkinçi kışmining əməlgə axuruluxi üçün Əzining elüx waqtini yetip kəldi, dəp bilgəqkə, «**Buğday deni tuprak iqigə qüxüp... əlüxi kerək...**» degən səzlərni eytti. U əlsa, Roh kelidü; Roh kəlsə rosulları wə muhlislları nijatni barlık əllərgə (jümlidin hazır «**biz Əysa bilən kərüxsək...**» degən muxu Greklərgə) jakarlaxtin ibarət uluq wəzipini baxlaydu. Muxu Greklər dərwəkə «Əysa bilən kərüxidu» — biraq rohiy jəhəttin eytkanda, pəkət Məsih Huda Əzığa tapilioqinoja əlüm arkılık toluk itaət kilsə, andin bu imkaniyət bolatti.

Muxu yerdə yənə eytmaqımızki, Rəbbimiz muxu yerdə baxķıları Xəytanning padixahlığının kütəküzük wə ularnı Hudanıng padixahlığında rohiy hayatı mustəhkəm kılıxka birdinbir yolni bizgə axkarə kılıdu. Biz baxķıarning nijat tepixi üçün Məsih Əzzi kılqandək, eşimizni pida kılıp «**buğday deni yərgə qüxük**»kə razi boluxımız lazımdur.

### 12:31 «Əmdi dunyanıng üstigə həküm qıkırılıx waqtı kəldi»

Qayısi tərəptə «**Dunyanıng üstigə həküm qıkırılıx waqtı kəldi**» wə xundakla «**Həzir bu dunyanıng həkümdarining taxkırıqə koçqlinix waqtı kəldi**»? Xəytan hazırlımı dunyada kəp hərikətlərni kılıdu əməsmi? U tehiqə özining «əllərnin azdurux»tin ibarət razillikini dawam kılmasdı? Uning ahiirkı sorakqa tartılıxi mukəddəs yazmilarda, bolupmu Injilning «Wəhiy» kışmında ayan kılındı, əlwəttə; biraq roxənki, uning Məsihning ming yillik səltənəti üçün «baçqlinix»i wə ahir berip «ot keli»gə taxlinixi pəkət Məsihning dunyaqə şayta kelixidin keyinla bolidu.

Xübhisizki, Rəbbimiz yüksərkı bu bayanı bilən kresttiki azabi wə əlümining nətijisini kezdə tutıldı. Məsihning bu bayanını qüxiniximiz üçün bizmü Uning əlümünü wə nətijisini kezdə tutuxımız lazıim.

Birinqidin, Uning əlumi bilən «**dunyanıng üstigə həküm qıkırılıx**» yüz beridu. Bundak «həküm qıkırılıx»ni Məsihning dunyaqə şaytip kəlgəndin keyinkı «soraq tahti» aldida insanlarning əməllirinən üstigə qıkırıdoğan həküm wə jaza qüxürüxi («Matta» 25-bab, «Wəhiy» 19-bab) əməs dəp karaymır. Bəlkı Məsihning əlumi arkılık bu dunyanıng Hudaqə wə

## «Yuhanne»

Uning xapaiti bilen karxilaxkanlik wə həkikiy təbiiti pax kılınip, Hudanining dunyaning üstidiki həkümining tegixlik ikənləri axkarilinidü. Məsihdə Hudanining tüp mehribanlıqı mujəssəmləxtürülüp insaniyətkə yekin kəldi — «kol təgkündək yığın» degili bolidü — insan bolovan Məsih Əysadin Əzigə yolukkanlaroja pəkət iltipat, rəhim-xərpət wə mehribanlıq kelətti. U kəyərgə barmisun ular xipa, təsəlli tapatti, türülük jin-xəytanlardın kutulup qıqtı. U Əzi Hudanining insaniyətkə baqlıkan mehîr-muhəbbitining rəddiyisiz ispatidur. Birak orumən eytkanda, insaniyət («dunya») uningoja kəndək inkas bildürdi? — Rət kılıp əltürüx, halas.

Uni oquq-axkarə rət kılıqan Yəhudiy həlkini həmmidin rəzil bir türküni dəp կարմաslıkimiz kerək — Mükəddəs Kitab boyiqə ular muxu jəhəttə pəkət pütkül insaniyətning wəkili bolovan, halas. Hərkəndək baxka millətmə xundak kilmay kalmayıttı. Pütkül dunyaning wəkili bolovan Yəhudiy həlkə barlıq bexarətlər, Qəmüldürgüqi Yəhyanıng guvahlıqı wə Məsihning Əzinin möjizilirini kərəp turup, Uningda Hudanining mehribanlıqining mujəssəmləxkinini biliп turup, Uni qətək əkəkçən. Xuningdək, insaniyət eз wəkili arkılık Hudani, yəni Hudanining wəkili Məsihni rət kılıpla kalmay, bəlkı Uni əng rəhimsiz, əng adalətsiz, əng yirginqliq yol bilən rət kılıqan. Yəhudiylarning əkanunu boyiqə Məsihning sorakqa tartılıxını ottuz tərəptə əkanunsız hesablax kerək idi; hətta Rim əkanunu boyiqə Məsihning sorakqa tartılıxi mutlak əkanunsız idi.

Bu ixlaroja əkarap mükəddəs yazmilarda daim ugraydiojan «dunya» yaki «bu dunya» degen ataloquning nemə ikənlərini qüxinip yetimiz. «Dunya» Hudaqə wə həlkigə, xundakla Uning nijat nixanlırlıq daim əkarı turidiojan tütümdür. Uningoja islahat elip berix yaki uni əzgərtixning mumkinılık yok; wəhələnki, Hudanining həlkining sadıqlığı wə guvahlıqı bilən uningda bolovan rəzillikni tizginləx yaki bəzidə waqıtlıq qekindürək mumkin bolidü. Məsilən, 18- wə 19-əsirdə Yawrupa wə Amerikidiki jamaətlərning ətənünülxarı wə hərikətləri bilən dunyadiki əllilik tütüüm kəp yərlərdə yox kiliwetilgən. Hazır bolsa əllilik tütüüm islamiyət dunyasiidiki bəzi yərlərdənilə yənilə tepilidü; birak oşərbiy dələtlərning ahaliləri Hudanining sezikalamini dawamlıq rət kilsə (həzir kiliwatkınıdək) u yərlərdimə bu tütüüm tez arida kəytidin pəyda bolidü.

Əmdi **«Həzir bu dunyaning həkümədarining taxkırıqə қoqlinix wəkti kəldi»** degeni kəndək qüxiniximiz kerak?

Biz bu bayanning mənisi: — (1) Xəytanning xikayət wə təhmət kılıqlı Hudanining dərgahıqə kirix pursətləri qəkləndi; (2) uning insanlarning həkikətni biliп yetixigə toşkunluk kılıx üçün oy-pikirlerini kontrol kılıp baqlıwelixi qəkləndi, dəp karayımız.

Birinci jəhəttin Ayupning dəwriddə Xəytanning Hudanining aldiqə ərkin əldə kirip, mükəddəs bəndiliri (bolupmu Ayup)ning üstidin xikayət kılıx həkukü bolovan boluxi mumkin, dəp əsləymiz. Əməliyəttə Xəytanning xikayətləri Hudanining dəsləptə uni ərxtin həydiwətənlikining üstidə kılınoğanıdır: «Qara, sən Ayupkə baxpanah bolisən, uni қoqdaysən. Lekin u seni həkikiy səyməydu. U baxka insanlaroja ohxax bir gunahkar, halas. Uni kəqürüm kılıqan wə baxka insanlarnı kəqürüm kılıqan yerdə, meni ərxtin қoqliwetixkə nemə həddinq bar? Uningda nemə həkçəniylik bar?» — degenədək.

Məsihning kresttə bolovan ələmi əlwəttə bu xikayətkə toluk rəddiyidur. Huda insanları kəqürüm kılalaydu, qünkü U həkçəniylik bilən ularning tegixlik jazasını Məsih arkılıq Əz üstigə elip bədal teligən. Kresttin keyin Iblis Hudanining kəqürümü tooprısında xikayət kılıqudək hərkəndək bahənə-səwəb tapalmay kəldi. Hətta ərxlərning əzimu uning təhmət-xikayətliridin paklandı («Ibr.» 9:23).

## «Yuhanna»

Ikkinqi jəhəttə, Məsihning kresttiki elümi Xəytanning əməkdaşlıq kəndakıtur «Adəm'ata wə Həwa'ana gunaş sadir kılıp manga boysunoğan bolоaqqa, pütküll insaniyət meningkidur» degən aqzını tuwaklap, uning oljisi bolоan insaniyətni uningdin tərtiwalоan, dəp ixinimiz («Kol.» 2:15). Xunga jamaət hux həwər jakarlıqanda anglioqlıqar həkikiy qüxənsün, Xəytanning oljisi Hudoşa käyturulsun, dəp dua kılıxining asası bardur. Bu ix 16:9-11də tiloja elinoğan Mükəddəs Röhning hizmitigimu baqlik, təwəndə u toqıruluk tohtilimiz.

### 13-bab: Rəbbimizning muhlislirining putlirini yuyuxi – uning əhəmiyyəti nemə?

8-ayəttə Petrus Rəbbimizning uning putlirini yuyuxini rət kılıdu. Rəbning uningoja bolоan jawabi mutlək kət'iyy idи: —

«**Petrus: — Sən mening putumni yusang hərgin bolmaydu! — dedi.**

**Əysə uningoja jawabən: — Seni yumisam, Mening bilən təng nesiwəng bolmaydu, — dedi».**

Bu jawab bizgə Rəbbimizning bu kılıqını pəkət kiçik peillik birhil hizmətla əməslikini kərsitidü. Pəkət kiçik peillikka ülgə bolоan bolsimu, bu ix barlik məmin bəndiliriga kiçik peillik bilən bir-birimizning hizmitidə boluxka mənggülük kimmətlilik ülgə bolatti. «**Aranglarda kim uluq bolay desə, həmmingləroqə kul bolsun»** Degüqi bolsa Əzi bu sezining həmmidin üstün turidiqən ülgisidur. Lekin Rəbbimizning Petruska: «**Seni yumisam, Mening bilən təng nesiwəng bolmaydu**» degən mutlək jawabi bizgə bu ixta tehimu qongkur bir gəp bar, degənni kərsitidü. «Yuhanna»ning bayanidiki bu kısım «**Bu dunyadiki Əz adəmlirigə kərsitip kəlgən mehîr-muhabbitini ahıroqə toluk kərsitip turdi**» degən tonuxturux sezi bilən baxlanоaqqa, Uning bu jawabi wə ularning putlirini yuyuxini Uning elümi bilən baqlik dəp oylımay kəlməymiz. 12-ayəttə: «— **Silərgə nemə kılıqinimni uktunglarmu?**» degən soali bu qongkur mənini kərsitidü. Xunga, Uning Petruska: «**Bədini yuyulup, tamamən pakız bolоan adəm pəkət putlirini yusila käyta yuyunuxining həjiti bolmaydu**» (13:10) degən sirlək gepini uning elümi bilən baqlap qüxinix kerək.

U 15:3də ularoja: «**Silər mən silərgə yətküzgən səzüm arkılık alliburun pak boldunglar**» dəydu. Demək, ular Məsihning səzığın ixinip kobul kılıqanlılığı tüpəylidin Hudanıng aldida pak wə həkkaniy dəp hesablinatti. Lekin kamil bolux üçün yənə bir kədəm mengixi kerək idi — ular Uning ezlili üçün har kılınoğan elümini kobul kılıxi kerək bolidu. Buni kobul kilmisa Əysə degəndək ularning «**Mening bilən təng nesiwisi bolmaydu**».

Wə hərbir insan ohxaxla kixinining ixəngüsü kəlməydiqən axu ixqə qəbul etmək kələmək kəndakı, Hudanıng Ooplı bizni həmma daq-nuksandın paklandurux üçün Əzinə təwən kılıp kresttiki elümidə bizning hizmitimizdə bolоan. Krestləp əltürük jazası insanlar ijad kılıqan barlıq elüm jazaları işqidə adəmni əng har kılıqarı jazadur. Rosul Pawlusning deginidək, həmmimiz «**krest bizarlığı**»ni rət kilməy, Hudanıng xu yolda bizni səyənlikini kobul kılıxımız kerək; bolmisa, bizning «**uning bilən təng nesiwimiz bolmaydu**».

Rəbbimiz ahirda, həmmimiz ohxax yolda bir-birimizgə hizmət kələximiz kerək, dəydu. Bu sezi bizni pəkət kiçik peillik hizmət kərsitiplə ələmət, bəlkı Əzinən biz üçün kılıqinidək, bir-birimiz üçün pida bolup, hətta harlinip elüvkə təyyar boluximizni qəkirdi.

## «Yuħanna»

13:31-32

«Yəħuda taxķirioqa qikip kətkəndin keyin, Əysa mundak dedi:— Əmdi Insan’oqli uluqlinidiojan waqt-saet yetip kəldi wə Huda U arkılık uluqlinidu. Wə əgər Huda Uningda uluqlansa, Hudamu Əzidə Uni uluqlaydu, xundakla dərħal Uni uluqlaydu».

Əysa қandaq yolda «uluqlinidu» wə Huda қandaq tərəptə [«Uningda uluqlinidu»?](#)

Bu sezlərni okuoqinimizda hiyallirimiz bəlkim Məsihning əlümən tirilixi wə asmanoq ketürilikxə atlap etüp, bu ixlar Uning uluqlinixi bolsa kerək deyiximiz mümkün. Lekin Uning kresttiki əlümimidim birhil xan-xərəp yokmu? Huda əzəldin Uning bu əlüm yolidikidək uluqlinip bakmiojan wə keyin yənə xu yolda uluqlinamdu?

Məsihning bexioqa takiojan tikənlilik taj wə Uning üstigə bekitkən tahtay, xübhəsizki, Uningoja rəhimsiz aħanət kəltürük üçün kılinojan; lekin Həmmigə Kadir bu ixlarnı pütünləy baxka mənidə allikqəzan bekitkənid. İnsanlar keygən tajlar iqidə Əysa keygən tikənlilik tajdin xərəplik taj bolup bakğanmu? Tikənlər bolsa insanning gunahining nəticisi bolovan lənətni kərsitudu («Yar.» 3:18). U bizni dəp xu lənətni ketürudu — lekin padixah süpitida ketürudu. Hərkəndək jəng məydanında Əysanın kresttə gunah, İblis wə əlümning üstidin kazanojan qəlibisidin uluq bir oqlıbə bolup bakğanmu? Xuningdək Məsihning krestidin hərkəndək padaxaḥning təhti xərəplik bolup bakğanmu? Mutlak har kılınıxka yüzləngəndə xundak salapət wə xəhənilik bilən Əzini tutuwalojan Əysaqa təngdax kixi bolup bakğanmu?

Hudanıñ kresttə uluqlinixiょa kəlsək, Uning mehîr-muhəbbitining uzunluki, kənglik, qongkurlukı wə egizlikli həqkəndək baxka yərdə undak roxən namayan kılınip bakğan əməs. Uning gunahka əratqan nəpriti, Uning mukəmməl pak-mukəddəslikı wə həkkəniliyi bizning gunahlırimizni Əz üstigə alojan Oqlıqə əratqan jazasidək xundak roxən namayan kılınip bakğan əməs. Uning həkikətən Həmmigə Kadir ikənlikli Oqlining əlümidə nəqqə yüzligən bexarətlər wə mukəddəs əkanunidiki bexarətlik bəlgilimlərinin əməlgə axurulqanlıkı bilən xundak mukəmməl wə ajayib əldə kerünüp bakğan əməs. Uning kresttə kərsətkən səwr-takşit baxka yərdə həqkəqan xundak ayan kılınip bakğan əməs.

Əysa Məsihning əlümən tirilixidə Huda dərwəkə uni uluqlaydu — muhlisliri, pərixtılər wə barlıq ərx-əsmanlarning küq-hökük igilirining kəz aldida Uni uluqlaydu. Andin Uni ərxkə ketürüxi bilən bu uluqlax jəryani yənə bir baskuq aloja besili («Fil.» 2:1-11). Rəbbimizning uluqlinixi Uning insan süpitidə Atioqa bolovan mukəmməl itaətmənlikli tüpəylidin bolovanlığını hərgiz untumaylı — Rəbbimiz wə Akimiz Əysa Məsih Hudanıñ ong yenida olturoquzulqandur («İbr.» 2:11). Uning üstigə Mukəddəs Roh jamaatkə kəlgəndə Uning xan-xərəpliri wə pəzilətlərini awwal bizə ayan kılıp, andin biz arkılık dunyaqa kərsətkinidə, u dunya aldida yənə bir yolda uluqlinidu.

Aldımızda Məsihning tehi ayan kılınmiojan kəp xan-xərəpliri — ming yillik səltənəti wə uningdin yirak etüp, [«yengi asman, yengi zemin»](#)da bolidiojan, hazır insaniy kəzlər yetəlməydiojan xərəpliri bizni kütidü. Amin!

14:2-4

## «Yuhanna»

«Atamning өyidә nuroqun makanlar bar. Bolmioqan bolsa, buni silergә eytқан bolattim; қünki Mən hərbiringlarqa orun təyyar lax üçün xu yərgə ketip barımən. Mən silergə orun təyyarlıqılı baridioqanıkənmən, qoқum kaytip kelip, silərni əzümgə alımən; xuning bilən, Mən kəyərdə bolsam, silərmə xu yərdə bolisilər. Silər Mening kəyərgə ketidiqanlıkimni wə u yərgə baridioqan yolini bilisilər».»

Izahatımızda kərsətkinimizdək, Rəbbimizning bu sözliri etikad kıl quoqılar üçün Əzining kresttiki elümidiñ keyin wujudka kəlgən yengi əhwal ola baqlılıq, dəp karaymır. Hərbir etikad kıl quoqı üçün hazır bir «rohiy turaloq» bar — Huda bilən yengi alakıda bolux. Bu alakə hərbir etikad kıl quoqı üçün baxka-baxka bolup, Huda өyidə turoqandək bizdə turidioqan wə biz Uningda turidioqan haləttin ibarət. Bu sözlərdə kezdə tutulqını jənnətə bolqan məlum bir jismani yey-orda əməs, bəlkı yengi həyat, yengi birhil həyatni ətküzüxtin ibarət. Dərwəkə, Hudanıng tallıqanlıri üçün jənnətə muxundak jismani ordılar bar boluxi mumkin; lekin muxundak «ordılar» əysə olüp, Muqəddəs Roh kəlgəndin keyinki, Huda bilən boldioqan yengi munasiwətning qongkurlukı həm kimmiatlılıq bilən selixturoqanda, haman ikkinçi orunda turidu. Xundak bolupla kalmay, bu kep «rohiy turaloq»lar jipsalaxturulqanda Hudanıng əyi (jamaət) bolidu; bizning Huda bilən yengi munasiwətimiz bardur, bir-birimiz bilən yengi munasiwətimiz bardur.

14:12

«Bərhək, bərhək, Mən silergə xuni eytip koyayki, Manga ixəngən kixi Mening kiliwatkan əməllirimni kılalaydu; wə bulardinmu tehimu uluoq əməllərni kılıdu, ənki Mən Atining yenioqa kaytip ketimən».»

Rəbbimizning «tehimu uluoq əməllər» deginidə qandaq əməllərni kezdə tutidu? Biz Uning yaratkan möjizilərdin tehimu uluoq möjizilərni kərsitimizmu? Uning sözlirigə қarioqanda jawabımız «xundak» boluxi keraktur. Injildiki «Rosullarning paaliyətləri»gə қarioqanda, rosullar dərwəkə xu qaqlarda Hudanıng küq-kudritini ayan kılqan kəp karamət möjizilərni kərsətkəndi wə bu möjizilarning Rəbbimiz yər yüzida yürgüzən möjizilərgə ohxap ketidiqanlıq bizgə ayan bolidu. Məsilən, ularning arısında kesəllərni sakayıtx, jinlarnı hədiwişti wə hətta adməmlərni elümidiñ tirildürük bar idi. Bu alamət-karamətlər rosullarning yətküzən əysə toopruluk hux həvirini təstiklioqan ajayib ispat bolup, həmmimiz ularnı minnətdarlıq bilən қobul kılımız, əlwatta. Həlbuki, bu möjizilərni Rəbbimizning əməllirigə «ohxap ketidiqan» deginimiz bilən rasttin eysak «tehimu uluoq» degili bolamdu? Xundak bir hulasiga keliximiz kerəkki, Rəbbimizning bu sözliri pütünləy baxķıqə bir ixni — yəni Muqəddəs Rohning küq-kudriti bilən hux həvərni yətküzüp, kixilərni yengi həyatka erixtürük wasitisi boluximizni kərsitidu.

Rəbbimizning dərwəkə təlim berip söz kilixi, xübhisizki, anglioquqlar üçün əmürwayət əng ajayib ix bolqan bolsimu, kresttiki elümidiñ ilgiri U həqkimni Əzining Ata bilən bolqan munasiwiti iqiqə kirgüzəlməytti. Lekin Muqəddəs Roh təkulgəndin keyin hərbir hux həvərqi wə təlim bərgüqininq adəmlərni Huda bilən billə bolux üçün mənggülüq həyatka kirgüzük wasitisi boluxtək bibahə xəripi bardur. Buning səwəbi «ənki Mən Atining yenioqa kaytip ketimən» — wə U Atining yenioqa barqanlıq tüpəylidin, Muqəddəs Roh kelidu.

### 15:1 Rəbbimiz «Həkikiy üzüm teli» bolovanın keyin, «sahta» yəki por-püpək üzüm teli bolamdu?

Rəbbimizning «**Həkikiy üzüm teli əzümdurmən**» dəp elan kiliğini bizgə Təwrat dəwridə Huda əslidə kəp ketim Israiloja «**Sən Mening üzüm telimsən**» degənlilikini əslitidü. Hudanıng Israiloja bolovan mühüm bir məksiti xübhisizki, ularning baxqıqə ix-hərikətliri arkılık dunyadıki barlıq əllərgə Əz guvahqiliri wə wəkilləri boluxidin ibarət idi. U İbrahim oja «**Sən arkılık yər yüzidiki barlıq əl-jəmətlər bəht-bərikət tapıdu**» («Yar.» 12:2) degən əməsmu? Bu wədигə İbrahimning əwlədləri bolovan Israfil warislik kiliqan əməsmu? U əslidə Israiloja «**Sən Mening əkələm Israel, səndə uluqlonimən**» deməkqi bolovan əməsmu? («Yəx.» 49:3). Bu temida yənə «2Tar.» 6:32-33, «Mik.» 4:1-5, «Yəx.» 2:2-5, «Zək.» 8:23ni körüng.

Halbuki, Israfil kəp wəkətlərda Huda oja ibadət kiliq Uning üçün yat əllərdə guvahqı wə ülgə boluxning orniqə, əksiqə butlar oja qoqunup, ix-hərikətliri ətraplı butpərəs əllərning kidin tehimu bulojinip kətkənidi. Xuning üçün Huda ular oja Əzakiyal pəyojəmbər arkılık mundak səzlərni kiliqka məjbur bolidu: — «**Mən bu ixni silerni dəp əməs, i Israel jəmati, bəlkı silər barovan əllər arısında bulojojan Əz pak-muğaddəs namim üçün kılımən**» («Əz.» 8:23).

Demək, Israfil Hudanıng hursənlikü üçün mewə beridiojan üzüm teli bolmidi («Yəx.» 5-bab, «Yər.» 2:21-22, «Əz.» 15-bab, «Hox.» 10:1, «Zəb.» 80:8-18ni körüng). Halbuki, Israfil gunahqə petip Hudanıng məksitini orunlimiqəqka, Məsih Əzi Hudanıng barlıq arzu-istəklirini əməlgə axuridu, Uningda turojanlar «**kəp mewə bərgüqilər**» bolidu («Yh.» 15:5, 8). U «**həkikiy üzüm teli**» bolidu.

### Muğaddəs Roħning hizmiti (16:7-11)

«**Əmma Mən silərgə həkikətni eytip կoyayki, Mening ketixim silərgə paydılıktur.** Qünki əger kətmisəm, Yardəmqi silərgə kəlməydi. Əmma kətsəm, Uni silərgə əwətimən. U kəlgəndə, bu dunyadikilərgə gunah toqrisida, həkkaniyılık toqrisida wə ahirət soriki toqrisida həkikətni bilgüzidü. U ularni gunah toqrisida bilgüzidü, qünki ular Manga etikəd kilmidi. Ularnı həkkaniyılık toqrisida bilgüzidü, qünki Atamning yenioqa կaytip barımən wə silər Meni yənə kərəlməysilər. Ularnı ahirət soriki toqrisida bilgüzidü, qünki bu dunyaning həkündarı üstigə həküm qıkırıldı.»

Əysanıng: «**Mening ketixim silərgə paydılık**» degini xübhisizki, rosullar oja (həm bizgimu) bək həyran kalarlıq ix boldi. Qünki U ular oja həmrəh bolojinida həmmə ix onguxluk idi; «ustazımız hərkəndək kiyin əhəwal ola taşabil turalaydu» degəndək ularda Uning arkılık birhil ixənq-hatırjəmlik bar idi. Halbuki, U uların hətta kişə bir wəkət ayrılsa, ular küqsiz kələqəndək bolatti. Məsilən, U uların ayrılip taşqa qıçıq կaytip kəlgəndə, ularning jin qaplaçkan bir balioja mədət yətküzəlməğənlikli kərənidü («Mat.» 17:1-22). Uning hazırlanı ularning barlığı idi — U ularning Ustazı, Yolbaxqısı, Baxpanahı, Rioğbatlındürküqisi, Kütkuzojuqısı wə həmmidin bək ularning Təsəlli Bərgüqisi, Küqəytküküqisi wə Dostı idi. U əkələmə «**Mening ketixim silərgə paydılık**» desün?

Əlwəttə, U Əzi bu ixni qüxəndüridu. U «ketixi» kerək — awwal bir yolila insanlarning gunahining məsilisini bir tərəp kiliqili krestkə ketixi kerək, andin Əzığın etikəd kiliqular oja Muğaddəs Roħni əwətkili kresttin kəbr arkılık ərxkə, Atisining yenioqa ketixi kerək idi. Qünki Uning krestkə ələmi adəmlərning Muğaddəs Roħni kəbul kiliqioja imkaniyat yaritip beridu.

## «Yuhanna»

Bu xuningça bədəl təlibini idi. Biz mundak bir hulasiga kəlməy կalmaymiz: —

(1) Huda Məsihni Өz wəkili boluxka əwətti; U bolsa «Səz-Kalam»dur.

(2) Rəbbimiz Müqəddəs Roğni jamaitigə Өz wəkili boluxka əwətidü. Əysə rosullirioşa həmrəhə bolğanda ularça nemə bolğan bolsa Müqəddəs Roğ jamaətkimu xu bolidü. Uning deginidək: «**Mən silərgə baxka bir Yardəmçi əwətimən**» (14:16). Grek tilida «**baxka bir...**» bolsa «Manga op-ohxax baxka bir» degen ukumni kərsitidü. Demək, Müqəddəs Roğ ularojumu «Ustaz, Yolbaxqi, Baxpanah, Rioğbatlındürgüqi, Sakaytquqi, Təsəlli Bərgüqi, Küqayıtküqi wə Dostı bolidü. Qong pərkı xu boliduki, əysə ular «bilən billə» idi, lekin Müqəddəs Roğ «ularda» yəni «ularning iqidə» yaxaytti. Bu uningdin tehimu qəksiz əwzəl bolmadı?

(3) Məsih jamaitini Өziga wəkil boluxka wə xundakla Atıqa wəkil boluxka «pütkül dunyaya» oja əwitidü.

Jamaət Məsihni dunyaqa jakarlıqanda Müqəddəs Roğ Rəbbimiz 8-11də eytən hizmətlərni kılıp, adəmlərgə bu həwərning rast ikənlikigə guvahlıq wə jəzmlik yətküzidü: —

(1) U bu dunyadiki kixilərni gunah toqrisida bilgüzidü, «**qünki ular Manga etikəd kılmidi**». Adəmlərni dozahka əwətidiojan gunah dəl muxudur. Adəmlərning dozahka qüxüxining birinqi səwəbi gunahkar ikənlikli əməs, bəlkı əysə ola etikəd kılıxni rət kıləlanlıq, yəni Hudanıg nijatini rət kıləlanlıq üçündür.

(2) U həkkaniylik toqrisida bilgüzidü, «**qünki Atamning yeniə qaütip barımən wə silər Meni yənə kərəlməysilər**».

Rəbbimiz bu dunyada bolğanda həkkaniylikinə mukəmməl wəkili idi. Lekin U bu dunyada bolmisa, adəmlər Hudanıg həkkaniylikini qandaq qüxinidü? Hudanıg bu məsiligə bolğan jawabi birinqidin jamaət arkılık Məsihning həkkaniylikini ayan kılıxtın ibarət bolidü. Əysə awwal «**Mən dunyaning nurimən**» dəydi («Yh.» 8:12) biraq andin «**Silər dunyaning nurisilər**» dəydi («Mat.» 5:14). Jamaat Müqəddəs Roğka tolğan bolsa Məsihning həkkaniylikini ayan kılıdu; uning üstigə jamaət sadıqlik bilən Hudanıg səz-kalamını jakarlıqanda Müqəddəs Roğ Өzi adəmlərning wijdanlırında ixləp, ularni kayıl kılıp, «Hudanıg həkkaniylik» bolğan Məsih toqrluluk biwasıtə guvahlıq beridü («1Kor.» 1:30).

(3) U dunyadiki kixilərni ahirət soriki toqrisida bilgüzidü, «**qünki bu dunyaning həkimdari üstigə həküm qıkırıldı**».

Yukarıda eytikinimizdək, «**bu dunyaning həkimdari**» (Xəytan) Məsihning kresttiki əlumi arkılık pax kılındı wə xuningdək uning Hudaqa wə insanlarça qara qaplimaqçı bolğan barlık xikayatlari wə bahəniliri elip taxlandı. Rəbbimizning azab tartixi bilən Xəytan sorakķa tartılıp üstigə qıkırıldiojan həküm-jaza həmmigə enik elan kılınoğandur. Wə xundak bolğanda, Xəytanning padixahlılıq astida yaxıqanlar (yəni, Məsihning etikədi arkılık Hudanıg padixahlılıq ola kirmigənlər)ning həmmisi ohxax sorak həkümü astida turmaqtı. Hudanıg səzkalami jakarlanıqada, Müqəddəs Roğ angliojuqilarça bu kelidiojan həküm-jaza toqrluluk wijdanlırında guvahlıq beridü.

## «Yuhananna»

«Silergə eytidioqan yənə kəp səzlirim bar idi; lekin silər ularni hazırlaq kətürəlməysilər. Lekin U, yəni Həkikətning Rohı kəlgəndə, U silərni barlıq həkikətkə baxlap baridu. Qünki U əzlükidin səzliməydu, bəlkı nemini anglioqan bolsa, xuni səzləydu wə kəlgüsidiə bolidioqan ixlardın silərgə həwər beridu».

Təwəndikidək ikki soal muxu səzlərin qıkıdu: —

(1-soal) Ular anglap kətürəlməydiqan ixlar nemə? Biz bularni hazır bilimizmu?

Buningoqa Injilning keyinki kisimliridin jawab qıkıdu. Rosullarqa nisbətən bu ixlar bolupmu: — (1) Məsihning Əz xəhsiyiti toopruluk toluk wəhiy-həkikətlər; (2) Uning kresttiki kurbanlıq hizmiti toopruluk wəhiy-həkikətlər; (3) «yat əlliklər» (Yəhudiy əməslər)ning jamaətə Yəhudiy kərindaxlrları bilən təng Məsihədə bolovan baylık wə mirasqa ortak mirashorlar ikənlikli toopruluk wəhiy-həkikətlərdin ibarət, dəp əramyzı. Bu ixlar toopruluk «Rosullarning paaliyətləri»diki «kirix səz»imizdə bolovan bayanlırimiznimə körüng.

Bu ixlarning həmmisini rosullarning ezlili salam hatliridə bizgə xərə kılıp beridu; qünki Rəbbimiz ularoqa bularni jamaətkə egitix wəzipisini kəlduroqan (məsilən, «Əf.» 3:5ni körüng).

Uning üstigə həmmimiz üçün Hudaqa itaət kılqanseri wə Uning bilən mangıqanseri Uningdin kəlgən qüxənqılər wə bilimlər qongkurlixidu; xuning bilən hərbirimiz üçünmu «Silergə eytidioqan yənə kəp səzlirim bar idi; lekin silər ularni hazırlaq kətürəlməysilər» degen səzlər bəlkim tooprıdur... Lekin kənglimiz təyyar bolğanda «Muğəddəs Roh ularni sanga kərsitudu».

(2-soal) Rəbbimizning bu ayətlərdə: «Lekin U, yəni Həkikətning Rohı kəlgəndə, U silərni barlıq həkikətkə baxlap baridu. Qünki U əzlükidin səzliməydu, bəlkı nemini anglioqan bolsa, xuni səzləydu wə kəlgüsidiə bolidioqan ixlardın silərgə həwər beridu» dəp bərgən wədisi pəkət birinqi əsirdiki xu on bir rosullar üçünlə (wə bəlkim baxka rosullar üçün) yaki barlıq dəwrdiki ixəngüqilər üçün inawatlık bolamdu?

Bu ahirki soaloq Yuhanananın birinqi salam hetidin söz alsak toluk jawab bolidu: —

«Wə silər bolsanglar, silər Uningdin kobul kılqan Məsihligüqi Roh silərdə turiweridu, silər həqkimning egitixiga mohtaj əməssilər; bəlkı ənə xu Məsihligüqi Roh silərgə barlıq ixlar toopruluk eğıtiwatlıqandək (U həktur, həq yalojan əməstur) — həm əgətkəndək, silər dawamlıq Uningda yaxaydiqan bolisilər» («1Yh.» 2:27 — səl addiyalxaturuloqan).

Bu səzlər birinqi əsirdiki «addiy» ixəngüqilərgə wə ulardin keyinkı hərbir dəwrdiki ixəngüqilərgə eytiloqan (degümüz keliduki, Huda alıldı həqkim «addiy» əməstur). Xübhisizki, Muğəddəs Rohning birinqi rosullarqa bolovan yetəkçilikli wə talimi intayın alahidə; biz ularning salam hətliridin ular kobul kılqan xu wəhiy wə talimlərdin bəhrimən bolimiz. Lekin rosul Pawlus bizgə eytkəndək: — «Əmma «janəqə təwə» kixi Hudanıng Rohının ixlirini kobul kılmayıdu, qünki bu ixlar uningoqa nisbətən əhəmiyənliliktər; u ularni həq qüxinip yetəlməydu, qünki ular roh bilən pərk etilip bahalınixi kerəktür. Rohka təwə kixi həmmə ixlarqa baha berələydu...» («1Kor.» 2:14, 15).

Hudanıng səz-kalamını həkikət bilən qüxiniximiz üçün, əslidə xu həkikətlərni kobul kılqan rosullarqa xularnı əgətkən Muğəddəs Rohka tayanoqandək, bizningmu Uningoja tayiniximiz lazıim.

Uning üstigə Rəbbimizning: «U, yəni Həkikətning Rohı kəlgəndə, U silərni barlıq həkikətkə

## «Yuhanna»

**baxlap baridu»** degən wədisigə käytidin қariximizoja tooqra kelidu. Demək, həmmimiz ezmizning əgəngüqilərning ornida bolqanlıqımız bilip yetiximiz kerək («muhlis» degən söz «əgəngüqi»dur). Məsihədə bolup biz «allikəqan əgəngənmən» degən barlıq ixlarnı səbayı balidək bolup käytidin eginiximiz lazımlı. Huda Əz Rohı bilən pəkət Uning söz-kalamını qüixinixkila əməs, bəlkı əməliyyəttə kandaq kılıp Uning oja əməl kılıxka əgətmisə bolmayıdu. Razi bolsaq U bizgə ix-hizmitimizni kandaq kılıp Əzining xan-xəripiqə kəltürük, ailidiliklirimizni kandaq səyűx, baxçilaroja kandaq söz kılıx, balılırimızdırın kandaq həwər elix, wakıtlırimizni kandaq ixitix, wədilirimizdə kandaq turux wə U bizgə yolukturoqanlarning həmmisigə kandaq muhəbbət kərsitixni əgitidu.

«U... kəlgüsida bolidiojan ixlardın silərgə həwər beridu».

Biz bu wədini birinqidin, Roħning rosullaroja kəlgüsida bolidiojan ixlarnı — bolupmu jamaətəkə munasiwətlik ixlarnı axkarə kılıxını kərsitidu, dəp կaraymiz. Bu ixlər bəlkim jamaətning əsüb kengiyixi, jamaat iqidə «**qong yenix**» (qekinix)»ning pəyda boluxı wə Məsihning tez arıda dunyoşa käytip kelix waktiə agah boluxnı kərsitidiojan alamətlərinin kerünüxini eż iqigə elixi mumkin. Ikkinqidin, bu wədini Hudanıng həkikətə təxna bolqanlaroja bolqan qaqırılıqqa, xundakla ularning Uning hizmitidə kandaq rolda bolidiojanlıqıqa қarita birhil qüxənqini eż iqigə alidu, dəp oylaymiz. Bu ix Huda bizdə keləqək toopruluk bolqan kandaqtur bir kızızkäklikimizi қanaətləndürük üçün əməs (gərqə U bəzidə hizmatkarlırioja kəlgüsida yüz beridiojan bəzi ixlarnı kərsətsimu), bəlkı aldımızda tallaydiojan yollaroja əng yahxi қarar qıçırixımız üzündür.

### Əysanıng tirilgəndə Magdallık Məryəmgə kərünüxi wə uningoja degənlili toopruluk

«Əysa uningoja : — Manga esilmiojin! Qünki Mən tehi Atamning yenoja qıkmıdim. Berip ķerindaxlrimoqa: Meni «Silərningmu Atanglarning, yəni Mening Atamning, silərning Hudayinglarning, yəni Mening Hudayimning yenoja qıkmənl» dəydi, — dəp yatküzgin» — dedi» (20:17).

Nemixkə Rəbbimiz Məryəmgə: «**Manga esilmiojin!**» (grek tilida «manga təgiwərmə») dedi? Biz buni «meni keşiktürməgin» dəp tərjimə kılşakmu bolatti. Rəbbimizning bu gepini səzmusez qüxinix kerək, dəp կaraymiz — demək, U կabridin qikip dəl ərx-asmanlarnı Xəytanning əlmisaktın buyankı asılılığının bolqan bulqaxlıridin wə təhmət-xikayatlardın pakız lax üçün atisioja käytiwatqanıdı («Ibr.» 10:23).

Bu pikir xu ahxamdkı ixlər bilən təstiklinidu; qünki U muhlislerinə yenoja kəlgəndə ularoja «esılma» (yaki «təgiwərmə») degəndək sözni kılmayı, bəlkı Əz կollirioja wə bikiñoja қaraxkə wə tegixkə təklip kılıdu («Luka» 24:33-49, «Yh.» 20:19-29). Buning üstigə U xu kəqtə ularning üstigə püwləp: «**Mukəddəs Roħni կobul կilinglar**» dedi. U əslidə ularoja qüxəndürüp, Atamning yenoja käytmisən Mukəddəs Roħ, silərgə kəlməydu, degənidə; wə Uning Məryəmgə bolqan səzləri boyiqə U dəl Atining yenoja käytiwatqanıdı. Bu «roħni püwləp bərgini»din keyin u ularoja Mukəddəs Roħning üstigə toluk qüxtüxini Yerusalemda kütüxni buyrudi («Luka» 24:49, «Ros.» 1:4-8, 2:4). Xunga Uning ularoja bu «Mukəddəs Roħni püwləp berixi» (grek tilida wə ibraniy tilida «roħ» wə «nəpəs») degənlər bir sez bilənlə ipadilinidu) bolsa, bəlkim ularoja kelidiojan Roħtin tetitip koyux wə ularoja Roħning «toluk kelixi» üçün ularni təyyarlıqını bolsa kerək idi.

Xunga biz etiğadqılar adəttə eytidiojan «Rəbbimizning asmanoja kətürülüxi» degən ix

## «Yuhananna»

(«Luča» 24:51, «Ros.» 1:9) əməliyəttə Təwrattiki pəyojəmbərlər bexarət kilojan Məsihning «asmanoja kətürülüxi» əməs idi, dəp ətarayız. Rəbbimiz allikəqan Məryəmgə eytkinidək asmanoja qılkən wə «**Hudanıng ong yenioja olturoquzulojan**» idi. Luča biz üçün hatiriligen uning «asmanoja kətürülüxi» («Luča» 24:51), rosullaroja wə muhlisirioja Uning dərkəklikət «Hudanıng ong yenioja olturoquzulojan» likini ispatlax üçün boldı, dəp ətarayız.

Buning bilən intayın həyran կalarlıq xu hulasigə kəlməy kalmaymizki, Rəbbimiz Atioja kaytip kətürülüxini Əzi üçün կayomoja qəmən «ərziməs» hesablinidioqan bir hotunoqa, yəni «**uningdin yəttə jinni həydiwətən Magdallıq Məryam**»gə («Luča» 8:2) gəp kiliç üçün tohitip koyojan. Bu mukəddəs tema üstidə kep sezlərni կıllaydqıqan bolsakmu, muxu yerdə pəkət xuni baykəymizki, Uning elümdin tırılıxigə birinqi guwahqi bolux imtiyazi Uning uluq rosullirininq həqkəysisioja əməs, bəlkı Uning muhəbbətidə kəyüp pixkan biqarə bir ayalqa təkdim kiliñojan. Uning Məsihgə bolovan muhəbbəti xunqə küqlükki, Uningsiz u əzini yokitip, barəjudək həqyeri yok bolup kalojanidi.

21:11

«**Simon Petrus kemigə qıkıp, torni կiroqakka tartip qıqardı. Tor qong beliklər bilən tolojan bolup, jəmiy bir yüz əllik üq belik bar idi. Belik xunqə kəp bolojini bilən, tor yirtilmioqanidi».**

Nemixə Yuhanna muxu yerdə dikkətimizni «**Belik xunqə kəp bolsimu, tor yirtilmioqanidi**» degən pakitka tartmaqçı bolidu? Jəzmləxtürimizki, u bu ix bilən ilgiriki bir ixni uning esigə enik kəltürdü. Xu qəođda əzi, inisi Yaçup, Simon wə Andriyas Əysanıng səzi bilənmə nuroğun beliklərni tutkan: —

«**U kemilərdin biriga, yəni Simonningkigə qıkıp, uningdin kemini կiroqaktin səl yiraklitixni iltimas kıldı. Andin U kemidə olturup top-top halayıkkə təlim bərdi. Səzi tügigəndin keyin, u Simonoja:**

— Kemini qongkurrak yərgə həydəp berip, beliklərni tutuxka torliringlarni selinglar, — dedi.

Simon Uningoja jawabən: — Ustaz, biz pütün keqiqə japa tartip həq nərsə tutalmiduk. Bırak senin səzüng bilən torni salsam salay, dedi.

Ular xundak կiliwidi, nuroğun beliklər toroja qüxti; tor sekülüxkə baxlıdi» («Luča» 5:3-6).

Xu qəođda «**tor yirtiliixka baxlıdi**». Nemixə? Xu qəođda Məsih Petruska «torliringlarnı» («torunglarnı» əməs) **selip, beliklərni tutunqlar**» degənidi. Petrus bolsa: «**Ustaz, biz pütün keqiqə japa tartip, həq nərsə tutalmiduk. Bırak sən deqənikənsən, torni** (bir torni, demək) **salsam salay**» degən jawabi bilən ez ixənqimni kərsəttim, dəp oyliojan boluxi mumkin idi. Bırak əməliyəttə uning ixənqi toluk əməs idi; u ehtimal Məsihning səzığə anqə dikkət kilməy «torlarnı» degənni «tor» dəp angilojan yaki ehtimaloja tehimu yekin bolojını: «Bu kixininə belikqılık toorluk anqə həwiri bolmioqakka, bir tornila taxlisam andin uni ispatliyalaymən» degən oyda bolovan boluxi mumkin. Qünki Galiliyə kəlidiki beliklər adəttə kündüzdə qongkurlukka xungojuq ketidu, xunga kündüzdə ularni tutux mumkin əməs; keqə bolsa belikqılık waktidur.(İzahat: — əng mukəmməl wə ixənqlik kona keqürəmilərdə «Luča» 5:5-ayəttə «torni salsam salay» dəp pütülgən. Baxka az bir kisim tekistlərdə «torlarnı salsam salay» dəp pütülgən).

Aldinkı kətim, u wə həmrəhli Məsihning gepigə toluk kirməy, beliklarning kəp boluxi

## «Yuḥanna»

tüpəylidin tori yırtılıp ketip, pəkət azrakla belik tutalıqanidi. U qoқum bu ixtin «Ustazimizning gepini toluk angliximiz kerək» dəp qong bir sawak alojanidi.

İkkinçi ketim toroja qüxkən beliklər ohxax kəp bolsimu, lekin ularning tori yırtılmıqanidi. Torning yırtılmışlıki kərindiximiz Yuḥannaoja əzlirining belikni tutkınıqoja ohxax məjizilik bir ix kərünətti wə u buni biz üçün hatırılıydu. Lekin Rəbbimiz bu ketimda pəkət «**Torunglarnı** (bir tor) **selinglar**» degəndi. Həlkilik ix Uning sezidur.

Huda bizgə deginini toluk, tooṛa anglioqudak կulaqlarṇi, xundakla uning söz-kalamioqa bolğan toluk iman-ixənqni bərgəy!

21:15

«**Ular naxta կılqandin keyin, Əysə Simon Petrustin:— Yunusning oğlı Simon, sən Meni bulardınmu qongkur seyəmsən? — dəp soridi».**

Bu soalda «ular» kimlərni yaki nemilərni bildürirdi? Bu ular tutkan beliklərni, yaki bolmisa Petrusning əsliy kəspı bolğan beliklilikning ezini kərsitəmdü? Biz undak oylimaymız. Əmdi Rəbbimizning mənisi: «Sening Meni seygining sening bu muhlislarnı seyginingdin artukmü?» degəndək boluxi kerəkmü? Biz yənə undak oylimaymız. Qünki Petrusta Rəbning birinci orunda turidioqanlıkı üstidə həqkəndak müjməllik yok idi. Lekin esimizdə barki, Rəbbimiz Əzining tutup beriliği tooṛruluk sežligəndə ularoja: «**Əmminglər bugün keqə meni taxlap əqip ketisilər**» dəp agaḥlanduroqandın keyin, Petrus birinqi bolup rəddiyə bərgən: -

«Lekin Petrus uningoja:

— **Əmməylən tандurulup putlaxsimu, mən hərgiz putlaxmaymən, dedi.**

Əysə uningoja: — Mən sanga bərhək xuni eytip köyayki, bugün, yəni bugün keqə horaz ikki ketim qillioqqa, sən Məndin üç ketim tanisən, — dedi.

Lekin Petrus tehimu kət'iyilik bilən uningoja:

— **Sən bilən billə əlidioqan ix kerək bolsimu, Səndin hərgiz tanmaymən, — dedi.**

**Kalqan həmma muhlislarmu xundak, deyixti»** («Mar.» 14:29-31).

Xuning bilən Petrusning: «**Əmməylən teyilip putlaxsimu, mən hərgiz putlaxmaymən**» dəp turup, əzidin üç ketim tanqinidin keyin Rəbbimiz uningoja bu addiy soalni köyidü: — «**Sən meni bulardınmu qongkur seyəmsən?**» — yəni, «Yunusning oğlı Simon, sening Meni seyüxung (qong gəp kılqininq bilən) bularning Meni seyüxidin qongkurmۇ?».

Petrus Uningdin üç ketim tanqandin keyin Rəbbimiz bu soalni uningoja üç ketim köyidü.

Huda Əz yollırıda bizning əz ajiz təbiiyitimiz tooṛruluk əz-əzimizni aldximizoja yaki «ihlasmənlilikimiz» yaki «sadıklıqımız» tooṛruluk poqılık kılıxni dawamlaxturuximizoja yol köyməydi. Buningda biz intayın minnətdarmız. U hətta biz Petrustək Uningdin tenip kətsəkmu, bizni əsligə kəltürələydi. Pəkət Uning bizdin soriojan soallirioja səmimiyyilik bilən jawab berip, gunah-səwənlikimizi oquq ikrar kilsakla, U bizni əzgərtələydi. Injildiki «bayanlar»da uqrıqan ikkilinip, təmtirəp kətkən Petrusni «Rosullarning paaliyətləri»də uqrıqan jasarətlik dadıl Petruska Aylanduroquqi Huda biz üçün ohxax ixni əliləndirdi.